

**SEVİL BƏHRƏMOVA  
LEYLA HÜSEYNOVA**

# **AZƏRBAYCAN TARİXİ**

# **9**

**Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün  
“Azərbaycan tarixi” fənni üzrə  
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAIT**

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
03.06.2016-cı il tarixli 369 nömrəli əmri ilə  
təsdiq edilmişdir.

**© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016**

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı  
hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə  
yaymaq qanuna ziddir.

**“Şərq-Qərb” Nəşriyyatı**

Müəllim üçün metodik vəsaitlə bağlı rəy, irad və təkliflərin [info@eastwest.az](mailto:info@eastwest.az) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlara göndərilməsi xahiş olunur. Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!



## Azərbaycan Respublikasının Dövlət Himni

*Musiqisi Üzeyir Hacıbəylinin,  
sözləri Əhməd Cavadındır.*

Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladin şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadiriz!  
Üçrəngli bayraqınla məsud yaşa!  
Minlərlə can qurban oldu!  
Sinən hərbə meydən oldu!  
Hüququndan keçən əsgər,  
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,  
Sənə hər an can qurban!  
Sənə min bir məhəbbət  
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,  
Bayrağını yüksəltməyə  
Cümlə gənclər müştəqdir!  
Şanlı Vətən! Şanlı Vətən!  
Azərbaycan! Azərbaycan!

## *MÜNDƏRİCAT*

|  |            |
|--|------------|
| <b>Metodik vəsait haqqında .....</b>   | <b>4</b>   |
| <b>9-cu sinif Azərbaycan tarixi fənni üzrə məzmun standartları .....</b>             | <b>6</b>   |
| <b>Azərbaycan tarixi fənninin tədrisində integrasiya .....</b>                       | <b>7</b>   |
| <b>Azərbaycan tarixi fənn kurikulumunun tədrisində iş formalarının tətbiqi .....</b> | <b>10</b>  |
| <b>Azərbaycan tarixi fənn kurikulumunun tətbiqində</b>                               |            |
| <b>Istifadə olunan üsul və vasitələr .....</b>                                       | <b>11</b>  |
| <b>Tarix dərslerində yaş xüsusiyyətlərinin nezəre alınması .....</b>                 | <b>18</b>  |
| <b>Planlaşdırma ilə bağlı tövsiye .....</b>  | <b>19</b>  |
| <b>Şagird nailiyyətlərinin məktəbdaxili qiymətləndirilmesi .....</b>                 | <b>22</b>  |
| <b>Azərbaycan tarixi üzrə illik tematik planlaşdırma .....</b>                       | <b>35</b>  |
| <b>Gündəlik dərs nümunələrinə dair tövsiye .....</b>                                 | <b>41</b>  |
| <b>Ədəbiyyat siyahısı .....</b>  | <b>190</b> |

# Metodik vəsait haqqında

## Hörmətli müəllimlər!

Azərbaycan tarixini tədris edən müəllimin işində əsas sənəd Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün hazırlanmış Azərbaycan tarixi fənn programı, yeni kurikulumudur. Sizə təqdim olunmuş IX sinif üçün Azərbaycan tarixi dərsliyi, eləcə də müəllim üçün metodik vəsait hazırlanarkən standartlar nəzəre alınmışdır. Dərslikdəki materiallar şagirdlərin yaş xüsusiyyətlərinə uyğunlaşdırılmış, eyni zamanda tarixi keçmişin müasir dövrlə əlaqələndirilməsi, tədris materiallarının aktuallığı, bu materialların şagirdlərin marağına uyğunlaşdırılması üçün səy göstərilmişdir. Tarixin öyrənilməsinin həyatla əlaqələndirilməsi əsaslı surətdə nəzəre alınmış, bu məqsədlə müxtəlif sual ve tapşırıqlar verilmişdir. Həmçinin fəal-interaktiv təlim mühiti yaratmaq üçün müxtəlif mənbələr, materiallar, şəkil və illüstrasiyalar, xəritə və sxemlərdən geniş istifadə edilmişdir. Şagirdin müstəqil olaraq müəyyən bilik və bacarıqlara yiylənməsi üçün dərslikdə bütün amillər nəzəre alınmışdır. Hazırlanmış dərslik:

- Təlim marağını gücləndirir, şagirdləri axtarışlara, yeni məlumatlar əldə etməyə sövq edir;
- Məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirir;
- Tətbiqi xarakter daşımaqla zəruri həyatı bacarıqların formalaşmasına zəmin yaradır;
- Fəndaxili və fənlərarası integrasiya imkanlarını genişləndirir;
- Fəal təlim şəraitinin yaradılmasını tələb edir;
- Şagirdlərin fərqli idrakı imkanlarının nəzəre alınmasına şərait yaradır.

Metodik vəsaitdə müasir metodik tələbələr nəzəre alınmış, dərsliklə işin səmərəli qurulması üçün müəyyən tövsiyələr verilmişdir. Bütün mövzuların reallaşdırılması üçün, sual və tapşırıqların hansı məqsədlə və necə reallaşdırılması üçün də yetərinə melumatlar yerləşdirilmişdir. Bu vəsaitdə tarixi hadisələrin əlaqələri, qanunauyğunluğu, mahiyyəti və əhəmiyyəti öz əksini tapmışdır.

Dərslik komplektində yaş xüsusiyyətləri ilə yanaşı, inklüzivliyi təmin etmek üçün şagirdlərin bilik və bacarıqlarının formalaşdırılması məqsədilə verilmiş tapşırıqlar müxtəlif səviyyələrə uyğun seçilməlidir. Öz üzərində çalışan, peşəkarlığını inkişaf etdirən hər bir müəllim təlimdə bərabər imkanlar prinsipini nəzərə alaraq tapşırıqları səviyyələrə uyğun qruplaşdırmaqdə çətinlik çekməyəcək. Dərslikdə xüsusi istedadlı şagirdlərin potensial imkanları nəzəre alınmış, onların inkişafının səmərəli şəkildə istiqamətləndirilməsinə şərait yaradılmışdır. Müxtəlif tipli tapşırıqlar məntiqi, təqnidi və yaradıcı təfəkkürü inkişaf etdirməklə yanaşı, fəaliyyətin bütün növlərinə uyğunlaşdırılmışdır.

Tarix dəslərində mühakimə nəzəri nəticələri açıb göstərmək işinə xidmət edir və şagirdlərdə tarixi təfəkkür formalasdırı məşğul olmayı öyrədir. Bu işin həyata keçirilməsi yollarını metodik vəsaitdən istifadə etməklə müəyyənləşdirə bilərsiniz. Müəllim

Üçün metodik vəsait sizə öz işinizi qurmağa – dərsi planlaşdırmağa, qiymətləndirmə vasitələrinin hazırlanmasına köməklik göstərəcəkdir. Metodik vəsaitdə hər bir mövzunun tədrisi ilə bağlı tövsiyələr öz əksini tapır. Bu tövsiyələr bizim tərifimizdən sizə istiqamət vermək üçün tərib olunmuşdur. Verilmiş standartların təleblərini aşmamaq şərtiə öz sinfinizin, məktəbinizin, regionunuzun imkan və şəraitinə müvafiq strategiyanızı müəyyənləşdirə bilərsiniz. Ümidvarıq ki, hazırladığımız dərslik və metodik vəsait bu işdə sizə düzgün istiqamət verəcəkdir.

Dərslikdə Azərbaycan tarixi fənn kurikulumunun məzmununa daxil olan bütün məzmun standartları **54 mövzunun** əhatə olunduğu **2 bölmə üzrə** reallaşdırılmışdır. Kurikulum islahatına uyğun olaraq dərsliyin xronoloji çərçivəsi müasir dövrədək olan prosesləri əhatə etmişdir. Dərslikdəki hər bir mövzu aşağıdakı kimi qruplaşdırılmışdır:

## I. Motivasyayönümlü suallar

## **II. Yeni biliklər (Mətn)**


### **III. Abzaslar arasında sual ve tapsırıqlar**

#### **IV. Mənbələr, məlumatlar**

#### V. Xəritə. sxem. cədvəl

VI. Sakiller

#### VII. Matn sualları (arasırmalı suallar) ve tapsırıqlar



## **9-cu sınıf**

### **9-cu sinfin sonunda şagird:**

- tarixi inkişafı zaman baxımından qiymətləndirir və xronoloji cədvəller hazırlayırlar;
- yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir, təqdimatlar hazırlayırlar;
- Azərbaycanda insanların həyat tərzində baş vermiş dəyişiklikləri dövr və sivilizasiyalarla əlaqələndirir;
- Azərbaycanın ictimai-iqtisadi, siyasi inkişafı ilə onun coğrafi mövqeyi və təbii şəraiti arasındaki əlaqələri dəyerləndirir;
- müstəmləkə rejimi və müstəqillik şəraitində Azərbaycanın daxili və xarici siyasetini dəyerləndirir;
- dövlətçiliyin möhkəmləndirilməsi və inkişafında tarixi şəxsiyyətlərin rolunu dövr baxımından dəyerləndirir;
- Azərbaycan və dünya mədəniyyətlərini xarakterik əlamətlərinə görə müqayisə edir, təqdimatlar hazırlayırlar.

### **Məzmun xətləri üzrə əsas və alt standartlar**

#### **1. TARİXİ ZAMAN**

##### **Şagird:**

- 1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.
- 1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
- 1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəller hazırlanır.
- 1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.
- 1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.
- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayırlar.
- 1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.
- 1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

## **2. TARİXİ MƏKAN**

### **Şagird:**

- **2.1.** Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərə əlaqələndirir.
- **2.1.1.** Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
- **2.1.2.** Mühüm tarixi hadisə və prosesləri kontur xəritələrdə təsvir edir.

## **3. DÖVLƏT**

### **Şagird:**

- **3.1.** Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.
- **3.1.1.** Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.
- **3.1.2.** Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.
- **3.1.3.** Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

## **4. ŞƏXSİYYƏT**

### **Şagird:**

- **4.1.** Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.
- **4.1.1.** Dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev) rolunu dəyərləndirir.
- **4.1.2.** Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

## **5. MƏDƏNİYYƏT**

### **Şagird:**

- **5.1.** Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.
- **5.1.1.** Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.
- **5.1.2.** Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.
- **5.1.3.** Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırma aparır, nəticələrini təqdim edir.

## **Azərbaycan tarixi fənninin tədrisində integrasiya**

Müasir dövrdə integrasiya təlimdə əsas götürülür. Feal-interaktiv dərsdən danışarkən integrasiya imkanlarından istifadə etməmək düzgün olmaz. O baxımdan integrasiya imkanlarından yetərincə istifadə etmək, onu məqsədə uyğun reallaşdır-

maq lazımdır. "Ümumi təhsil pilləsində dövlət standartları və proqramları (kurikulumlar)" sənədi və onun əsasında hazırlanmış Azərbaycan tarixi kurikulumu fəndaxili və fənlərarası əlaqələrin geniş tətbiqini nəzərdə tutmuşdur. Siz müəllimlər planlaşma apararkən integrasiya imkanlarını nəzərdən qaćırmayın. Bəzən integrasiya imkanları yanlış şəkildə öz ifadəsini tapır. Yaxud da planlaşmada öz əksini tapsa da, sinifdə reallaşmamış qalır. Məsələn, müəllim dərsə hazırlaşır. Gündəlik plan nümunəsini hazırlayır. Plana görə reallaşdıracağı standarta mövzu müəyyən edir. Sonra üsul, forma və integrasiya imkanlarını müəyyənləşdirir. Bu zaman belə faktlar daha çox diqqəti çəkir. Hazır şəkildə fənn kurikulumunda yerləşdirilən integrasiya cədvəlindəki integrasiya olunacaq fənlərin adını, sadəcə, yazar. Belə hallara da rast gəlinir ki, bu fənlərin sayı 6-7 olsa da, olduğu kimi qeyd edir. Lakin reallıqda isə dərs prosesində bir dəfə də olsun bu imkanlardan istifadə etmir. Bəs yazılın bu integrasiyalar nəyi ifadə edir? Fənlərin baş hərflerinin verilməsi ilə yanaşı, standartların rəqəmi integrasiyadan xəbər verirmi? Dərs prosesində reallaşdırılma necə həyata keçirilir? Yaxud da bu proses necə baş verməlidir? Təbii ki, bu istiqamətdə müxtəlif suallar yarana bilər. Əslində, integrasiya imkanlarından istifadə dərsin səmərəli həyata keçirilməsində bir vasitədir. Şagird bir dərsdə digər fənlərə integrasiya etmiş olur.

Ənənəvi təlim zamanı integrasiya çox zaman biliklərin əlaqələndirilməsi formasında həyata keçirilirdi. Müəllim dərsi izah edərkən bir fənnin mövzusunu digər fəndə keçdikləri mövzu ilə əlaqələndirir, ondan sitatlar gətirir, yaxud da şagirdlərə bu barədə bildiklərini deməsini xahiş edirdi. Kurikulum islahatında imkanları bir qədər fərqlidir.

Azərbaycan tarixi fənn kurikulumunda integrativlik fəndaxili əlaqələr (üfüqi integrasiya), fənlərarası əlaqələr (şaqlı integrasiya) şəklində həyata keçirilir. Bu integrasiya pillələr üzrə məzmun xətləri, siniflər üzrə gözlənilən təlim nəticələri və məzmun standartları arasında (bilik və bacarıqlar sistemində) reallaşdırılır. Sizin seçdiyiniz standartın reallaşdırılmasında ona uyğun digər fənnin standartının reallaşdırılması nəzərdə tutulur. Bu zaman müəllim dərsin gedişində hansı integrasiya imkanını reallaşdırı biləcəksə, gündəlik planlaşma zamanı onu qeyd edərsə, daha düzgün olar. Siz integrasiya imkanında sərbəstsiniz. Bizim tövsiyə etdiyimiz integrasiya imkanlarından fərqli integrasiyalar reallaşdırı bilərsiniz. Bu zaman siz digər fənlərin standartları ilə yaxından tanış olmalı, uyğun olanını seçməlisiniz. Unutmayın ki, integrativ standartlar şagirdin sinfinə uyğun olmalıdır. Məsələn, siz standartları araşdırarkən 9-cu sinifdə oxuyan şagirdə 11-ci sinfin standartını integrasiya üçün seçə bilmezsiniz. Yəni yaş xüsusiyyətləri yenə də öz əksini tapmalıdır.

Verilmiş integrasiya cədvəlindən istifadə etməklə 9-cu sınıf Azərbaycan tarixi fənni üzrə integrasiya imkanlarınızı reallaşdırı bilərsiniz.

**Ü-t.** – Ümumi tarix  
**Ə.** – Ədəbiyyat  
**İnf.** – İnformatika  
**Az-d.** – Azərbaycan dilı  
**K.** – Kimya  
**C.** – Coğrafiya

**H-b.** – Həyat bilgisi  
**F.** – Fizika  
**B.** – Biologiya  
**T-i.** – Təsviri incəsənət  
**Mus.** – Musiqi

| STANDARTLAR  | İNTEGRASYA İMKAN-LARI  |
|--|--|
| <b>1.1.1.</b> Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.  | Ü-t. 1.1.3.  |
| <b>1.1.2.</b> Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəllər hazırlayır, əlaqələndirir.  | Ü-t. 1.1.3.  |
| <b>1.2.1.</b> Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.  | Ü-t. 1.1.2.  |
| <b>1.2.2.</b> Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlanır.   | Ə. 1.1.4., İnf. 3.3.2., Az-d. 1.2.4.                                   |
| <b>1.3.1.</b> Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.  | Az-d. 2 2.3., Ü-t. 2.1.1.  |
| <b>2.1.1.</b> Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təserrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.                | K. 4.2.1., Ü-t. 2.1.1., C. 3.2.3., H-b. 1.2.1.                         |
| <b>2.1.2.</b> Mühüm tarixi hadisə və prosesləri kontur xəritələrdə təsvir edir.  | Ü-t. 2.1.2.  |
| <b>3.1.1.</b> Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.  | Ü-t 3.1.1., C. 3.2.1., H-b. 2.1.2.                                     |
| <b>3.1.2.</b> Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.  | Ü-t. 3.1.1., Az-d. 3.1.1., H-b. 2.1.2.                                 |
| <b>3.1.3.</b> Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.   | Ü-t. 3.1.2., Az-d. 1.2.4.  |
| <b>4.1.1.</b> Dövlətciliyin möhkəmləndirilməsində və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev) rolunu dəyərləndirir. | Ü-t. 4.1.1., Az-d. 2.2.3.  |
| <b>4.1.2.</b> Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.   | Ü-t. 4.1.2., İnf. 3.3.2., Az-d. 1.2.4., K. 4.3.1.                      |
| <b>5.1.1.</b> Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.   | Ü-t. 5.1.1., Az-d. 3.1.2.  |
| <b>5.1.2.</b> Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.                 | Ü-t. 5.1.2., F. 3.2.2., B. 1.1.1.                                      |
| <b>5.1.3.</b> Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırmaqlar aparır, nəticələrini təqdim edir.  | Ü-t. 5.1.3., B. 1.1.1., Ə. 3.1.2., K. 4.3.1., Mus. 1.1.1., T-l. 1.3.1. |

## Azərbaycan tarixi fənn kurikulumunun tədrisində iş formalarının tətbiqi

İş formaları dedikdə kollektiv, qruplarla, cütlərlə və fərdi işlər nəzərdə tutulur. Fəal təlimdə ən çox cütlərlə və qruplarla işə yer ayrılmasına baxmayaraq, kollektiv və fərdi işin reallaşdırılması da təlim prosesində zəruridir.

**Kollektiv iş:** Bu forma şagirdlərin kollektivdə işləməsinə imkan yaradaraq onların düşüncə tərzinin formallaşmasına, kollektivlə birlikdə qərarlar qəbul edilməsinə, sinfin əməkdaşlığı nəticəsində yaranmış müxtəlif fərziyyələrdən düzgün nəticə çıxarılmasına xidmət edir. Azərbaycan tarixi fənn kurikulumunun tədrisində ən səmərəli formalarlardan biri də kollektivlə işdir ki, şagirdlər dərsin motivasiya mərhələsində problemin həlli üçün birgə fəaliyyət göstərirler.

**Fərdi iş:** Bu iş forması şagirdlərin fərdi potensial imkanlarını üzə çıxarmaq üçün ən səmərəli iş formalarından biridir. Şagird fərdi olaraq tədqiqata cəlb olunur. O öz imkanlarını göstərməkdən ötrü sərbəst düşünərək sərbəst qərarlar verməyə çalışır. Bu iş formasının tətbiqi mütləadi olaraq aparıllarsa, şagirddə fərdi keyfiyyətlər aşkarlanır və formalanır.

**Qruplar ve cütlərlə iş:** Təlim prosesinin səmərəliliyi şagirdlərin fərdi və kollektiv fealiyyətinin üzvi şəkildə uyğunlaşdırılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu mənada təlimin qrup forması daha geniş imkanlara malikdir. İlk dərslərdə qarşıya şagirdlərin təhlil, tarixi fakt və hadisələri müqayisə etmək və aydınlaşdırmaq bacarıqları sahəsindəki boşluğu doldurmaq vəzifəsi çıxır. Bu məqsədlə də şagirdlər dərsliyin mətni və müvafiq sənədlərlə müstəqil işləyir, abzaslara sərlövhələr verir, mətnə dair suallar hazırlayırlar, plan, cədvəl və sxem tərtib edir, bu və ya digər tarixi təzahürü müxtəlif mənbələr əsasında müqayisə edirlər.

Bələliklə, şagirdlər müxtəlif mənbələrlə işi cütlərlə daimi tərkibdə davam etdirərək birgə fəaliyyət vərdişləri əldə edirlər. Daimi cütlərlə iş dərsin müxtəlif mərhələlərində (sorğu, ev tapşırıqlarının yoxlanılması, yeni materialın öyrədilməsi və möhkəmləndirilməsi) bütün dərs boyu təşkil olunur. Məsələn, IX sinifdə müxtəlif mövzuların tədrisi zamanı interaktiv təlimin bu iş formasını tətbiq etmək mümkündür.

Şagirdlər cüt-cüt işləyərək verilmiş tapşırığın yerinə yetirilməsində bir-birilərinə kömək edir, öz işlərinin nəticələri barədə fikir mübadiləsi aparırlar. Sonra isə hər bir cərgədəki cütlər qarşılıqlı yoxlamalar keçirir, öz nöqtəyi-nəzərərini müqayisə edir və əlaqələndirirlər. Nəticədə müəllim kollektiv işin bu formasından istifadə edərək sinfin bütün şagirdlərinin dərsin başlıca məqsədinin həyata keçirilməsində fəal iştiraklarını təmin etmiş olur.

Azərbaycan tarixi dəslərində cütlərlə iş birtərəfli və ikitərəfli xarakter daşıya bilər. Birtərəfli iş onunla səciyyəvidir ki, bir tərəf rəhbərlik edir, kömək göstərir, digər tərəf icraçı rolunu oynayır, köməyi qəbul edir. İkitərəfli iş prosesində vəzifələr bərabər əsaslarla bölünür. Fəaliyyətin müxtəlif növlərində rəhbərlik və tabeçilik funksiyaları növbələşir. Cütde birləşən uşaqların inkişaf səviyyəsi təxminən bərabər olmalıdır ki, fəaliyyətinin məqsədinin yerinə yetirilməsində bir-birini başa düşsünlər, əməkdaşlığa nail olsunlar, qarşılıqlı olaraq öz məsuliyyətlərini dərk etsinlər.

Cütlərlə iş zamanı şagirdlər dərs prosesində iki-iki işləyib, təlim tapşırıqlarının yerinə yetirilməsində birgə fəaliyyət göstərirler. Bu onlara bir-birini daha yaxşı başa düşməyə, əməkdaşlıq etməyə, məsuliyyətlərini dərk etməyə imkan yaratır.

Cütlərlə iş zamanı kollektiv əməkdaşlıq vərdişlərinə yiyələnmiş şagirdlərlə interaktiv təlimin nisbetən daha mürekkeb forması olan qruplarla işə keçmək olar. Qrup işinin müvəffəqiyyəti, hər şeydən əvvəl, qrupun tərkibi ilə bağlıdır. Qrup öz tərkibinə görə güclü və ya zəif şagirdlərdən ibarət ola bilər. Bu zaman müəllim tapşırığı onların səviyyəsinə əsasən verir. Təcrübə göstərir ki, qrup həm güclü, həm də orta səviyyəli, həm də zəif şagirdlərdən ibarət olduqda daha yaxşı nəticə verir.

Tədris olunan mövzunun xarakterində asılı olaraq sinif qruplara bölünür. Məqsəddən asılı olaraq hər qrupda 3 nəfər, ən çoxu 6 nəfər ola bilər. Təsadüfi qruplaşmalardan da istifadə mümkünkündür. Birdən beşədək hər bir rəqəm 6 kartoç-kaya yazılır, kartoçkalar qarışdırılıb üzüaşağı stolun üstüne qoyulur. Şagirdlərin hərəsi bir kartoçka götürür. Kartoçka nömrələri eyni olan şagirdlər bir qrupda birləşirlər. Hər qrup dəyirmi stol arxasında əyləşir və özü lider seçilir. Qruplarda iş zamanı şagirdlər yarışdıqları üçün hər biri ən zəifi, ən utancağı da fəallıq göstərir. Qrupun hər bir üzvü bacarığını meydana çıxarmağa, qrupunun qələbəsini təmin etməyə çalışır.

Bir sıra hallarda şagirdlər kiçik qruplarda birləşir və hər hansı problemi həll etmək üçün birgə fəaliyyətə cəlb olunurlar. Qrup işi şagirdlərə öz fikirlərini qiymətləndirməyə imkan yaratır. Bundan əlavə, eyni bir məsələ ilə bağlı müxtəlif baxış və yanışmaların olması barədə təsəvvürə yiyələnirlər.

Fəal təlim zamanı istifadə olunan üsullar təlim strategiyalarının qurulmasında və təhsilin həyata keçirilməsində əhəmiyyətli yer tutur. Pedaqoji ədəbiyyatda onların müxtəlif növlərinin olduğu göstərilir. Məsələn, beyin həmləsi, öz mövqeyində dayan, diskussiya, oyun fəaliyyətli dərslər, layihə hazırlığı, anket sorğusu vərəqələri və müşahidə, müzakirə, müzakirə və s.

Tarix dərslərində interaktiv metoddan istifadə edilməsi prosesində müəllimlərə kömək məqsədilə bir sıra nümunələrin verilməsini müvafiq hesab edirik.

## Azərbaycan tarixi fənn kurikulumunun tətbiqində istifadə olunan üsul və vasitələr

### Beyin həmləsi

Bu, kollektiv müzakirənin əhəmiyyətli üsuludur. Onu pedaqoji ədəbiyyatda bəzən əqli hücum, beyin firtınası üsulu da adlandırırlar. Problemin həlli bütün iştirakçıların öz rəylərini bildirməsi yolu ilə tapılır.

Beyin həmləsi hər hansı probleme aid ideyaların birgə axtarışıdır. Şəxsiyyətin inkişafı üçün bu üsul ən əhəmiyyətli üsullardan biridir. Bu üsuldan Azərbaycan tarixi dərslərində düzgün istifadə olunduqda şagirdlərin yaradıcı təfəkkürünün inkişafına getirib çıxarır.

Beyin həmləsinin əsas prinsipi çox sadədir. Müəllim sinfin qarşısında məsələ

qoyur və bütün iştirakçılara bu məsələ barədə öz fikirlərini bildirməyi təklif edir. Bu mərhələdə heç kimin başqasının ideya və ya fikirlərini tənqid etməyə, yaxud da onları qiymətləndirməyə hüququ yoxdur.

Təcrübə göstərir ki, beyin həmləsinin köməyi ilə bir neçə dəqiqə müddətində onlarla yeni ideyalar əldə etmək olar. İdeyaların çoxluğu bu üsul üçün əsas məqsəd deyil, lakin bu problemin ən optimal həllinin tapılması, yaxud sadəcə olaraq, ən səmərəli qərarın çıxarılması üçün şərait yaradır.

Bu üsulun tətbiqi zamanı şagirdlər bəzən müəllimin ağlına belə gəlməyən orijinal ideyalar irəli süre bilərlər. Beyin həmləsinin keçirilməsi üçün bir sıra qaydalara əməl etmək lazımdır:

- irəli sürülən ideyalar qiymətləndirilmir və tənqid olunmur;
- məqsəd keyfiyyət deyil, kəmiyyətdir: nə qədər çox ideya olsa, o qədər yaxşıdır;
- istənilən ideyanı inkişaf etdirmək olar;
- ən orijinal, qeyri-adi ideyalar xüsusilə dəsteklənir;
- bütün ideyalar lövhədə və ya vatman kağızında müəllim tərəfindən qeyd olunur.

Beyin həmləsi qoyulmuş problemin çıxılmaz həllini tapmağa imkan verir. Bu üsul özlərində əmin olmayan şagirdlərin stimullaşdırılması üçün əhəmiyyətli vasitədir.

### **BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim**

**BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:**

- Problem müəllim tərəfindən elan edilir.
- Müəllim lövhədə 3 sütundan ibarət cədvəl çəkir və aşağıdakı bölmələri qeyd edir: Bilirəm/İstəyirəm bilim/Öyrəndim.
- Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur.
- Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
- Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir.

**Mesələ:** “İkinci Dünya müharibəsi illərində Azərbaycan” mövzusunu tədris edərkən motivasiya mərhələsində BİBÖ üsulundan istifadə edə bilərsiniz.

| BİLİRƏM | İSTƏYİRƏM BİLİM | ÖYRƏNDİM |
|---------|-----------------|----------|
|         |                 |          |

### **Anlayışın çıxarılması**

Bu üsul oyun-tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır. Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlər həmin

xüsusiyyetlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. Əgər şagirdlər anlayışı tapmaqdə çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyetlər sadalayır. Şagirdlər öz ferziyyələrini dedikdən sonra müəllim bu tapmacanın tapılıb-tapılmamasını hamiya çatdırır və kartda yazılın sözləri açıqlayır.

**Mesələn:** “Müstəmləkə əleyhinə çıxışlar” mövzusunun tədrisi zamanı dərsin motivasiya mərhələsində bu üsuldan istifadə oluna bilər.


### Venn diaqramı

Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.

*Venn diaqramından istifadə aşağıdakı mərhələlər üzrə aparılır:*

- Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir.
- Kəsişən dairələr çekilir (ortada yazmaq üçün yer saxlanılır).
- I və II dairədə müqayisə olunacaq obyektlər qeyd olunur.
- Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
- Müqayisə olunan obyektlər təsvir edilir (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairesində qeyd olunur).
- Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.

**Mesələn:** “Şimali və Cənubi Azərbaycanın iqtisadi vəziyyəti” mövzusunun tədrisi zamanı Venn diaqramından istifadə oluna bilər.



### Ziqzaq

Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsesilməsinə imkan yaradır. Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardaşagirdləryenidənnömrəlenir.Hər qrupdakieyni rəqəmli şagirdlərdənyeni qrup (ekspert qrupu) yaradılır. Öyrəniləcək mətn qruplarının sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir. Ekspert qrupları onlara verilən hissəni oxumalı, məzmununu qavramalı və öz əvvəlki qrupuna qayıdaraq öyrəndiyi hissəni onlara danışmalıdır. Müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verə bilər.

### Karousel

Dərsdən əvvəl iri ağ kağızlarda (vatman, flipchart) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif suallar yazılmış bir kağız verir. Qrup üzvləri suali oxuyur

ve bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müellimin köməkliyi ilə qruplara ötürülür. Kağızlar bütün digər qruplardan keçərək axırdı öz qrupuna qaydırır. Müellim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sınıf cavabları müzakirə edir. Məsələn: "Sovet hakimiyyətinə qarşı üsyənlər" mövzusunun tədrisində bu üsuldan istifadə etmək məqsədəyənqandur.

### Akvarium

Bu üsulun həyata keçirilməsinin bir çox yolları vardır. Onlardan birini qeyd edək. Şagirdlər 2 qrupa bölünür. Qrup bölgüsündən önce diskussiyanın aparılması üçün müyyən qaydalar ağ vərəqdə qeyd olunaraq asılır. Buraya bir-birinin sözünü kəsməmək, rəqlamente əməl etmək, məqsəddən uzaqlaşmamaq və s. aid ola bilər. 2 qrup dairə şəklində düzülür. Birinci qrup daxildəki dairəni, ikinci qrup isə ətrafdakı dairəni təşkil edir.

Daxili dairənin iştirakçıları araşdırılacaq problemi müzakirə edir və problemin xeyrinə arqumentlər gətirməlidir. Vaxt bitdikdən sonra müzakirənin davamını ətraf qrup aparır. Onlar isə əks-arqumentlər gətirməyə çalışırlar. Ümumilikdə isə verilən vaxt müddətində problemin müzakirəsi aparılmalıdır, hər qrup öz mövqeyini müdafiə etmək üçün öz nəticəsini elan edə bilər. Bu üsulun tətbiqində vahid fikir əsas deyil. Əsas odur ki, şagirdlərdə müzakirə etmək qabiliyyəti formalaşdırılsın. Məsələn, şagirdlərə "Birinci Dünya müharibəsi illerində azərbaycanlıların orduya çağırılmamasının səbəbi nə idi?" fikri akvariumda müzakirəyə qoyulur. Bu zaman daxili qrupun fikirləri müsbət faktlara əsaslanmalıdır. Onlar qoyulmuş fikri müdafiə etməli, partiyaların cəmiyyətin həyatında oynadığı rol haqqında lehinə arqumentlər gətirməlidir. Xarici qrup isə bunun tam əksini reallaşdırmalıdır.

### INSERT

Bu üsul dərslikdəki mətnin aktiv fealiyyətlə, yəni şagirdin öz münasibətini bildirək oxunmasıdır. Şagird mövzudakı fikirlərə münasibətini qəbul edilmiş işarələrlə ("/" – bu məlumat mənə tanış id, "–" – bu məlumat mənim əvvəller bildiyimi inkar edir, "+" – bu məlumat mənim üçün yenidir, "?" – bu məsələyə dair əlavə məlumat almaq istərdim) bildirir. Dərslikdəki mətn oxunduqdan sonra ümmüleşdirmələr aparılır və qeyd olunur.

| ✓ | "_" | "+" | "?" |
|---|-----|-----|-----|
|   |     |     |     |

### Diskussiya

Diskussiya müsahibənin spesifik forması olub kollektiv müzakirə deməkdir. Müellim və şagirdlər üçün əlverişli olan bu üsul onların tarixi hadisə, təzahür və proseslərə münasibətlərinin necə olduğunu öyrənməyə imkan verir. Bu zaman şagirdlərin diskussiya mədəniyyəti (danişanı dinləmək, sözünü kəsməmək, çıxış etmək istədikdə icazə istəmək və s.) aşkarlaşır. Qrup formasında keçirilən diskussiyalar zamanı aşağıdakı vəzifələr həyata keçirilir:

1. Diskussiya iştirakçıları tərəfindən real şərait təhlil edilir;
2. Qoyulmuş problem ətrafında bacarıqlar formalasdırılır;
3. Digər iştirakçılarla əlaqəli fəaliyyət vərdişləri inkişaf etdirilir;
4. Müxtəlif problemlərin həllinə dair çoxvariantlı qərarların qəbulu nümayiş etdirilir.

Azərbaycan tarixinin tədrisində diskussiya üsulunu müxtəlif formalarda tətbiq etmək olar:

- dəyirmi masa (mövqelər öz fikirlərini sərbəst söyləyirlər);
- ekspertlər qrupu (mikroqruplarda müzakirələrdən sonra nəticələrin qrupların müzakirəsinə verilməsi);
- forum (qrup auditoriya ilə fikir mübadiləsi aparır);
- debat;
- mühakimə-dərs.

Diskussiya zamanı şagirdlərin riayət etməli olduğu qaydalar:

- danışanı dinləmək;
- eyni zamanda bir nəfər danışa bilər;
- çıxış etmək istədikdə əlini qaldırmaq;
- danışanın sözünü kəsməmək;
- bir kəslə razılışmadıqda fikir söylemək deyil, fikri tənqid etmək;
- hamını diskussiyada iştiraka həvəsləndirmək.

### Layihə hazırlığı

Layihə – şagirdlərin müxtəlif mövzularla bağlı müəyyən müddət ərzində hazırlanıqları və sonra təqdim etdikləri müstəqil tədqiqatlarıdır. Azərbaycan tarixinin tədrisində layihələr çox faydalıdır, çünki:

- ayrı-ayrı tarixi faktlar və hadisələrin digər məktəb fənləri və ətraf aləmlə əlaqəsini göstərməkdə şagirdlərə yardımçı olur;
- hər hansı bir fəaliyyətin həyata keçirilməsində, vaxtlarının və işlərinin qrafik üzrə müəyyənləşdirilməsi şagirdlərin daxilən təşkilatlanmasına şərait yaradır;
- müəllimin rəhbərliyi altında təlim prosesini idarə etməyə şagirdlərə imkan verir;
- şagirdlərin həm bir-biriləri, həm də başqaları ilə məktəbdən kənar qarşılıqlı fəaliyyətinə imkan yaradır;
- tarixi hadisə və təzahürlərin hər hansı bir məqamını daha da dərindən öyrənməyə şərait yaradır, əlavə ədəbiyyatdan istifadə etməyi öyrədir, sosial və yaradıcı tədqiqat vərdişləri aşılıyor;
- şagirdlərə geniş mənada vərdişlər qazanmağa, tədqiqatlarını və öz fikirlərinin nəticələrini müzakirə etməyə yardımçı olur ki, bu da müstəqil düşüncəli şəxs üçün mühüm keyfiyyətdir.

### Mühazirə

Tarix dərslərində geniş istifadə olunan üsullardan biri də mühazirə dərslerdir. Mühazirə məlumatın şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması üçün istifadə etmək məqsədə uyğundur. Belə mühazirələr 10-15 dəqiqə ərzində aparılır.

Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədəmüvafiqdir:

- mühazirənin məqsəd və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi;
- plan tərtib edilmesi və onu şagirdlərə paylanması (və ya lövhədə yazılması);
- əyani və texniki vasitələrdən istifadə edilmesi;
- mühüm mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) tənzimlənməsi.

Sorğu vərəqləri və müsahibə

- bu üsüllar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qrupların ictimai reyini öyrənmək məqsədilə aparılır,
- sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur,
- müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır,
- bu üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin gözlənilməsi məqsədəmüvafiq hesab edilir:
- problemi müəyyən etmək;
- işi təşkil etmək (sorğu və ya müsahibə keçirmək üçün suallar hazırlamaq);
- məlumatları toplamaq (sualların cavablarını toplamaq);
- əldə edilmiş məlumatları təhlil etmək və ümumiləşdirmək.

Müəllimlər təklif olunan metodik üsullara və dərs modellərinə istinad edərək, onları tədrisdə tətbiq edə və ya tarix dərsi üzrə öz dərs modellərini hazırlaya bilərlər. Qeyd etmək lazımdır ki, müasir didaktikada digərlərinin zərərinə hər zaman və hər yerde tətbiq edile bileyəcək yegane üsul və tədris modeli yoxdur. Buna görə də dərs aparılmasında üsul və model seçimi müəllimin öz öhdəsinə düşür, onun istək və təcrübəsində asılı olur. Buradan belə bir nəticə çıxır ki, verilən tövsiyələrə bir qədər yaradıcı yanaşılmalıdır.

### Xəritələrlə iş

Tarixi məlumatın şagirdlərin yaddaşında möhkəmləndirilməsində mühüm vasitələrdən biri də xəritələrlə işdir. Xəritələrlə iş mühüm hadisələri məkanla (hadisə yeri ilə), həmçinin müasir dövrə əlaqələndirməyə imkan verir.

Şagirdlərə müxtəlif mürəkkəblik seviyyəsi olan tapşırıqlar verilir:

1. Xəritədə dünyanın hansı hissəsi təsvir olunur?
2. Öyrənilən ölkənin ən şimal, cənub, şərqi və qərb nöqtələrini müəyyənləşdirin.
3. Xərite üzrə öyrənilən ölkənin və ya yerin təbii şəraitini təsvir edin.
4. Ərazinin təbii şəraitinə əsasən buranın yerli əhalisi üçün hansı fəaliyyət növü daha sərfəli olardı?
5. Mühüm ticarət yollarının, hərbi yürüşlərin, dəniz ekspedisiyalarının və s. marşrutların hansı ölkələrdən keçdiyini xəritədə müəyyən edin.
6. Problemin həlli üçün xəritələrin müqayiseli təhlilindən istifadə edin.
7. Müqayisədə öz mövqeyinizi xəritənin köməyi ilə əsaslandırın.
8. Göstərilən ərazidə hansı müasir ölkələrin yerləşdiyini müəyyənləşdirin.

Bu prosesdə fəallıq növləri: qruplarda xəritə üzrə fikir mübadiləsi, xəritə haqqında rəy, kontur xəritələrlə iş, xəritənin yaradılması (əgər programda xəritə yoxdursa) və s. ibarətdir.

## Mənbələrin öyrənilməsi üzrə dərslər

Mənbələrin öyrənilməsi və onlar əsasında tarixi hadisənin müəyyənləşdirilməsi olduqca vacib əhəmiyyətə malikdir. Mənbələrin öyrənilməsi üzrə dərs müxtəlif bilik mənbələri ilə işi təşkil etməyə, şagirdlərə tarixi faktların təhlili, təsnifikasi və sistemləşdirilməsi üsullarını, onların ümumileşdirilməsini və öz mövqeyinin əsaslandırılmasını öyrənməyə təkan verir. Belə dərsler şagirdlərin tədqiqat fəaliyyətini stimullaşdırır.

*Bunun bir modelini – “Biz tarix dərsliyi yazılıq” formasında göstərək.*

Şagirdlər müəyyən mövzu üzrə mənbələr kompleksinin öyrənilməsi əsasında müstəqil şəkildə dərsliyin bir paraqrafını və ya kiçik bir hissəsini yazmaq təklif olunur:


1. Müəllim dərsin mövzusunu, problemi söyləyir və tapşırığı izah edir.
2. Şagirdlər kiçik təlim qruplarına bölünürler və ilkin məlumatların tədqiqi əsasında tarix dərsliyi üçün material seçirlər.

Qrupların iş qaydası aşağıdakı kimi ola bilər:

- a) paraqrafın başlığını və ya planını dürüst ifadə etmək, mövzunun açılması üçün hansı yarımbəndlər nəzərdən keçirilməlidir?
  - b) qısa müəllif mətni yazmaq;
  - c) xronoloji hadisə sırasını açmaq;
  - d) məqsədə uyğun sayılısa, mənbələrdən parçalar götürmək;
  - e) xəritə, illüstrasiyalar tapmaq;
  - ə) “Zaman oxu”nu tərtib etmək;
3. Hər bir qrup işin yekunlarını sınıfə təqdim edir.

## Klassik dialoq (Sokrat dialoqu)

Klassik dialoq, demək olar ki, debatlarla eyni alqoritmle aparılır. Bu dialoqun aparılması problemin həlli üçün səmərəli yolların müəyyən edilməsidir. Debat kimi burada da xüsusi sxemdən istifadə olunur. Bunu aşağıdakı kimi təsvir etmək olar.



## Tarix dərslərində yaş xüsusiyyətlərinin nəzərə alınması

İnsan həyatının mərhələlərinin xüsusiyyətlərini bilməsi müəllim üçün vacibdir. Yaş psixologiyası – hər biri müəyyən yaş mərhələsini öyrənən bir neçə bölmədən ibarət elm sahəsidir və həyatın müxtəlif yaş dövrlərində normal insanın psixi inkişaf qanuna uyğunluqlarını öyrənir.

Yaş psixologiyasının əməli aktuallığı ondan ibarətdir ki, o, fəaliyyət sahələrinin və ya şəxslərin təsvirini verir, bu da əldə olunan biliyi təcrübədə, məsələn, konkret bir yaş dövründə olan uşaqlara məktəbdə konkret fənlərin tədrisinin təşkilində tətbiq etməyə imkan verir.

Bəzi psixoloqlar uşağın təhsili və inkişafi probleminə o mövqedən yanaşırlar ki, təhsil uşağı irəli apararaq və onda yeniliklər yaradaraq inkişafdan öndə gedə bilər. Uşaq böyük adamın rəhbərliyi altında və onunla əməkdaşlıq edərək müstəqil olduğundan daha çox iş görə və daha mürekkeb məsələlər həll edə bilər – bu məlum faktdır. Lakin o da məlumdur ki, uşağın bu imkanı, bacarığı sonsuz deyildir, tapşırıqlar mürəkkəbləşdikcə elə vəziyyət yaranır ki, o hətta böyüyün köməkliyi sayəsində də məsələnin öhdəsindən gəlmir. Uşaq üçün böyük adamlı əməkdaşlıq edərək daha yüksək intellektual səviyyəyə qalxmaq, geniş mənada dərkətmə, bənzətmə əsasında bacarıqlarından bacarmadıqlarına keçid imkanı – tədris psixologiyasında əsas məqamlardan sayılır.

Təlimdə əsas məsələ odur ki, uşağa yalnız öyrənə bildiyini öyretmək olar, yəni onun artıq təqlid imkanı var. Pedaqogikada bu, ümumiyyətlə, çox mühüm amildir. Çünkü pedaqogika uşaq inkişafının dünərinə deyil, sabahına yönəldilməlidir. Bu əsas şərtdir – yalnız bu zaman pedaqogika inkişaf proseslərini canlandırma bilər.

Şagirdlərin bizi maraqlandıran yaş dövrü 11-dən 17-yə kimidir (bu müddədə məktəblilər tarixi öyrənirlər). Psixoloqlar uşağın həyatında bu mərhələni belə bölgülər: 11-12 yaş – uşaqlığın sonu; 13-17 yaş – yeniyetməlik dövrü.

11-12 yaş orta məktəb yaş dövrü – insan həyatında ən sabit dövrlərdən sayılır, böyükler uşaqlarla münasibətdə, demək olar ki, heç bir yeni problemlə qarşılaşmırlar. Bu dövrde uşaqlarda “başqalarının istəklərinə cavab vermək” meyli üstünlük təşkil edir – onlar asanlıqla və həvəslə öyrənirlər, real şeylər haqqında təsəvvürlərinə uyğun gələn nəticəni alıqda çox məmənunluq duyurlar. Məhz bu dövrde uşaqlar çox vacib insani keyfiyyət olan əməksevərliyə yiyələnirlər. Məhz bu zaman uşağın bütün əmək vərdişləri onun psixoloji məkanına təşkiledici, sabit element kimi daxil olur. Məhz bu dövrde uşaq çox sürətlə maşınlarla (kompüter, avtomobil və s.), aletlərlə və s. bağlı “böyüklərin” bir çox iş vərdişlərinə yiyələnə bilər.

Məktəblilərin tarixi biliklərinin əsaslarının öyrənilməsi üçün bu dövr ən əlverişlidir.

Şəxsiyyət kimi formalaşması üçün yeniyetmə bütün psixoloji ilkin şərtlərə malik olur: daxili hərəkət planı, daxili aləmə yönümü, ətraf aləmi anlamaq üsulu – təfəkkür növü var. Yeniyetmə hələ məktəbdədir, təhsil onun vaxtının çox hissəsini alır. Psixoloqlar hesab edirlər ki, bu yaşda inkişaf uşağın bütün ictimai-faydalı fəaliyyət forma-

lарында, хүсусен дә тәhsilde ünsiyyети ile müəyyənləşdirilir. Yeniyetmə şəxsiyyətinin inkişafında ən əsası bir fəaliyyət növündən digərinə keçmək bacarığıdır ki, bu da insan fəaliyyəti quruluşunun qanuna uyğunluqlarının mənimsənilməsi ile təmin olunur. Yeniyetmə istənilən formada öz fəaliyyətini qurmaq sahəsində ümumi bacarıqlara yiyələnir – özü qarşıya məqsəd qoya bilir, fəaliyyət planı çizir, lazımı vasitələr seçə və onları digər insanların hərəkətləri ilə uyğunlaşdırıa bilir. İctimai əhəmiyyətli nəticəsi olan kollektiv əmək yeniyetmənin bütün şəxsiyyət imkanlarını üzə çıxaran prosesə çevrilir. Böyük adam yeniyetmə üçün onun fəallığını təşkil edən, insan fəaliyyətinin çox müxtəlif və rəngarəng məzmunu ilə tanış edən mənbə olur.

Yeniyetməlik dövrünün başlanğıcı intellektual fəallıq göstəricilərinin aşağı düşməsi ilə əlaqələndirilsə də, dərslik dövrüne daxilolma, cinsi yetişmənin başa çatma mərhəlesi intellektual fəallığın keyfiyyətcə yeni səviyyədə yüksəlməsi ilə bağlıdır. Yeniyetməlik dövrü – həyatın elə mərhələsidir ki, insanda başqaları ilə və öz-özü ilə ünsiyyət norma və üsulları formalaşır. Yaxşılıq, ədalət, bərabərlik, gözəllik, ağıl kimi ümumbaşarı dəyərlər konkret başa düşülür və başqaları ilə münasibətdə tətbiq edilir, sonradan isə onlar ümumiləşdirilmiş humanist dəyərlərə çevrilir. Yeniyetməyə nə isə öyrətmək – insanın münasibət və hərəkətlərinin birmənalı olmadığını, öz mövqeyi olmasının və onu müdafiə etmə zəruriliyini, tədris fənlərinə öz “münasibəti” olmasına öyrətmək deməkdir. Qeyd olunan dəyər və keyfiyyətlərin təşəkkül tapmasında tarixin interaktiv tədrisinin rolü olduqca vacib əhəmiyyət kəsb edir.

## Planlaşdırma ilə bağlı tövsiyə

Bütün sahələrdə olduğu kimi, tədrisdə də planlaşma əsasdır. Kurikulum islahatının həyata keçirilməsi ilə əlaqədar olaraq planlaşmaya böyük diqqət artırılmış və hər bir müəllim nəticələr əldə etmək üçün planını dəqiqlik tutmalıdır.

Bildiyiniz kimi, planlaşdırmanın 2 növü vardır: gündəlik və perspektiv.

Müəllim dərsə hazırlaşarkən ilk növbədə sinif üzrə təlim nəticələrini və alt standartları nəzərə almalıdır. Hər bir standartın reallaşdırılması üçün mövzular vasitədir. Mövzuların vasitəsilə şagirdlərdə bilik və bacarıqlar formalaşdırılır. Siz gündəlik plan nümunəsini hazırlayarkən standarta uyğun məqsədlərin çıxarılmasını da unutmayın. Məqsədlər şagirdyönümlü olmalı, şagirdə ünvanlanmalıdır. Bunun ardınca tədris zamanı tətbiq ediləcək forma və üsullar müəyyən edilməlidir. Sizin seçdiyiniz üsullar kor-koranə yazılmamalı, dərs müddətində tətbiqi reallaşdırılmalıdır. Bəzən müəllimlər gündəlik plan nümunəsində forma və üsulların adını yazsa da, onu dərsin gedişində reallaşdırırı. Buna görə də bəzən yazılı şəkildə hazırladıqları plandakı nəticə dərsin sonunda şagirdlərdən alınır. Standartlar əsasında dərsin reallaşdırılması zamanı təlim-təbiyə və inkişafetdirici məqsədləri müəyyənləşdirilməlidir. Bu məqsədlərin həyata keçirilməsində seçilmiş resurslar və integrasiya imkanları mütləq nəzərdə saxlanılmalıdır. Bundan sonra dərsin mərhələləri başlanır. Fəal dərsdə dərsin aşağıdakı mərhələləri vardır:

## I mərhələ: motivasiya, problemin qoyulması

Fənninin tədrisi prosesində hər bir tədqiqat problemin müəyyənleşdirilməsi ilə başlayır. Əsl problem həmisiçə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat sualının formalasdırılması lazımlıdır. Çünkü tədqiqat suali yeni biliklərin kəşf olunmasında bələdçi kimi çıxış edir.

Bu mərhələdə şagirdlər düşünməyə, idrakı feallığa sövq edildiyindən, o həm də motivasiya adlandırılır.

Dərsdə motivasiyanın uğurlu alınması üçün aşağıdakı şərtlərə əməl edilməsi tövsiyə edilir:

1. Motivasiya üçün seçilən material qeyri-adi, maraqlı olmalıdır;
2. Fərziyyələri yoxlamaq, tədqiqat aparmaq və yaradıcılıq üçün imkan vermelidir;
3. Müəllim şagirdlərə yönəldici suallar vermelidir, fərziyyələri ireli sürərkən onları həvəsləndirməlidir;
4. Tədqiqat suali təlim standartlarına əsasən müəyyənleşdirilməli və dərsin məqsədine yönəldilməlidir;
5. Müxtəlif audio-vizual vasitələrlə şagirdlərin diqqətini çəkərək maraq oyatmalıdır;
6. Motivasiya mürəkkəb olmamalı, dərsin çox hissəsini aparmamalıdır;
7. Motivasiya tədqiqat sualının ortaya qoyulması ilə bitməlidir.

## II mərhələ: tədqiqatın aparılması

Dərsin məqsədine və tədqiqat sualına uyğun iş üsulları seçilir. Tədqiqat sualına cavab verməyə kömək edəcək faktları tapmaq üçün məqsədyönlü iş aparılır. Şagirdlərə müxtəlif çalışmalar verilir. Əgər bu zaman qrup işləri verirsinizsə, qrup tapşırıqlarının həcmi və səviyyəsi nəzərə alınmalıdır. Bəzən qrup bölgüsü aparılır, tədqiqat işi vaxtı müəllim iş vərəqləri paylayır. İş vərəqlərindəki tapşırıqların biri digərindən asanlıq və çətinliyə görə fərqlənir. Bir qrup asan tapşırığı 5 dəqiqəyə həll edir, digər qrup isə 15 dəqiqə vaxt ayırsa da, işini bitirə bilmir. Bütün bunları nəzərə almaqla işinizi səmərəli qurmağa çalışın. Beləliklə, tədqiqat sualına cavab tapmaq üçün zəmin yaranır. Tədqiqat toplanmış faktlar əsasında təqdimatların hazırlanması ilə bitir.

Tədqiqat müxtəlif formalarda: kollektiv, qruplarla, cüt şəklində və fərdi qaydada aparıla bilər.

## III mərhələ: məlumatın mübadilesi

Verilmiş probleme aid tədqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim tapşırığın icrasının başa çatdığını bildirir. Bundan sonra şagirdlər informasiyanın təqdimatına başlayır, əldə etdikləri yeni informasiyaları digər iştirakçılarla bölüşürler. Həmin təqdimatların əks olunduğu iş vərəqləri lövhədən asılır.

## IV mərhələ: məlumatın müzakirəsi

Mövcud mərhələnin məqsədi yeni əldə edilmiş informasiyanı sistemləşdirmək və qrupların hazırladıqları təqdimatlar arasındakı əlaqəni üzə çıxarmaqdır.

Bu mərhələdə müəllim köməkçi suallardan istifadə etməklə əldə olunmuş faktların məqsədyönlü müzakirəsini təşkil edir. Məlumat sxem, qrafik, cədvəl, təsnifat və s. formalarda dinlənilir. Neticədə tədqiqat sualına cavab aydınlaşır.

## V mərhələ: nəticə və ümumiləşdirmə

Aparılan tədqiqatdan sonra nəticəyə gelmək üçün müəllim şagirdlərin köməyi ilə yeni bilikləri, əldə edilmiş ideyanı tədqiqat suali ilə və şagirdlərin ilkin fərziyyələri ilə müqayisə edərək ümumiləşdirir. Hamı tədqiqat sualına cavab verildiyinə əmin olur.

## **VI mərhələ: yaradıcı tətbiqetmə və ya ev tapşırıqları**

Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini artırır. Bu məqsədlə şagirdlərə həyatla əlaqəli praktik tapşırıqlar verilir. Əger yaradıcı tətbiqetməni dərhal icra etmek mümkün olmursa, o sonrakı dərslerdə həyata keçirilir.

Dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış sərbəst iş forması ev tapşırıqlarıdır.

### **Refleksiya və qiymətləndirme**

Refleksiya təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və onu dərindən başa düşməyə imkan verir. Qiymətləndirmə şagirdlərin təlimdəki nailiyyətlərinin dəyərləndirilməsi prosesidir. Qiymətləndirmə konkret meyarlar üzrə aparılmalıdır. Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir.

**Perspektiv planlaşdırma:** Perspektiv planlaşdırma əsas məqsədləri müəyyən-leşdirmək və onlara nail olmaq üçün hər bir müəllimin özünəməxsus fealiyyət istiqamətidir. Bildiyiniz kimi, kurikulum islahatına görə, müəllimlər illik planlaşdırında tam sərbəstdirlər. Əvvəldə də qeyd etdiyimiz kimi, məhz hər bir məktəbin yerləşdiyi regiondan, onun infrastrukturundan, maddi-texniki bazasından və s. asılı olaraq ümumi tarix fənn kurikulumunda nəzərdə tutulmuş məzmun standartları müxtəlif cür reallaşdırıla bilər. Planlaşdırma aparıllarkən yuxarıda qeyd olunanlarla yanaşı, şagirdlərin fərdi xüsusiyyətlərinin, öyrənmə tərzlərinin də nəzərə alınması olduqca vacib şərtdir. Eyni bir regionda, eyni bir məktəbdə, lakin ayrı-ayrı 9-cu siniflərdə Azərbaycan tarixi fənnindən dərs deyən müəllimlərin illik planlaşdırımları müxtəlif ola bilər. Lakin bu planlaşdırmanın kor-koranə aparmaq qeyri-mümkündür. Bunun üçün müəyyən bacarıqlarınız olmalıdır. Bunlar aşağıdakılardır:

- *Məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə dəqiqlişmələrin aparılması* üçün Azərbaycan tarixi fənn programında (kurikulumda) nəzərdə tutulan məzmun standartlarının dərslikdə hansı mövzularda reallaşdırıldığını və bu mövzuların hansı tədris vahidlərində birləşdirildiyini müəyyən etmənidir. Bu eyni zamanda dərsliklə tanışlıq xarakteri daşıyır. Bu, illik planlaşdırmanın düzgün apara bilmeniz üçün, demək olar ki, ilkin addımdır.
- *Tədris vahidlərinin və mövzuların ardıcılığının müəyyənləşdirilməsi* mühüm bacarıqlardan biridir. Mövzuların ardıcılılığı dedikdə sadəcə mürəkkəbə, məntiqi və xronoloji ardıcılıq nəzərdə tutulur. Bu ardıcılığı müəyyənləşdirərkən bir neçə prinsip nəzərə alınmalıdır ki, bunun da birincisi məzmun ardıcılığı baxımından sadəcə mürəkkəbə, asandan çətinə doğru getməkdir. Bunun üçün əvvəlcə dərslikdə verilən ardıcılığa diqqət yetirməli, bu ardıcılıq sizi müəyyən səbəblərdən qane etmirsə, (tədris ilində baş verəcək mühüm hadisələr, fənlərarası integrasiya və s. baxımdan) özünüz mövzuların ardıcılığını müəyyən etməlisiniz.

- *Inteqrasiya imkanlarının müəyyən edilməsi* planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan biridir. Azərbaycan tarixi özündə beş məzmun xəttini birləşdiriyinə görə onun bir çox fənlərlə (Ümumi tarix, Ədəbiyyat, Həyat bilgisi, Coğrafiya və s.) integrasiyası mümkündür. MMV-də sizlərə təqdim olunmuş illik planlaşdırma cədvəlinde Azərbaycan tarixi məzmun standartlarının digər fənlərlə integrasiya imkanları göstərilmişdir. Bu integrasiya imkanları biz müəlliflərin məzmun standartlarını reallaşdırımıza imkan yaradır. Lakin vəsaitdə verilmiş illik planlaş-

dırma cədvəlində hər bir mövzu üzrə integrasiya verilməsinə baxmayaraq, sinfiniz-dəki şagirdlərin səviyyəsini, maraqlarını, resurslarınızı nəzərə alaraq özünüz integrasiya imkanları müəyyənləşdirə bilərsiniz. Bunun üçün:

- reallaşdıracağınız standartı həyata keçirmək üçün hansı fənnin köməyinə ehtiyac olduğunu özünüz üçün müəyyənləşdirin.
- seçdiyiniz fənnin məzmun standartlarını nəzərdən keçirin. Siz yalnız IX sinif məzmun standartları ilə integrasiya yarada bilərsiniz.
- İnteqrasiya üçün Azərbaycan tarixi fənni üzrə seçdiyiniz standarta müvafiq standartı müəyyənləşdirərək illik dərs planında qeyd etməniz vacibdir. Bundan sonra müəyyənləşdiriyiniz integrasiya imkanına müvafiq olaraq istifadə edəcəyiniz resurslarda, şagirdlərə təqdim edəcəyiniz tapşırıqlarda bunu nəzərə almalıdır.

Əlavə resursların seçilməsi mövzunu, integrasiyanı müəyyənləşdirdikdən sonra aparılmalıdır.

Mövzulara görə məqsədyönlü vaxt bölgüsünün aparılması mühüm bacarıqlardan biridir. Tədris planına əsasən 9-cu sinifdə Azərbaycan tarixi fənninin tədrisinə ayrılan saatdan kənara çıxmamaq şərtilə daha vacib, eyni zamanda şagirdlərin çətin qavradıqları mövzulara çox, asan mövzulara isə az vaxt ayıra bilərsiniz. Perspektiv planlaşdırma aşağıdakı cədvəl əsasında hazırlanmalıdır.

| Standart | Tədris vahidi | Mövzu | Inteqrasiya | Resurslar | Qiymətləndirme | Saat | Tarix |
|----------|---------------|-------|-------------|-----------|----------------|------|-------|
|          |               |       |             |           |                |      |       |

## Şagird nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsi

Bildiyimiz kimi, yeni qiymətləndirmə sisteminin nəzəriyyəsi dünyada ilk dəfə XX əsrin 60-cı illərində ABŞ-da yaradılıb. XX əsrin 70-80-ci illərində Avropa, XXI əsrin əvvəllerindən isə MDB ölkələrində tətbiq edilib. Hazırda ölkəmizdə aparılan yeni qiymətləndirmə sistemi şagird nailiyyətlərinin qiymətləndirilməsini nəzərdə tutur və bu qiymətləndirmə reallaşdırılarkən standartların tələblərinə uyğun üsullar seçilir. Bu cür reallaşdırımda əsas məqsəd cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla təhsilin keyfiyyətini yüksəltməkdir.

Təhsil islahatlarının sistemli şəkildə həyata keçirildiyi bir dövrde yeni yanaşmaların biri də qiymətləndirməyə baxışın dəyişməsidir. Şagird nailiyyətlərinin izlənil-

məsi və onun inkişafına səmərəli yollarla nail olmaqdan ötrü qiymətləndirmə əsas vasitəyə çevrilmişdir.

Qiymətləndirməni kurikulum islahatının əsas tərkib hissəsi olub, əldə olunan nəticələrin dəyərləndirilməsi kimi də başa düşmək olar. Fənn proqramları (kurikulumları) strukturuna daxil olan məzmun standartlarını, təlim strategiyalarını, qiymətləndirməyə dair məzmun, vasite və mexanizmləri şagirdin inkişafına, onun şəxsiyyət kimi yetişməsinə, bilik və bacarıqlarının necə və hansı səviyyədə əldə edilməsinə xidmət edir. Şagirdin bir düzgün cavabına qiymət verilsəydi, bu çox rahat olardı. Bildiyimiz kimi, şagirdin dərsdə fəaliyyəti çoxdur. Onun bu fəaliyyətini qiymətləndirmək isə obyektivlik tələb edir. Bu obyektivliyi qorumaq üçün Azərbaycan tarixi fənn kurikulumunun məzmun standartlarının reallaşdırılması səviyyəsi ölçülmüş, şagirdlərin gözlənilən nəticələrə uyğun qiymətləndirilməsi üçün teminat yaradılmışdır.

Qeyd edək ki, hazırda ölkəmizdə tətbiq olunan müasir qiymətləndirmədə məqsəd şagird nailiyyətlərinin düzgün və qərəzsiz ölçülməsidir. Əldə edilən bilik və bacarıqların qiymətləndirilməsi üçün zəmin yaradılmışdır. Təkcə qiymətləndirmə standartları deyil, şagirdin qiymətləndirilməsində istifadə olunan üsul və vasitələrin düzgün seçilməsi də işin səmərəsini artırır.

Bəs qiymətləndirmə vasitələri hazırlayarkən nələrə diqqət ayrılmalı? Qiymətləndirmə vasitələri hazırlanarkən qiymətləndirmə standartlarının ölçüləri nəzərə alınmalıdır. Bununla yanaşı, yaş xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirmə vasitələri daha səmərəli və müəyyən edilməsidir. Bununla əlaqədar olaraq şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesinə aid məsələlərdən ən başlıcasını onun şəxsi keyfiyyətlərinin diaqnostik yolları və metodlarının işləniləbiləcək hazırlamaşması təşkil edir. Təhsilin keyfiyyətinin yüksəldilməsini öz üzərine götürən qiymətləndirmə sahəsi ağır və əsaslı bir hissəsi olduğu üçün məzmun standartları nəzərə alınmaqla taksonomiyaya uyğun hazırlanmış, sadədən mürəkkəbə prinsipi gözlənilmişdir. Şagird nailiyyətlərini və təlimə münasibətləri, fənn kurikulumlarının səciyyəvi cəhətlərini, təlim resurslarının bölgüsüünü əks etdirən məlumatlar və fəaliyyətlərin icra mexanizmləri daxildir ki, bunlar müasir qiymətləndirmədə əsasdır. Tarix fənn kurikulumunun reallaşdırılması ilə əlaqədar olaraq test yoxlamalarının keçirilməsi, tapşırıqların yoxlanılması, müsahibələrin aparılması, layihələrin yerinə yetirilməsi, müşahidə, qiymətləndirmələr, eləcə də şagirdə və məktəbə aid vacib sənədlərin təhlili əsasdır. Hər bir fəaliyyətin nəticəsi olduğu kimi, qiymətləndirmənin nəticələri də mütləq nəzərə alınmalıdır. Nəticələr planlaşdırılma, işin düzgün təşkili, təlim resurslarının bölgüsü, təhsilin keyfiyyətinin dəyərləndirilməsi üçün vasitədir.

Hazırda tarix fənn kurikulumunun reallaşdırılmasında şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün istifadə olunan əsas formalardan biri testlərdir. Tarix fənninin spesifik xüsusiyyətini nəzərə alsaq, xəritə və mənbə üzərində işin aparılması şəhəri cavablandırma vasitəsilə də qiymətləndirmənin aparılmasına zəruriyyət yaradır. Tarix fənninə uyğun olaraq məktəbdaxili qiymətləndirmə reallaşdırıllarkən müasir qiymətləndirmənin tələbinə uyğun aparılır. Bu baxımdan Tarix fənninin tədrisində də diaqnostik, formativ və summativ qiymətləndirmələr vasitəsilə şagirdlərin bilik və bacarıqları qiymətləndirilir.

Tarix dörslərində şagird nailiyyətlərinin qiymətləndirilməsi aparıllarkən, təbii ki, diaqnostik qiymətləndirmədən istifadə zəruridir. Əhənəvi olaraq onların əldə etdikləri bilik, bacarıq və dəyərlərin kəmiyyətçə qiymətləndirilməsinə əsaslanır. Lakin şagirdlərin təlimin nəticələrini müəyyən edən şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi sistemi mövcud deyildir. Daha təəccüblüsü budur ki, təlimin məqsədlərini eks etdirən sənədlərin hamısında təlim-təbiye prosesində formalşmalı olan müxtəlif şəxsi keyfiyyətlərdən bəhs olunur. Ola bilsin, bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin kəmiyyətçə qiymətləndirilməsi praktiki olaraq həyata keçirilməsi çətin olan bir məsələdir. Buna baxmayaraq, ancaq şəxsi keyfiyyətlərin qiymətləndirilməsi təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Bu sahədə məktəbdə psixoloji xidmetin üzərinə mühüm vəzifələr düşür. Bütün çatışmazlıqlar cari dərs fəaliyyətinə görə verilən cəmləyici qiymətdən fərqli olaraq, dəyişən olub təkrar cavabla düzələ bilən formalasdırıcı (formativ) qiymət vasitəsilə aradan götürülür.

Bütün uşaqların müvəffəqiyyətlə oxuya bilmesi və öz imkanlarını aşkara çıxarması üçün müəllim və tədris prosesinin başqa iştirakçıları tərəfindən nailiyyətlərə həvəsləndirən dayağın olması, onların xeyirxahlığını, uşağın şəxsən maraqlı olmasının əhəmiyyəti az deyildir.

Təlimə müsbət həvəsləndirici təsirin yaradılması zamanı təbii idrak tələbatının formalşması, yarış həvəsinin oyadılması kimi üsullara istinad edilir.

Təəssüf ki, təlim prosesində qiymətin rolü o dərəcədə böyükdür ki, o, yeganə təlim motivinə çevirilir. Halbuki qiymət ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənezarət vasitəsi kimi çıxış etməlidir. Özünüqiymətləndirmə vərdişlərini yaratmaq üçün bütün sinif və müəllimin iştirakı ilə qiymətin şagirdin özü tərəfindən qoyulması, eləcə də şagirdlərin bir-birinin işinə qiymət verilməsi üsulunu tətbiq etmək faydalı olar.

Qeyd olunmalıdır ki, interaktivliyə əsaslanan təlim prosesində şagirdlərin özünü və sinfi, hətta bütövlükdə dərsin özünüqiymətləndirmə imkanları çox genişdir. Yeni təlim metodları ilə işləyən müəllimlər bu qiymətləndirmə üsulundan müntəzəm istifadə edir və çox yaxşı nəticələr əldə edirlər. Bu üsulun tətbiqi nəticəsində şagirdlərdə:

- müstəqillik və özüneinam bacarıqları formalşır;
- obyektivlik, özüne və yoldaşlarına qarşı tələbkarlıq vərdişləri inkişaf edir;
- ədalətli, əməksevər və özünəgüvənən iradi keyfiyyətlər yaranır.

Qiymətləndirmənin əsas problemlərindən biri obyektiv qiymətin təmin edilə bilməsinin çətinliyidir: şagird qiymətin obyektivliyinə əmin olmalıdır və qiymətin tədris prosesinin real tənzimləyicisi ola bilməsi üçün onun nəyə görə verildiyini dəqiq təsəvvür etməlidir.

*Obyektiv qiymət verilməsinə mane olan amillər aşağıdakılardır:*

1. Kəmiyyət xarakterli qiymətlərin verilməsi üçün dəqiq olmayan (şərti) normativlərin mövcudluğu;
2. Şagirdə daha obyektiv əks-əlaqə həyata keçirməyə imkan verən qiymətləndirmənin kəmiyyət meyarlarının diferensiallaşdırılmış və daha dəqiq sisteminin işlənilib hazırlanmaması.

Diagnostik, formativ və summativ qiymətləndirmə ilə yanaşı, şagird nailiyyətlərinin qiymətləndirilməsinin başqa formaları da vardır:

► Bu üsullardan en mühümü sözdür. O, müəllimin psixoloji dayağıını, təqdirini və tənbəhini ifadə edə bilər. Bu üsuldan, əsasən, ibtidai siniflərdə istifadə olunur, lakin qiymətləndirməyə bu yanaşmanın orta məktəbə tətbiqi də real və məqsədəyindər. Qiymətləndirmə prosesinin en yaxşı göstəricisi verbal (sözlə) qiymətləndirmənin üstün rolu və qiymətin əhəmiyyətinin azalması ola bilər.

► “Portfolio” sistemi. Bu formadan ibtidai siniflərdə geniş istifadə olunur və yaxşı səmərə verir. “Portfolio” sistemi hər şagirdin xüsusi dosyesidir. Burada şagirdə aid olan və aşağıda adları çəkilənlərlə birlikdə bütün məlumat və sənədlər qeydə alınır:

1. Cari qiymətlər;
2. Şagirdin dərs fəaliyyəti, onun əhvali-ruhiyyəsi, iş qabiliyyəti, yaşıdlarına və yaşlılara münasibəti üzərində gündəlik müşahidələr;
3. Meydana çıxan problemlərin təsviri və onların təhlili;
4. Müəllimin şagirdə yanaşmaya düzəlişlər etməsi, onun təliminin fərdiləşməsi istiqamətləri haqqında qeydləri və proqnozları;
5. Valideynlərlə əlaqələrinin qeydiyyatı, müəllimin onlarla müzakirə etdiyi mövzular, şagirdin ailə şəraitini haqqında qeydlər;
6. Psixoloqların psixoloji müayinənin nəticələri əsasında rəyi.

Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas göstəricisini onların bilik, bacarıq və dəyərlərin mənimsənilməsi səviyyəsini göstərən 5 fəaliyyət növünə ayırmak olar:  
Yazılı testler;

1. Şifahi cavablar;
2. Ev və müstəqil sinif yoxlama tapşırıqları;
3. Yaradıcı tapşırıqlar;
4. Oyun xarakterli fəaliyyət (viktorina, krossvord həlli və s.).
5. Dünya təcrübəsinə əsasən, qiymətləndirmənin aşağıdakı ümumi prinsipləri vardır:
  - qiymətləndirmə təlim prosesinin mühüm tərkib hissəsidir və bütün təlim prosesi ərzində aparılmalıdır;
  - qiymətləndirmə prosesində şəraitdən və şagirdlərin inkişaf səviyyəsindən asılı olaraq müxtəlif metodlardan istifadə edilməlidir;
  - qiymətləndirmə təlimin keyfiyyətini korrektə edən proses olmalı, şagirdlərdə öz bacarıqlarını qiymətləndirmək qabiliyyəti formalasdırımalı və öz təlim nəticələrini daim yaxşılaşdırmaq istəyi, arzusu yaratmalıdır;
  - qiymətləndirmə təlimin son nəticələrinə və ictimai həyata girişə yönələn qabaqlayıcı (önleyici) standarta əsaslanmalıdır;
  - qiymətləndirmədə ədalətlilik, şəffaflıq və obyektivlik təmin olunmalıdır;
  - qiymətləndirmə kriteriyaları ölçüləbilən və etibarlı olmalıdır.

Fəaliyyət növlərinin hər birinin qiymətləndirilməsinin də öz xüsusiyyəti var. Bu da onlara məxsus meyarların müxtəlifiyyindən asılıdır:

- Tarix dərslərində yazılı testlərin qiymətləndirilməsi ümumi test tapşırıqlarının, həmçinin mürekkeb test suallarının sayından;
- Tarix dərslərində şifahi cavabların qiymətləndirilməsi zamanı cavabların dolğunluğu, əhatəliliyi, konkretliyi, düzgünlüyü, dəqiqliyi, nəticələrin, xüsusən nitqin ardıcılılığı və məntiqindən;

- Sınıf ve müstəqil ev tapşırıqlarının qiymətləndirmə meyarları hər bir tapşırığın əsasını təşkil edən konkret təlim məqsədindən;
- Yaradıcı tapşırıqların qiymətləndirilməsi ideyaların məhsuldarlığından, çevikliliyindən, orijinallığından, adekvatlığından və başqa yaradıcı tapşırıqların yerinə yetirilməsi göstəricilərindən asılıdır.

### **Diaqnostik qiymətləndirmə**

Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn və onu idarə edən vacib amildir. Hazırda kurikulumun tətbiqi ilə əlaqədar olaraq qiymətləndirmə ənənəvi-dən fərqlənir. Məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik, böyük və yekun) qiymətləndirmələrdən ibarətdir.

Diaqnostik qiymətləndirmədən istifadə etmək kənara öz təlim strategiyanızı müəyyənləşdirə bilərsiniz. Bu qiymətləndirməni reallaşdırmaq üçün dərs ilinin, tədris vahidlərinin əvvəlində tətbiq edilməsi nəzərdə tutulur. Şagirdlərin bilik və bacarıqlarını müəyyən etməkdən ötrü, eyni zamanda şagird bir ümumi təhsil müəssisəsindən digərinə gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, şagirdə fərdi yanaşmanı təmin etmək məqsədilə aparılır.

Diaqnostik qiymətləndirmənin aparılması üçün aşağıdakı üsul və vasitələrdən istifadə edə bilərsiniz:

| Üsullar  | Vasitələr  |
|--|--|
| Tapşırıq vermə   | Çalışmalar   |
| Müsahibə<br>(şifahi yoxlama)                           | Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin öyrənmək (diaqnoz qoymaqla) istədiyi məsələnin yazılılığı vərəq) |
| Validəynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq | Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)  |
| Söhbət   | Şifahi söhbət  |
| Müşahidə   | Gündəlik müşahidə  |

Bu qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, yazılı qeydlər sinif və şagird portfoliosunda saxlanılır, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri məlumatlandırılır.

Formativ qiymətləndirmə qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləyişlərin monitorinqi sinifdə hər bir şagirdin inkişafının hərəkətverici amilinə, təlimin həllədici komponentinə çevrilir. Müəllim belə monitorinq vasitəsilə tədris prosesini tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur qazana bilməyən şagirdlərin ehtiyaclarını öyrənərək onlara əlavə köməklik göstərir. Bu qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən məzmun standartlarından irəli gələn təlim məqsədləri əsasında hazırlanmış meyarlar üzrə dərs illi ərzində müntəzəm olaraq aparılır.

Bir məzmun standartı dərslikdəki bir neçə mövzuda reallaşdırığına görə həmin standartlardan çıxan qiymətləndirmə meyarları növbəti müvafiq dərslərdə də istifadə edilir. Qiymətləndirmə meyarları əsasında şagirdlərin müşahidə oluna biləcək fəaliyyəti 4 səviyyə olmaqla qruplaşdırılır. Bəzi hallarda bu səviyyə 3 və ya 5 ola bilər.

#### **Məsələ:**

**Standart:** 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayırlar.

**Qiymətləndirmə meyarı:** təqdimathazırlama

| I səviyyə   | II səviyyə  | III səviyyə  | IV səviyyə   |
|---|---|--|--|
| Müxtəlif mənbələr əsasında təqdimat hazırlayarkən çətinlik çəkir. | Müxtəlif mənbələr əsasında təqdimat hazırlayarkən müəllimin köməyindən istifadə edir. | Müxtəlif mənbələr əsasında təqdimatı sistemlisiz hazırlayır. | Müxtəlif mənbələr əsasında təqdimatı sərbəst hazırlayır. |

*Formativ qiymətləndirmənin aparılması üçün aşağıdakı üsul və vasitələrdən istifadə edə bilərsiniz:*

| Üsullar           | Vasitələr                                     |
|-------------------|---|
| Müşahidə          | Müşahidə vərəqləri                            |
| Şifahi sual-cavab | Şifahi nitq bacarıqları üzrə qeydiyyət vərəqi |
| Tapşırıqverme     | Çalışmalar                                    |

|   |   |
|---|---|
| Validenlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq | Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq) |
| Layihə  | Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli                         |
| Rubrik  | Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası   |
| Şifahi və yazılı təqdimat                             | Meyar cədvəli   |
| Test  | Test tapşırıqları   |
| Özünüqiymətləndirmə                                   | Özünüqiymətləndirmə vərəqləri   |

### Özünüqiymətləndirmə

Bu qiymətləndirmə fərdi qiymətləndirmədir. Dərsin sonunda hər bir şagird öz fəaliyyətini bu cədvələ əsasən qiymətləndirə bilər.

Şagird: Uğur Abdullayev

| Tapşırığı tam və düzgün yerinə yetirdim. | Dərsdə diqqətli idim. | Məntiqli yanaşmam var idi. | Sual-cavabda feal idim. | Əməkdaşlıq etdim. | Etiket qaydalarına riayət etdim. |
|--|-----------------------|----------------------------|-------------------------|-------------------|----------------------------------|
|  |                       |                            |                         |                   |                                  |

### Cütlərle iş zamanı qiymətləndirmə

Bu qiymətləndirmədən cütlərlə iş zamanı istifadə etmək olar. Dərsin sonunda cütlərə aşağıda göstərilən cədvəl paylanılır. Bu cədvəldən istifadə etməklə hər bir şagird həm özünün, həm də yoldaşının fəaliyyətini qiymətləndirə bilər.

| Cütlerde işleyen şagirdlərin adı | Feallıq səviyyəsi (zəif, orta, yüksək) | Əməkdaşlığı etmə | Qaydalara emel olunması | Tapşırığın icrası zamanı müzakirə etmə | Ümumi rəyə gelme |
|----------------------------------|--|------------------|-------------------------|--|------------------|
| Banu                             |  |                  |                         |  |                  |
| Hüseyin                          |  |                  |                         |  |                  |

## Qrup işlərinin qiymətləndirilməsi

Qruplarla işin qiymətləndirilməsi üçün meyar cədvəli hazırlanır. Qrupların fəaliyyətini aşağıdakı meyarlara əsasən qiymətləndirmək olar.

| QRUPALAR<br>MEYARLAR                | I qrup | II qrup | III qrup | IV qrup |
|-------------------------------------|--------|---------|----------|---------|
| TAPŞIRİĞİ DÜZGÜN<br>YERİNƏ YETİRƏMƏ |        |         |          |         |
| TƏRTİBAT                            |        |         |          |         |
| TƏQDİMƏT MƏ                         |        |         |          |         |
| ƏMƏKDADAŞLIQ                        |        |         |          |         |

Yekun (summativ) qiymətləndirmə standartlarının mənimsənilməsi istiqamətində şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə il ərzində bəhs və ya bölmələrin, həm də tədris ilinin sonunda *qiymətləndirmə standartlarına* əsasən həyata keçirilir. Summativ qiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyi tarixdə sınıf jurnalında qeyd olunur. Summativ qiymətləndirmənin aparılması üçün yalnız test üsuluna üstünlük verməməli, aşağıdakı üsul və vasitələrdən də istifadə olunmalıdır:

| Üsullar                  | Vasitələr   |
|--------------------------|---|
| Yoxlama yazı işləri      | Yoxlama yazı işləri üzrə qeydiyyat vərəqi                                 |
| Layihə                   | Şagirdlərin təqdimatı və müəllim tərefindən müəyyən edilmiş meyar cədvəli |
| Şifahi sorğu             | Şifahi sorğu üzrə qeydiyyat vərəqi  |
| Test                     | Test tapşırıqları   |
| Tapşırıqvermə            | Tapşırıq, çalışma və laboratoriya işləri                                  |
| Yaradıcılıq və əl işləri | Fenlərə müvafiq olaraq rəsmlər, hazırlanmış məmulatlar və digər əl işləri |

Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə iştirak etməyen şagirdin sınıf jurnalında adının karşısındaki xananı diaqonalla 2 yere ayırmalı və onun surətində "q" (qaib) yazıl, məxrəci isə boş saxlamalısınız. Növbəti 2 həftə ərzində kiçik summativ qiymətləndirmə aparıb nəticəsi məxrəcdə qeyd edilməlidir.

Şagirdin yarımillik qiyməti kiçik summativ (yarımil ərzində keçirilən) qiymətləndirmənin nəticələri 40%, böyük summativ (yarımilliyin sonunda keçirilən) qiymətləndirmənin nəticələri 60% hesab olunmaqla aşağıdakı düstur əsasında çıxarılır:

$$Y \equiv \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n} \cdot \frac{40}{100} + BSQ \cdot \frac{60}{100}$$

Burada Y – şagirdin I və ya II yarımil üzrə qiymətini, ksq1, ksq2,..., ksqn – şagirdin müvafiq yarımil ərzində kiçik summativ qiymətləndirmələrinin nəticələrini, n – müvafiq yarımlıdə keçirilən kiçik summativ qiymətləndirmələrin sayını, BSQ isə I və II yarımlıdə keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.

Böyük summativ qiymətləndirmə vasitələri (test və tapşırıqlar) məktəb rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır.

**Şagird I** yarımlıdə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, qış tətili dövründə onun böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir.

**Şagird II** yarımlıdə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, II yarımillik qiyməti çıxarıllarkən I böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də II böyük summativ qiymət hesab olunur.

**Şagirdin** üzrsüz səbəbdən iştirak etmədiyi II yarımlıdəki böyük summativ qiymətləndirmənin nəticəsi yarımillik qiyməti çıxarıllarkən "0" qəbul edilir.

**Summativ qiymətləndirmədə** iştirak etməyen şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.

*Qiymətləndirmə standartları 4 səviyyədə müəyyən olunur.*

- Birinci səviyyə – aşağı
- İkinci səviyyə – orta
- Üçüncü səviyyə – yüksək
- Dördüncü səviyyə – ən yüksək

*Qiymətləndirmə vasitələri hazırlanarkən aşağıdakılardan nəzərə alınır, suallar çətinlik səviyyəsinə görə aşağıdakı kimi hazırlanır:*

- 1-ci səviyyə üzrə suallar – 20%
- 2-ci səviyyə üzrə suallar – 30%
- 3-cü səviyyə üzrə suallar – 30%
- 4-cü səviyyə üzrə suallar – 20%

Əgər 30 sual hazırlanırsa, bu sualların 20%-i I səviyyəli suallar, 30%-i II səviyyəli, 30%-i III səviyyəli, 20%-i isə 4-cü səviyyəli suallar olmalıdır.

Summativ qiymətləndirmə vasitələri səviyyələr üzrə hazırlanmış qiymətləndirmə standartlarına görə hazırlanır.

Şəfahi təqdimetmə bacarıqlarını ölçmək üçün müşahidə vərəqlərindən istifadə etmək olar.

### Şifahi təqdimetmə bacarığının qiymətləndirilməsi cədvəli

| Şagirdin adı, soyadı, atasının adı:             | Bəli | Xeyr |
|---|------|------|
| Meyarlar  |      |      |
| Əsas faktları sadalayır.                        |      |      |
| Fikrini əsaslandırır.                           |      |      |
| Yersiz təkrara yol vermir.                      |      |      |
| Faktları söyləyərkən mənbələrdən istifadə edir. |      |      |
| Problemdən kənara çıxmır.                       |      |      |
| Əlaqələndirmə aparır.                           |      |      |
| Özünə inamlı danışır.                           |      |      |
| <b>Müəllimin rəyi:</b>                          |      |      |

Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti, bu fəaliyyətin şagirdlərin tələbatına nə dərəcədə cavab verməsi, habelə kurikulumda, planlaşdırırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir.

Azərbaycan tarixinin ümumtəhsil məktəblərində tədrisi dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmağa, öz soyköküne, adət-ənənələrə, milli-mənəvi dəyərlərə əsaslanan, tarixi keçmişinə dərindən yiylənən, vətənini, millətini sevən və onun naminə işlər görməyə çalışan vətəndaş təribyi etməyə xidmət edir.

Tarixi proseslərlə yaxından tanış olmaq, şəxsiyyətləri tanıyıb onlara münasibət bildirmək, dövrün hadisələrini təhlil etmək bu günümüzü qurmaq və gələcəyə yol açmaq üçün çox yaxşı bir vasitədir. Tarixi biliklərin xronoloji ardıcılıqla, məntiqə, sadədən mürəkkəbə prinsipinə uyğun müəyyən olunması ilə yanaşı, məzmun standartlarında nəzərə alınması əsas istiqamətlərdən biridir. Tarixə dair məzmun standartları müəyyənləşdirilərkən şagirdlərin öyrənəcəkləri tarixi biliklərin, eləcə də bu fənn üzrə konkret təlim fəaliyyətlərinin (idraki, hissi, psixomotor) əhatə olunması diqqət mərkəzində saxlanılmışdır. Bu baxımdan şagirdin bu istiqamətdə fəaliyyətini təşkil etmək, onların bilik və bacarıqlarını məqsədə uyğun qiymətləndirmək zəruri haldır. Tarixə dair deklarativ biliklərlə yanaşı, şagidlərə prosedural və kontekstual

biliklerin verilməsi və onun nə dərəcədə reallaşdırılmasını ölçmək şagird fəaliyyətinin izlənilməsi üçün zəruri haldır. Tarix fənn kurikulumunun məzmun standartlarına uyğun olaraq şagirdlərin praktik fəaliyyətə yönəldilməsi, xəritə üzrə işə, tədqiqatçılığı, qrafik və cədvəllər hazırlamağa istiqamətləndirilməsi, onların yaradıcı işə cəlb olunması üçün imkan yaradılmalıdır.

Qiymətləndirmə vasitələri hazırlayarkən şagird şəxsiyyətinin inkişaf etdirilməsi və bacarıqların məqsədə uyğun formalasdırılmasını diqqət mərkəzində saxlamaq lazımdır. Beyinləri təmiz ağ kağıza bənzeyən, daim axtarışda olan və məktəbdə formalasılan şagirdlərin meyil və maraqlarını, əqli və fiziki imkanlarını nəzərə almaq lazımdır.

Fənn kurikulumunun məqsədlərinə uyğun olaraq şagirdlərimiz Tarix fənninin köməyi ilə ünsiyyət qurmaq və əməkdaşlıq etmək kimi yüksək mənəvi keyfiyyətlərin, mühakimə yürütmək, qoyulmuş problemlər fərqli baxış nümayiş etdirmək, öz nöqtəyi-nəzərini əsaslandırmış bacarığına malik olmalıdırlar. Bu, şagird fəaliyyətinin ardıcıl izlənilməsini, onun nailiyyətlərindəki irəliləyişlərin müntəzəm qiymətləndirilməsini təmin edir. Şagirdlərə gündəlik həyatda lazımlı zəruri bacarıqların aşilanmasını və onun ardıcıl olaraq inkişaf etdirilməsini ön plana çəkir. Təlim prosesi ilə gözlənilən nəticə arasında qarşılıqlı əlaqə üçün zəmin yaradılmalıdır.

#### **Bu məqsədin reallaşdırılması üçün aşağıdakılar nəzərə alınmalıdır:**

- tarixi hadisələrin, həmçinin müasir həyatda baş verən ictimai hadisələrin dərk, təhlil və təsnif edilməsi;
- milli-mənəvi dəyərlərdən, mədəni irsdən istifadə etməklə daxili potensialın zənginləşdirilməsi və onların gələcək nəsillərə ötürülməsi;
- dövlətçilik ənənələrinə istinad olunması, ölkəmizin müstəqil dövlət quruculuğunda şüurlu və məsuliyyətli vətəndaş kimi iştirak etməsi;
- vətənin tarixində baş vermiş hadisələr nəzərə alınmaqla milli mənafənin və maraqların qorunması;
- müxtəlif mənbələri təhlil etməklə onlardan nəticələrin çıxarılması, sosioloji məlumatlar üzərində işin təşkili, sosial, iqtisadi, mədəni problemlərin tarixi baxımından inkişafının digər fənlərlə əlaqədə izlənilməsi;
- tarixi hadisələrin qarşılıqlı əlaqələrini təhlil etməklə məntiqi və yaradıcı təfəkkürün inkişaf etdirilməsi.

Şagird nailiyyətlərinin izlənilməsi və onun inkişafına səmərəli yollarla nail olmaqdan ötrü qiymətləndirmə əsas vasitədir. Qiymətləndirmə şagirdin məzmununda əldə etdiyi nəticələrin dəyərləndirilməsidir. Ümumiyyətə, qiymətləndirmə bilik və bacarıqların necə və hansı səviyyədə əldə edilməsinə xidmət edir. Qiymətləndirmə vasitələri hazırlayarkən qiymətləndirmə standartlarının ölçüləri nəzərə alınmaqla həyata keçirilməlidir. Standartlara uyğun vasitələrin hazırlanmasında məqsəd şagird nailiyyətlərinin düzgün ölçülməsi, əldə edilmiş bilik və bacarıqların standarta uyğun qiymətləndirilməsidir. Müəllim formativ qiymətləndirmə hazırlayarkən öz yaradıcılığına uyğun, lakin məqsəd-dən kənara çıxmadan meyara uyğun vasitələr hazırlamalıdır.

**Dünya təcrübəsinə əsasən qiymətləndirmənin aşağıdakı ümumi prinsipləri vardır:**

- *qiymətləndirmə təlim prosesinin mühüm tərkib hissəsidir və bütün təlim prosesi ərzində aparılmalıdır;*
- *qiymətləndirmə prosesində şəraitdən və şagirdlərin inkişaf səviyyəsindən asılı olaraq müxtəlif metodlardan istifadə edilməlidir;*
- *qiymətləndirmə təlimin keyfiyyətini korrektə edən proses olmalı, şagirdlərdə öz bacarıqlarını qiymətləndirmək qabiliyyəti formalasdırmalı və öz təlim nəticələrini daim yaxşılaşdırmaq istəyi, arzusu yaratmalıdır;*
- *qiymətləndirmə təlimin son nəticələrinə və ictimai həyata girişə yönələn qabaqlayıcı (önleyici) standarta əsaslanmalıdır;*
- *qiymətləndirmədə ədalətlilik, şəffaflıq və obyektivlik təmin olunmalıdır;*
- *qiymətləndirmə kriteriyaları ölçülebilən və etibarlı olmalıdır.*

Təhsilin keyfiyyətinin yüksəldilməsini öz üzərinə götürən qiymətləndirmə sahəsi ağır və əsaslı bir hissəsi olduğu üçün məzmun standartları nəzərə alınmaqla taksonomiyaya uyğun hazırlanmış, sadədən mürəkkəbə prinsipi gözlənilmişdir.

Şagirdlərin tarix üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi üçün aşağıdakı keyfiyyət göstəriciləri əsas götürülməlidir.

1. Tamlıq – tarixi anlayışlar, nəzəri müdдəalar və s. haqqında tarixi bilik və bacarıqların, fəaliyyətlərin həcmi, genişliyi, zənginliyi;
2. Davamlılıq – müəyyən vaxt keçdikdən sonra təhsil alanın (5-ci sınıf şagirdinin) əvvəl aldığı tarixi bilikləri öz yaddaşında bərpa edə bilməsi bacarığı;
3. Dərinlik – şagirdlərin öyrənilənlərin mahiyyətini, səbəb və nəticə əlaqələrini anlmasına dair bilik, bacarıq və fəaliyyət;
4. Dəqiqlik – şagirdlərin Azərbaycan tarixinin baza anlayışlarını təşkil edən faktları, mühüm müdдəaları dərk edərək seçə bilməsi bacarığı;
5. Dərk edilmə – istifadə edilən tarixi faktların, müdдəaların sübut edilməsi, arqumentləşdirilməsi, məntiqi düşünmə, müstəqil mühakimə yürütmə qabiliyyətinin olması;
6. Sistemlilik – şagirdlərin nəzəri-tarixi biliklərinin müxtəlif elementləri, hissələri arasında əlaqələr yaratmaq bacarığı;
7. Ümumiləşdirmə – tarixi bilikləri bloklar, sxemlər şəklində ümumiləşdirə bilmək, baş verən hadisə, proses və təzahürlərdə inkişafı və dinamikanı görə bilmək bacarığı;
8. Çeviklik – tarixi bilikləri qeyri-standart şəraitdə, situasiyalarda istifadə edə bilmək bacarığı;
9. Praktiklik (bilik və bacarıqlardan praktik istifadə) – müxtəlif fəaliyyət növlərində (tezis, esse, mənbə üzrə iş və başqa tapşırıqlar) biliklərin tətbiqi, tətbiq üçün üsul və priyomları seçə bilmək bacarığı.

Keyfiyyəti qiymətləndirmək üçün aşağıdakı yollardan istifadə etmek olar:

- verbal (sözlə) qiymətləndirmə;
- özünüqiymətləndirmə;
- reytingin müəyyənləşdirilməsi;

- meyar cədvəli;
- şagirdlərin müstəqil işlərində konstruktiv qeydlər;
- portfolio (şagirdlərin xüsusi dosyesi – burada şagirdə aid bütün sənədlər və məlumatlar qeydə alınır, məsələn, dərs fəaliyyəti, iş qabiliyyəti və s. haqqında qeydlər).

Ənənəvi qiymətləndirmədən fərqli olaraq, nailiyyətlərin qiymətləndirilməsi həyata keçirilərkən şagirdlərin bilik, bacarıq və vərdişlər sistemine yiylənməsi ilə yanaşı, onların şəxsi keyfiyyətlərinin, o cümlədən biliyə yiylənmə həvəsi, liderlik qabiliyyəti, yaradıcılıq keyfiyyətləri, mənəvi keyfiyyətlərinin ölçülməsi də nəzərdə tutulur.

- *öyrənilən tədris materialının mənimşənilməsindən alınacaq nəticələrin müəllim tərəfindən əvvəlcədən müəyyənləşdirilməsi;*
- *alınacaq nəticələrə dair məlumatlarla şagirdlərin tanış edilməsi;*
- *bilik və bacarıqları yoxlamağın metodlarına dair məlumatları sınıfə elan etməklə, şagirdlərdə fəaliyyət nəticələrinin şəffaflıq və açıqlıq prinsipi əsasında qiymətləndirildikləri barədə inamın yaradılması;*
- *vərilən tapşırıqların yerinə yetirilməsinə ayrılan müddətin bütün sınıfə elan olunması və nailiyyətləri qiymətləndirmənin əlavə formaları barədə şagirdlərin məlumatlaşdırılması.*

Qiymətləndirmə ilə bağlı materiallar və təlimatlar tərtib edilərkən məzmun spesifikasiyası, sualın formatı, sualların sayı, cavabları necə qiymətləndirmək, müxtəlif tipli suallar nəzərdə tutula bilər. Qiymətləndirmə üçün seçilmiş sual və tapşırıqlar müxtəlif məzmunda olduğu kimi, formaca da rəngarəng olmalıdır. Müxtəlif sual tiplərinin işlənməsi imtahan prosesini və nəticələri daha uğurlu etmək üçün vacibdir. Tarix fənninin tədrisində ən çox çoxseçimli, açıq-qapalı, uzlaşdırma, müqayisəetmə tipli suallardan istifadə edilir.

## Azərbaycan tarixi üzrə illik tematik planlaşdırma

| Sıra   | Standart                             | Mövzu   | Tədris vahidi | İnteqrasiya                               | Qiymətləndirmə       | Saat |
|--|--------------------------------------|---|---------------|---|----------------------|------|
| <b>I bölmə. Azərbaycan yeni dövrde</b>                   |                                      |   |               |   |                      |      |
| <b>I fəsil. Azərbaycan XIX əsrin 30-50-ci illərində</b>  |                                      |   |               |   |                      |      |
| 1.   | 1.1.1.<br>1.3.1.<br>3.1.1.           | Müstəmləkə rejiminin yaranması                            |               | Ü-t. 1.1.3.<br>Riy. 4.1.1.                | Diagnostik, formativ | 2    |
| 2.   | 1.2.2.<br>1.3.1.<br>3.1.1.           | Təsərrüfat və əhalinin həyatı                             |               | Ə. 1.1.4.<br>A-d. 1.2.4.                  | Formativ             | 1    |
| 3.   | 1.1.1.<br>1.1.2.<br>2.1.2.           | Xalq hərəkatı   |               | Ü-t. 1.1.3.<br>Riy. 4.1.1.                | Formativ             | 1    |
| 4.   | 3.1.1.<br>1.1.2.<br>1.2.1.<br>1.1.1. | Müstəmləkə rejiminin möhkəməndirilmesi                    |               | Ü-t. 1.1.2.<br>Riy. 5.1.1.                | Formativ             | 1    |
| <b>II fəsil. Azərbaycan XIX əsrin 60-90-cı illərində</b> |                                      |   |               |   |                      |      |
| 5.   | 1.1.2.<br>1.3.1.<br>3.1.1.           | Burjua islahatları  |               | A-d. 2.2.3.<br>Ü-t. 2.1.1.                | Formativ             | 1    |
| 6.   | 1.1.2.<br>1.3.1.<br>2.1.1.<br>3.1.1. | Kənd təsərrüfatında yeniliklər                            |               | Ü-t. 3.1.1.<br>C. 3.2.1.<br>H-b. 2.1.2.   | Formativ             | 1    |
| 7.   | 1.2.2.<br>4.1.2.<br>3.1.1.<br>2.1.1. | Bakının dünyanın neft mərkəzinə çevrilmesi                |               | Ü-t. 3.1.1.<br>C. 3.2.1.<br>H-b. 2.1.2.   | Formativ             | 1    |
| 8.   | 1.2.2.<br>2.1.1.<br>3.1.1.           | Sənayenin digər sahələri.<br>Neqliyyat, rabitə və ticarət |               | Ü-t. 4.1.2.<br>A-d. 1.2.4<br>K. 4.3.1.    | Formativ             | 1    |
| 9.   | 1.2.2.<br>4.1.2.<br>5.1.3.           | Millətin formalaşması                                     |               | Ü-t. 4.1.2.<br>İnf. 3.3.2.<br>A-d. 1.2.4. | Formativ             | 1    |

|   | Kiçik summativ qiymətləndirme        |  |  |          | 1 |
|---|--------------------------------------|--|--|----------|---|
| 10  | 1.1.1.<br>1.2.2.                     | Xalq hərəkatı  | Ü-t. 1.1.3.<br>Riy. 4.1.1.                             | Formativ | 1 |
| 11  | 1.3.1.<br>2.1.1.<br>3.1.1.           | Cənubi<br>Azerbaycan<br>Qacarlar<br>dövlətinin<br>tərkibində   | Ü-t. 3.1.1.<br>C. 3.2.1.<br>H-b. 2.1.2.                | Formativ | 1 |
| 12  | 4.1.2.<br>5.1.1.<br>5.1.3.           | XIX əsrд tehsil<br>ve elm  | Ü-t. 5.1.1.<br>A-d. 3.1.2.                             | Formativ | 1 |
| 13  | 4.1.2.<br>5.1.1.<br>5.1.2.<br>5.1.3. | Milli mətbuatın,<br>teatrın<br>yaranması.<br>Ədəbiyyat ve<br>incəsənət                                       | Ü-t. 5.1.3.<br>B. 1.1.1.<br>Ə. 3.1.2.                  | Formativ | 1 |
| <b>III fəsil. Azerbaycan XX əsrin əvvəlində</b> |                                      |  |  |          |   |
| 14  | 1.2.2.<br>2.1.1.<br>3.1.1.<br>4.1.2. | Sənayenin<br>vəziyyəti   | Ü-t. 4.1.2.<br>A-d. 1.2.4.                             | Formativ | 1 |
| 15  | 1.1.1.<br>3.1.1.                     | Kənd<br>tesərrüfatı. Yeni<br>aqrar qanunlar  | Ü-t. 3.1.1.<br>C. 3.2.1.<br>H-b. 2.1.2.                | Formativ | 1 |
| 16  | 1.1.1.<br>4.1.2.<br>3.1.1.           | Azadlıq<br>hərəkatının yeni<br>mərhelesi   | Ü-t. 1.1.3.<br>Riy. 4.1.1.                             | Formativ | 1 |
| 17  | 1.1.1.<br>4.1.2.<br>1.2.2.           | Azərbaycanlı<br>əhalisi qarşı<br>ermənilərin<br>tərəfdikləri<br>qırğınlardır.<br>Milli-demokratik<br>hərəkat | Ə. 1.1.4.<br>İnf. 3.3.2.<br>A-d. 1.2.4.                | Formativ | 1 |
| 18  | 1.1.2.<br>1.2.2.<br>4.1.2.           | Milli partiya ve<br>təşkilatların<br>yaranması   | Ü-t. 4.1.2.<br>İnf. 3.3.2.<br>A-d. 1.2.4.<br>K. 4.3.1. | Formativ | 1 |

|   |                                      |  |  |   |                         |   |  |
|---|--------------------------------------|--|--|---|-------------------------|---|--|
| 19  | 1.1.1.<br>1.2.2.<br>3.1.2.<br>4.1.2. | Azerbaycan<br>Birinci Dünya<br>müharibəsi<br>illərində                   |  | Ü-t. 4.1.2.<br>İnf. 3.3.2.                | Formativ                | 1 |  |
| <b>Kiçik summativ qiymətləndirmə</b>          |                                      |  |  |   |                         | 1 |  |
| 20  | 1.1.1.<br>1.2.2.<br>1.1.2.           | Azerbaycan<br>1917-ci il Fevral<br>inqilabından<br>sonrakı dövrə         |  | Ə. 1.1.4.<br>İnf. 3.3.2.                  | Formativ                | 1 |  |
| 21  | 4.1.2.<br>5.1.1.<br>5.1.2.<br>5.1.3. | Mədəniyyət   |  | Ü-t. 5.1.3.                               | Formativ                | 1 |  |
| <b>II bölmə. Azerbaycan müasir dövrde</b>     |                                      |  |  |   |                         |   |  |
| <b>IV fəsil. Azerbaycan Xalq Cümhuriyyəti</b> |                                      |  |  |   |                         |   |  |
| 22  | 1.1.1.<br>1.2.2.<br>3.1.2.           | Şimali<br>Azerbaycanda<br>türk-müsləman<br>əhaliyə qarşı<br>soyqırımları |  | Ə. 1.1.4.<br>A-d. 1.2.4.                  | Diagnostik,<br>formativ | 2 |  |
| 23  | 1.2.2.<br>3.1.3.<br>4.1.1.<br>4.1.2. | Azerbaycan<br>Xalq<br>Cümhuriyyətinin<br>yaranması                       |  | Ü-t. 3.1.2.<br>A-d. 1.2.4.<br>Riy. 5.1.3. | Formativ                | 1 |  |
| 24  | 1.2.2.<br>3.1.3.<br>4.1.2.           | Dövlət<br>quruculuğu<br>sahəsində<br>tədbirlər                           |  | Ü-t. 3.1.2.<br>A-d. 1.2.4.<br>Riy. 5.1.3. | Formativ                | 1 |  |
| 25  | 1.2.2.<br>3.1.2.<br>2.1.2.           | Erməni<br>işgalçılara<br>qarşı mübarizə                                  |  | Ü-t. 2.1.2.<br>Ə. 1.1.4.<br>A-d. 1.2.4.   | Formativ                | 1 |  |
| 26  | 1.1.2.<br>1.2.2.<br>3.1.1.<br>5.1.3. | İqtisadi, sosial<br>və mədəni<br>tədbirlər                               |  | Ü-t. 5.1.3.<br>B. 1.1.1.<br>Ə. 3.1.2.     | Formativ                | 1 |  |
| 27  | 1.1.2.<br>1.2.2.<br>3.1.3.<br>3.1.2. | Xarici siyaset   |  | Ü-t. 3.1.1.<br>A-d. 1.1.1.<br>H-b. 2.1.2. | Formativ                | 1 |  |

|   |                                      |   |  |   |          |          |
|---|--------------------------------------|---|--|---|----------|----------|
| 28  | 3.1.1.<br>3.1.2.<br>4.1.2.           | Cənubi<br>Azərbaycanda<br>milli azadlıq<br>mübarizəsi         |  | Ü-t. 3.1.1.<br>H-b. 2.1.2.              | Formativ | 1        |
|   | <b>Kiçik summativ qiymətləndirmə</b> |   |  |   |          | <b>1</b> |
|   | <b>Böyük summativ qiymətləndirmə</b> |   |  |   |          | <b>1</b> |
| <b>V fəsil. Azərbaycan 1920-30-cu illərde</b> |                                      |   |  |   |          |          |
| 29  | 1.1.1.<br>1.3.1.<br>3.1.1.           | Sovet rejiminin<br>qurulması                                  |  | Ü-t. 1.1.3.<br>Riy. 4.1.1.              | Formativ | 1        |
| 30  | 1.1.2.<br>1.2.1.                     | Sovet rejiminə<br>qarşı xalq<br>hərəkatı                      |  | Ü-t. 1.1.2.<br>Riy. 5.1.1.              | Formativ | 1        |
| 31  | 1.1.1.<br>3.1.1.                     | Formal<br>müstəqilliyin<br>ləğvi                              |  | Ü-t. 1.1.3.<br>Riy. 4.1.1.              | Formativ | 1        |
| 32  | 1.1.2.<br>2.1.2.                     | Azərbaycanın<br>ərazi bütövlü-<br>yünə yeni<br>qəsdələr       |  | Ü-t. 2.1.2.,<br>1.1.3.<br>Riy. 4.1.1.   | Formativ | 1        |
| 33  | 1.3.1.<br>3.1.1.<br>2.1.1.           | Azərbaycanda<br>sovət hökuməti-<br>nin iqtisadi<br>tədbirləri |  | Ü-t. 2.1.1.<br>C. 3.2.3.<br>H-b. 1.2.1. | Formativ | 2        |
| 34  | 1.2.1.<br>1.3.1.                     | Zorakı<br>kollek-<br>tivləşdirmə                              |  | A-d. 2.2.3.<br>Ü-t. 2.1.1.              | Formativ | 1        |
| 35  | 1.2.2.<br>4.1.2.                     | Totalitar rejimin<br>qurulması.<br>Kütləvi<br>repressiyalar   |  | Ü-t. 4.1.2.<br>A-d. 1.2.4.              | Formativ | 1        |
| 36  | 5.1.1.<br>5.1.3.                     | Mədəni qurucu-<br>luq tədbirləri                              |  | Ü-t. 5.1.3.<br>B. 1.1.1.<br>Ə. 3.1.2.   | Formativ | 1        |
|   | <b>Kiçik summativ qiymətləndirmə</b> |   |  |   |          | <b>1</b> |

| VI fəsil. Azerbaycan İkinci Dünya müharibəsi<br>və sonrakı dövrde |                            |  |  |   |          |   |
|---|----------------------------|--|--|---|----------|---|
| 37  | 1.1.1.<br>1.2.1.<br>3.1.2. | Azerbaycan<br>SSR İkinci<br>Dünya<br>müharibəsi<br>illərində                       |  | Ü-t. 3.1.1.<br>A-d. 1.1.1.<br>H-b. 2.1.2. | Formativ | 1 |
| 38  | 3.1.1.<br>4.1.1.           | Cənubi<br>Azerbaycanda<br>milli azadlıq<br>mübarizəsi                              |  | Ü-t. 4.1.1.<br>A-d. 1.2.4.                | Formativ | 1 |
| 39  | 1.1.1.<br>1.3.1.           | Azerbaycan<br>SSR müharibə-<br>dən sonrakı<br>onillikdə                            |  | Ü-t. 1.1.3.                               | Formativ | 1 |
| 40  | 1.1.2.<br>3.1.1.<br>3.1.3. | Milli oyanış<br>cəhdləri   |  | Ü-t. 3.1.2.<br>A-d. 1.2.4.<br>Riy. 5.1.3. | Formativ | 1 |
| 41  | 1.3.1.<br>5.1.1.<br>5.1.3. | 1940-60-ci<br>illərdə mədəniy-<br>yet sahəsində<br>uğurlar                         |  | Ü-t. 5.1.3.<br>B. 1.1.1.<br>Θ. 3.1.2.     | Formativ | 1 |
| 42  | 3.1.1.<br>4.1.1.<br>4.1.2. | 1970-80-ci<br>illərdə sosial-<br>iqtisadi yüksəlş                                  |  | Ü-t. 4.1.1.<br>A-d. 1.2.4.                | Formativ | 1 |
| 43  | 1.1.2.<br>3.1.1.           | Yenidənqurma<br>siyasetinin ifası  |  | Ü-t. 1.1.3.<br>Riy. 4.1.1.                | Formativ | 1 |
| 44  | 1.1.1.<br>1.2.2.<br>3.1.2. | Ərazi bütövlü-<br>yünün və milli<br>hüquqların<br>qorunması<br>uğrunda<br>mübarizə |  | Ü-t. 3.1.1.<br>A-d. 1.1.1.<br>H-b. 2.1.2. | Formativ | 1 |
| 45  | 1.1.2.<br>3.1.1.<br>3.1.2. | Cənubi<br>Azerbaycan<br>müharibədən<br>sonrakı dövrə                               |  | Ü-t. 3.1.1.<br>A-d. 1.1.1.<br>H-b. 2.1.2. | Formativ | 1 |
| 46  | 5.1.1.<br>5.1.2.<br>5.1.3. | 1970-80-ci<br>illərdə mədəniy-<br>yetin inkişafı                                   |  | Ü-t. 5.1.3.<br>B. 1.1.1.<br>Θ. 3.1.2.     | Formativ | 2 |
| Kiçik summativ qiymətləndirmə                                     |                            |  |  |   |          | 1 |

| <b>VII fəsil. Azərbaycan Respublikası müstəqillik dövründə (1991-2000-ci illər)</b> |                            |   |  |   |          |           |  |
|---|----------------------------|---|--|---|----------|-----------|--|
| 47  | 3.1.1.<br>4.1.2.           | Dövlət müstəqilliyyinin bərpası   |  | Ü-t. 3.1.2.<br>A-d. 1.2.4.<br>Riy. 5.1.3. | Formativ | 2         |  |
| 48  | 1.2.2.<br>2.1.2.<br>3.1.3. | Qurtuluş hərəkatı   |  | Ü-t. 3.1.2.<br>A-d. 1.2.4.                | Formativ | 1         |  |
| 49  | 1.2.1.<br>2.1.2.<br>3.1.2. | Qarabağ müharibəsi  |  | Ü-t. 1.1.2.<br>Riy. 5.1.1.                | Formativ | 1         |  |
| 50  | 1.1.2.<br>3.1.2.<br>3.1.3. | Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlara üzv olması |  | Ü-t. 3.1.1.<br>A-d. 1.1.1.<br>H-b. 2.1.2. | Formativ | 1         |  |
| 51  | 3.1.1.<br>4.1.1.           | Dövlət müstəqilliyini möhkəmləndirmək tədbirləri                          |  | Ü-t. 4.1.1.<br>A-d. 1.2.4.                | Formativ | 1         |  |
| <b>VIII fəsil. Azərbaycan yeni minilliyyin başlangıcında</b>                        |                            |   |  |   |          |           |  |
| 52  | 1.3.1.<br>2.1.1.           | Azərbaycan Respublikasının inkişafında yeni mərhələ                       |  | A-d. 2.2.3.<br>Ü-t. 2.1.1.                | Formativ | 1         |  |
| 53  | 1.1.2.<br>1.2.1.<br>3.1.2. | Xarici siyaset  |  | Ü-t. 3.1.1.<br>H-b. 2.1.2.                | Formativ | 1         |  |
| 54  | 5.1.2.<br>5.1.3.           | Mədəniyyətin inkişafında böyük uğurlar                                    |  | Ü-t. 5.1.2.<br>A-d. 2.2.2.                | Formativ | 2         |  |
| <b>Kiçik summativ qiymətləndirmə</b>  |                            |   |  |   |          | 1         |  |
| <b>Böyük summativ qiymətləndirmə</b>  |                            |   |  |   |          | 1         |  |
| <b>Cəmi</b>   |                            |   |  |   |          | <b>68</b> |  |

**Qeyd:** Hörmətli müəllimlər, strategiyanızdan və imkanlarınızdan asılı olaraq resursların seçilməsində və istifadəsində sərbəstsiniz.

Hörmətli müəllimlər, size təqdim olunan dərs nümunələri tövsiye karakterlidir. Verilen nümunələrdə istifade edilən üsul və formalar şagirdlərin seviyyəsinə və məktəbinizin şəraitinə görə dəyişə bilər. Hər bir müəllim 45 dəqiqəlik dərs saatı ərzində təqdim olunan icməllardakı üsul və formaların daha səmərəlisini seçərək tətbiq edə bilər.

## I BÖLMƏ. AZƏRBAYCAN YENİ DÖVRDƏ

### I FƏSİL. AZƏRBAYCAN XIX ƏSRİN 30-50-ci İLLƏRİNDE

#### Mövzu 1

##### Müstəmləkə rejiminin yaranması

###### **Alt standartlar:**

- 1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
- 1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

###### **Təlim məqsədləri:**

1. Şimali Azərbaycanda işgal rejimini, komendant idarə üsulunu zaman baxımından qiymətləndirir.
2. Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
3. Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.

**Təlim forması:** fərdi və qruplarla iş

**Təlim üsulu:** beyin hemlesi

**Motovasiya:** İlin ilk mövzusunun motivasiyasını qurarkən əvvəlki tədris ilinin son mövzuları ilə əlaqəli suallara müraciət etmək məqsədəyindər. Motivasiyanın bu əlaqələndirmə əsasında qurulması yeni dərsin mövzusuna keçid yaradacaqdır. Mətnin əvvəlində verilmiş IV blok əsasında Türkmençay müqaviləsinin müddealarına aid suallar verərək Azərbaycanın iki yere bölünməsi və bu müqavilədə ermənilərin Azərbaycana köçürülməsi məsələsini xatırlatmaqla maraqlı motivasiya qurmaq mümkündür. Şagirdlərin fərziyyələrini dinləyin. Motivasiya baş tutduqdan sonra tədqiqatın aparılması mərhələsini reallaşdırın.

**Tədqiqat səali:** Şimali Azərbaycanda çar Rusiyasının müstəmləkəçilik rejiminin yaradılmasının nəticələri ne oldu?

**Tədqiqatın aparılması:** Bu mərhələdə şagirdləri mövzuya aid verilmiş VI blok üzərində işe teşviq edin. Mənbələr üzərində iş aparmaq üçün siz tapşırıqları şagirdləriniz mənimsəmə qabiliyyətinə uyğun olaraq ağırlaşdırıra və ya asanlaşdırıra bilərsiniz.

Vaxtdan səmərəli istifadə etmək üçün qruplarla iş aparın. Qrup işinin icrası üçün şagirdləri dərslikdəki mətnlə tanış edə bilərsiniz. Yaxud da əlavə paylama materialı verməklə qrup işini təşkil edə bilərsiniz.

**I qrup** – Şimali Azərbaycanda işgal rejiminin, komendant idarə üsulunun tətbiqinin Azərbaycan üçün fəsadlarını şərh edin.

**II qrup** – Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndiririn.

**III qrup** – Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edin.

**IV qrup** – Çar Rusyasının müstəmləkə rejimini həyata keçirdiyi tədbirləri sistemləşdirib təqdim edin.

**Məlumatın mübadilesi:** Qruplara verilən iş müəyyən edilmiş vaxt ərzində həyata keçirilib təqdim edilir. Şagirdlər öz qrupundan lider seçir və hazırladıqları iş onun tərəfindən təqdim edilir.

**Məlumatın müzakiresi:** Bu mərhələdə qrupların işi müzakirə edilir. Əlavələr olunmaqla şagirdlərin etdikləri səhvlər qeyd edilir. Doğru cavablar vurğulanır. Qrup işinin nəticələri qrup qiymətləndirmə vasitələri ilə qiymətləndirilir. Əgər siz qrupların qiymətləndirilməsi ilə yanaşı, fərdi qiymətləndirmə aparmaq istəyirsizsə, qiymətləndirmə zamanı özünüqiymətləndirmə vərəqindən istifadə etmək olar.

Bu qiymətləndirmə fərdi qiymətləndirmədir. Dərsin sonunda hər bir şagird öz fəaliyyətini bu cədvələ əsasən qiymətləndirə bilər.

#### Abdullayev Uğur Böyükəga oğlu

|   |                             |                                  |                                  |                        |  |
|---|-----------------------------|----------------------------------|----------------------------------|------------------------|--|
| Tapşırığı tam<br>ve düzgün<br>yerinə<br>yetirdim. | Dərsdə<br>diqqətli<br>idim. | Məntiqli<br>yanaşmam var<br>idi. | Sual-ca-<br>vabda aktiv<br>idim. | Əməkdaş-<br>lıq etdim. | Etiket<br>qaydalarına<br>riayət etdim. |
|   |                             |                                  |                                  |                        |  |

**Netice və ümumileşdirmə:** Nəticədə şagirdlər Şimali Azərbaycanda komendant idarə üsulunun xarakterik xüsusiyyətlərini qiymətləndirib, əhalinin həyat tərzindəki dəyişiklikləri, həmçinin müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edəcəklər. Ümumi fikirlərini söyləyəcəklər.

**Yaradıcı tətbiqetmə:** Şagirdlərin əldə etdiyi nəticələri ümumileşdirmək məqsədilə hazır cədvəl təqdim edib qruplara bu cədvəli doldurmağı tapşırmaq olar.

| Köçürülen xalqlar | Rusiya imperiyasının<br>məqsədi | Gelme xalqların<br>yerləşdirildiyi Şimali<br>Azerbaycan torpaqları | Xüsusi qeydlər |
|-------------------|---------------------------------|--|----------------|
| ermənilər         |                                 |  |                |
| almanlar          |                                 |  |                |
| ruslar            |                                 |  |                |

Ev tapşırığı “Şimali Azərbaycana köçürülmüş xalqların müasir Azərbaycanda bugünkü vəziyyəti haqqında məlumat toplayın” ola bilər.

**Refleksiya və qiymətləndirme:** Bu mərhələdə siz təlim prosesini izleyə bilərsiniz. Bu mərhələni həyata keçirmek üçün tədris olunmuş mövzular ilə bağlı suallar vermek olar. Məsələn: "Komendant idarə üsulu nədir?", "İşgalçı siyaset yeridən çar Rusiyasının ölkəmizdə həyata keçirdiyi tədbirlər nədən ibarət oldu?", "İşgal rejimini gücləndirmək üçün hansı islahatlar həyata keçirildi?", "İşgal və tətbiq olunan yeni idarəcilik xalqımızın həyatında hansı izi qoydu?" və s. suallar ola bilər.

**Qiymətləndirme meyarları:** qiymətləndirmə, əlaqələndirmə, təhliletmə

| I səviyyə   | II səviyyə   | III səviyyə  | IV səviyyə   |
|---|--|--|--|
| Şimali Azərbaycanda işgal rejimini, komendant idarə üsulunu zaman baxımından qiymətləndirməkdə çətinlik çəkir.                          | Şimali Azərbaycanda işgal rejimini, komendant idarə üsulunu zaman baxımından qiymətləndirərkən köməkçi suallardan istifadə edir.                     | Şimali Azərbaycanda işgal rejimini, komendant idarə üsulunu zaman baxımından qiymətləndirir.                     | Faktlara əsasən Şimali Azərbaycanda işgal rejimini, komendant idarə üsulunu zaman baxımından qiymətləndirir.                     |
| Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirməkdə çətinlik çəkir.                 | Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirərkən müəllimin köməyinə ehtiyac duyur.            | Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.            | Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə mənbələrə əsasən əlaqələndirir.           |
| Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən səhv'lərə yol verir. | Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən köməkçi suallardan istifadə edir. | Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. | Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri faktlara əsasən təhlil edir. |

## Mövzu 2

### Təsərrüfat və əhalinin həyatı

#### Alt standartlar:

- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlanır.
- 1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

#### Təlim məqsədləri:

1. Mənbələr əsasında Şimali Azərbaycanda aparılan ayrı-seçkilik siyasetinin, köçürmə siyasetinin təsərrüfat həyatına vurduğu ziyanı şərh edir.
2. Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
3. Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** suallar, rollu oyun, müzakirə

Motivasiya üçün 1 blokdakı suallarla beynin həmləsi edə bilərsiniz. Müasir Azərbaycanın təbii sərvətləri ilə bağlı da motivasiya qurmaq mümkündür. Keçmiş mövzu ilə əlaqəli suallar vermək də motivasiya qura bilərsiniz. Şagirdlərin fərziyyələri dirlənilidikdən sonra tədqiqatın aparılması mərhələsini reallaşdırır. Bunun üçün tədqiqat sualının verilməsi zəruridir.

**Tədqiqat sualı:** Çar Rusiyası tərəfindən Şimali Azərbaycanın sərvətlərinin mənimşənilməsi nəticələri nədən ibarət oldu?

Müstəmləkə iqtisadi siyasetinin əsas xüsusiyyətlərini tədqiq etmək üçün rollu oyundan istifadə edə bilərsiniz. Bunun üçün iki şagird seçilir. Onların birinə müstəmləkəçi, digərinə müstəmləkə rolü tapşırıb dərslikdeki sxem əsasında ssenari qurmaq olar. Beləliklə, şagirdlərin iştirakı ilə müstəmləkenin həm ucuz xammal mənbəyi, həm də bahalı satış bazarına çevrilmesi problemi izah olunacaqdır.

İpək parçanın istehsalı ilə bağlı şəkillər və bu şəkillərə aid tapşırıq vermək dən şagirdləri müstəmləkə iqtisadi sisteminin əsas xüsusiyyətlərini aşadırmağa, bu xüsusiyyətləri təhlil etməye yönəldə bilərsiniz. Siz bu tapşırığı müxtəlif formada qoya bilərsiniz. Tapşırığı dəyişmək də onu ağırlaşdırır və ya asanlaşdırır bilərsiniz. Məsələn:

- İpək parça istehsalının xammal və hazır məhsul mərhələsi arasındaki istehsal prosesində çar Rusiyasının qazancını təhlil edin.
- İpək parça istehsalı prosesinin ölkəmizin inkişafına təsirini əsaslandırın.

- Rusyanın ipək parça istehsalı prosesini sxemleşdirir.
- Yaxud da siz şagirdləri qruplara böлüb VII blokda olan tapşırıqları onlara verə bilərsiniz.

**I qrup** – Müstəmlekeçi iqtisadi siyasetin xüsusiyyətlərini izah edin.

**II qrup** – Şimali Azerbaycanda ticarət münasibətlərini nizama salan tədbirləri təhlil edin.

**III qrup** – Şimali Azerbaycan əhalisinin sosial tərkibinə və onların iqtisadi vəziyyətinə aid cədvəl hazırlayın.

**IV qrup** – Rusyanın müstəmlekeçi iqtisadi siyasetinin kend tesərrüfatına təsirini şərh edin.

**V qrup** – Rusiya hökuməti ne üçün neft sənayesində itizam sistemini tətbiq edirdi? Izah edin.

**Məlumatın mübadiləsi:** Bu mərhələdə verilən vaxtin bitməsini elan etməklə şagirdlərin işinin təqdimatı reallaşır. Qrup lideri tərefindən təqdim olunan iş vəreqindəki cavablar dinlənilidikdən sonra qrup üzvləri öz əlavələrini edə bilerler.

**Məlumatın müzakiresi** mərhələsi təqdim olunmuş tapşırıqların icrasının müzakirəsi ilə reallaşdırılır. Hər bir qrupun işi müzakirə edilir. Müzakirə zamanı səhvər qeyd olunur, doğru cavablar səsləndirilir. Aydın olmayan məqamlar müzakirə olunur. Bu mərhəleye ayrılan vaxt bitdikdən sonra qrupların işini qiymətləndirməyi unutmayın. Qrup qiymətləndirme meyarları əsasında reallaşdırılan qiymətləndirme nəticəsində qalib qrup elan edilir və alqışlanır. Meyarlar aşağıdakı kimi ola bilər.



| Qruplar | Faktlann dəqliqliy | Təqdimetmə | Tapşırıq vaxtında yerine yetirilib. | Əməkdaşlıq | Ümumi netice |
|---------|--------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                    |            |                                     |            |              |
| II      |                    |            |                                     |            |              |
| III     |                    |            |                                     |            |              |
| IV      |                    |            |                                     |            |              |
| V       |                    |            |                                     |            |              |

**Nəticə və ümumiləşdirmə:** Bu mərhələdə şagirdlərin əldə etdiyi nəticələr müəyyən edilir. Nəticə məqsədəməvafiq olmalı, şagirdlər mənbələr əsasında Şimali Azərbaycanda aparılan ayrı-seçkilik siyasetinin, köçürmə siyasetinin təsərrüfat həyatına vurduğu ziyanı şərh etməlidirlər. Bununla yanaşı, Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirmelidir. Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.

**Yaradıcı tətbiqetmə:** Bu mərhələdə şagirdlərə cədvəl üzrə iş tapşırın. Kənd həyatında baş verən dəyişikliklərə dair şagirdlərə cədvəl qurmağı tapşırıa bilərsiniz. Yaxud özünüz hazır cədvəl təqdim edib onu doldurmağı tapşırın. Məsələn: Mətnə əsasən Şimali Azərbaycanda kənd həyatında baş verən dəyişiklikləri cədvələ uyğun olaraq göstərin.

| Əkinçi kəndlilər | Yarımköçəri təsərrüfatla meşğul olan kəndlilər | Sənətkarlar |
|------------------|--|-------------|
|                  |  |             |

**Ev tapşırığı:** "Neft və digər sənaye sahələri haqqında əlavə məlumatlar toplayın" tapşırığı ola bilər.

**Refleksiya və qiymətləndirmə:** Refleksiya və qiymətləndirmə mərhələsində təlim fealiyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir.

**Qiymətləndirmə meyarları:** şərhetmə, əlaqələndirmə, təhliletmə

| I səviyyə   | II səviyyə  | III səviyyə   | IV səviyyə  |
|---|---|---|---|
| Mənbələr əsasında Şimali Azərbaycanda aparılan ayrı-seçkilik və köçürmə siyasetinin təsərrüfat həyatına vurduğu ziyanı şərh etməkdə çətinlik çəkir. | Mənbələr əsasında Şimali Azərbaycanda aparılan ayrı-seçkilik və köçürmə siyasetinin təsərrüfat həyatına vurduğu ziyanı şərh edərkən köməkdən istifadə edir. | Mənbələr əsasında Şimali Azərbaycanda aparılan ayrı-seçkilik və köçürmə siyasetinin təsərrüfat həyatına vurduğu ziyanı şərh edir. | Mənbələr əsasında Şimali Azərbaycanda aparılan ayrı-seçkilik və köçürmə siyasetinin təsərrüfat həyatına vurduğu ziyanı asanlıqla şərh edir. |
| Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirmekdə çətinlik çəkir.                             | Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirərkən müəllimin köməyinə ehtiyac duyur.                   | Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.                             | Şimali Azərbaycan əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə asanlıqla əlaqələndirir.                             |

|  |   |   |   |
|--|---|---|---|
| Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən səhv'lərə yol verir. | Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən köməkçi suallardan istifadə edir. | Cüzi səhv'lərlə müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. | Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın iqtisadi həyatında baş verən dəyişiklikləri ətraflı təhlil edir. |
|--|---|---|---|

### Mövzu 3

## Xalq hərəkatı

### Alt standartlar:

- 1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
- 1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəller hazırlayıır.
- 2.1.2. Mühüm tarixi hadisə və prosesləri kontur xəritələrdə təsvir edir.

### Təlim məqsədləri:

1. Azerbaycan xalqının azadlıq hərəkatının səbəblərini zaman baxımından qiymətləndirir.
2. XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üsyənlərə aid xronoloji cədvəllər hazırlayıır.
3. XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üsyənlərə kontur xəritədə təsvir edir.

### Təlim forması: fərdi və qruplarla iş

### Təlim üsulu: beyin həmlesi, müzakire

Motivasiya üçün şəkillərdən, keçmiş dərslərdə keçilmiş üsyənlərə aid suallardan istifadə edə bilərsiniz. Yaxud da öncəki mövzularda Şimali Azərbaycan əhalisinin ağır sosial-siyasi vəziyyətinə dair suallar vasitəsilə yeni mövzunun öyrənilməsinə motivasiya yarada bilərsiniz. Yaxud da şagirdlərə müxtəlif suallar verə bilərsiniz. Məsələn: Üsyən nədir? Üsyən nə zaman baş verir? Bu kimi suallar verməklə motivasiya yaratmaq olar. Şagirdlərin fərziyyələri dinlənilir və ümumiləşdirmə aparılaq araşdırılacaq işə zəmin yaradılır. Tədqiqatın aparılması mərhələsində tədqiqat suali-nın verilmesi zəruridir.

**Tədqiqat suali:** Xalqın azadlıq hərəkatı Azərbaycan tarixində hansı rol oynadı?

Mövzu geniş olduğundan dərsi qruplarla iş apararaq qurmağınız məqsədəy- gun olar. Bunun üçün II bloku qruplar arasında böyük təşşür və sualları izah edin. Mətnin sonundakı III blokun suallarından istifadə etməyiniz məsləhətdir. Tədqiqat üçün müəyyən vaxt ayırin və bu vaxta riyət olunmasını təşşürin.

**I qrup** – XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda üşyanların baş verməsinin əsas səbəblərini müəyyən edin.

**II qrup** – Müstəmləkə əleyhinə baş vermiş üşyanlar içərisində Quba üşyanının fərqli cəhətləri nə idi? Şərh edin.

**III qrup** – Müstəmləkə əleyhinə baş vermiş üşyanların məğlub olmasının səbəblərini izah edin.


Məlumatın mübadilesi və müzakirəsi mərhələsini həyata keçirin. Qruplar işlərini təqdim edərkən nəticələri ümumiləşdirmək vacibdir. Üşyanların ümumi xüsusiyyətlərini lövhədə ümumiləşdirin ki, qruplar bir-birinin əldə etdiyi nəticələri görüb qiymətləndirsinlər.

**Fərdi iş.** Fərdi iş üçün aşağıdakı tapşırıqları icra etməyi verə bilərsiniz.

XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üşyanlara aid xronoloji cədvəl hazırlayıın.


Kontur xəritədə baş vermiş üşyanların yerini işaretəleyin.

**Nəticə və ümumiləşdirmə:** Nəticədə şagirdlər Azərbaycan xalqının azadlıq hərəkatının səbəblərini zaman baxımından qiymətləndirir, XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üşyanlara aid xronoloji cədvəllər hazırlayıv və həmin üşyanları kontur xəritədə təsvir edirlər.



**Yaradıcı tətbiqetme:** Dərsin sonunda elektron lövhədə Şimali Azərbaycanın ərazisini təsvir edən kontur xərite nümayiş etdirib, üşyan baş verən ərazilərin təsvir olunmasını tapşırı bilərsiniz. Bunun üçün “alov” işarəsindən və elektron lövhənin geniş funksiyalarından istifadə etmək olar. Bu tapşırığı iş vərəqlərində də vermək olar.

(Bu xəritədə Balakən, Quba, Lənkəran və Şəki ərazisine alov işarəsi qoyun.)



**Ev tapşırığı:** Azərbaycan xalqının azadlıq hərəkatına dair esse yazın.

**Refleksiya və qiymətləndirmə:** Refleksiya və qiymətləndirmə mərhələsində şagirdlər mövzu ilə bağlı suallar vermeklə fərdi qiymətləndirmə apara bilərsiniz.

## Qiymətləndirmə meyarları: qiymətləndirmə, cədvəlhəzırlama, təsviretmə

| I səviyyə   | II səviyyə   | III səviyyə   | IV səviyyə   |
|---|--|---|--|
| Azərbaycan xalqının azadlıq hərəkatının səbəblərini zaman baxımından qiymətləndirmekdə çətinlik çəkir.                  | Azərbaycan xalqının azadlıq hərəkatının səbəblərini zaman baxımından qiymətləndirərək müəllimin köməyindən istifadə edir.                    | Bəzi səhvvlərə Azərbaycan xalqının azadlıq hərəkatının səbəblərini zaman baxımından qiymətləndirir.                   | Azərbaycan xalqının azadlıq hərəkatının səbəblərini zaman baxımından qiymətləndirir.                   |
| XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üşyanlara aid xronoloji cədvəller hazırlamaqda çətinlik çəkir. | XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üşyanlara aid xronoloji cədvəller hazırlayarkən müəllimin köməyindən istifadə edir. | Bəzi səhvvlərə XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üşyanlara aid xronoloji cədvəller hazırlayır. | XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üşyanlara aid xronoloji cədvəller hazırlayır. |
| XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üşyanları kontur xəritədə təsvir edərkən səhv'lərə yol verir.  | XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üşyanları kontur xəritədə təsvir edərkən müəllimin köməyindən istifadə edir.        | Cüzi səhvvlərə XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üşyanları kontur xəritədə təsvir edir.        | XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üşyanları kontur xəritədə təsvir edir.        |

## Mövzu 4

### Müstəmləkə rejiminin möhkəmləndirilməsi

#### Alt standartlar:

- 1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
- 1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəller hazırlayırlar.
- 1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayise edir.
- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

#### Təlim məqsədləri:

1. Rusiya imperiyasının XIX əsrin 40-ci illərində Şimali Azərbaycanda həyata keçir-

diyi islahatları zaman baxımından qiymətləndirir.

2. Rusiya imperiyasının XIX əsrin 40-cı illərində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlara aid xronoloji cədvəller hazırlayır.

3. Rusiya imperiyasının Şimali Azərbaycana münasibətinə aid fərqli yanaşmaları müqayisə edir.

4. XIX əsrin 40-cı illərində Şimali Azərbaycanın inzibati quruluşunda həyata keçirilən dəyişiklikləri təhlil edir.

**Təlim forması:** qruplarla və fərdi iş

**Təlim üsulu:** beyin həmləsi, Venn

Motivasiya üçün XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda baş vermiş üsyanların səbəblərinə aid, komendantların özbaşınağının nəticələrinə aid suallarla beyin həmləsi edə bilərsiniz. Bunun üçün dərslikdəki I blokdan da istifadə etmək olar. Motivasiya reallaşdırıldıqdan sonra tədqiqatın aparılması həyata keçirin.

**Tədqiqat sualı:** Müstəmləkə rejiminin möhkəmləndirilməsi üçün hansı tədbirlər görüldü?

Tədqiqat sualına cavab tapmaq üçün qruplara aşağıdakı tapşırıqları vermək olar.

**I qrup** – Rusiya imperiyasının XIX əsrin 40-cı illərində Şimali Azərbaycanda həyata keçirdiyi islahatları zaman baxımından qiymətləndirir.

**II qrup** – Azərbaycanda “mülkədar tabelisi” adlanan sahibkar kəndlilərin vəziyyətini Rusiyada yaşayan təhkimli kəndlilərin vəziyyəti ilə müqayisə edin.

**III qrup** – Rusiya imperiyasının Şimali Azərbaycanın əhalisi ilə öz əhalisinə göstərdiyi fərqli yanaşmanı müqayisə edib fikirlərinizi bildirin.

**IV qrup** – XIX əsrin 40-cı illərində Şimali Azərbaycanın inzibati quruluşunda həyata keçirilən dəyişiklikləri təhlil edib münasibət bildirin.

**Məlumatın mübadiləsi** zamanı qrupların hazırladığı işlər müəyyən edilmiş zaman ərzində təqdim edilir. Bu zaman qrup liderləri qrup adından çıxış edərək hazırladığı işi təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Faktların dəqiqliyi | Təqdimetmə | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|---------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                     |            |                                     |            |              |
| II      |                     |            |                                     |            |              |
| III     |                     |            |                                     |            |              |
| IV      |                     |            |                                     |            |              |

Fərdi iş üçün “Rusiya imperiyasının XIX əsrin 40-ci illərində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlara aid xronoloji cədvəl hazırlayıñ” tapşırığını verə bilərsiniz. Bu aşağıdakı kimi ola bilər.

| İslahatın adı | İllər | Aid olduğu sahə | İslahatın esas müddəələri |
|---------------|-------|-----------------|---------------------------|
|               |       |                 |                           |
|               |       |                 |                           |
|               |       |                 |                           |

**Netice ve ümumileşdirmə** mərhələsində şagirdlər standarta və məqsədə uyğun bılık və bacarıqlara malik olaraq Rusiya imperiyasının XIX əsrin 40-ci illərində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlari zaman baxımından qiymətləndirir. Həmçinin Rusiya imperiyasının XIX əsrin 40-ci illərində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlara aid xronoloji cədvəllər hazırlama bacarığına malik olurlar. İcra edilən tapşırıqlar əsasında Rusiya imperiyasının Şimali Azərbaycana münasibətinə aid fərqli yanaşmaları müqayisə etməklə yanaşı, XIX əsrin 40-ci illərində Şimali Azərbaycanın inzibati quruluşunda həyata keçirilən dəyişiklikləri təhlil edirlər.

Əgər yaradıcı tətbiqetmə mərhələsini reallaşdırmağa zamanınız varsa, o zaman siz 1840-ci il islahatı ilə 1846-ci il islahatını şagirdlərə Venn diaqramında müqayisə etdirə bilərsiniz.

**Ev tapşırığı:** XIX əsrin 40-ci illərində həyata keçirilmiş islahatlari müqayisə edib cədvəl tərtib edin.

**Refleksiya və qiymətləndirmə:** Bu mərhələni həyata keçirmək üçün bir neçə sual vermeklə şagirdləri fərdi şəkildə qiymətləndirə bilərsiniz.

**Məsələ:** I Nikolayın 1840-ci il aprelin 10-da imzaladığı Cənubi Qafqazda inzibati-məhkəmə islahatı keçirilməsi haqqında qanun nədən bəhs edirdi? 6 dekabr 1846-ci ildə çar tərəfindən imzalanmış reskript (buyruq) nələri nəzərdə tuturdu?

**Qiymətləndirmə meyarları:** qiymətləndirmə, cədvəlhəzırlama, müqayisəetmə, izahetmə

| I seviyyə   | II seviyyə   | III seviyyə   | IV seviyyə  |
|---|--|---|---|
| Rusiya imperiyası-nın XIX əsrin 40-ci illərində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlari zaman baxımından qiymətləndirməkde çətinlik çəkir. | Rusiya imperiyasının XIX əsrin 40-ci illərində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlari zaman baxımından qiymətləndirərən kömək-dən istifadə edir. | Rusiya imperiyası-nın XIX əsrin 40-ci illərində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlari zaman baxımından cüzi səhvlerə qiymətləndirir. | Rusiya imperiyası-nın XIX əsrin 40-ci illərində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlari zaman baxımından qiymətləndirir. |

|  |   |   |   |
|--|---|---|---|
| Rusiya imperiyasının XIX əsrin 40-cı illerində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlara aid xronoloji cədvəllər hazırlamaqda çətinlik çəkir. | Rusiya imperiyasının XIX əsrin 40-cı illerində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlara aid xronoloji cədvəllər hazırlayarkən müellimin köməyinə ehtiyac duyur. | Rusiya imperiyasının XIX əsrin 40-cı illerində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlara aid xronoloji cədvəllər hazırlayır, bəzi səhvler edir.          | Rusiya imperiyasının XIX əsrin 40-cı illerində Şimali Azərbaycanda həyata keçirdiyi islahatlara aid xronoloji cədvəllər hazırlayır. |
| Rusiya imperiyasının Şimali Azərbaycana münasibətinə aid fərqli yanaşmaları müqayisə edərkən səhvlərə yol verir.                                     | Rusiya imperiyasının Şimali Azərbaycana münasibətinə aid fərqli yanaşmaları müqayisə edərkən köməkçi suallardan istifadə edir.  | Rusiya imperiyasının Şimali Azərbaycana münasibətinə aid fərqli yanaşmaları müqayisə edir, lakin fikrini ifadə edərkən sərbəst deyil.                           | Rusiya imperiyasının Şimali Azərbaycana münasibətinə aid fərqli yanaşmaları müqayisə edir.  |
| XIX əsrin 40-cı illerində Şimali Azərbaycanın inzibati quruluşunda həyata keçirilən dəyişiklikləri izah edərkən səhvlərə yol verir.                  | XIX əsrin 40-cı illerində Şimali Azərbaycanın inzibati quruluşunda həyata keçirilən dəyişiklikləri izah edərkən köməkçi suallardan istifadə edir.                       | Bəzi səhvlerə XIX əsrin 40-cı illerində Şimali Azərbaycanın inzibati quruluşunda həyata keçirilən dəyişiklikləri izah edərkən köməkçi suallardan istifadə edir. | XIX əsrin 40-cı illerində Şimali Azərbaycanın inzibati quruluşunda həyata keçirilən dəyişiklikləri izah edir.                       |

## II FƏSİL. AZƏRBAYCAN XIX ƏSRİN 60-90-cı İLLƏRİNDE

### Mövzu 5

#### Burjuə islahatları

##### **Alt standartlar:**

- 1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəller hazırlayırlar.
- 1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
  - 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş veren dəyişiklikləri tehlil edir.

##### **Telim meqsədleri:**

1. Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi kəndli islahatlarına aid xronoloji cədvəller hazırlayırlar.
2. Şimali Azərbaycanda şəhər əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

3. Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.

**Təlim forması:** kollektiv, fərdi və qruplarla iş

**Təlim üsü:** beyin həməsi, şaxələndirmə

**Motivasiya:** Motivasiyanı “Azərbaycanda kəndli-mülkədar münasibətləri haqda nə bilirsiniz?” suali ətrafında qura bilərsiniz. Yaxud lövhəyə “burjuaziya” sözünü yazış şagirdlərdən bu sözün mənasını soruşa bilərsiniz. Sonra isə bu anlayışın Şimali Azərbaycanla əlaqəsini soruşmaq üçün suallar verə bilərsiniz. Motivasiya reallaşdırıldıqdan sonra tədqiqatın aparılması mərhələsi üçün tədqiqat suali verin.

**Tədqiqat suali.** Çar Rusiyasının Azərbaycanda apardığı burjua islahatlarının mahiyyəti nədən ibarət idi?

Tədqiqatın aparılması zamanı II blokda verilmiş materiallara əsasən verilmiş sual və tapşırıqlardan, eləcə də VII blokdan istifadənizi tövsiyə edirik.

**I qrup** – Çar Rusiyasının kəndli islahatları keçirməkdə məqsədi nə idi? Şərh edin.

**II qrup** – Məhkəmə islahatının müstəmləkə xarakteri daşımasını təhlil edin.

**III qrup** – Şəhər dumasının səlahiyyətlərini izah edin.

**IV qrup** – Şimali Azərbaycanda şəhər əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirin.

**Məlumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakiresi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdimetmə | Tapşırıq vaxtında yerine yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                            |            |                                     |            |              |
| II      |                            |            |                                     |            |              |
| III     |                            |            |                                     |            |              |
| IV      |                            |            |                                     |            |              |

**Fərdi iş:** Şagirdlərə kəndli, məhkəmə və şəhər islahatlarına aid xronoloji cədvəl hazırlamağı tapşırın. Yaxud hazır cədvəl təqdim edib onu doldurmağı da tapşırı bilərsiniz. Bu, aşağıdakı cədvəl kimi ola bilər.

| İslahatın adı | İller | Aid olduğu sahe | İslahatın esas müddəələri |
|---------------|-------|-----------------|---------------------------|
|               |       |                 |                           |
|               |       |                 |                           |
|               |       |                 |                           |

Bu tapşırığı yerinə yetirmək üçün şagirdləri mövzunun II blokundan istifadə etməyə yönəldin. Xronoloji tapşırığı elektron lövhədə bütün şagirdlərlə birgə etmək olar. Bu zaman şagirdlər öyrəndikləri yeni bilikləri tətbiq edəcək və ümumiləşdirmə aparacaqlar.

**Kollektiv iş:** IV bloka aid olan və dövr haqqında əlavə məlumatları özündə eks etdirən materialları şagirdlərin müzakirəsinə verib cavablarını şaxələndirmə quraraq ümumiləşdirin.

#### **Ümumiləşdirmə və nəticələrin çıxarılması:**

Nəticədə şagirdler Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi kəndli islahatlarına aid xronoloji cədvəller hazırlamağı bacarır, Şimali Azərbaycanda şəhər əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir, həmçinin müstəməlkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.

Yaradıcı tətbiqetmə zamanı “1870-ci il “Kəndli Əsasnamə”sinin qaydalarına aid cədvəl qurun” tapşırığını şagirdlərə icra etmək üçün verə bilərsiniz.

**Ev tapşırığı** VII blokda verilmiş 5-ci tapşırığı, “Dərbənd şəhəri XIX əsrin ortalarında” adlı təqdimat hazırlanması ola bilər.

#### **Refleksiya və qiymətləndirmə:**

Refleksiya və qiymətləndirmə mərhələsini reallaşdırmaq üçün, eləcə də təlim fəaliyyətini izləməyə kömək edəcek bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir. Məsələn: Sizcə, çar Rusiyasının burjua islahatları keçirməkdə məqsədi nə idi? Həyata keçirilmiş islahatlar kəndlilərin həyatında hansı dəyişikliklər səbəb oldu? və s. suallar verə bilərsiniz.

**Qiymətləndirmə meyarları:** cədvəlhəzlərlə, əlaqələndirmə, təhliletme

| I seviyyə   | II seviyyə   | III seviyyə   | IV seviyyə   |
|---|--|---|--|
| Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi kəndli islahatlarına aid xronoloji cədvəllər hazırlamaqda çətinlik çəkir. | Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi kəndli islahatlarına aid xronoloji cədvəllər hazırlayarkən müəllimin köməyinə ehtiyac duyur. | Bəzi illərdə səhvlər etmeklə Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi kəndli islahatlarına aid xronoloji cədvəllər hazırlayır. | Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi kəndli islahatlarına aid xronoloji cədvəllər hazırlayır. |

|   |  |   |  |
|---|--|---|--|
| Şimali Azərbaycanda şəhər əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirərkən səhv'lərə yol verir.    | Şimali Azərbaycanda şəhər əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirərkən köməkçi suallardan istifadə edir.    | Şimali Azərbaycanda şəhər əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir, faktlarda bəzi səhv'lər edir. | Şimali Azərbaycanda şəhər əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.                            |
| Müstəmləke rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən səhv'lərə yol verir. | Müstəmləke rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən köməkçi suallardan istifadə edir. | Müstəmləke rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.                            | Müstəmləke rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri əsaslandırılmış şəkildə təhlil edir. |

## Mövzu 6

### Kənd təsərrüfatında yeniliklər

#### Alt standartlar:

- 1.1.2. Mühüm hadisə, proses ve təzahürlərə dair xronoloji cədvəller hazırlayırlar.
- 1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
- 2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
- 3.1.1. Müstəmləke rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.


#### Telim məqsədləri:

1. Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatlara aid xronoloji cədvəller hazırlayırlar.
2. Şimali Azərbaycanda kənd əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
3. XIX əsrin sonu, XX əsrin əvvəlində Şimali Azərbaycanda müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
4. Müstəmləke rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.

**Telim forması.** kollektiv və qruplarla iş

**Telim üsulu.** beyin həmləsi, suallar, müzakirə

Bu mövzunun tədrisi zamanı motivasiyanı şəkillərlə qurmaq olar.



Şagirdlərə şəkillərə əsasən suallar vərə bilərsiniz. Bu şəkillərə baxanda nə düşünürsünüz? Hansı təsəvvür formalasıdır? və s. suallar vərməklə şagirdlərdən əkinçiliklə bağlı fərziyyələrini ala bilərsiniz.

Yaxud da motivasiya zamanı mövzunun I blokundan istifadə ədə bilərsiniz. Bəyin həmləsinin reallaşdırılıb motivasiyanın baş tutmasından sonra tədqiqatın aparılması üçün tədqiqat sualının əlanını ədin.

**Tədqiqat suali:** "Kənd təsərrüfatındakı yeniliklər nədən ibarət oldu?" sualını vərə bilərsiniz.

Tədqiqat sualına cavab tapmaq üçün şagirdlərə iş vərəqləri paylayın. İş vərəqləri qrup üçün nəzerdə tutulduğu üçün şagirdləri qrupa bölün. Bölgü zamanı müxtəlif, lakin çəvik olan vasitələrdən istifadə ədə bilərsiniz. Məsələn, rəngli kağızlardan, rəqəmlərdən və püşkatmadan istifadə etmək olar.

Qruplara V blokda yerləşən aşağıdakı tapşırıqları vermək olar.

**I qrup** – Kənd təsərrüfatı sahələrində muzdlu əmeyin geniş tətbiq olunmasının səbəbərini şərh edin.

**II qrup** – Kənd təsərrüfatı məhsullarının Azərbaycandan Rusiyaya və xaricə daşınmasının mənfi və müsbət tərəflərini izah edin.

**III qrup** – Kənd təsərrüfatında baş vermiş yeniliklerin insanların heyatına təsirini şərh edin.

**IV qrup** – Çar Rusiyasının gənclərimizi orduda xidmətə cəlb etməməsi hansı məqsədləri güdürdü? Səbəbi tapıb əlaqələndirin.

**V qrup** – Şimali Azərbaycanda müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirin.

**Məlumatın mübadiləsi:** Müeyyən edilmiş zaman erzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar diqqətle dinlenilir, səhvler qeyd edilir, müzakirə olunur və eləvələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

Qrup işi bitdikdən sonra kollektive birgə müzakirə üçün tapşırıq verin. Müzakirə üçün sual "Azərbaycanlı gənclərin Rusiya ordusunda xidmətə çağırılmamasının səbəbi nə idi?" ola biler. Müzakirə zamanı şagirdləri bu məsələnin mümkün ola biləcək nəticələrini təhlil etməyə yönəltmək üçün əlavə köməkçi suallardan istifadə ədə bilərsiniz. Lakin suallarınız sizin mövqeyinizi hiss etdirməmelidir.

Siz fasilitator rolunu qoruyaraq şagirdlərin mühakimə yürütülməsinə müdaxilə etməməlisiniz. Sadəcə, yönləndirici suallardan istifadə edərək onlara bələdçilik edin. Bu tapşırıq vətənpərvərlik hissəsinin təbiiyəsinə xidmət edir.

**Fərdi iş:** Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatlara aid xronoloji cədvəl hazırlayın.

Şagirdlər cədvəl hazırlayıb bitirdikdən sonra ümumiləşdirmə və nəticələrin çıxarılmasını apara bilərsiniz.

#### **Ümumiləşdirmə və nəticələrin çıxarılması:**

Bu mərhələdə şagirdlərə verilmiş tapşırıqların nəticəsi olaraq ümumiləşdirmə aparılır. Nəticədə şagirdlər Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatlara aid xronoloji cədvəller hazırlayır. Şimali Azərbaycanda kənd əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. XIX əsrin sonu, XX əsrin əvvəlində Şimali Azərbaycanda müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir. Müstəmleke rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.

**Yaradıcı tətbiqetme:** Əger zamanınız olarsa, şagirdlərə bu mərhələdə II bloka aid olan "1887-ci ildə Tiflisdə açılmış "Qafqaz İpekçilik Stansiyası" barama yetişdirilməsinin yeni üsullarını ipəkçilərə öyrədirdi" cümləsini əsas götürməklə bu haqda esse yazmağı tapşırıa bilərsiniz.

**Ev tapşırığı:** "Kənd təsərrüfatı texnikası dünən və bu gün" adlı təqdimat hazırlayın.

**Qiymətləndirmə meyarları:** cədvəl hazırlama, əlaqələndirmə, dəyərləndirmə, təhlil etmə

| I səviyyə   | II səviyyə   | III səviyyə  | IV səviyyə  |
|---|--|--|---|
| Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatlara aid xronoloji cədvəller hazırlamaqda çətinlik çəkir. | Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatlara aid xronoloji cədvəller hazırlayarkən müəllimin köməyinə ehtiyac duyur. | Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatlara aid xronoloji cədvəller hazırlayır. | Sistemli şəkildə Rusiya imperiyasının Şimali Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatlara aid xronoloji cədvəller hazırlayır. |
| Şimali Azərbaycanda kənd əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirərkən səhv'lərə yol verir. | Şimali Azərbaycanda kənd əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirərkən köməkçi suallardan istifadə edir.       | Şimali Azərbaycanda kənd əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.       | Şimali Azərbaycanda kənd əhalisinin həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə asanlıqla əlaqələndirir.              |

|  |   |   |   |
|--|---|---|---|
| XIX əsrin sonu, XX əsrin əvvəlində Şimali Azərbaycanda müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən səhv'lərə yol verir. | XIX əsrin sonu, XX əsrin əvvəlində Şimali Azərbaycanda müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən köməkçi suallardan istifadə edir. | XIX əsrin sonu, XX əsrin əvvəlində Şimali Azərbaycanda müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir. | XIX əsrin sonu, XX əsrin əvvəlində Şimali Azərbaycanda müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri asanlıqla dəyərləndirir. |
| Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən səhv'lərə yol verir.  | Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən köməkçi suallardan istifadə edir.  | Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.  | Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri faktlar göstərməklə təhlil edir.                                  |

## Mövzu 7

### Bakının dünyanın neft mərkəzinə çevriləməsi

#### Alt standartlar:

- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlanır.
- 2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.
- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

#### Təlim məqsədi:

1. XIX əsrin sonunda Şimali Azərbaycanda neft sənayesinde baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayırlar.
2. Şimali Azərbaycanın təbii amilləri ilə neft sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
3. Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın neft sənayesinde baş verən dəyişiklikləri təhlil edir.
4. H.Z.Tağıyev haqqında məlumat toplayıb təqdim edir.

**Təlim forması:** qruplarla və kollektiv iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə, Venn

**Motivasiya:** Motivasiyanı müasir Azərbaycanda sənayenin ən inkişaf etmiş sahəsi, yəni neft sənayesinin perspektivləri haqqında suallar verərək qura bilərsiniz. Azərbaycanın böyük tarixi şəxsiyyəti Hacı Zeynalabdin Tağıyevlə bağlı da motivasiya qurmaq olar. Mövzunun I blokundan istifadə etmək də məqsədə uyğundur. Motivasiya həyata keçirildikdən sonra tədqiqat işini təşkil edin. Bu mövzunun tədrisi üçün bizim sizə gündəlik dərs nümunəsində təklif etdiyimiz standartları reallaşdırmağı nəzərdə tutmuş olacaqsınızsa, o zaman mövzu barədə araştırma işini şagirdlərə öncədən tapşırın. Çünkü şagirdlərin təqdimat hazırlaması üçün zamanları olsun. Tədqiqat sualını sinfə verin.

**Tədqiqat suali:** XIX əsrin sonunda neft Şimali Azərbaycanın həyatında hansı rol oynadı?

**I qrup** – Azərbaycanın neft sənayesinə xarici kapital axını haqqında təqdimat hazırlayıın.

**II qrup** – XIX əsrin ortalarından başlayaraq neft sənayesində baş vermiş yeniliklər haqqında təqdimat hazırlayıın.

**III qrup** – Neft sahəsində baş vermiş inhisarlaşma haqqında təqdimat hazırlayıın.

**IV qrup** – Neft sənayesinin inkişafında rol oynamış milyonçularımız haqqında təqdimat hazırlayıın.

**V qrup** – H.Z.Tağıyev haqqında məlumat toplayıb təqdimat hazırlayıın.

Qrupların hazırladıqları təqdimatlar üçün vaxt ayırin. Təqdimatlar üçün ayrılmış vaxt bitdikdən sonra mübadilə və müzakirə mərhələsini həyata keçirin. Bu mərhələlərdən sonra qrup qiymətləndirmə meyarına əsasən qrupları qiymətləndir-məyiniz tövsiyə olunur.

**Kollektiv iş:** Kollektivə aşağıdakı sual və tapşırıqları vermək olar.

Neft sənayesinin müxtəlif sahələrinin inkişafı və neftin daşınması üçün Bakıda hansı şərait vardır?

Neft sənayesinin inkişafının Şimali Azərbaycanda kapitalist münasibətlərinə təsirini təhlil edin.

Şimali Azərbaycanın təbii amillərinin neft sənayesinə, neft sənayesinin inkişafının isə istehsal münasibətlərinin inkişafına təsiri nədən ibarət idi?

Kollektivin birgə müzakiresinə qoymuşunuz məsələlərin cavabı təpilib səsləndidikdən sonra nəticə və ümumiləşdirmə aparın.

**Ümumiləşdirmə və nəticələrin çıxarılması:** Nəticədə şagirdlər XIX əsrin sonunda Şimali Azərbaycanda neft sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayıır, Şimali Azərbaycanın təbii amilləri ilə neft sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir, müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın neft sənayesinde baş verən dəyişiklikləri təhlil edir. H.Z.Tağıyev haqqında məlumat toplayıb təqdim edir.

**Yaradıcı tətbiqetmə:** XIX əsr Bakısı ilə XXI əsr Bakısını Venn diaqramında müqayisə edin.

**Ev tapşırığı:** "Azərbaycanın xeyriyyəçiləri" adlı fotokollaj hazırlayın.

**Qiymətləndirmə meyarları:** təqdimathazırlama, dəyərləndirmə, təhliletmə, təqdimetmə

| I səviyyə   | II səviyyə  | III səviyyə  | IV səviyyə  |
|---|---|--|---|
| XIX ərin sonunda Şimali Azərbaycanda neft sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayarkən yəhənlərə yol verir.                           | XIX ərin sonunda Şimali Azərbaycanda neft sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayarkən müəllimin köməyindən istifadə edir.                            | XIX ərin sonunda Şimali Azərbaycanda neft sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayır.   | Sistemli şəkildə XIX ərin sonunda Şimali Azərbaycanda neft sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayırlar.        |
| Şimali Azərbaycanın təbii amilləri ilə neft sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən səhvlərə yol verir. | Şimali Azərbaycanın təbii amilləri ilə neft sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən müəllimin köməyindən istifadə edir. | Cüzi səhvlər etməklə Şimali Azərbaycanın təbii amilləri ilə neft sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir. | Şimali Azərbaycanın təbii amilləri ilə neft sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir. |
| Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın neft sənayesində baş verən dəyişiklikləri təhlil edərkən səhvlərə yol verir.                               | Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın neft sənayesində baş verən dəyişiklikləri təhlil edərkən müəllimin köməyindən istifadə edir.                               | Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın neft sənayesində baş verən dəyişiklikləri təhlil edir.  | Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın neft sənayesində baş verən dəyişiklikləri geniş, əhatəli təhlil edir.                |
| H.Z.Tağıyev haqqında məlumat toplayıb təqdim edərkən çətinlik çəkir.  | H.Z.Tağıyev haqqında məlumat toplayıb təqdim edərkən müəllimin köməyindən istifadə edir.  | H.Z.Tağıyev haqqında məlumat toplayıb təqdim edir.   | H.Z.Tağıyev haqqında məlumat toplayıb sistemli şəkildə təqdim edir.   |

## Mövzu 8

### Sənayenin digər sahələri. Nəqliyyat, rabitə və ticarət

#### Alt standartlar:

- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayır.
- 2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.
- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

#### Təlim məqsədləri:

1. XIX əsrin sonunda Şimali Azərbaycanın dağ-mədən sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayırlar.
2. Şimali Azərbaycanın təbii amilləri ilə dağ-mədən sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
3. Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın nəqliyyat, rabitə sahələrində, yüngül və yeyinti sənayelerində baş verən dəyişiklikləri təhlil edir.

#### Təlim forması: qruplarla iş

#### Təlim üsulu: əqli hücum, fasileli oxu

Motivasiya üçün I blokda verilmiş "XIX əsrin 60-70-ci illərində keçirilən islahatlar Şimali Azərbaycanda kapitalizmin inkişafına geniş imkanlar açdı. Rusiya hökuməti Azərbaycanda formallaşan kapitalist münasibətlərini nezəre almağa məcbur idi. Çünkü sənaye inkişaf edir, kənd təsərrüfatında yeniliklər artırdı. Bəs nəqliyyat və rabitə sahəsində hansı yeniliklər baş verdi?" mətnindən istifadə edə bilərsiniz.

Motivasiya zamanı şagirdlərin fərziyyələrini lövhədə və ya flipchartda qeyd edin. Motivasiyanın reallaşdırılmasından sonra fasileli oxu üsulundan istifadə etməklə şagirdləri II blokla, yeni mövzu ilə tanış edin. Mövzunun oxunuşu zamanı III və IV bloka aid olan materiallar onların diqqətinə çatdırılır. VI bloka aid şəkillər üzərində dayanın.

Tədqiqatın aparılması üçün tədqiqat sualını verin.

**Tədqiqat suali:** Sənayenin digər sahələri, eləcə də nəqliyyat və rabitənin inkişafında hansı yeniliklər oldu?

Tədqiqat işini qrup işi verməklə reallaşdırıa bilərsiniz.

**I qrup** – Nəqliyyat və rabitənin inkişafında atılan addımları Azərbaycanın uğuru kimi qiymətləndiin.

**II qrup** – Yüngül və yeyinti sənayesi sahələrinin həyatında baş verən dəyişiklikləri izah edin.

**III qrup** – Dağ-mədən sənayesinin inkişafında hansı yeniliklər oldu? Təhlil edin.

**IV qrup** – H.Z.Tağıyev hansı yolla müstəmləkəçi iqtisadi siyasetə zərbə vurdu? Bu zərbənin Azərbaycan üçün gətirdiyi uğurları dəyərləndirin.

Şagirdlərə verilən qrup işlərini təqdimat şəklində təqdim etmələrini tapşırın. Bunun üçün şagirdlərə müxtəlif mənbələr və paylama materialları paylaşın ki, onlar təqdimat hazırlamaq üçün materiallardan istifadə edə bilsinlər.

Hazırlanmış cavablar təqdim olunduqdan sonra hər bir qrupun işi müzakirə edilməli və qiymətləndirmələr aparılmalıdır.

#### **Nəticə və ümumileşdirmə:**

Nəticədə şagirdlər XIX əsrin sonunda Şimali Azərbaycanın dağ-mədən sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayırlar. Şimali Azərbaycanın təbii amilləri ilə dağ-mədən sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir. Müstəmləkə rejimi şəraitində Şimali Azərbaycanın nəqliyyat, rabitə sahələrində, yüngül və yeyinti sənayelərində baş verən dəyişiklikləri təhlil edir.

**Yaradıcı tətbiqetmə.** Mətnə əsasən xronoloji cədvəl qurun.

**Ev tapşırığı:** H.Z.Tağıyevin fəaliyyəti haqqında məlumat toplayıb onun fəaliyyətini sxemləşdirin.

**Refleksiya və qiymətləndirmə:** Refleksiya mərhələsində şagirdləri fərdi qiymətləndirmə imkanına malik ola bilərsiniz. Bu zaman şagirdləri qiymətləndirmə meyarları əsasında qiymətləndirə bilərsiniz.

**Qiymətləndirmə meyarları:** təqdimathazırlama, dəyərləndirmə, təhliletmə, təqdimetmə

| I seviyyə  | II seviyyə   | III seviyyə   | IV seviyyə   |
|--|--|---|--|
| XIX əsrin sonunda Şimali Azərbaycanın dağ-mədən sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayarkən səhvlərə yol verir.                           | XIX əsrin sonunda Şimali Azərbaycanın dağ-mədən sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayarkən müəllimin köməyindən istifadə edir.                           | XIX əsrin sonunda Şimali Azərbaycanın dağ-mədən sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayır, lakin ardıcılılığı gözləmir. | XIX əsrin sonunda Şimali Azərbaycanın dağ-mədən sənayesində baş vermiş əsas yeniliklərə aid təqdimat hazırlayır.                                   |
| Şimali Azərbaycanın təbii amilləri ilə dağ-mədən sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən səhvlərə yol verir. | Şimali Azərbaycanın təbii amilləri ilə dağ-mədən sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən müəllimin köməyindən istifadə edir. | Şimali Azərbaycanın təbii amilləri ilə dağ-mədən sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.    | Şimali Azərbaycanın təbii amilləri ilə dağ-mədən sənayesi sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri ətraflı dəyərləndirir. |

|  |  |   |  |
|--|--|---|--|
| Müstəmləkə rejimi şəraitində Şimalı Azərbaycanın nəqliyyat, rabitə sahələrində, yüngül və yeyinti sənayelərində baş verən dəyişiklikləri təhlil edərkən səhv'lərə yol verir. | Müstəmləkə rejimi şəraitində Şimalı Azərbaycanın nəqliyyat, rabitə sahələrində, yüngül və yeyinti sənayelərində baş verən dəyişiklikləri təhlil edərkən müəllimin köməyində istifadə edir. | Müstəmləkə rejimi şəraitində Şimalı Azərbaycanın nəqliyyat, rabitə sahələrində, yüngül və yeyinti sənayelərində baş verən dəyişiklikləri təhlil edir. | Müstəmləkə rejimi şəraitində Şimalı Azərbaycanın nəqliyyat, rabitə sahələrində, yüngül və yeyinti sənayelərində baş verən dəyişiklikləri etrafı təhlil edir. |
| H.Z.Tağıyevin Rusyanın inhisarçı mövqeyini sarsıtması haqqında məlumat toplayıb təqdim edərkən çətinlik çəkir.   | H.Z.Tağıyevin Rusyanın inhisarçı mövqeyini sarsıtması haqqında məlumat toplayıb təqdim edərkən müəllimin köməyindən istifadə edir.   | Cüzi səhv'lərlə H.Z.Tağıyevin Rusyanın inhisarçı mövqeyini sarsıtması haqqında məlumat toplayıb təqdim edir.  | H.Z.Tağıyevin Rusyanın inhisarçı mövqeyini sarsıtması haqqında məlumat toplayıb təqdim edir.   |

## Mövzu 9

### Millətin formalaşması

#### Alt standartlar:

- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayır.
- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.
- 5.1.3. Azərbaycan xalqının mədəni nailiyətlərinə dair araşdırırmalar aparır, nəticələrini təqdim edir.

#### Təlim məqsədləri:

1. XIX əsrin II yarısında Şimalı Azərbaycanda milli şürurun oyanmasına və millətimizin formalaşmasına aid təqdimat hazırlayır.
2. Milli burjua nümayəndələri və görkəmli ziyalılara dair materiallar toplayır, təqdim edir.
3. XIX əsrin sonu, XX əsrin əvvəlində Azərbaycan xalqının milli-mədəni nailiyətlərinə dair araşdırırmalar aparır, nəticələrini təqdim edir.

**Təlim forması:** qruplarla və fərdi iş

**Təlim üsulu:** beyin həmləsi, fasileli oxu, şaxələndirmə

Mövzuya aid maraqlı motivasiyalar qurmaq mümkündür. Belə ki siz lövhədə aşağıda verilmiş sxemi nümayiş etdirib şagirdlərə onu tamamlamağı tapşırı bilərsiniz:



Şagirdlərin 7-ci sinif biliklərinə əsasən xalqın formalaşması prosesini yada salıb “Bəs millət necə formalaşır?” suali ilə müraciət edib motivasiya qurmaq olar. Yaxud “milli-mənəvi dəyərlər” ifadəsi ətrafında maraqlı motivasiya qurmaq mümkündür. Motivasiya baş tutduqdan sonra tədqiqat sualını şagirdlərə verin.

**Tədqiqat sualı:** Şimali Azərbaycanda milli şürurun oyanması və milli-mədəni nailiyyətlərin əldə olunmasının rolü nədən ibarətdir?

**I qrup** – Millətin təşəkkül tapması üçün hansı amillər vacibdir? Fikirlərinizi bildirin.

**II qrup** – Çar Rusiyasının antiazərbaycan siyasetini təhlil edin.

**III qrup** – Milli şürur nədir? Onun formalaşmasında milli burjuaziyanın və ziyalıların rolunu izah edin.

**Məlumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar diqqətlə dinlenir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdimetme | Tapşırıq vaxtında yerine yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                            |            |                                     |            |              |
| II      |                            |            |                                     |            |              |
| III     |                            |            |                                     |            |              |

Qrup işləri qiymətləndirildikdən sonra şagirdlərə fərdi iş verin. VII blokda verilmiş aşağıdakı tapşırığı vera bilərsiniz.

**Fərdi iş:** Milli burjua nümayəndələri və görkəmli ziyalılara dair materiallar toplayıb təqdim edin.

**Kollektiv iş:** Ərazi bütövlüyüünün pozulmasının Azərbaycan-türk millətinin formalaşması prosesinə təsirini təhlil edin: Azərbaycanın işğal olunmasının bu prosesə necə təsiri oldu?

**Neticə və ümumileşdirmə:** Nəticədə şagirdlər XIX əsrin II yarısında Şimali Azərbaycanda milli şürurun oyanmasına və millətimizin formalaşmasına aid təqdimat hazırlayırlar. Milli burjua nümayəndələri və görkəmli ziyalılara dair materiallar

topluyor, təqdim edir. XIX əsrin sonu, XX əsrin əvvelində Azərbaycan xalqının milli-mədəni nailiyyətlərinə dair araşdırırmalar aparır, nəticələrini təqdim edir.

**Yaradıcı tətbiqetmə:** "Millətimiz" mövzusunda esse yazın.

**Ev tapşırığı:** "Milli-mənəvi dəyərlərimiz" adlı təqdimat hazırlamaq tapşırığı vere bilərsiniz.

**Qiymətləndirmə meyarları:** təqdimathazırlama, təqdimetmə

| I səviyyə   | II səviyyə   | III səviyyə   | IV səviyyə   |
|---|--|---|--|
| XIX ərin II<br>yarısında Şimali<br>Azərbaycanda milli<br>şürun oyanmasına<br>ve milletimizin<br>formalaşmasına aid<br>təqdimat hazırla-<br>yarkən səhv'lərə yol<br>verir.         | XIX ərin II<br>yarısında Şimali<br>Azərbaycanda milli<br>şürun oyanmasına<br>ve milletimizin<br>formalaşmasına aid<br>təqdimat hazırla-<br>yarkən müəllimin<br>köməyindən istifadə<br>edir.              | XIX ərin II<br>yarısında Şimali<br>Azərbaycanda milli<br>şürun oyanmasına<br>ve milletimizin<br>formalaşmasına aid<br>təqdimat hazırlayır.  | XIX ərin II<br>yarısında Şimali<br>Azərbaycanda milli<br>şürun oyanmasına<br>ve milletimizin<br>formalaşmasına aid<br>ətraflı təqdimat<br>hazırlayır.                |
| Milli burju<br>nümayəndələri və<br>görkəmlı ziyalılara<br>dair materiallar<br>topluyor, təqdim<br>edərkən bəzi<br>səhv'lərə yol<br>verir.   | Milli burju<br>nümayəndələri və<br>görkəmlı ziyalılara<br>dair materiallar<br>topluyor, təqdim<br>edərkən müəllimin<br>köməyindən istifadə<br>edir.  | Milli burju<br>nümayəndələri və<br>görkəmlı ziyalılara<br>dair materiallar<br>topluyor, sistemiz<br>şəkildə təqdim edir.  | Milli burju<br>nümayəndələri və<br>görkəmlı ziyalılara<br>dair materiallar<br>topluyor, təqdim edir.   |
| XIX ərin sonu, XX<br>ərin əvvelində<br>Azərbaycan xalqının<br>milli-mədəni<br>nailiyyətlərinə dair<br>araşdırırmalar aparır,<br>nəticələrini təqdim<br>edərkən çətinlik<br>çəkir. | XIX ərin sonu, XX<br>ərin əvvelində<br>Azərbaycan xalqının<br>milli-mədəni<br>nailiyyətlərinə dair<br>araşdırırmalar aparır,<br>nəticələrini təqdim<br>edərkən müəllimin<br>köməyindən istifadə<br>edir. | Cüzi səhv'lərlə XIX<br>ərin sonu, XX<br>ərin əvvelində<br>Azərbaycan xalqı-<br>nın milli-mədəni<br>nailiyyətlərinə dair<br>araşdırırmalar aparır,<br>nəticələrini təqdim<br>edir. | XIX ərin sonu, XX<br>ərin əvvelində<br>Azərbaycan xalqı-<br>nın milli-mədəni<br>nailiyyətlərinə dair<br>geniş araşdırırmalar<br>aparır, nəticələrini<br>təqdim edir. |

## Mövzu 10

### Xalq hərəkatı

#### Alt standartlar:

- 1.1. Mühüm tarixi hadisə, proses ve təzahürləri zaman baxımından qiymətləndirir.
- 1.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayır.

#### Telim məqsədləri:

1. Rusyanın Şimali Azərbaycanda həyata keçirdiyi xristianlaşdırma siyasetini və bu siyasetə qarşı baş vermiş üşyanı zaman baxımından qiymətləndirir.
2. Şimali Azərbaycanda baş vermiş kəndli hərəkatı haqqında təqdimat hazırlayır.

**Telim forması:** kollektiv və fərdi iş

**Telim üsulu:** BİBÖ

Motivasiya üçün Zaqatala-Balakən bölgəsinin xəritəsini nümayiş etdirib orada yaşayış xalqlar, etnik qruplar haqqında suallar verə bilərsiniz. Yaxud dərslikdəki I blokdan istifadə edin. Motivasiyanı elə reallaşdırın ki, şagirdlərdə fərziyyələr yaransın.

BİBÖ cədvəlini əvvəlcədən lövhədən asın.

| Bilirəm | İstəyirəm bilim | Öyrəndim |
|---------|-----------------|----------|
|         |                 |          |
|         |                 |          |

BİBÖ üsulu dərsin əvvəlindən sonuna dək olan bir dövrü əhatə edir. Bütün mərhələləri özündə əks etdirir.

**Tədqiqat səali:** İmperiya zülmünə qarşı xalq etirazlarının rolü nədən ibarət oldu?

Tədqiqat sualına cavab tapmaq üçün kollektiv işi şagirdlərə vermək olar. Kollektivin bir yerde həll edə bilecəyi tapşırıqları dərslikdəki sual və tapşırıqlardan istifadə etməklə reallaşdırıa bilərsiniz.

**Kollektiv iş:** Şaxələndirmə qurmaqla Zaqatala üşyanının səbəblərini izah edin.

Bu tapşırığın icrasından sonra müzakirə aparın. Kollektiv işdən sonra şagirdlərə fərdi tapşırıq verə bilərsiniz.

**Fərdi iş:** Şimali Azərbaycanda qacaq hərəkatına aid təqdimat hazırlayıın.

Nəticədə şagirdlər Rusyanın Şimali Azərbaycanda həyata keçirdiyi xristianlaşdırma siyasetini və bu siyasetə qarşı baş vermiş üşyanı zaman baxımından qiymətləndirir. Şimali Azərbaycanda baş vermiş kəndli hərəkatı haqqında təqdimat hazırlayır.

**Yaradıcı tətbiqetme:** "Zaqatala üşyanının məğlubolma səbəblərinə aid sxem qurun" tapşırığını verə bilərsiniz.

**Ev tapşırığı:** XIX əsrin sonunda fəhlələrin ağır əməyini təsvir edib esse yazın.

Dərsin yekununda nəticə və ümumiləşdirmə apardıqdan sonra refleksiya və qiymətləndirməni həyata keçirin. Refleksiya zamanı təlim fəaliyyətini izləmək və şagirdləri fərdi qiymətləndirmək üçün suallar verin.

**Qiymətləndirme meyarları:** qiymətləndirmə, təqdimathazırlama

| I səviyyə  | II səviyyə  | III səviyyə   | IV səviyyə  |
|--|---|---|---|
| Rusyanın Şimalı Azərbaycanda həyata keçirdiyi xristianlaşdırma siyasetini və bu siyasetə qarşı baş vermiş üşyani zaman baxımından qiymətləndirərkən səhv'lərə yol verir. | Rusyanın Şimalı Azərbaycanda həyata keçirdiyi xristianlaşdırma siyasetini və bu siyasetə qarşı baş vermiş üşyani zaman baxımından qiymətləndirərkən müəllimin köməyindən istifadə edir. | Rusyanın Şimalı Azərbaycanda həyata keçirdiyi xristianlaşdırma siyasetini və bu siyasetə qarşı baş vermiş üşyani zaman baxımından qiymətləndirir. | Rusyanın Şimalı Azərbaycanda həyata keçirdiyi xristianlaşdırma siyasetini və bu siyasetə qarşı baş vermiş üşyani zaman baxımından etraflı qiymətləndirir. |
| Şimalı Azərbaycanda baş vermiş kəndli hərəkatı haqqında təqdimat hazırlayarkən səhv'lərə yol verir.  | Şimalı Azərbaycanda baş vermiş kəndli hərəkatı haqqında təqdimat hazırlayarkən müəllimin köməyindən istifadə edir.  | Şimalı Azərbaycanda baş vermiş kəndli hərəkatı haqqında təqdimat hazırlayır.  | Sistemli və əhatəli şəkildə Şimalı Azərbaycanda baş vermiş kəndli hərəkatı haqqında təqdimat hazırlayır.  |

## Mövzu 11

### Cənubi Azərbaycan Qacarlar dövlətinin tərkibində

#### Alt standartlar:

- 1.3.1. Azerbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
  - 2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilleri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
  - 3.1.1. Müstəmləke rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

#### Təlim məqsədləri:

1. XIX əsrda Cənubi Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

2. Cənubi Azərbaycanın coğrafi mövqeyi, təbii amilləri ile ticarət və sənətkarlıq sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.

3. İranın müstəmləkə rejimi şəraitində Cənubi Azərbaycanda sosial-iqtisadi həyatda baş veren dəyişiklikləri, soyqırımı hadisələrini təhlil edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** eqlı hücum, söz assosiasiyası

Motivasiya üçün Cənubi Azərbaycanda töredilmiş soyqırımlara aid şəkil nümayiş etdirib "Sizcə, bu soyqırımı hadisəsi harada baş verib?" sualını verə bilərsiniz. Yaxud dərslikdəki I blokdan "Siz müstəmləkə əsərətində olan ölkə ilə müstəmləkəçi dövlət arasında fərqi bilirsınız. Bəs bu tərəflər arasında münasibətlər necə qurulurdu? Müstəmləkəçi dövlət idarəetmə sistemi qurarkən hansı prinsipləri əsas götürürdü? Yoxsa müstəmləkəni sistemli şəkildə deyil, kortəbii idarə edirdilər?" suallarından isifadə edə bilərsiniz.

**Tədqiqat sualı:** Türkmençay sülhündən sonra Cənubi Azərbaycanda hansı dəyişikliklər baş verdi?

Bu suala cavab axtarmaq üçün tapşırıqlar verilir. Bu zaman III və VI blokda yerləşən sual və tapşırıqlardan da istifadə etmək imkanına malik ola bilərsiniz.

**I qrup** – Cənubi Azərbaycanın vəliahdneşin "adlanmasının" səbəblərini izah edin.

**II qrup** – Cənubi Azərbaycan əhalisinin sosial tərkibini sxem halında göstərin.

**III qrup** – XIX əsrin ikinci yarısında Şimali və Cənubi Azərbaycanın iqtisadi vəziyyətində hansı fərqlər var idi? Şərh edin.

**Məlumatın mübadiləsi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.


**Məlumatın müzakirəsi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdim etme | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|-------------|-------------------------------------|------------|--------------|
| I       |                            |             |                                     |            |              |
| II      |                            |             |                                     |            |              |
| III     |                            |             |                                     |            |              |

**Kollektiv iş:** Şagirdlərə Cənubi Azərbaycanın coğrafi mövqeyi, təbii amilləri ilə ticarət və sənətkarlıq sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirmək üçün müzakirə tapşırığı verin. Məsələn:

- Nəyə görə Cənubi Azərbaycanda mehz sənətkarlıq və ticarət XIX əsrde də mühüm rol oynayırdı? Müzakirə edin.
- Türkmençay müqaviləsindən önce və sonra Cənubi Azərbaycandakı təsərrüfat sahələri və istehsal münasibətlərini müqayisə edin.

Şagirdlərin İranın müstəmləkə rejimi şəraitində Cənubi Azərbaycanda sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri, soyqırımı hadisələrini təhlil etməsi üçün söz assosiasiyyasından istifadə etmək olar. Bunun üçün “kəsbkarlıq” və “soyqırımı” sözlərindən istifadə edin.



Nəticədə şagirdlər XIX əsrde Cənubi Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. Cənubi Azərbaycanın coğrafi mövqeyi, təbii amilləri ilə ticarət və sənətkarlıq sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir. İranın müstəmləkə rejimi şəraitində Cənubi Azərbaycanda sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri, soyqırımı hadisələrini təhlil edir.

**Yadıcı tətbiqetmə:** Cənubi Azərbaycanda mülkiyyət formalarına aid cədvəl qurun.

**Ev tapşırığı:** Cənubi Azərbaycanda azərbaycanlıların soyqırımına məruz qalması haqqında esse yazın.

Dərsin sonunda refleksiya edin. Təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdləri fərdi şəkildə qiymətləndirə bilərsiniz. Bu zaman tədris olunmuş mövzuya aid ümumi sual verə bilərsiniz.

**Qiymətləndirmə meyarları:** əlaqələndirmə, dəyərləndirmə, təhliletmə

| I seviyyə   | II seviyyə   | III seviyyə  | IV seviyyə   |
|---|--|--|--|
| XIX əsrde Cənubi Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirərkən səhv'lərə yol verir. | XIX əsrde Cənubi Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirərkən müəllimin köməyindən istifadə edir. | Cüzi səhv'lərlə XIX əsrde Cənubi Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. | XIX əsrde Cənubi Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. |

|  |   |   |  |
|--|---|---|--|
| Cənubi Azərbaycanın coğrafi mövqeyi, təbii amilləri ilə ticarət və sənətkarlıq sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən səhv'lərə yol verir. | Cənubi Azərbaycanın coğrafi mövqeyi, təbii amilləri ilə ticarət və sənətkarlıq sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən müəllimin köməyindən istifadə edir. | Cüzi səhv'lərle Cənubi Azərbaycanın coğrafi mövqeyi, təbii amilləri ilə ticarət və sənətkarlıq sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.     | Cənubi Azərbaycanın coğrafi mövqeyi, təbii amilləri ilə ticarət və sənətkarlıq sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri mənbələrə əsasən dəyərləndirir. |
| İranın müstəmləkə rejimi şəraitində Cənubi Azərbaycanda sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri, soyqırımı hadisələrini təhlil edərkən səhv'lərə yol verir.                   | İranın müstəmləkə rejimi şəraitində Cənubi Azərbaycanda sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri, soyqırımı hadisələrini təhlil edərkən müəllimin köməyindən istifadə edir.                   | İranın müstəmləkə rejimi şəraitində Cənubi Azərbaycanda sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri, soyqırımı hadisələrini təhlil edərkən müəllimin köməyindən istifadə edir. | İranın müstəmləkə rejimi şəraitində Cənubi Azərbaycanda sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri, soyqırımı hadisələrini etrafı təhlil edir.                             |

## Mövzu 12

### XIX əsrдə təhsil və elm

#### Alt standartlar:

- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.
- 5.1.1. Azərbaycan sivilizasiyası və medeniyyətinin xarakterik əlamətlərini şərh edir.
- 5.1.3. Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırma aparır, nəticələrini təqdim edir.

#### Təlim meqsədləri:

1. XIX əsrдə Azərbaycanın maarif və elminin inkişafında mühüm rolü olan tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edir.
2. XIX əsrдə Azərbaycanda maarifin xarakterik əlamətlərini şərh edir.
3. XIX əsrдə Azərbaycan xalqının maarif və elm sahələrində nailiyyətlərinə dair araşdırma aparır, nəticələrini təqdim edir.

**Təlim forması:** fərdi və qrup iş

**Təlim üsulu:** beyin həmləsi, ideyalar ağacı

Motivasiyanı şəkillərlə qura bilərsiniz.



“Şuşada tatar (azərbaycanlı) məktəbi”. Klerjenin rəsmi



Qori müəllimlər seminariyası

Şəkillərə müvafiq suallar verməklə şagirdlərin fərziyyələr söyleməsinə şərait yaradın. Xaxud da dərslikdəki I blokdan istifadə etməklə motivasiyanı reallaşdırın.

II bloku qruplar arasında bölüb III blokun müvafiq sual və tapşırıqlarını yerinə yetirməyi tapşırın. Sual və tapşırıqları şagirdləre izah edin. Dərsi şagirdlərinizin mənimsəmə qabiliyyətinə uyğunlaşdırmaq və dərsin zamanını səmərəli istifadə etmək üçün mətnin III blokundakı maariflə bağlı verilmiş əsasnamələrə dair cədvəl qurmaq tapşırığını bir qədər dəyişə bilərsiniz.

**Tədqiqat suali:** XIX əsrde Azərbaycanda təhsil və elmin inkişafı nədən ibarət idi?

Fərdi iş olaraq şagirdlərə hazır cədvəl verib boşluqları doldurmayı tapşırmaq olar.

**Fərdi iş:** Cədvəli tamamlayın.

| Əsasnamenin III       | Əsasnamenin müddeələri | Menfi cəhetləri |
|-----------------------|------------------------|-----------------|
| 1829-cu il Əsasnamesi |                        |                 |
| 1872-ci il Əsasnamesi |                        |                 |
| 1874-cü il Əsasnamesi |                        |                 |

Bələ bir cədvəl üzərində iş XIX əsrde Azərbaycanda maarifin xarakterik əlamətlərini şərh etməkdə şagirdlərə istiqamət verəcəkdir.

Fərdi işləri yoxlamaq üçün lövhədə bir işin əsasında yoxlamalar aparılır. Digər şagirdlər isə bu işin əsasında öz qeydlərini edirər. Əlavələri olan şagirdlər dindirilir. Onların fikirləri qeyd edilir. Sonra şagirdlərə özünüqiyətməldən sonra vərəqləri paylayın.

Dərsin növbəti mərhələsində XIX əsrde Azərbaycanın maarif və elminin inkişafında mühüm rolü olan tarixi şəxsiyyətlər haqqında təqdimat hazırlamağı tapşırı bilərsiniz. Təqdimatlar slayd-şou şəklində və ya vatman kağızı üzərində ola bilər. Mövzunu yekunlaşdırarkən şagirdləri öz təqdimatlarına istinad etməyə yönəldin.

**Qrup işi:**

**I qrup** – Çar Rusiyasının Şimali Azərbaycanda maariflə bağlı siyasetinin əsas məqsədləri nədən ibarət idi?

**II qrup** – Maariflə bağlı verilmiş əsasnamələrə dair cədvəl qurun.

**III qrup** – XIX əsrin 80-ci illərində açılan məktəblərin rus-azərbaycanlı məktəbləri adlanmasını izah edin.

**IV qrup** – Qori müəllimlər seminariyasının azərbaycanlı məzunları haqqında təqdimat hazırlayın.

XIX əsrin azərbaycanlı elm xadimlərinə aid slayd hazırlayın.

Məlumatın mübadiləsi və müzakirəsindən sonra qrup qiymətləndirmə meyarlarından istifadə etməklə qiymətləndirmə aparın.

**Yaradıcı tətbiqetmə:** XIX əsrde Azərbaycan xalqının maarif və elm sahələrində nailiyətlərinə dair araşdırmaqla aparmaq üçün şagirdlərə mətnindən bu nailiyətləri seçib kiçik yapışqanlı kağızlara yazıb vatman kağızındaki "ağaca" bərkitməyi tapşırın.

Bu tapşırığı qruplararası yarış formasına çevirmək olar. Qruplara müəyyən vaxt çərçivəsində mətnindən daha çox nailiyət müəyyən etməyi tapşırın. Neticələrin təqdimatı zamanı ümumileşdirmə aparmaq vacibdir.

Neticədə şagirdlər XIX əsrde Azərbaycanın maarif və elminin inkişafında mühüm rolü olan tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edir, XIX əsrde Azərbaycanda maarifin xarakterik əlamətlərini şərh edir. XIX əsrde Azərbaycan xalqının maarif və elm sahələrində nailiyətlərinə dair araşdırmaqla aparmaq, nəticələrini təqdim edir.

**Ev tapşırığı:** Qori müəllimlər seminariyası və onun azərbaycanlı məzunları haqqında məlumat toplayın.

Refleksiya zamanı şagirdlərə suallar vermeklə fərdi qiymətləndirin.

**Qiymətləndirmə meyarları:** təqdimetmə, şərhetmə

| I səviyyə   | II səviyyə  | III səviyyə   | IV səviyyə  |
|---|---|---|---|
| XIX əsrde Azərbaycanın maarif və elminin inkişafında mühüm rolü olan tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edərkən çətinlik çəkir. | XIX əsrde Azərbaycanın maarif və elminin inkişafında mühüm rolü olan tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edərkən müəllimin köməyindən istifadə edir. | XIX əsrde Azərbaycanın maarif və elminin inkişafında mühüm rolü olan tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edir. | XIX əsrde Azərbaycanın maarif və elminin inkişafında mühüm rolü olan tarixi şəxsiyyətlərə dair materiallar toplayır, sistemləşdirilmiş şəkildə təqdim edir. |
| XIX əsrde Azərbaycanda maarifin xarakterik əlamətlərini şərh edərkən sehv'lərə yol verir.   | XIX əsrde Azərbaycanda maarifin xarakterik əlamətlərini şərh edərkən müəllimin köməyindən istifadə edir.  | XIX əsrde Azərbaycanda maarifin xarakterik əlamətlərini şərh edir.  | XIX əsrde Azərbaycanda maarifin xarakterik əlamətlərini faktlarla şərh edir.  |

|  |   |  |  |
|--|---|--|--|
| XIX əsrde Azərbaycan xalqının maarif və elm sahələrində əldə etdiyi nailiyyetlərə dair araşdırma-lar aparır, nəticələ-rini təqdim edərkən səhv'lərə yol verir. | XIX əsrde Azərbay-can xalqının maarif və elm sahələrində əldə etdiyi nailiyyetlərə dair araşdırma-lar aparır, nəticələ-rini təqdim edərkən müəllimin köməyin-dən istifadə edir. | XIX əsrde Azərbay-can xalqının maarif və elm sahələrində əldə etdiyi nailiyyetlərə dair araşdırma-lar aparır, nəticələ-rini təqdim edərkən bəzi səhv'lərə yol verir. | XIX əsrde Azərbay-can xalqının maarif və elm sahələrində əldə etdiyi nailiyyetlərə dair araşdırma-lar aparır, nəticələ-rini təqdim edir. |
|--|---|--|--|

## Mövzu 13

### Milli mətbuatın, teatrın yaranması. Ədəbiyyat və incəsənət

#### Alt standartlar:

- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.
- 5.1.1. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini şəhər edir.
  - 5.1.2. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.
  - 5.1.3. Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırma-lar aparır, nəticələrini təqdim edir.

#### Təlim məqsədləri:

1. XIX əsrin II yarısında Şimali Azərbaycanda milli mətbuatın yaranmasında və inkişafında mühüm rolü olan tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edir.
2. XIX əsrin II yarısında Şimali Azərbaycanın milli mətbuatının, ədəbiyyatının xarakterik əlamətlərini şəhər edir.
3. XIX əsrin II yarısında Şimali Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.
4. XIX əsrin II yarısında Azərbaycanda incəsənət və memarlığın nailiyyətlərinə dair araşdırma-lar aparır, nəticələrini təqdim edir.

**Təlim forması:** qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, mühazirə

**Motivasiya:** "Tatar xəberləri", "Əkinçi", "Kəşkül" – bu adlardan istifadə etməkle motivasiya qura bilərsiniz. Şagirdlərə "Bu adlar size nə deyir? Qəzetlərin çapının əhəmiyyəti nə idi?" suallarını verə bilərsiniz. Yaxud da I blokda yerləşən hissəni motivasiya üçün istifadə edin.

Motivasiya reallaşdıqdan sonra mövzu ilə bağlı mühazirə təqdim edə bilərsiniz. Mühazirə bitdikdən sonra tədqiqatın aparılması üçün tədqiqat suali qoyun.

**Tədqiqat suali:** "XIX əsrin II yarısında Şimali Azərbaycan mədəniyyət tarixində hansı izi qoyma?" suali ola bilər.

Tədqiqatı aparmaq üçün VII bloka aid aşağıdakı tapşırıqları verə bilərsiniz.

1. XIX əsrin II yarısında Şimali Azərbaycanda milli mətbuatın yaranmasında və inkişafında mühüm rolü olan tarixi şəxsiyyətlərə dair materiallar toplayıb təqdim edin.

2. XIX əsrin II yarısında Şimali Azərbaycanın milli mətbuatının, ədəbiyyatının xarakterik əlamətlərini şərh edin.

3. XIX əsrin II yarısında Şimali Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edin.

4. XIX əsrin II yarısında Azərbaycanda incəsənət və memarlığın nailiyyətlərinə dair araşdırma aparıb, nəticələrini təqdim edin.

Qruplara verilən tapşırıqların icrası üçün vaxt qoyun. Verilən vaxt bitdikdən sonra qrup işlərinin mübadiləsini və müzakirəsini təşkil edin. Müzakirə zamanı edilən sehvələr müəyyən edilir, əlavələr olunmaqla qrup qiymətləndirmə meyarına əsasən qruplar qiymətləndirilir.

**Kollektiv iş:** Kollektivə aşağıdakı tapşırıqları icra etdirə bilərsiniz.

XIX əsrde milli mətbuatın yaranmasının əhəmiyyəti nədən ibarət idi?

Çar Rusiyasının müstəmləkə siyasetinin mədəniyyətin yeni sahələrinə təsirini müəyyən edin.

XIX əsrin ikinci yarısında Bakıda inşa edilmiş memarlıq abidələrinin tarixi əhəmiyyəti nədən ibarətdir?

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin Avropa ədəbi cərəyanlarına müraciət etmələrinin səbəbi nə ola bilərdi?

Neticədə şagirdlər XIX əsrin II yarısında Şimali Azərbaycanda milli mətbuatın yaranmasında və inkişafında mühüm rolü olan tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edir. O dövrün milli mətbuatının, ədəbiyyatının xarakterik əlamətlərini şərh edir. Şimali Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.

XIX əsrin II yarısında Azərbaycanda incəsənət və memarlığın nailiyyətlərinə dair araşdırma aparıb, nəticələrini təqdim etmək bacarığına malik olurlar.

**Yaradıcı tətbiqetmə** mərhələsində IV bloka aid "M.F.Axundzadə, H.Zərdabi və N.Vəzirovun ideyalarında, fəaliyyətlərində olan ümumi cəhətləri təhlil edin" tapşırığını vere bilərsiniz.

**Ev tapşırığı:** XIX əsrin görkəmli ziyalıları haqqında təqdimat hazırlayıb.

Refleksiya zamanı dərs boyu araşdırılmış məsələlərə aid suallar verə bilərsiniz. Bu suallara əsasən şagirdləri fərdi qiymətləndirə bilərsiniz.

**Qiymətləndirmə meyarları:** təqdimetmə, şərhetmə, müqayisəetmə

| I seviyyə   | II seviyyə  | III seviyyə   | IV seviyyə  |
|---|---|---|---|
| XIX əsrin II<br>yarısında Şimali<br>Azerbaycanda milli<br>mətbuatın yaranma-<br>sında ve inkişafında<br>mühüm rolü olan<br>tarixi şəxsiyyətlərə<br>dair materiallar<br>topluyır, təqdim<br>edərkən çətinlik<br>çəkir.         | XIX əsrin II<br>yarısında Şimali<br>Azerbaycanda milli<br>mətbuatın yaranma-<br>sında ve inkişafında<br>mühüm rolü olan<br>tarixi şəxsiyyətlərə<br>dair materiallar<br>topluyır, təqdim<br>edərkən müəllimin<br>köməyindən istifadə<br>edir.      | XIX əsrin II<br>yarısında Şimali<br>Azerbaycanda milli<br>mətbuatın yaranma-<br>sında ve inkişafında<br>mühüm rolü olan<br>tarixi şəxsiyyətlərə<br>dair materiallar<br>topluyır, lakin<br>sistemsiz təqdim<br>edir. | XIX əsrin II<br>yarısında Şimali<br>Azerbaycanda milli<br>mətbuatın yaranma-<br>sında ve inkişafında<br>mühüm rolü olan<br>tarixi şəxsiyyətlərə<br>dair materiallar<br>topluyır, təqdim edir.       |
| XIX əsrin II<br>yarısında Şimali<br>Azerbaycanın milli<br>mətbuatının,<br>ədəbiyatının<br>xarakterik əlamətlə-<br>rini şərh edərkən<br>səhv'lərə yol verir.   | XIX əsrin II<br>yarısında Şimali<br>Azerbaycanın milli<br>mətbuatının,<br>ədəbiyatının<br>xarakterik əlamətlə-<br>rini şərh edərkən<br>müəllimin köməyin-<br>dən istifadə edir.   | XIX əsrin II<br>yarısında Şimali<br>Azerbaycanın milli<br>mətbuatının,<br>ədəbiyatının<br>xarakterik əlamətlə-<br>rini şərh edərkən<br>müəllimin köməyin-<br>dən istifadə edir.                                     | XIX əsrin II<br>yarısında Şimali<br>Azerbaycanın milli<br>mətbuatının,<br>ədəbiyatının<br>xarakterik əlamətlə-<br>rini faktlara şərh<br>edir.   |
| XIX əsrin II<br>yarısında Şimali<br>Azerbaycan<br>mədəniyyətinin<br>xarakterik əlamətlə-<br>rini dünya sivilizasi-<br>yası və mədəniyyət-<br>lərinin xarakterik<br>əlamətləri ilə<br>müqayisə edərkən<br>səhv'lərə yol verir. | XIX əsrin II<br>yarısında Şimali<br>Azerbaycan<br>mədəniyyətinin<br>xarakterik əlamətlə-<br>rini dünya sivilizasi-<br>yası və mədəniyyət-<br>lərinin xarakterik<br>əlamətləri ilə<br>müqayisə edərkən<br>müəllimin köməyin-<br>dən istifadə edir. | Bəzi səhv'lərlə XIX<br>əsrin II yarısında<br>Şimali Azerbaycan<br>mədəniyyətinin<br>xarakterik əlamətlə-<br>rini dünya sivilizasi-<br>yası və mədəniyyət-<br>lərinin xarakterik<br>əlamətləri ilə<br>müqayisə edir. | XIX əsrin II<br>yarısında Şimali<br>Azerbaycan<br>mədəniyyətinin<br>xarakterik əlamətlə-<br>rini dünya sivilizasi-<br>yası və mədəniyyət-<br>lərinin xarakterik<br>əlamətləri ilə<br>müqayisə edir. |
| XIX əsrin II<br>yarısında Azerbay-<br>canda incəsənət və<br>memarlığın nailiy-<br>yətlərinə dair<br>araşdırımlar aparır,<br>nəticələrini təqdim<br>edərkən səhv'lərə<br>yol verir.  | XIX əsrin II<br>yarısında Azerbay-<br>canda incəsənət və<br>memarlığın nailiy-<br>yətlərinə dair<br>araşdırımlar aparır,<br>nəticələrini təqdim<br>edərkən müəllimin<br>köməyindən istifadə<br>edir.  | Cüzi səhv'lərlə XIX<br>əsrin II yarısında<br>Azərbaycanda<br>incəsənət və<br>memarlığın nailiy-<br>yətlərinə dair<br>araşdırımlar aparır,<br>nəticələrini təqdim<br>edir.   | XIX əsrin II<br>yarısında Azerbay-<br>canda incəsənət və<br>memarlığın nailiy-<br>yətlərinə dair<br>araşdırımlar aparır,<br>nəticələrini təqdim<br>edir.  |

Mövzu 14

Sənayenin vəziyyəti

**Alt standartlar:**

- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlanır.
- 2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif əsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.
- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

**Təlim məqsədləri:**

1. XX əsrin əvvəlinde neft şirkətlərinin fəaliyyətinə aid müxtəlif mənbələr əsasında təqdimatlar hazırlanır.
2. XX əsrin əvvəlinde Şimali Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə qeyri-neft sənaye sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
3. XX əsrin əvvəlinde müstəmləkə rejimi şəraitində Bakı şəhərinin əhalisinin sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.
4. Şimali Azərbaycanın milli burjua nümayəndələrinə dair materiallar toplayır, təqdim edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin hemləsi, müzakirə

**Motovasiya:** Bu mövzunun tədrisi üçün yuxarıda verilmiş standartları reallaşdırmağı nəzərdə tutmuşunuzsa, o zaman şagirdlərə bu mövzu ilə bağlı öncədən araştırma aparmağı tapşırın.

Bu mövzunun tədrisi üçün I blokda verilmiş hissədən istifadə etməklə motivasiya qura bilərsiniz. Yaxud da dərslikdə II blokda işlədiilmiş "Nobel qardaşları" və 1912-ci ildə yaradılmış "Oyl" şirkətləri neft ixracından böyük qazanc götürürdülər. 1912-ci ildə ingilis-holland kapitalını təmsil edən "Shell" şirkəti də Azərbaycan neft sənayesinə nüfuz etdi" cümləsini şagirdlərə oxuyun. Sonra onlara sual verin: Xarici kapitalın ölkəmizə nüfuz etməsinin səbəbini nədə görürsünüz? Bu sualla şagirdlərin müxtəlif fərziyyələri olacaqdır ki, siz motivasiyanı bu istiqamətə əsasən apara bilərsiniz. Əsas odur ki, mexanizmi işə salaraq məqsəddən uzaqlaşmayın. Məqsədəmüvafiq motivasiya reallaşdıqdan sonra sonrakı mərhələni həyata keçirin. Tədqiqatın aparılması üçün tədqiqat sualını verməyi unutmayın.

**Tədqiqat sualı:** XX əsrin əvvəlinde Şimali Azərbaycanda sənayenin vəziyyəti necə idi? sualı tədqiqat üçün sual ola bilər. Tədqiqat sualına cavab tapmaq üçün qruplara aşağıdakı tapşırığı verə bilərsiniz.

Qeyd edək ki, şagirdlərə verilmiş tapşırıqların cavabları təqdimat hazırlamaqla təhvil verilməlidir. Çünkü "XX əsrin əvvəlində neft şirkətlərinin fəaliyyətinə aid müxtəlif mənbələr əsasında təqdimatlar hazırlanır" məqsədini reallaşdırmaq üçün müvafiq tapşırığın icrası zəruridir.

**I qrup** – Mətnə əsasən iqtisadi böhranın təsir etmədiyi sahələri (əvvəlkilərə əsasən) müəyyən edin.

**II qrup** – Neft sənayesində ölkəmizin əldə etdiyi uğurları təhlil edin.

**III qrup** – XX əsrin əvvəlində inhisarlaşmanın səbəbləri nə idi? İzah edin.

**IV qrup** – Yüngül və yeyinti sənayesinin böhrandan az zərər görməsinin səbəbi nə idi? Şərh edin.

**V qrup** – H.Z.Tağıyevin Bakıya içməli su çəkdirməsinin əhəmiyyətini dəyərləndirin.

**Məlumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakiresi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Faktların dəqiqliyi | Təqdimetmə | Tapşırıq vaxtında yerine yetirilib. | Əməkdaşlıq | Ümumi netice |
|---------|---------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                     |            |                                     |            |              |
| II      |                     |            |                                     |            |              |
| III     |                     |            |                                     |            |              |
| IV      |                     |            |                                     |            |              |
| V       |                     |            |                                     |            |              |

**Kollektiv iş** üçün dərslikdə verilmiş IV bloka aid tapşırıqlardan istifadə edə bilərsiniz. Həmçinin III blokdakı əlavə materiallardan hər hansı birini şagirdlərin müzakirəsinə verə bilərsiniz.

Neticədə şagirdlər XX əsrin əvvəlində neft şirkətlərinin fəaliyyətinə aid müxtəlif mənbələr əsasında təqdimat hazırlanırlar. XX əsrin əvvəlində Şimali Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə qeyri-neft sənaye sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirirlər. XX əsrin əvvəlində müstəmələke rejimi şəraitində Bakı şəhərinin əhalisinin sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. Bütün bunlarla yanaşı, Şimali Azərbaycanın milli burjuanümayəndələrinə dair materiallar toplayır, təqdim edirlər.

**Yaradıcı tətbiqetme:** Sənaye sahələrinin vəziyyətinə aid cədvəl tərtib edin.

**Ev tapşırığı:** XX əsrin əvvəlində neft çıxarılması haqqında əlavə məlumat toplayıb (müxtəlif mənbələrdən istifadə etməklə) təqdimat hazırlayın.

**Refleksiya və qiymətləndirme:** Refleksiyanın həyata keçirilməsi üçün aşağıdakı sualları şagirdlərə verə bilərsiniz.

Nə üçün neftin qiyməti bahalaşdı?

XIX əsrin sonuna nisbətdə XX əsrin əvvellərində sənayedə hansı dəyişikliklər oldu?

Xarici kapital axınının ölkəmiz üçün faydası nə idi?

Yerli kapitalistlərin sənayemizin inkişafında gördüyü işlər hansıları?

**Qiymətləndirme meyarları:** təqdimat hazırlama, dəyərləndirmə, təhlil etmə, təqdimetmə

| I seviyyə   | II seviyyə  | III seviyyə   | IV seviyyə   |
|---|---|---|--|
| XX əsrin əvvelində neft şirkətlərinin fəaliyyətinə aid müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayarkən çətinlik çəkir.   | XX əsrin əvvelində neft şirkətlərinin fəaliyyətinə aid müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayarkən müəllimin köməyindən istifadə edir.   | XX əsrin əvvelində neft şirkətlərinin fəaliyyətinə aid müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayarkən müəllimin köməyindən istifadə edir.                                 | XX əsrin əvvelində neft şirkətlərinin fəaliyyətinə aid müxtəlif mənbələr əsasında maraqlı təqdimatlar hazırlanır.  |
| XX əsrin əvvelində Şimali Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə qeyri-neft sənaye sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən çətinlik çəkir. | XX əsrin əvvelində Şimali Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə qeyri-neft sənaye sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən müəllimin köməyindən istifadə edir. | XX əsrin əvvelində Şimali Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə qeyri-neft sənaye sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndidir. | XX əsrin əvvelində Şimali Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə qeyri-neft sənaye sahələri və istehsal münasibətlərinin inkişafı əhatəli əlaqələri asanlıqla dəyərləndirir. |
| XX əsrin əvvelində müstəmləkə rejimi şəraitində Bakı şəhərinin əhalisinin sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən sehv'lərə yol verir.                                  | XX əsrin əvvelində müstəmləkə rejimi şəraitində Bakı şəhərinin əhalisinin sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən müəllimin köməyindən istifadə edir.                                       | XX əsrin əvvelində müstəmləkə rejimi şəraitində Bakı şəhərinin əhalisinin sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.                                       | XX əsrin əvvelində müstəmləkə rejimi şəraitində Bakı şəhərinin əhalisinin sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri faktlara təhlil edir.                                       |
| Şimali Azərbaycanın milli burjua nümayəndələrinə dair materiallar toplayır, təqdim edərkən sehv'lərə yol verir.   | Şimali Azərbaycanın milli burjua nümayəndələrinə dair materiallar toplayır, təqdim edərkən müəllimin köməyindən istifadə edir.  | Şimali Azərbaycanın milli burjua nümayəndələrinə dair materiallar toplayır, təqdim edir.  | Şimali Azərbaycanın milli burjua nümayəndələrinə dair materiallar toplayır, sistemli şəkildə təqdim edir.  |

## Mövzu 15

### Kənd təsərrüfatı. Yeni aqrar qanunlar

#### Alt standartlar:

- 1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

#### Təlim məqsədləri:

1. Şimali Azərbaycanda kənd təsərrüfatında baş vermiş inkişafı zaman baxımından qiymətləndirir.
2. Rusyanın Şimali Azərbaycanda verdiyi yeni aqrar qanunları və bu qanunlar-dan irəli gələn yeni istehsal münasibətlərini təhlil edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həməlesi, INSERT

Motivasiya üçün dərslikdəki I blokdan istifadə edin. Şagirdlərin fərziyyələri alındıqdan sonra tədqiqatın aparılması mərhələsini həyata keçirin. Bu mərhələyə keçmək üçün tədqiqat sualını şagirdlərə ünvanlayın.

**Tədqiqat səhifəsi:** Şimali Azərbaycanda kənd təsərrüfatının vəziyyəti necə idi? sualını tədqiqat üçün vere bilərsiniz. INSERT üsulundan istifadə etməklə II blokdakı materialları qruplar arasında bölbüb III və VII blokların müvafiq sual və tapşırıqlarını yerinə yetirməyi tapşırın. Sual və tapşırıqları şagirdlərə izah edin.

Dərsin növbəti mərhələsində Rusyanın Şimali Azərbaycanda verdiyi yeni aqrar qanunları və bu qanunlardan irəli gələn yeni istehsal münasibətlərini təhlil etmək üçün III blokun müvafiq tapşırıqlarını yerinə yetirməyi verin: Sxeme əsasən “Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi satın alınması haqqında” qanunun müstəmləkəçi xarakterini müəyyən edin.

#### Qrup işi üçün isə aşağıdakı tapşırıqları vermək olar:

**I qrup** – XIX əsrin əvvəlində çar hökuməti köçürmə siyasetini davam etdirməklə hansı məqsədləri güdürdü? Şərh edin.

**II qrup** – Şimali Azərbaycanda pay torpaqlarının qiyməti niyə baha idi? Fikrinizi əsaslandırın.

**III qrup** – Şimali Azərbaycanda kənd təsərrüfatında baş vermiş inkişafı zaman baxımından qiymətləndiririn.

**IV qrup** – Rusyanın Şimali Azərbaycanda verdiyi yeni aqrar qanunları və bu qanunlardan irəli gələn yeni istehsal münasibətlərini təhlil edin.

Qrup işinə ayrılmış vaxt bitdikdən sonra mübadilə və müzakirə mərhələsini həyata keçirin. Bu mərhələlər reallaşdırıldıqdan sonra qrupların qiymətləndirilməsini qrup

qiymətləndirmə meyarına əsasən müəyyən edin. Qrupların qiymətləndirilməsi prosesində şagirdlərin iştirakı zəruridir. Meyar cədvəli 5 ballıq sistemlə, müxtəlif işaretlər və s. qiymətləndirilə bilər. Alınmış ballara, nəticələrə əsasən qalib qrup elan edilir.

**Netice ve ümumileşdirime:** Dərsin yekununda əldə olunan nəticələri müəyyən edin. Nəticədə şagirdlər Şimali Azərbaycanda kənd təsərrüfatında baş vermiş inkişafı zaman baxımından qiymətləndirir. Rusyanın Şimali Azərbaycanda verdiyi yeni aqrar qanunları və bu qanunlardan irəli gələn yeni istehsal münasibətlərini təhlil edir.

**Yaradıcı tətbiqetmə:** Bu mərhələdə şagirdlər öyrəndiklərini yaradıcı şəkildə reallaşdırırlar. Şagirdlər VII blokda əksini tapmış “Mətnə əsasən xronoloji cədvəl qurun” tapşırığını icra etmək üçün verə bilərsiniz.

**Ev tapşırığı:** Yenə də VII blokda öz əksini tapmış “Tağıyevin Bakıya içməli su çəkərdirməsi haqqında əlavə məlumat toplayıb bu hadisəni dövr baxımdan qiymətləndirin” tapşırığını şagirdlərə ev tapşırığı kimi verə bilərsiniz.

Bəzən müəllimlər ev tapşırığının icrasını yarımla qalmış problemin həllinin davamı kimi nəzərdə tutub şagirdlərə verirlər. Kurikulum İslahatına görə, tədris olunmuş mövzuya aid problemlər sinifdə həll olunmalı, həll olunmuş problemi daha da möhkəmləndirmək üçün ev tapşırıqları verilməlidir. Ev tapşırığı problem həll etmək üçün nəzərdə tutulmur. Öyrənilmiş bilik və bacarıqların inkişafını təmin etmək üçün həyata keçirilir.

**Qiymətləndirme ve refleksiya:** Bu mərhələ zamanı müxtəlif suallar verməklə təlim prosesini izləmək olar. Bu prosesin şagirdlər tərəfindən necə qarvanılması isə onların suallara cavabı zamanı meydana çıxır və şagirdlər fərdi qiymətləndirilir. Şagirdlərin formativ qiymətləndirilməsi məqsədəməvafiq meyara əsasən aparılır.

**Qiymətləndirme meyarları:** qiymətləndirmə, təhliletmə

| I seviyyə   | II seviyyə   | III seviyyə  | IV seviyyə   |
|---|--|--|--|
| Şimali Azərbaycanda kənd təsərrüfatında baş vermiş inkişafı zaman baxımından qiymətləndirməkdə çətinlik çəkir.  | Şimali Azərbaycanda kənd təsərrüfatında baş vermiş inkişafı zaman baxımından qiymətləndirirək küməkçi suallardan istifadə edir.  | Şimali Azərbaycanda kənd təsərrüfatında baş vermiş inkişafı zaman baxımından qiymətləndirirək bəzi səhvələr edir.                  | Şimali Azərbaycanda kənd təsərrüfatında baş vermiş inkişafı zaman baxımından qiymətləndirir.   |
| Rusyanın Şimali Azərbaycanda verdiyi yeni aqrar qanunları və bu qanunlardan irəli gələn yeni istehsal münasibətlərini təhlil edərkən səhv'ləre yol verir. | Rusyanın Şimali Azərbaycanda verdiyi yeni aqrar qanunları və bu qanunlardan irəli gələn yeni istehsal münasibətlərini təhlil edərkən küməkçi suallardan istifadə edir. | Rusyanın Şimali Azərbaycanda verdiyi yeni aqrar qanunları və bu qanunlardan irəli gələn yeni istehsal münasibətlərini təhlil edir. | Rusyanın Şimali Azərbaycanda verdiyi yeni aqrar qanunları və bu qanunlardan irəli gələn yeni istehsal münasibətlərini ətraflı təhlil edir. |

## Mövzu 16

### Azadlıq hərəkatının yeni mərhələsi

#### Alt standart:

- 1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.
- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

#### Təlim məqsədləri:

1. XX əsrin əvvəlində Şimali Azərbaycanda Rusiyaya qarşı fəhlə hərəkatını, kəndli çıxışlarını zaman baxımından qiymətləndirir.
2. Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri və onun nəticələrini təhlil edir.
3. Cənubi Azərbaycanda azadlıq hərəkatının başçısı Səttarxana dair materiallar toplayır, təqdim edir.

**Təlim forması:** qruplarla iş

**Təlim üsulu:** əqli hücum, fasileli oxu

Motivasiya üçün “tetil və nümayiş nedir?” sualını verib yeni mövzuya keçid verə bilərsiniz. Səttarxanın şəklini nümayiş etdirib yeni mövzuya maraq yarada bilərsiniz. Yaxud dərslikdəki I blokdan istifadə edin.

Mövzu ilə tanışlığı fasileli oxu üsulundan istifadə etməklə reallaşdırın. Fasileli oxu zamanı II, III və IV bloka aid materiallardan istifadə etməklə müzakirələr aparın. Mövzunun arasında verilmiş sual və tapşırıqları fasilelər verməklə şagirdlərin icra etməsinə şərait yarada bilərsiniz.

Tədqiqatın aparılmasından önce tədqiqat sualını şifahi səsləndirməklə yanaşı, lövhədə yazmağınız da tövsiyə olunur.

**Tədqiqat suali:** Azadlıq hərəkatının yeni mərhələsinin Azərbaycanın tarixindəki izi nədən ibarət oldu?

Tədqiqat sualına cavab tapmaq üçün qruplara aşağıdakı tapşırıqları vermək olar.

**I qrup** – XX əsrin əvvəlində Şimali Azərbaycanda Rusiyaya qarşı fəhlə hərəkatının, kəndli çıxışlarının səbəblərini zaman baxımından qiymətləndiririn.

**II qrup** – Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri və onun nəticələrini təhlil edin.

**III qrup** – Cənubi Azərbaycanda azadlıq hərəkatının başçısı Səttarxanın fəaliyyətinə aid materialları sistemləşdirib təqdim edin.

**IV qrup** – Şimali Azərbaycanda milli azadlıq mübarizəsi haqqında məlumat toplayıb təqdim edin.

Yaxud da III və VII bloka aid sual və tapşırıqlardan istifadə etməklə də qrup işlərini aşağıdakı kimi vermək olar.

**I qrup** – Şimali Azərbaycanda fəhlə hərəkatının azadlıq mübarizəsinin tərkib hissəsi hesab etmək olarmı? Fikrinizi əsaslandırın.

**II qrup** – “Mazut konstitusiyası”nın bu cür adlandırılmasının səbəbini izah edin.

**III qrup** – Fəhlələr arasında ayrı-seçkililik özünü nədə göstəirdi? Bunun səbəbləri nə idi? Şərh edin.

**IV qrup** – Cənubi Azərbaycanın İran inqilabının mərkəzinə çevrilməsinin səbəblərini araşdırın.

**V qrup** – Cənubi Azərbaycanın azadlıq hərəkatının yatırılmasında nəyə görə ermənilər maraqlı idilər? Əvvəlki mövzulardan aldiğiniz biliklərə görə fikrinizi əsaslandırın.

Qrup işləri hazır olduqdan sonra mübadile və müzakire mərhələsini həyata keçirin. Qrup qiymətləndirmə meyarlarına əsasən qrupları qiymətləndirin.

Ümumiləşdirmə aparıb şagirdlərlə birgə nəticələr çıxarın.

Nəticədə şagirdlər XX əsrin əvvəlində Şimali Azərbaycanda Rusiyaya qarşı fəhlə hərəkatını, kəndli çıxışlarını zaman baxımından qiymətləndirir, Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri və bunun nəticələrini təhlil edir. Cənubi Azərbaycanda azadlıq hərəkatının başçısı Səttərxana dair materiallar toplayır, təqdim edir.

**Yaradıcı tətbiqetme:** Şimali Azərbaycanda baş vermiş hərəkatla Cənubi Azərbaycanda baş vermiş hərəkatı müqayisəli təhlil edib cədvəl tərtib edin.

**Ev tapşırığı** olaraq Səttərxana dair əlavə materiallar toplamağı tapşırı bilərsiniz.

**Refleksiya və qiymətləndirme** zamanı sualları verməklə şagirdləri fərdi qiymətləndirə bilərsiniz.

#### Məsələn:

Cənubi Azərbaycanda baş vermiş hərəkata səbəb nə oldu?

Səttərxan hərəkatı nə üçün məglub oldu?

Şimali Azərbaycanda çar Rusiyası tərefindən aparılan siyasetin mahiyyəti nə idi?

Xalqın istismar olunmasının səbəbləri nə idi?

Setterxan hərəkatı hansı dövrü əhatə etmişdi?

**Qiymətləndirme meyarları:** qiymətləndirmə, təhliletmə, təqdimetmə

| I seviyyə  | II seviyyə  | III seviyyə  | IV seviyyə  |
|--|---|--|---|
| XX əsrin əvvəlində Şimali Azərbaycanda Rusiyaya qarşı fəhlə hərəkatını, kəndli çıxışlarını zaman baxımından qiymətləndirirken səhv'lərə yol verir. | XX əsrin əvvəlində Şimali Azərbaycanda Rusiyaya qarşı fəhlə hərəkatını, kəndli çıxışlarını zaman baxımından qiymətləndirirken müəllimin köməyindən istifadə edir. | Bəzi səhv'lərə XX əsrin əvvəlində Şimali Azərbaycanda Rusiyaya qarşı fəhlə hərəkatını, kəndli çıxışlarını zaman baxımından qiymətləndirir. | XX əsrin əvvəlində Şimali Azərbaycanda Rusiyaya qarşı fəhlə hərəkatını, kəndli çıxışlarını zaman baxımından qiymətləndirir. |

|  |  |  |   |
|--|--|--|---|
| Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri və bunun neticələrini təhlil edərək səhvlərə yol verir. | Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri və bunun neticələrini təhlil edərək müəllimin köməyindən istifadə edir. | Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri və bunun neticələrini təhlil edərək müəllimin köməyindən istifadə edir. | Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri və bunun nəticələrini faktlarla təhlil edir. |
| Cənubi Azərbaycanda azadlıq hərəkatının başçısı Səttarxana dair materiallar toplamaqda çətinlik çəkir.                         | Cənubi Azərbaycanda azadlıq hərəkatının başçısı Səttarxana dair materiallar toplayır, təqdim edərək müəllimin köməyindən istifadə edir.        | Cənubi Azərbaycanda azadlıq hərəkatının başçısı Səttarxana dair materiallar toplayır, təqdim edərək müəllimin köməyindən istifadə edir.        | Cənubi Azərbaycanda azadlıq hərəkatının başçısı Səttarxana dair materiallar toplayır, sistemli şəkildə təqdim edir. |

## Mövzu 17

### Azərbaycanlı əhaliyə qarşı ermənilərin tövətdikləri kütləvi qırğınlar.

#### Milli-demokratik hərəkat

##### Alt standartlar:

- 1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
- 1.2.2. Müxtəlif mənbələr esasında təqdimatlar hazırlayırlar.
- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

##### Təlim məqsədləri:

1. 1905-1906-cı illerde azərbaycanlılara qarşı ermənilərin tövətdiyi soyqırımları zaman baxımından qiymətləndirir.
2. 1905-1906-cı illerde azərbaycanlılara qarşı ermənilərin tövətdiyi soyqırımlara dair təqdimatlar hazırlayırlar.
3. Milli-demokratik hərəkatın nümayəndələrinə dair materiallar toplayır, təqdim edir.

**Təlim forması:** gruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, müzakire

**Motivasiya:** Motivasiya üçün “erməni-müsəlman qırğını”na aid karikatura nümayiş etdirib C.Məmmədquluzadənin dərslikdə verilmiş ifşa edici fikirlərindən istifadə edə bilərsiniz. Yaxud dərslikdəki 1 blokdan istifadə edin.

Bu mövzunun tədrisi üçün şagirdlərə qabaqlayıcı tapşırığın verilməsi məqsədəməvafiq olardı. Seçilmiş standart təqdimat etmə bacarığı formalaşdırmağa xidmet etdiyi üçün əvvəlcədən məlumatların toplanması işin səməralı təşkilinə imkan açmış olar.

Motivasiya mərhələsi bitdikdən sonra tədqiqat sualını elan edin.

**Tədqiqat sualı:** XX əsrin əvvəlində xalqımızın milli oyanışı nə ilə nəticələndi? Tədqiqat sualına cavab tapmaq üçün şagirdləri qruplara bölün. Qrup bölgüsünü apararkən şagirdləri 1, 2, 3, 4 saymaqla rəqəmləyin. Sonra isə söyləyin ki, 1 rəqəmi ilə rəqəmlənmişlər bir yərə, 2-lər bir yərə, 3-lər və 4-lər də bir yərə toplaşsınlar. Hər bir rəqəmə aid toplaşmış uşaqlar yeni bir qrupu təşkil edir. Bu cür rəqəmləməklə qrupları təşkil etməkdə məqsəd sinfin şagirdlərinin qarışdırılması, eləcə də dostların dostlarla bir qrupda olmamasına şərait yaratmaqdır.

İnklüzivliyi nəzərə almaqla bəzən güclü şagirdləri bir qrupda oturdub onlara daha ağır tapşırıq vermək olar. Yaxud da zəif şagirdləri bir qrupda oturdub onlara müvafiq tapşırıq vermək olar. Amma unutmayın ki, zəif uşaq deyib, həddindən artıq asan tapşırığın verilməsi de şagirdlərin inkişafına mane olur. Yaxud da güclü şagird deyib, ağır tapşırıqla da yüklemək səhv addım olar. Tapşırıqları verərkən elə etmək lazımdır ki, şagirdin bu və ya digər formada inkişafına mane olmasın.

Qrup işlərini blokda verilmiş tapşırıqlardan istifadə etməklə də reallaşdırmaq olar.

**I qrup** – Rusiya hökumətinin erməni-azərbaycanlı qırğınlarını törətməkdə məqsədi nə idi? Şərh edin.

**II qrup** – Nəyə görə Azərbaycanın milli burjuaziyası islahatlar keçirilməsi haqqında hökumət müraciətlər göndərirdi? Fikrinizi izah edin.

**III qrup** – Milli hərəkatın liderləri haqqında təqdimat hazırlayıın.

**IV qrup** – Azərbaycan ziyalılarının Ümumrusiya müsəlmanları qurultayının çağırılmasında, onun programının tərtib olunmasına rolu haqqında əlavə məlumat toplayın.

**Məlumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdimetmə | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                            |            |                                     |            |              |
| II      |                            |            |                                     |            |              |
| III     |                            |            |                                     |            |              |
| IV      |                            |            |                                     |            |              |

**Fərdi iş:** Vaxt qalarsa, şagirdlərə Ə.Topçubaşov haqqında internetdən məlumat toplamağı tapşırın. Həmin məlumatları elektron lövhədə təqdim etdirərək və dərslikdəki materiallardan istifadə edərək şagirdlər həm Ə.Topçubaşovun, həm də Azərbaycan ziyalılarının Vətənin müqəddərəti haqqında ümumi fikirlərini öyrənəcəklər.

Nəticədə şagirdlər 1905-1906-cı illerdə azərbaycanlılara qarşı ermənilərin töretdiyi soyqırımı zaman baxımından qiymətləndirir, bununla bağlı təqdimatlar hazırlayırlar. Bununla yanaşı, milli-demokratik hərəkatın nümayəndələrinə dair materiallar toplayır, təqdim edirlər.

**Yaradıcı tətbiqetmə:** Mətnə əsasən erməni terrorunun qurbanlarına aid cədvəl qurun.

**Ev tapşırığı:** Sultan bəy Sultanov haqqında əlavə məlumat toplayıb esse yazın.

**Refleksiya və qiymətləndirmə** mərhələsini reallaşdırmaq üçün, eləcə də telim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir.

**Qiymətləndirmə meyarları:** qiymətləndirmə, təqdimathazırlama, təqdimetmə

| I səviyyə  | II səviyyə  | III səviyyə  | IV səviyyə  |
|--|---|--|---|
| 1905-1906-cı illerdə azərbaycanlılara qarşı ermənilərin töretdiyi soyqırımın zaman baxımından qiymətləndirərkən səhv'lərə yol verir. | 1905-1906-cı illerdə azərbaycanlılara qarşı ermənilərin töretdiyi soyqırımın zaman baxımından qiymətləndirərkən müəllimin köməyindən istifadə edir. | 1905-1906-cı illerdə azərbaycanlılara qarşı ermənilərin töretdiyi soyqırımın zaman baxımından qiymətləndirir.                              | 1905-1906-cı illerdə azərbaycanlılara qarşı ermənilərin töretdiyi soyqırımın zaman baxımından faktlara əsasən qiymətləndirir. |
| 1905-1906-cı illerdə azərbaycanlılara qarşı ermənilərin töretdiyi soyqırımına dair təqdimatlar hazırlamaqda çətinlik çəkir.          | 1905-1906-cı illerdə azərbaycanlılara qarşı ermənilərin töretdiyi soyqırımına dair təqdimatlar hazırlayarkən müəllimin köməyindən istifadə edir.    | Bəzi faktlarda səhv'lər etməkə 1905-1906-cı illerdə azərbaycanlılara qarşı ermənilərin töretdiyi soyqırımı dair təqdimatlar hazırlayırlar. | 1905-1906-cı illerdə azərbaycanlılara qarşı ermənilərin töretdiyi soyqırımına dair mənbələrə əsasən təqdimatlar hazırlayır.   |
| Milli-demokratik hərəkatın nümayəndələrinə dair materiallar toplamaqda çətinlik çəkir.   | Milli-demokratik hərəkatın nümayəndələrinə dair materiallar toplayır, təqdim edərkən müəllimin köməyindən istifadə edir.                            | Milli-demokratik hərəkatın nümayəndələrinə dair materiallar toplayır, sistemləşdirir.  | Milli-demokratik hərəkatın nümayəndələrinə dair materiallar toplayır və təqdim edir.  |

## Mövzu 18

### Milli partiya və təşkilatların yaranması

#### Alt standartlar:

- 1.1.2. Mühüm hadisə, proses və tezahürlərə dair xronoloji cədvəller hazırlayır.
- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayır.
- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

#### Təlim məqsədləri:

1. XX əsrin əvvəlinde Şimali Azərbaycanda yaranmış partiyalara dair xronoloji cədvəller hazırlayır.
2. Şimali Azərbaycanda yaranmış partiyalara dair təqdimatlar hazırlayır.
3. Rusiya Dövlət Dumasında iştirak etmiş deputatlara dair materiallar toplayır, təqdim edir.

#### Təlim forması:

fərdi və cütlərə iş

#### Təlim üsulu:

beyin həmləsi, müzakirə

Motivasiya yaratmaq üçün Əli bəy Hüseynzadənin “Türk qanlı, İslam inamlı və Avropa qiyaflı” tezisini təhlil etmək olar. Eyni formada M.Ə.Rəsulzadənin “Biz türk və müsəlman qalaraq müstəqil yaşamaq istəyirikse, hökmən müasirləşib zəmanə adamı olmalıdır” cümləsindən istifadə etmək olar. Yaxud dərslikdəki I blokdan istifadə edin. Şagirdlərin fərziyyələrini alın. Onların fikirlərini lövhədə və ya flipçartda qeyd edin. Söylənmiş fərziyyələri ümmümləşdirin. Motivasiya baş tutduqdan sonra tədqiqatın aparılması üçün tədqiqat sualı qoyn.

**Tədqiqat suali:** Milli və siyasi partiyaların yaranmasının Azərbaycan tarixinde rolü nədən ibarət oldu? sualını tədqiqat sualı kimi istifadə edə bilərsiniz. Tədqiqat işini aparmaq üçün II bloka aid materialı cütlər arasında bölüb III və VII blokun müvafiq sual və tapşırıqlarını yerinə yetirməyi tapşırın. Sual və tapşırıqları şagirdlərə izah edin.

**I cüt** – Azərbaycanlı fehlələr içərisində siyasi iş aparmağın məqsədi ne ola bilərdi? Fikirlərinizi əsaslaşdırın.

**II cüt** – M.Ə.Rəsulzadə və onun ideya dostlarının bolşeviklərlə ziddiyyət yaradan fikirlərini müəyyən edin.

**III cüt** – Siz müasirləşməyi necə başa düşürsünüz? Müasirləşmək fikrini daha necə izah etmək olar? Müzakirə edib fikirlərinizi yazın.

**IV cüt** – Müsəlman-türk xalqlarına aid Dumada qaldırılmış məsələləri müəyyən edib münasibətinizi bildirin.

**V cüt** – Şimali Azərbaycanda siyasi feallığın artması səbəblərini müəyyən edin.

**VI cüt** – Yaradılmış partiya və təşkilat fəaliyyətindəki ümumi cəhətləri müəyyən edin.

**VII cüt** – Mütləq, parlamentli, konstitusiyalı monarxiya tipli dövlətlərin quruluşundakı fərqləri izah edin.

**VIII cüt** – Rusiya Dumalarında milli hüquqlar uğrunda mübarizə aparan azərbaycanlı deputatların fəaliyyətini təhlil edin.

**IX cüt** – I Duma ilə II Dumanın fərqini müəyyən edib, mövqeyinizi bildirin.

**X cüt** – III və IV Dumalara yalnız bir nəfər azərbaycanının seçilməsinə münasibət bildirin.

Cütlərlə bitdikdən sonra cütləri aşağıdakı meyarlar əsasında qiymətləndirə bilərsiniz.

| Cütlərdə işləyən şagirdlərin adı | Fəallıq səviyyəsi (zəif, orta, yüksək) | Əməkdaşlıq etmə | Qaydalara əməl olunması | Tapşırığın icrası zamanı müzakirə etmə | Ümumi rəyə gəlmə |
|----------------------------------|--|-----------------|-------------------------|--|------------------|
| Dadaşov Emil                     |  |                 |                         |  |                  |
| Ağayeva Çiçək                    |  |                 |                         |  |                  |

Hər bir cütlüyü dinləməyə vaxt ayırin. Bu mərhələdə şagirdlər Şimali Azərbaycanda yaranmış partiyalara dair biliklər alacaqlar. Cütləri qiymətləndirməyi həyata keçirseniz, şagirdlərin stimullaşmasına səbəb olarsınız.

Cüt işləri bitdikdən sonra fərdi olaraq şagirdlərə aşağıdakı tapşırıqları verib standartları reallaşdırmaq olar.

**Fərdi iş:** XX əsrin əvvəlində Şimali Azərbaycanda yaranmış partiyalara dair xronoloji cədvəller hazırlayın.

Şimali Azərbaycanda yaranmış partiyalara dair təqdimatlar hazırlayın.

Mətnə əsasən xronoloji cədvəl qurun.

Metndə adı çəkilən siyasi xadimlər haqqında təqdimat hazırlayın.

Bu tapşırıqları kollektiv şəkildə də icra etmək mümkündür. Əgər sizin məktəbin İKT imkanları varsa, bu, kollektiv şəkildə daha tez reallaşdırırlar.

Neticədə şagirdlər məqsəddə tutulmuş bilik və bacarıqlara yiylənirlər. Onlar XX əsrin əvvəlinde Şimali Azərbaycanda yaranmış partiyalara dair xronoloji cədvəllər hazırlayırlar. Şimali Azərbaycanda yaranmış partiyalara dair təqdimatlar hazırlanır, Rusiya Dövlət Dumasında iştirak etmiş deputatlara dair materiallar toplayır, təqdim edirlər.

**Yaradıcı tətbiqetmə** mərhələsi üçün siz mövzu ilə bağlı esse və ya hekayə yazdırı bilərsiniz. Yaxud da dumaları Venn diaqramı əsasında müqayisə edə bilərsiniz. Təbii ki, bu, dərsin gedişindən və zamanınızdan asılı ola bilər. Zamanınız məhdud olarsa, ev tapşırığını yaradıcı vere bilərsiniz.

**Ev tapşırığı:** Partiyaların fəaliyyətinə dair sxem qurun.

Refleksiya etməklə şagirdləri fərdi qiymətləndirir. Formativ qiymətləndirmə sözlə ifadə olunduğu görə aşağıdakı meyarlara əsasən formativlər yazılmalıdır.

**Qiymətləndirmə meyarları:** cədvəlhəzırlama, təqdimathəzirləmə, təqdimetmə

| I səviyyə   | II səviyyə   | III səviyyə  | IV səviyyə   |
|---|--|--|--|
| XX əsrin əvvəlində Şimali Azərbaycanda yaranmış partiyalara dair xronoloji cədvəller hazırlayarkən səhv'lərə yol verir. | XX əsrin əvvəlində Şimali Azərbaycanda yaranmış partiyalara dair xronoloji cədvəller hazırlayarkən müəllimin köməyindən istifadə edir. | XX əsrin əvvəlində Şimali Azərbaycanda yaranmış partiyalara dair xronoloji cədvəller hazırlayır, faktlarda bəzi səhv'lər edir. | XX əsrin əvvəlində Şimali Azərbaycanda yaranmış partiyalara dair xronoloji cədvəller hazırlayır. |
| Şimali Azərbaycanda yaranmış partiyalara dair təqdimatlar hazırlamaqdə çətinlik çəkir.                                  | Şimali Azərbaycanda yaranmış partiyalara dair təqdimatlar hazırlayarkən müəllimin köməyindən istifadə edir.                            | Bəzi səhv'lər etməkəle Şimali Azərbaycanda yaranmış partiyalara dair təqdimatlar hazırlayırlar.                                | Şimali Azərbaycanda yaranmış partiyalara dair təqdimatlar hazırlayırlar.                         |
| Rusiya Dövlət Dumasında iştirak etmiş deputatlara dair materiallar toplamaqdə çətinlik çəkir.                           | Rusiya Dövlət Dumasında iştirak etmiş deputatlara dair materiallar toplayır, təqdim edərkən müəllimin köməyindən istifadə edir.        | Bəzi faktlarda səhv etməkəle Rusiya Dövlət Dumasında iştirak etmiş deputatlara dair materiallar toplayır, təqdim edir.         | Rusiya Dövlət Dumasında iştirak etmiş deputatlara dair materiallar toplayır, təqdim edir.        |

## Mövzu 19

### Azərbaycan Birinci Dünya müharibəsi illərində

#### Alt standartlar:

- 1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayırlar.
- 3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.
- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

#### Telim məqsədleri:

1. Şimali Azərbaycanın Rusiya imperiyası tərkibində Birinci Dünya müharibəsində iştirakını zaman baxımından qiymətləndirir.
2. Birinci Dünya müharibəsində Cənubi Azərbaycanın vəziyyətinə dair təqdimatlar hazırlayırlar.

3. Birinci Dünya müharibəsində xarici ölkələrin Azerbaycana olan strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

4. Birinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərbcilərə dair materiallar toplayır, təqdim edir.

**Təlim forması:** gruplarla iş

**Təlim üsulu:** əqli hücum, ziqzaq

**Motivasiya:** Motivasiya yaratmaq üçün dünya müharibələrini özündə əks etdirən filmlərdən bir epizod göstərmək olar. Əger sizin belə imkanınız yoxdursa, ilk azərbaycanlı teyyarəçi Fərrux ağa Qayıbovun şəklini nümayiş etdirib şagirdlərə suallar verin. Şagirdlərin bu şəxsi tanışdır-tanımaması soruşulduğdan sonra dönyanın böülüsdürülməsi siyasetinə aid suallar verin. Bu zaman dünya tarixinə inqərasiya edib onlara "dönyanın böülüsdürülməsinə aid karikaturanı" göstərə bilərsiniz. Yaxud da "Dünya ölkələri Birinci Dünya müharibəsi ərefəsində" xəritəsini təqdim edib mexanizmi işə sala bilərsiniz. Əger sizin bu imkanınızda yoxdursa, o zaman dərslikdəki I blokdan istifadə edə bilərsiniz. Motivasiya baş tutduqdan sonra tədqiqat sualını verin.

**Tədqiqat səali:** "Birinci Dünya müharibəsində Azərbaycanın rolü nədən ibarət oldu?" yaxud da "Birinci Dünya müharibəsinin Azərbaycan tarixində rolü və yeri nədən ibarət oldu?" sualını vermək olar.

Ziqzaq üsulundan istifadə etməklə II bloka aid olan mətni hissələrə bölib şagirdlərə təqdim edin. Qrup bölgüsünü reallaşdırarkən ziqzaqın qaydalarını xatırladın. Ana qrup üzvlərinə öz qruplarını unutmasınlar deyə qrup qaydalarını elan edin. Mövzu ilə tanış olan və materialı mənimseyən şagirdlərə qrup işlərini aşağıdakı kimi vermək olar.

**I qrup** – Azərbaycanlıların müharibəyə cəlb olunmamasının nəticələrini təhlil edin.

**II qrup** – Mühəribə dövründə azərbaycanlı nümayəndələrin Osmanlı dövlət xadimləri ilə əlaqələrini təhlil edin.

**III qrup** – Nəyə görə Azerbaycan böyük dövlətlərin planlarında idi? Şərh edin.

**IV qrup** – Azərbaycan hərbcilərinin Birinci Dünya müharibəsində iştirakını dəyərləndirin.

**V qrup** – Cənubi Azərbaycanın Birinci Dünya müharibəsi illərindəki vəziyyətini dövr baxımından qiymətləndirin.

Qrup işləri bitdikdən sonra mübadilə və müzakirə mərhələsini həyata keçirib qrupları qiymətləndirin.

Növbəti iş yenə qruplarla reallaşdırılacaqdır.

**I qrup** – Dünya müharibəsində Cənubi Azərbaycanın vəziyyətinə dair təqdimatlar hazırlayıın.

**II qrup** – Birinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərbcilərə dair materiallar toplayıb, təqdim edin.

**III qrup** – "Cənubi Azərbaycan Birinci Dünya müharibəsi illərində" adlı təqdimat hazırlayıın.

**IV qrup** – Mühəribə dövründə azərbaycanlı nümayəndələrin Osmanlı dövlət xadimləri ilə əlaqələrini təhlil edib təqdimat hazırlayıın.

Qrup işləri mübadilə və müzakirə olunduqdan sonra qiymətləndirilmə aparın.

Nəticədə şagirdlər Şimali Azərbaycanın Rusiya imperiyası tərkibində Birinci Dünya müharibəsində iştirakını zaman baxımından qiymətləndirir. Bununla yanaşı, Birinci Dünya müharibəsində Cənubi Azərbaycanın vəziyyətinə dair təqdimatlar hazırlanır. Həmçinin Birinci Dünya müharibəsində xarici ölkələrin Azərbaycana olan strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirir. Birinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərbçilərə dair materiallar toplayır, təqdim edir.

**Yaradıcı tətbiqetmə** üçün zaman qalmış olarsa, aşağıdakı cədvəli şagirdlərin doldurmasına şərait yaradın.

| Birinci Dünya müharibəsi     |                              |
|------------------------------|------------------------------|
| Cənubi Azərbaycanın iştirakı | Şimali Azərbaycanın iştirakı |
|                              |                              |

**Ev tapşırığı:** Birinci Dünya müharibəsində Cənubi Azərbaycanın vəziyyətinə dair əlavə məlumat toplayın.

**Refleksiya** mərhələsində şagirdlərə mövzu ilə bağlı müxtəlif suallar vermeklə onları fərdi qiymətləndirmə imkanına malik olacaqsınız.

**Qiymətləndirme meyarları:** qiymətləndirmə, təqdimathazırlama, dəyərləndirmə, təqdimetmə

| I səviyyə  | II səviyyə  | III səviyyə   | IV səviyyə   |
|--|---|---|--|
| Şimali Azərbaycanın Rusiya imperiyası tərkibində Birinci Dünya müharibəsində iştirakını zaman baxımından qiymətləndirərən səhv'lərə yol verir. | Şimali Azərbaycanın Rusiya imperiyası tərkibində Birinci Dünya müharibəsində iştirakını zaman baxımından qiymətləndirərən müəllimin köməyindən istifadə edir. | Faktlarda cüzi səhv'lər edərək Şimali Azərbaycanın Rusiya imperiyası tərkibində Birinci Dünya müharibəsində iştirakını zaman baxımından qiymətləndirir. | Şimali Azərbaycanın Rusiya imperiyası tərkibində Birinci Dünya müharibəsində iştirakını zaman baxımından qiymətləndirir. |
| Birinci Dünya müharibəsində Cənubi Azərbaycanın vəziyyətinə dair təqdimatlar hazırlanmaqdə çətinlik çəkir.                                     | Birinci Dünya müharibəsində Cənubi Azərbaycanın vəziyyətinə dair təqdimatlar hazırlanarkən müəllimin köməyindən istifadə edir.                                | Bəzi səhv'lərə Birinci Dünya müharibəsində Cənubi Azərbaycanın vəziyyətinə dair təqdimatlar hazırlanır.   | Birinci Dünya müharibəsində Cənubi Azərbaycanın vəziyyətinə dair təqdimatlar hazırlanır.                                 |

|  |  |  |  |
|--|--|--|--|
| Birinci Dünya müharibəsində xarici ölkələrin Azərbaycana olan strateji maraqalarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirməkdə çətinlik çəkir. | Birinci Dünya müharibəsində xarici ölkələrin Azərbaycana olan strateji maraqalarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirərkən müəllimin köməyindən istifadə edir. | Birinci Dünya müharibəsində xarici ölkələrin Azərbaycana olan strateji maraqalarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirir. | Birinci Dünya müharibəsində xarici ölkələrin Azərbaycana olan strateji maraqalarını və bununla bağlı Azərbaycanın mövqeyini faktlarla dəyərləndirir. |
| Birinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərçilərə dair materiallar toplamaqdə çətinlik çəkir.   | Birinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərçilərə dair materiallar toplayır, təqdim edərkən müəllimin köməyindən istifadə edir.                                   | Birinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərçilərə dair materiallar toplayır, təqdim edərkən bəzi səhvlərə yol verir.        | Birinci Dünya müharibəsində iştirak etmiş azərbaycanlı hərçilərə dair materiallar toplayır, təqdim edir.   |

## Mövzu 20

### Azərbaycan 1917-ci il Fevral inqilabından sonrakı dövründə

#### Alt standartlar:

- 1.1.1. Mühüm tarixi hadisə, proses ve təzahürləri zaman baxımından qiymətləndirir.
- 1.1.2. Mühüm hadisə, proses ve təzahürlərə dair xronoloji cədvəller hazırlayırlar.
- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayırlar.

#### Təlim məqsədləri:

1. 1917-ci il Fevral inqilabının Şimali Azərbaycanda təzahürlərini zaman baxımından qiymətləndirir.
2. Milli azadlıq hərəkatının yüksəlişinə dair xronoloji cədvəller hazırlayırlar.
3. Müxtəlif mənbələr əsasında milli hərbi qüvvələrə, Cənubi Qafqaz Seymimdə azərbaycanlı nümayəndələrin fealiyyətinə dair təqdimatlar hazırlayırlar.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həmlesi, qərarlar ağacı, suallar

**Motivasiya:** Motivasiya yaratmaq üçün “İnqilab nədir?”, yaxud “Xalqlar həbsxanası ifadəsini necə başa düşürsünüz?” sualları ilə yeni mövzuya keçid verə bilərsiniz. İnqilabla bağlı “Molla Nəsrəddin” jurnalında dərc olunmuş karikaturalardan birini nümayiş etdirərək yeni mövzuya maraq yaratmaq olar. Yaxud dərslikdəki I blokdan istifadə edin.

Ferziyyələr alındıqdan sonra şagirdlərə tədqiqat aparmaq üçün tədqiqat sualını verin.

**Tədqiqat suali:** Fevral inqilabı ərefəsində Azərbaycanın həyatında hansı hadisələr baş verdi?

Bu mövzunun tədrisi zamanı müxtəlif üsullardan istifadə edə bilərsiniz. Suallar üsulu, yaxud da qərarlar ağacı üsulundan istifadə etməniz işin səmərəsini artırı bilər. Əgər mövzu ilə bağlı qabaqlayıcı tapşırıq verməmisinizsə, o zaman fasiləli oxu üsulundan istifadə edə bilərsiniz. Mövzunu tədqiq etmək üçün şagirdləri qruplara bölün.

Bu mövzu ilə bağlı qabaqlayıcı tapşırıq verməniz məqsədəmüvafiq olar. Qabaqlayıcı tapşırıq sinifdə dərsin təşkilini bir qədər rahatlaşdıracaq. Bu dövr haqqında məlumatlanan şagirdlər dərsin gedişində daha fəal olacaqlar. Həmçinin qrup tapşırığıının icrasında vaxta qənaət etmiş olacaqsınız.

**I qrup** – Cənubi Qafqaz Komissarlığı Seyminin fəaliyyətini cədvəl əsasında izah edərək təqdimat hazırlayıın.

**II qrup** – 1917-ci il Fevral inqilabının Şimali Azərbaycanda təzahürələrini zaman baxımından qiymətləndirib təqdimat hazırlayıın.

**III qrup** – Müxtəlif mənbələr əsasında milli hərbi qüvvələrə aid təqdimat hazırlayıın.

**IV qrup** – Cənubi Qafqaz Seymində azərbaycanlı nümayəndələrin fəaliyyətinə dair təqdimat hazırlayıın.

**Məlumatın mübadiləsi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

Kollektiv işin təşkili suallar üsulu ilə reallaşdırılır. Kollektivə mövzu ilə əlaqəli suallar verilir və cavablarının verilməsi üçün vaxt ayrılır. Kollektiv cavabları hazırlayıb təqdim edir. Təbii ki, kollektivin adından bir və ya bir neçə nəfər çıxış edir ki, səs-küy çox yaranmasın. Əgər sualların cavabını təqdim edən nümayəndə nədəsə sehvə yol verərsə, kollektiv bu zaman yardım edə bilər.

Nəticədə şagirdlər məqsədəmüvafiq olaraq 1917-ci il Fevral inqilabının Şimali Azərbaycanda təzahürələrini zaman baxımından qiymətləndirirlər. Milli azadlıq hərəkatının yüksəlişinə dair xronoloji cədvəllər hazırlanır, müxtəlif mənbələr əsasında milli hərbi qüvvələrə, Cənubi Qafqaz Seymində azərbaycanlı nümayəndələrin fəaliyyətinə dair təqdimatlar hazırlanır.

**Yaradıcı tətbiqetmə:** Aşağıdakı tapşırığı vermək olar.

Osmanlı dövləti Seym qarşısında iki əsas tələb qoydu:

1. Seym Rusiyadan ayrılaraq öz müstəqilliyini elan etsin;
2. Qars, Ərdahan və Batum vilayetlərini dərhal boşaltsın.

“Əgər siz Osmanlı dövlətinin temsilçisi olsaydınız, bu tələblərə daha nələri əlavə edərdiniz?” tapşırığını vermək olar. Yaxud da bu tələbləri özündə əks etdirən esse hazırlamaqla təqdim edə bilərlər.

**Ev tapşırığı** üçün siz bu dövrün mədəniyyəti ilə bağlı məlumat toplamalarını tapşırı bilərsiniz. Bu tapşırıq tədris olunmuş materialı möhkəmləndirmək, növbəti mövzuya isə hazırlıq kimi nəzərdə tutulur.

**Qiymətləndirme** zamanı özünüqiyəmətləndirme vərəqindən istifadə etmək olar. Bu qiymətləndirmə fərdi qiymətləndirmədir. Dərsin sonunda hər bir şagird öz fəaliyyətini bu cədvələ əsasən qiymətləndirə bilər.

| Şagird: Əliyev Murad                     |                       |                           |                          |                   |                                  |
|--|-----------------------|---------------------------|--------------------------|-------------------|----------------------------------|
| Tapşırığı tam ve düzgün yerine yetirdim. | Dərsdə diqqətli idim. | Mətiqli yanaşmam var idi. | Sual-cavabda aktiv idim. | Əməkdaşlıq etdim. | Etiket qaydalarına riayət etdim. |
|  |                       |                           |                          |                   |                                  |

**Qiymətləndirmə meyarları:** qiymətləndirmə, cədvəlhəzırlama, təqdimathəzırlama

| I seviyyə   | II seviyyə   | III seviyyə  | IV seviyyə   |
|---|--|--|--|
| 1917-ci il Fevral inqilabının Şimalı Azərbaycanda təzahürərini zaman baxımından qiymətləndirərkən səhvələr yol verir.   | 1917-ci il Fevral inqilabının Şimalı Azərbaycanda təzahürərini zaman baxımından qiymətləndirərkən müəllimin köməyindən istifadə edir.  | 1917-ci il Fevral inqilabının Şimalı Azərbaycanda təzahürərini zaman baxımından qiymətləndirərkən fikrini ifadə edərkən səhvələr edir.   | 1917-ci il Fevral inqilabının Şimalı Azərbaycanda təzahürərini zaman baxımından sərbəst qiymətləndirir.  |
| Milli azadlıq hərəkatının yüksəlişinə dair xronoloji cədvəllər hazırlamaqda çətinlik çəkir.   | Milli azadlıq hərəkatının yüksəlişinə dair xronoloji cədvəllər hazırlayarkən müəllimin köməyindən istifadə edir.   | Milli azadlıq hərəkatının yüksəlişinə dair xronoloji cədvəllər hazırlayıb, cüzi səhvələr edir.   | Milli azadlıq hərəkatının yüksəlişinə dair xronoloji cədvəllər hazırlayıb.   |
| Müxtəlif mənbələr əsasında milli hərbi qüvvələrə, Cənubi Qafqaz Seymimdə azərbaycanlı nümayəndələrin fəaliyyətinə dair təqdimatlar hazırlamaqda çətinlik çəkir. | Müxtəlif mənbələr əsasında milli hərbi qüvvələrə, Cənubi Qafqaz Seymimdə azərbaycanlı nümayəndələrin fəaliyyətinə dair təqdimatlar hazırlayarkən müəllimin köməyindən istifadə edir. | Bəzi faktlarda səhvələr etməklə müxtəlif mənbələr əsasında milli hərbi qüvvələrə, Cənubi Qafqaz Seymimdə azərbaycanlı nümayəndələrin fəaliyyətinə dair təqdimatlar hazırlayıb. | Müxtəlif mənbələr əsasında milli hərbi qüvvələrə, Cənubi Qafqaz Seymimdə azərbaycanlı nümayəndələrin fəaliyyətinə dair təqdimatlar hazırlayıb. |

## Mövzu 21

### Mədəniyyət

#### Alt standartlar:

- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.
- 5.1.1. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.
- 5.1.2. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.
- 5.1.3. Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırımlar aparır, nəticələrini təqdim edir.

#### Təlim məqsədləri:

1. XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin inkişafında rolü olmuş tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edir.
2. XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.
3. XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini Avropa mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir.
4. XX əsrin əvvəlində Azərbaycan xalqının əldə etdiyi mədəni nailiyyətlərə dair araşdırımlar aparır, nəticələrini təqdim edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** fasiləli oxu, Venn

**Motivasiya:** Motivasiya yaratmaq üçün “Molla Nəsrəddin” jurnalından müasir ləşməyə, mədəni inkişafa aid hər hansı bir karikaturanı nümayiş etdirib sualı vere bilərsiniz: “Mədəniyyətin inkişafı dedikdə nə başa düşürsünüz?” Yeni mövzuya maraq yaratmaq üçün “Şərqiñ ilk operası haqqında nə bilirsınız?” sualından da istifadə etmək olar. Yaxud dərslikdəki I blokdan istifadə edin. Şagirdlərin ferziyyələri alındıqdan sonra tədqiqatın aparılması mərhələsinə başlaya bilərsiniz. Bunun üçün tədqiqat sualını şagirdlərə verin.

**Tədqiqat suali:** XX əsrin əvvəllerində Azərbaycan mədəniyyətinin inkişafı hansı tarixi izi qoydu?

Fasiləli oxu üsulundan istifadə edərək II bloku şagirdlərə oxudun. Oxu prosesi zamanı şagirdləri XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini müəyyən etməyə və onu şərh etməyə yönəldin. Dərs prosesi zamanı şagirdlərin diqqətini IV blokdakı mənbə və məlumatlara da cəlb edin. Bu zaman XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin inkişafında rolü olmuş tarixi şəxsiyyətlər haqqında şagirdlərə aldıqları məlumatı münasibət bildirməyi tapşırın.

Qrup işini təşkil etmək üçün aşağıdakı tapşırıqları onlara verin.

**I qrup** – XX əsrin əvvəllerində mətbuatın ictimai həyatda rolunu təhlil edin.

**II qrup** – XX əsrin əvvəlində Azərbaycan xalqının əldə etdiyi mədəni nailiyyətlərə dair araşdırımlar aparıb, nəticələrini təqdim edin.

**III qrup** – Maarif və elmin inkişafına aid materialları toplayıb sistemli şəkildə təqdim edin.

**IV qrup** – İncəsənətin inkişafını özündə əks etdirən mənbələri təqdim edin.

**V qrup** – XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh edin.


**VI qrup** – XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin inkişafında rolü olmuş tarixi şəxsiyyətlərə dair materialları toplayıb təqdim edin.

Qrup içinde istifadə üçün şagirdlərə müxtəlif paylama materialları, əlavə materialları və kitablar təqdim edə bilərsiniz. Yaxud da əger məktəbinizdə İKT imkanları varsa, o zaman internetdən əlavə maraqlı məlumatlar toplamalarına şərait yaradın. Internet saytlarına daxil olmaq üçün sizin istiqamət verməniz zəruridir. Hətta əvvəlcədən özünüz vərəqlərdə hansı ünvana giri bilmək lazımdırsa, o adları yazıb şagirdlərə təqdim edin. Bu, şagirdlərin internetdən istifadə edərkən lazımsız ünvana daxil olmamasına yardım etmiş olacaqdır. Həmçinin sizin istiqamətiniz vaxta qənaət etmənizə şərait yaradacaqdır.

Qruplara verilmiş vaxt bitdikdən sonra mübadilə və müzakirə mərhələsini reallaşdırın. Bu mərhələlər bitdikdən sonra qrupları əvvəlcədən müəyyən edib və lövhədə asılmış qrup qiymətləndirmə meyarları ilə qiymətləndirin. Qalib qrup müəyyən edildikdə onları həvəsləndirmək üçün alqışlamaq və ya kiçik hədiyyələrlə təltif etmək olar. Bu hədiyyələr kitab, qələm və ya özünüzün hazırladığınız teşəkkürnamələr ola bilər.

**Kollektiv iş:** Dersin növbəti mərhələsində XX əsrin əvvəlində Azərbaycan və Avropa mədəniyyətlərini müqayisə etmək üçün Ümumi tarix dərsliyindən istifadə edin. Sinxron mövzulara əsasən şagirdlərə Venn diaqramında müqayisə aparmağı tapşırın. Bu tapşırığı kollektiv şəkildə elektron lövhədə də etmək olar.

XX əsrin əvvəlində İngiltərə və Azərbaycan mədəniyyətini bir neçə cəhətdən müqayisə edin.



Müqayisə apardıqdan sonra **ümumileşdirmə ve nəticə** mərhələsini həyata keçirin.

Nəticədə şagirdlər XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin inkişafında rolü olmuş tarixi şəxsiyyətlərə, eləcə də əldə olunmuş nailiyyətlərə dair materialları toplayaraq təqdim edir və mədəniyyətimizin xarakterik əlamətlərini şərh edir. Bununla yanaşı, XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini Avropa mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir.

**Yaradıcı tətbiqetmə:** XX əsrin əvvəllərində Azərbaycanda teatr və operanın inkişafına aid təqdimat hazırlayıın.

**Ev tapşırığı:** “İsmailiyyə”, Tağıyevin teatr binası və Qız məktəbinin binasının memarları haqqında əlavə məlumat toplayın.

**Refleksiya və qiymətləndirme** mərhələsində şagirdlərə III və VI blokda eksini tapan suallar vermek olar. Bu suallarla yanaşı, mövzuya dair suallar verib şagirdləri fərdi qiymətləndirə bilərsiniz.

**Qiymətləndirme meyarları:** təqdimetmə, şərhətmə, müqayisəetmə

| I səviyyə  | II səviyyə   | III səviyyə  | IV səviyyə  |
|--|--|--|---|
| XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin inkişafında rolu olmuş tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdim etməkdə çətinlik çəkir.               | XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin inkişafında rolu olmuş tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edərkən müəllimin köməyindən istifadə edir.                 | XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin inkişafında rolu olmuş tarixi şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edərkən cüzi səhvlər edir.                  | XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin inkişafında rolu olmuş tarixi şəxsiyyətlərə dair materiallar toplayır ve təqdim edir.  |
| XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh etməkdə çətinlik çəkir.  | XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh edərkən müəllimin köməyindən istifadə edir.  | XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.  | XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini ətraflı şərh edir.   |
| Müxtəlif mənbələr əsasında milli hərbi qüvvələrə, Cənubi Qafqaz Seymində azərbaycanlı nümayəndələrin fealiyyətinə dair təqdimatlar hazırlanmaqdə çətinlik çəkir. | Müxtəlif mənbələr əsasında milli hərbi qüvvələrə, Cənubi Qafqaz Seymində azərbaycanlı nümayəndələrin fealiyyətinə dair təqdimatlar hazırlanıbarkən müəllimin köməyindən istifadə edir. | XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini Avropa mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir, lakin bəzi faktlarda səhvlər edir. | XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini Avropa mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir. |
| XX əsrin əvvəlində Azərbaycan xalqının əldə etdiyi mədəni nailiyyyətlərə dair araşdırmaclar aparmaqdə çətinlik çəkir.  | XX əsrin əvvəlində Azərbaycan xalqının əldə etdiyi mədəni nailiyyyətlərə dair araşdırmaclar aparır, nəticələrini təqdim edərkən müəllimin köməyindən istifadə edir.                    | XX əsrin əvvəlində Azərbaycan xalqının əldə etdiyi mədəni nailiyyyətlərə dair araşdırmaclar aparır, nəticələrini sistemlisiz təqdim edir.                              | XX əsrin əvvəlində Azərbaycan xalqının əldə etdiyi mədəni nailiyyyətlərə dair araşdırmaclar aparır, nəticələrini təqdim edir.       |

## II BÖLMƏ. AZƏRBAYCAN MÜASİR DÖVRDƏ

### IV FƏSİL. AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ

#### Mövzu 22

##### Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları

###### Alt standartlar:

- 1.1.1. Mühüm tarixi hadisə, proses ve təzahürləri zaman baxımından qiymətləndirir.
- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayır.
- 3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

###### Təlim məqsədləri:

1. 1918-ci il Mart soyqırımı hadisəlerinin təzahürlerini zaman baxımından qiymətləndirir.
2. Müxtəlif mənbələr əsasında azərbaycanlılara qarşı Mart soyqırımına dair təqdimatlar hazırlayır.
3. 1918-ci il hadisələrinə Rusyanın strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həməsi, fasiləli oxu

**Motivasiya:** Motivasiya yaratmaq üçün Quba Soyqırımı Memorial Kompleksine aid şəkil nümayiş etdirib o kompleksə dair suallar verin. Sonra “Mart soyqırımı haqqında nə bilirsiniz?” sualını vere bilərsiniz. Motivasiya zamanı Mart soyqırımına aid slaytlardan da istifadə etmək olar. Yaxud dərslikdəki I blokdan istifadə edin. Şagirdlərin fərziyyələr söyləməsinə şərait yaradın. Uğurlu motivasiya dərsin gedişinə təsir edir, şagirdləri tədqiqata sövq edir. Fərziyyələr söyləndikdən sonra tədqiqat sualını verə bilərsiniz.

**Tədqiqat sualı:** Şimali Azərbaycanda baş vermiş soyqırımı tariximizdə hansı izi qoydu?

Şagirdləri II bloku oxumağa cəlb edin. Fasiləli oxu prosesində şagirdlərə Mart soyqırımının səbəblərini, ermənilərin məqsədlərini, Rusyanın maraqlarını izah edəcək suallar verin.

**Qrup işinin təşkili üçün aşağıdakı tapşırıqları vermək olar.**

**I qrup** – 1918-ci il Mart soyqırımı hadisəlerinin təzahürlərini zaman baxımından qiymətləndirib fikirlərinizi bildirin.

**II qrup** – Müxtəlif mənbələr əsasında azərbaycanlılara qarşı Mart soyqırımına dair təqdimatlar hazırlayın.

**III qrup** – 1918-ci il hadisələrinə Rusyanın strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirin.

**IV qrup** – Mətnə əsasən bölgelərdə məhv edilmiş insanların və dağdırılmış yaşayış məskənlərinin sayını göstərən təqdimat hazırlayın.

Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq məlumatın mübadiləsini həyata keçirməlidirlər. Bu mərhələnin davamı olaraq məlumatın müzakirəsi reallaşdırılır. Bu zaman qrupların hazırladığı cavablar diqqətlə dinlenir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

**Kollektiv iş:** Dərslikdəki V blok üzərində debat qurun: "Bakı Sovetinin məqsədləri ən çox kimlərin mənafeyinə xidmət edirdi? Sovet Rusiyasının, yoxsa ermənilərin?" Debatın təşkili üçün vaxt elan etməyi unutmayın.

Nəticədə şagirdlər 1918-ci il Mart soyqırımı hadisələrinin təzahürərini zaman baxımından qiymətləndirir. Müxtəlif mənbələr əsasında azərbaycanlılara qarşı Mart soyqırımına dair təqdimatlar hazırlanır. 1918-ci il hadisələrinə Rusiyanın strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

**Yaradıcı tətbiqetmə** üçün "Mart soyqırımına aid esse yazın" tapşırığını verə bilərsiniz.

**Ev tapşırığı:** "Araşdırığınız mövzunu sxemləşdirin" və ya "Quba məzarlığı haqqında araşdırma aparıb məlumatları dəftərinizə qeyd edin" tapşırığını verə bilərsiniz.

**Qiymətləndirmə meyarları:** qiymətləndirmə, təqdimathazırlama, dəyərləndirmə

| I seviyyə   | II seviyyə  | III seviyyə   | IV seviyyə  |
|---|---|---|---|
| 1918-ci il Mart soyqırımı hadisələrinin təzahürərini zaman baxımından qiymətləndirərkən səhv'lərə yol verir.                    | 1918-ci il Mart soyqırımı hadisələrinin təzahürərini zaman baxımından qiymətləndirərkən müəllimin köməyindən istifadə edir.                         | Cüzi səhv'lərlə 1918-ci il Mart soyqırımı hadisələrinin təzahürərini zaman baxımından qiymətləndirir.         | 1918-ci il Mart soyqırımı hadisələrinin təzahürərini zaman baxımından qiymətləndirir.   |
| Müxtəlif mənbələr əsasında azərbaycanlılara qarşı Mart soyqırımına dair təqdimatlar hazırlanmaqdə çətinlik çəkir.               | Müxtəlif mənbələr əsasında azərbaycanlılara qarşı Mart soyqırımına dair təqdimatlar hazırlayarkən müəllimin köməyindən istifadə edir.               | Müxtəlif mənbələr əsasında azərbaycanlılara qarşı Mart soyqırımına dair təqdimatlar hazırlayır.               | Müxtəlif mənbələr əsasında azərbaycanlılara qarşı Mart soyqırımına dair sistemli şəkildə təqdimatlar hazırlayır.              |
| 1918-ci il hadisələrinə Rusiyanın strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirərkən çətinlik çəkir. | 1918-ci il hadisələrinə Rusiyanın strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirərkən müəllimin köməyindən istifadə edir. | 1918-ci il hadisələrinə Rusiyanın strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirir. | 1918-ci il hadisələrinə Rusiyanın strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini faktlara əsasən dəyərləndirir. |

## Mövzu 23

### Azərbaycan Xalq Cümhuriyyətinin yaranması

#### Alt standartlar:

1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayır.

3.1.3. Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

4.1.1. Dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) rolunu dəyərləndirir.

4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

#### Təlim məqsədləri:

1. Müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətinə dair təqdimatlar hazırlayır.

2. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

3. Fətəli xan Xoyskinin, Məmməd Əmin Rəsulzadənin dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında rolunu dəyərləndirir.

4. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrinə dair materiallar toplayır, təqdim edir.

**Təlim forması:** qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, suallar

**Motivasiya:** Motivasiya üçün I blokda öz əksini tapmış hissədən istifadə edə bilərsiniz. Yaxud da “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarı kimə aiddir?, Bu şüarı necə izah edərdiniz? suallarını verməklə mexanizmi işə salın. Aldığınız cavab əsasında Azərbaycan Xalq Cümhuriyyətinə aid slayd göstərib yeni mövzuya keçid verə bilərsiniz.

**Tədqiqat sualı:** Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixdəki rolü və yeri nədən ibarətdir?

Tədqiqat üçün şagirdləri qruplara bölün. Qruplara aşağıdakı tapşırıqları vermək olar:

**I qrup** – İstiqlal bəyannaməsinə əsasən AXC-nin demokratik dövlət olduğunu əsaslandırmır.

**II qrup** – AXC-nin yarandığı şəraititəsvir edən şaxələnmə qurun.

**III qrup** – “AXC 1918-ci ilin may-iyun aylarında” mövzusunda təqdimat hazırlayıın.

**IV qrup** – Fətəli xan Xoyskinin, Məmməd Əmin Rəsulzadənin AXC-nin möhkəmləndirilməsində rolunu əks etdirən təqdimat hazırlayıın.

**V qrup** – Bakının azad edilməsini izah edin.

Qrupların hər birinin öz işini təqdim etməsi və onların dinlənməsi vacibdir. Bu zaman siz dərsin bütün məqsədlərini reallaşdırmaq imkanı əldə edirsiz. Bu səbəbdən də vaxt bölgüsünü diqqətlə qurun.

Qrupların işi bitdikdən sonra qrup qiymətləndirmə meyari ilə qrupları qiymətləndirir.

Şagirdlərin fərdi xüsusiyyətlərini, potensial imkanlarını üzə çıxarmaqdan ötrü şagirdlərə fərdi iş verin. Mövzuya aid sxem qurmağı onlara tapşırı bilərsiniz.

**Nəticə və ümumiləşdirmə:** Nəticədə şagirdlər müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətinə dair təqdimatlar hazırlayırlar. Onunla bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir, Fətəli xan Xoyskinin, Məmməd Əmin Rəsulzadənin dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında rolunu dəyərləndirir. Elecə də Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrinə dair materiallar toplayır, təqdim edir.

Yekunlaşdırarkən şagirdlərə sorğu vərəqi paylayıb onu doldurmağı tapşırın. Bu sizin üçün hər dəfə növbəti dərsi qurmağa istiqamət verə bilər.

| Suallar  | Bəli | Xeyr |
|--|------|------|
| 1. Mövzunu bəyəndinmi?                                   |      |      |
| 2. Dərsdə aldiğın məlumatlar çox idimi?                  |      |      |
| 3. Yeni informasiya almaq istərdinmi?                    |      |      |
| 4. Qrup içinde rolun oldumu?                             |      |      |
| 5. Tapşırıqları fərdi işləmək xoşuna gelirmi?            |      |      |
| 6. Mövzunu oxuyarkən tarixi dövrü təsəvvür edə bildinmi? |      |      |

**Yaradıcı tətbiqetmə:** Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Tiflis və Gence dövrünə aid cədvəl qurun.

**Ev tapşırığı:** "Azərbaycan Xalq Cümhuriyyətinə aid buklet hazırlayıñ" ola bilər.

**Refleksiya** mərhələsində müəyyən edilmiş suallar əsasında şagirdləri fərdi qiymətləndirmə edə bilərsiniz. Aşağıdakı suallardan istifadə edə bilərsiniz.

Milli Şura yeni yaradılmış ikinci hökumətin qarşısına hansı vəzifəni qoymuşdu?

S.Şaumyanın bolşevik-dəşnak hökuməti nə üçün istəfa verdi?

"İstiqlaliyyət Bəyannaməsi"i özündə nələri əks etdirirdi?

AXC-nin yaranmasına hansı tarixi şərait səbəb oldu?

**Qiymətləndirmə meyarları:** təqdimathazırlama, təqdimetmə, dəyərləndirmə

| I səviyyə   | II səviyyə  | III səviyyə  | IV səviyyə  |
|---|---|--|---|
| Müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətinə dair təqdimatlar hazırlayarkən səhv'lərə yol verir.                             | Müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətinə dair təqdimatlar hazırlayarkən müəllimin köməyindən istifadə edir.                                  | Müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətinə dair təqdimatlar hazırlayır.   | Müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətinə dair təqdimatlar hazırlayır.  |
| Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif mənbələrdən topladığı material-ları təqdim etməkdə çətinlik çəkir.                        | Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif mənbələrdən topladığı material-ları təqdim edərək müəllimin köməyindən istifadə edir.                         | Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif mənbələrdən topladığı material-ları təqdim edir, lakin bəzi qüsurlara yol verir. | Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif mənbələrdən topladığı material-ları təqdim edir.                                  |
| Fətəli xan Xoyskinin, Məmməd Əmin Rəsulzadənin dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında rolunu dəyərləndirərkən çətinlik çəkir. | Fətəli xan Xoyskinin, Məmməd Əmin Rəsulzadənin dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında rolunu dəyərləndirərkən müəllimin köməyindən istifadə edir. | Fətəli xan Xoyskinin, Məmməd Əmin Rəsulzadənin dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında rolunu dəyərləndirir.          | Fətəli xan Xoyskinin, Məmməd Əmin Rəsulzadənin dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında rolunu asanlıqla dəyərləndirir. |
| Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrinə dair materiallar toplayır, təqdim edərək çətinlik çəkir.                         | Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrinə dair materiallar toplayır, təqdim edərək müəllimin köməyindən istifadə edir.                         | Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrinə dair materiallar toplayır, təqdim edərək bəzi səhv'lər edir.            | Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələrinə dair materiallar toplayır və təqdim edir.                                |

## Mövzu 24

### Dövlət quruculuğu sahəsində tədbirlər

#### Alt standartlar:

- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayır.
- 3.1.3. Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.
- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

#### Telim məqsədleri:

1. Müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətində gedən dövlət quruculuğuna dair təqdimatlar hazırlayır.
2. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.
3. Azərbaycan Ordusunu quran görkəmli şəxsiyyətlərə dair materiallar toplayır və təqdim edir.

**Telim forması:** cütlerle iş

**Telim üsülu:** şaxələndirmə, müzakire

**Motivasiya:** Motivasiya üçün “Dövlətin hansı əlamətləri var?” sualını verə bilərsiniz. Aldığınız cavabları elektron lövhədə qeyd edin. Bu şaxələndirmənin ardınca dövlət quruculuğuna keçid vermək olar. Bu mövzunun motivasiyasını AXC-nin dövlət atributlarının şəklini nümayiş etdirərək də qura bilərsiniz. Yaxud dərslikdəki I blokdan istifadə edin.



Motivasiyadan sonra tədqiqatın aparılması mərhələsini reallaşdırın.

**Tədqiqat suali:** AXC dövlət quruculuğu sahəsində hansı tədbirləri həyata keçirdi?

Mövzunu tədqiq etmək üçün cütlerle iş qurun. Dərsliyin III və VII blokundakı sual və tapşırıqları müvafiq cütlərə verin. Əgər cütlərin sayı sual və tapşırıqların sayından çoxdursa, əlavə tapşırıqlar verə bilərsiniz:

- AXC parlamentində kimlər təmsil olunmuşdu? Araşdırın.
- Müasir Azərbaycan Respublikasını AXC-nin varisi hesab etmək olarmı? Əsaslandırın.
- 1919-cu il Lənkəran hadisələrində AXC hökumətinin mövqeyini təhlil edin.

- Ordu quruculuğundakı nailiyyətləri sadalayın.
- Ordu quruculuğunda Ə.Şıxlinskinin və S.Mehmandarovun rolü nədən ibarət idi? Izah edin.
- Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif mənbələrdən məlumat toplayıb təqdim edin.

Cütlerin işi bitdikdən sonra onları meyara əsasən qiymətləndiririn. Bu zaman aşağıdakı cütlerin qiymətləndirilməsi meyarından istifadə edə bilərsiniz.

| Cütlerde işləyən şagirdlərin adı | Fealliq səviyyəsi (zəif, orta, yüksək) | Əməkdaşlıq etme | Qaydalara əməl olunması | Tapşırığın icrası zamanı müzakirə etmə | Ümumi rəya gelmə |
|----------------------------------|--|-----------------|-------------------------|--|------------------|
| Aytel                            |  |                 |                         |  |                  |
| Anar                             |  |                 |                         |  |                  |

Cütlərə işin qiymətləndirilməsindən sonra şagirdlərə müzakirə aparmaq üçün suallar vere bilərsiniz. Müzakirə obyekti AXC-nin dövlət idarəciliyi ilə bağlı məsələlər olmalıdır. Bunun üçün əlavə verilmiş məlumatı da müzakirə etdirə bilərsiniz. Müzakirə bitdikdən sonra şagirdlərin geldiyi nəticəni suallar vasitəsilə müəyyən edin.

Nəticədə şagirdlər müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğuna, eləcə də ordu quruculuğunda rol oynamış şəxsiyyətlərə dair məlumatlar toplamaqla təqdimatlar hazırlayırlar.

**Yaradıcı tətbiqetmə:** AXC-nin idarəcilikdə atıldığı addımları cədvəl əsasında təqdim edin.

**Ev tapşırığı:** "Ordumuzun dünəni və bu günü" adlı təqdimat hazırlayıın.

**Refleksiya və qiymətləndirme:** Refleksiya zamanı təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir.

**Qiymətləndirme meyarları:** təqdimathazırlama, təqdimetmə, dəyərləndirmə

| I səviyyə  | II səviyyə  | III səviyyə   | IV səviyyə  |
|--|---|---|---|
| Müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətində gedən dövlət quruculuğuna dair təqdimatlar hazırlayarkən səhv'lərə yol verir. | Müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətində gedən dövlət quruculuğuna dair təqdimatlar hazırlayarkən müəllimin köməyindən istifadə edir. | Müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətində gedən dövlət quruculuğuna dair təqdimatlar hazırlayır. | Müxtəlif mənbələr əsasında Azərbaycan Xalq Cümhuriyyətində gedən dövlət quruculuğuna dair asanlıqla təqdimatlar hazırlanır. |

|   |   |   |  |
|---|---|---|--|
| Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edərkən çətinlik çəkir. | Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edərkən müəllimin köməyindən istifadə edir. | Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları sistemsiz təqdim edir. | Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları sistemli şəkildə təqdim edir. |
| Azərbaycan Ordusunu quran görkəmli şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edərkən çətinlik çəkir.        | Azərbaycan Ordusunu quran görkəmli şəxsiyyətlərə dair materiallar toplayır, təqdim edərkən müəllimin köməyindən istifadə edir.        | Azərbaycan Ordusunu quran görkəmli şəxsiyyətlərə dair materiallar toplayır, sistemsiz təqdim edir.        | Azərbaycan Ordusunu quran görkəmli şəxsiyyətlərə dair materiallar toplayır ve sistemli şəkildə təqdim edir.      |

## Mövzu 25

### Erməni işgalçularına qarşı mübarizə

#### Alt standartlar:

- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlanır.
- 2.1.2. Mühüm tarixi hadisə və prosesləri kontur xəritələrde təsvir edir.
- 3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

#### Təlim məqsədləri:

1. Müxtəlif mənbələr əsasında 1918-ci ildə itirilmiş tarixi Azərbaycan torpaqlarına dair təqdimatlar hazırlanır.
2. 1918-ci ildə ermənilərə güzəştə edilmiş tarixi Azərbaycan torpaqlarını kontur xəritədə təsvir edir.
3. 1918-ci ildə xarici dövlətlərin strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

**Təlim forması:** qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, mühazirə

Motivasiya üçün Azərbaycan Xalq Cümhuriyyətinin və müasir Azərbaycan Respublikasının xəritələrini nümayiş etdirib “Dövlətlərin ərazisindəki fərq nədən ibarətdir?” suallını verə bilərsiniz. Bu zaman şagirdlərin diqqətini Ermenistan dövlətinin yaradıldığı torpaqlara cəlb edin. Bu barədə suallar verməklə mexanizmi işə salın. Fərziyyələrin

söylənməsinə imkan yaradın. Şagirdlərin fərziyyələrini qeyd edərək onu ümumiləşdirib araşdırılacaq probleme istiqamətləndirin.

Siz şagirdlərin elavə məlumatlar əldə etməsini isteyirsinizsə, mühazirə üsulundan istifadə edə bilərsiniz. Mühazirə 5-6 dəqiqə davam edərsə, kifayət edər. Mühazirə söyləyərkən slaydlar da təqdim etmək olar. Mühazirəni interaktiv həyata keçirə bilərsiniz. Mühazirə bitdikdən sonra tədqiqat sualı verin.

**Tədqiqat suali** “1918-ci il hadisələri Azərbaycanın xəritəsində hansı dəyişikliklərə səbəb oldu?” ola bilər.

Tədqiqat sualına cavab tapmaq üçün şagirdləri qruplara bölün. Qruplara aşağıdakı tapşırıqlara verə bilərsiniz.

**I qrup** – Müxtəlif mənbələr əsasında 1918-ci ildə itirilmiş tarixi Azərbaycan torpaqlarına dair təqdimat hazırlayıın.

**II qrup** – 1918-ci ildə xarici dövlətlərin strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirin.

**III qrup** – Araz-Türk Respublikasının yaradılmasının əhəmiyyətini izah edin.

**IV qrup** – Qarabağ general-qubernatorluğunun yaradılması hansı nəticələr verdi? Bu barədə təqdimat hazırlayıın.

**Məlumatın mübadiləsi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakiri:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

Dərsin növbəti mərhələsində şagirdlərə kollektiv şəkildə 1918-ci ildə ermənilərə güzəştə edilmiş tarixi Azərbaycan torpaqlarını kontur xəritədə təsvir etməyi tapşırın. Bunun üçün siz qabaqcadan hazırladığınız xüsusi kontur xəritə təsvir edilmiş vərəq təqdim edin.

Dərsin yekununda kontur xəritələrə və lövhədəki qeydlərə əsasən şagirdlərə ümumiləşdirmə aparmağa kömək edin.


#### **Netice və ümumiləşdirmə:**

Nəticədə şagirdlər müxtəlif mənbələr əsasında 1918-ci ildə itirilmiş

tarixi Azərbaycan torpaqlarına dair təqdimatlar hazırlayıır. Bununla yanaşı, ermənilərə güzəştə edilmiş tarixi Azərbaycan torpaqlarını kontur xəritədə təsvir edir. Həmçinin bu dövrə xarici dövlətlərin strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

**Yaradıcı tətbiqetmə:** 1918-ci ildə itirilmiş Azərbaycan torpaqlarını hazırkı Azərbaycanın itirilmiş torpaqları ilə müqayisə edin.

**Ev tapşırığı:** Xosrov bəy Sultanov və Sultan bəy Sultanov qardaşları haqqında əlavə məlumat toplayın.



**Refleksiya və qiyatlendirmə:** Şagirdləri fərdi şəkildə qiyatlendirmək üçün təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual, məsələn, biz nəticəyə necə gəlib çıxdıq? Bütün bu hadisələrin baş vermesinə səbəb nə idi? və s. verə bilərsiniz.

**Qiyatlendirmə meyarları:** təqdimat hazırlama, təsviretmə, dəyərləndirmə

| I səviyyə   | II səviyyə  | III səviyyə   | IV səviyyə  |
|---|---|---|---|
| Müxtəlif mənbələr əsasında 1918-ci ildə itirilmiş tarixi Azərbaycan torpaqlarına dair təqdimatlar hazırlayarken səhvlərə yol verir. | Müxtəlif mənbələr əsasında 1918-ci ildə itirilmiş tarixi Azərbaycan torpaqlarına dair təqdimatlar hazırlayarken müəllimin köməyindən istifadə edir. | Müxtəlif mənbələr əsasında 1918-ci ildə itirilmiş tarixi Azərbaycan torpaqlarına dair təqdimatlar hazırlayır.               | Müxtəlif mənbələr əsasında 1918-ci ildə itirilmiş tarixi Azərbaycan torpaqlarına dair asanlıqla təqdimatlar hazırlayır. |
| 1918-ci ildə ermənilərə güzəşt edilmiş tarixi Azərbaycan torpaqlarını kontur xəritədə təsvir etməkdə çətinlik çəkir.                | 1918-ci ildə ermənilərə güzəşt edilmiş tarixi Azərbaycan torpaqlarını kontur xəritədə təsvir edərən müəllimin köməyindən istifadə edir.             | 1918-ci ildə ermənilərə güzəşt edilmiş tarixi Azərbaycan torpaqlarını kontur xəritədə təsvir edir, lakin bəzi səhvlər edir. | 1918-ci ildə ermənilərə güzəşt edilmiş tarixi Azərbaycan torpaqlarını kontur xəritədə təsvir edir.                      |
| 1918-ci ildə xarici dövlətlərin strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirərkən çətinlik çəkir.       | 1918-ci ildə xarici dövlətlərin strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirərkən müəllimin köməyindən istifadə edir.   | 1918-ci ildə xarici dövlətlərin strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.                 | 1918-ci ildə xarici dövlətlərin strateji maraqlarını və bununla bağlı Azərbaycanın mövqeyini faktlara dəyərləndirir.    |

## Mövzu 26

### İqtisadi, sosial və mədəni tədbirlər

#### Alt standartlar:

- 1.1.2. Mühüm hadisə, proses və tazahürləre dair xronoloji cədvəller hazırlayır.
- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayır.
- 3.1.1. Müstəmlekə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş veren dəyişiklikləri təhlil edir.
- 5.1.3. Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırımlar aparır, nəticələrini təqdim edir.

#### Təlim məqsədləri:

1. AXC-nin iqtisadi, sosial və mədəni tədbirlərinə dair xronoloji cədvəller hazırlayır.
2. Müxtəlif mənbələr əsasında AXC-nin milli-mədəni quruculuq tədbirlərinə dair təqdimatlar hazırlayır.
3. AXC dövründə sosial-iqtisadi həyatda baş veren dəyişiklikləri təhlil edir.
4. 1918-20-ci illərdə Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırımlar aparır, nəticələrini təqdim edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, şaxələndirmə

Motivasiya üçün sosial-iqtisadi problemlərlə bağlı sual verə bilərsiniz: "Sosial-iqtisadi problemlər dedikdə nə başa düşürsünüz?" Və ya sosial-iqtisadi problemlərə aid şaxələnmə nümayiş etdirib onu doldurmağı təklif edin. Alınan nəticədən yeni mövzu üçün maraqlı keçid yarada bilərsiniz. Yaxud dərslikdəki I blokdan istifadə edin.



**Tədqiqat suali:** AXC-nin iqtisadi, sosial və mədəni tədbirlərinin əhəmiyyəti nədən ibarət idi?

Qruplara aşağıdakı kimi tapşırıqlar verə bilərsiniz.

**I qrup** – Cümhuriyyət hökumətinin sahibkarlara olan münasibətini təhlil edin.

**II qrup** – Azərbaycan Teleqraf Agentliyinin təşkilinin əhəmiyyətini izah edin.

**III qrup** – Cümhuriyyətin kəndli və fəhlələrin sosial problemlərini həll etmək üçün gördüyü tədbirləri cədvəl əsasında təqdim edin.

**IV qrup** – AXC hökumətinin mədəni quruculuq sahəsində gördüyü tədbirlərə aid təqdimat hazırlayın.

**Məlumatın mübadiləsi:** Məlumatın mübadiləsi mərhələsində şagirdlər müəyyən edilmiş zaman ərzində, yeni sizin tapşırığa ayırdığınız vaxt ərzində şagirdlər onlara verilmiş iş vərəqlərində cavabları hazırlayaraq təqdim edirlər.

Məlumatın müzakirəsi zamanı isə cavablar diqqətlə dinlənilir, müzakirə olunur və elavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdimetmə | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                            |            |                                     |            |              |
| II      |                            |            |                                     |            |              |
| III     |                            |            |                                     |            |              |
| IV      |                            |            |                                     |            |              |

**Kollektiv iş:** Lövhədə cədvəl təqdim edin və qruplara əldə etdikləri nəticələri bu cədvələ qeyd etməyi tapşırın.

AXC-nin həyata keçirdiyi tədbirlər:

| Sosial | Iqtisadi | Mədəni |
|--------|----------|--------|
|        |          |        |

Belə bir cədvəl AXC-nin həyata keçirdiyi tədbirlər haqqında ümumi mənzərə yaradacaq və şagirdlərə təhlil üçün zəmin olacaqdır.

Müzakirə üçün “Müasir Azərbaycan Respublikasında mədəniyyət hadisələrini AXC-nin həyata keçirdiyi mədəni tədbirlərin davamı hesab etmək olarmı?” sualını verin. Bu zaman bir-birinin fikrini tolerant yanaşmaq üçün mühit yaradın.

Nəticədə şagirdlər AXC-nin iqtisadi, sosial və mədəni tədbirlərinə dair xronoloji cədvəller hazırlayırlar. Müxtəlif mənbələr əsasında AXC-nin milli-mədəni quruculuq tədbirlərinə dair təqdimatlar hazırlanır. Sosial-iqtisadi həyatda baş veren dəyişiklikləri təhlil edir. 1918-20-ci illərdə Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırma aparır, nəticələrini təqdim edir.

**Yaradıcı tətbiqetme:** Bakı XKS-nin və AXC hökumətinin neft sənayesində gördüyü tədbirləri, onların məqsədlərini Venn diaqramında müqayisə edin.

**Ev tapşırığı:** 1918-20-ci illərdə Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırma aparmayı tapşırı bilərsiniz.

**Refleksiya və qiymətləndirme:** Aşağıdakı suallar əsasında refleksiyanı reallaşdırmaq olar. Bu zaman şagirdləri fərdi qiymətləndirmə imkanınız ola bilər.

AXC-nin iqtisadiyyat sahəsində gördüyü tədbirlər hansılardır?

Mədəni sahədə atılmış addımların səmərəsi nədən ibaret oldu?

Dövlətin özünəməxsus pul vahidinin olmasının əhəmiyyəti nədir?

**Qiymətləndirme meyarları:** cədvəlhazırlama, təqdimathazırlama, təhliletmə, təqdimetmə

| I səviyyə   | II səviyyə  | III səviyyə   | IV səviyyə  |
|---|---|---|---|
| AXC-nin iqtisadi, sosial və mədəni tədbirlərinə dair xronoloji cədvəller hazırlayarkən səhvlərə yol verir.                            | AXC-nin iqtisadi, sosial və mədəni tədbirlərinə dair xronoloji cədvəller hazırlayarkən müəllimin köməyindən istifadə edir.                                | AXC-nin iqtisadi, sosial və mədəni tədbirlərinə dair xronoloji cədvəller hazırlayarkən bəzi illərdə səhvä yol verir.                      | AXC-nin iqtisadi, sosial və mədəni tədbirlərinə dair xronoloji cədvəller hazırlayır.                                |
| Müxtəlif mənbələr əsasında AXC-nin mədəni quruculuq tədbirlərinə dair təqdimatlar hazırlamaqda çətinlik çəkir.                        | Müxtəlif mənbələr əsasında AXC-nin mədəni quruculuq tədbirlərinə dair təqdimatlar hazırlayarkən müəllimin köməyindən istifadə edir.                       | Müxtəlif mənbələr əsasında AXC-nin mədəni quruculuq tədbirlərinə dair təqdimatlar hazırlayır.   | Müxtəlif mənbələr əsasında AXC-nin mədəni quruculuq tədbirlərinə dair maraqlı təqdimatlar hazırlayırlar.            |
| AXC dövründə sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil etməkdə çətinlik çəkir.  | AXC dövründə sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edərkən müəllimin köməyindən istifadə edir.  | AXC dövründə sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edərkən bəzi faktlarda yanlışlıq edir.                               | AXC dövründə sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.  |
| 1918-20-ci illərdə Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırma-lar aparır, nəticələ-rini təqdim etməkdə çətinlik çəkir. | 1918-20-ci illərdə Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırma-lar aparır, nəticələ-rini təqdim edərkən müəllimin köməyindən istifadə edir. | 1918-20-ci illərdə Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırma-lar aparır, nəticələ-rini təqdim edərkən səhvlərə yol verir. | 1918-20-ci illərdə Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırma-lar aparır, nəticələ-rini təqdim edir. |

## Mövzu 27

### Xarici siyaset

#### Alt standartlar:

- 1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəller hazırlayır.
- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlayır.
- 3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.
- 3.1.3. Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

#### Təlim məqsədləri:

1. AXC-nin xarici siyasetinə dair xronoloji cədvəller hazırlayır.
2. Müxtəlif mənbələr əsasında AXC-nin qonşu dövlətlərə münasibətlərinə dair təqdimatlar hazırlayır.
3. Böyük dövlətlərin strateji maraqlarını və bu dövlətlər tərəfindən Azərbaycanın tanınması ilə bağlı AXC-nin mövqeyini dəyərləndirir.
4. AXC-nin de-fakto tanınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

**Təlim forması:** cütlərlə və kollektivlə iş

**Təlim üsulu:** şaxələndirme

**Motivasiya:** Motivasiya üçün Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərini özündə eks etdirən şaxələndirme nümayiş etdirib sual verə bilərsiniz: "AXC üçün bu dövlətlərdən hansını təhlükə hesab etmək olar?" Alınan cavablara istinad edib yeni mövzuya keçid verə bilərsiniz. Yaxud dərslikdəki 1 blokdan istifadə edin.



Motivasiya reallaşdırıldıqdan sonra tədqiqat sualını verin.

**Tədqiqat suali:** "AXC-nin xarici siyasetinin rolü nədən ibarət oldu?

Mövzunu tədqiq etmək üçün cütlərlə iş qurun.

**1 cüt** – AXC-nin xarici siyasetinə dair xronoloji cədvəl hazırlayıb təqdim edin.

**II cüt** – Müxtəlif mənbələr əsasında AXC-nin qonşu dövlətlərlə münasibətlərinə dair təqdimatlar hazırlayın.

**III cüt** – Böyük dövlətlərin strateji maraqlarını və bu dövlətlər tərəfindən Azərbaycanın tanınması ilə bağlı AXC-nin mövqeyini dəyərləndirib təqdimat hazırlayın.

**IV cüt** – AXC-nin de-fakto tanınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

**V cüt** – AXC-Osmanlı münasibətlərini təhlil edib təqdimat hazırlayın.

**VI cüt** – AXC-nin böyük dövlətlər tərəfindən tanınması üçün atdığı addımlar haqqında təqdimat hazırlayın.

**VII cüt** – Paris sülh konfransında Azərbaycanın iştirakına dair təqdimat hazırlayın.

**VIII cüt** – AXC-Rusiya münasibətlərinə dair materiallar toplayıb təqdim edin.

**IX cüt** – AXC-nin Qacarlar dövləti ilə münasibətini təhlil edin.

**X cüt** – Gürcüstanla AXC-nin münasibətlərini təhlil edib nəticələrini cədvəl şəklində təqdim edin.

Cütlerin işləri zamanı inklüzivliyi nəzərə almaq işin daha səmərəli təşkilinə şərait yaradacaqdır.

Cütlerin işi bitdikdən sonra onun təqdim edilməsi reallaşdırılmalıdır. Vaxt bölgüsünü əvvəlcədən elan etməniz zəruridir ki, şagirdlər əlavə vaxt itkisinə şərait yaratmasınlar. Cütlerin qiymətləndirilməsi aşağıdakı meyar əsasında aparılır.

| Cütlərde işləyən şagirdlərin adı | Feallıq seviyyesi (zeif, orta, yüksək) | Əməkdaşlıq etmə | Qaydalara əməl olunması | Tapşırığın icrası zamanı müzakire etmə | Ümumi rəya gelme |
|----------------------------------|--|-----------------|-------------------------|--|------------------|
| Əhədov Rəvan                     |  |                 |                         |  |                  |
| Nuriyeva Nailə                   |  |                 |                         |  |                  |

**Kollektiv iş:** Aşağıdakı sualları verin.

Gürcüstanla hərbi əməkdaşlıq hansı zərurətdən yaranmışdır?

Rusyanın AXC-yə münasibətinin keskin olması özünü nədə göstərirdi?

Nəyə görə böyük dövlətlərin AXC-ni tanımaları vacib idi?

1918-ci ilin sonunda cümhuriyyətin xarici siyasetindəki əsas istiqamətin dəyişməsini necə qiymətləndirirsınız?

**Neticə ve ümumileşdirmə:** Nəticədə şagirdlər AXC-nin xarici siyasetinə dair xronoloji cədvəllər hazırlayırlar. Müxtəlif mənbələr əsasında AXC-nin qonşu dövlətlərlə münasibətlərinə dair təqdimatlar hazırlayırlar. Böyük dövlətlərin strateji maraqlarını və bu dövlətlər tərəfindən Azərbaycanın tanınması ilə bağlı AXC-nin mövqeyini dəyərləndirir. AXC-nin de-fakto tanınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

**Yaradıcı tətbiqetmə:** Əgər zamanınız olarsa, bu mərhələdə şagirdlərə AXC-nin xarici siyasetinə dair esse yazdırın.

**Ev tapşırığı:** AXC-nin xarici siyasetindəki uğurları buklet şəklində hazırlayın.

**Refleksiya və qiymətləndirmə:**

Refleksiya zamanı təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir.

**Qiymətləndirmə meyarları:** cədvəlhazırlama, təqdimathazırlama, dəyərləndirmə, təqdimetmə

| I səviyyə   | II səviyyə  | III səviyyə   | IV səviyyə  |
|---|---|---|---|
| AXC-nin xarici siyasetinə dair xronoloji cədvəller hazırlayarkən səhv'lərə yol verir.   | AXC-nin xarici siyasetinə dair xronoloji cədvəller hazırlayarkən müəllimin köməyin-dən istifadə edir.   | Bəzi səhv'lər etməkla AXC-nin xarici siyasetinə dair xronoloji cədvəller hazırlayır.  | AXC-nin xarici siyasetinə dair xronoloji cədvəller hazırlayırlar.   |
| Müxtəlif mənbələr əsasında AXC-nin qonşu dövlətlərlə münasibətlərinə dair təqdimatlar hazırlamaqda çətinlik çəkir.                                    | Müxtəlif mənbələr əsasında AXC-nin qonşu dövlətlərlə münasibətlərinə dair təqdimatlar hazırlayarkən müəllimin köməyin-dən istifadə edir.                                  | Müxtəlif mənbələr əsasında AXC-nin qonşu dövlətlərlə münasibətlərinə dair təqdimatlar hazırlayır.   | Müxtəlif mənbələr əsasında AXC-nin qonşu dövlətlərlə münasibətlərinə dair asanlıqla təqdimatlar hazırlayırlar.                      |
| Böyük dövlətlərin strateji maraqlarını və bu dövlətlər tərəfindən Azərbaycanın tanınması ilə bağlı AXC-nin mövqeyini dəyərləndirməkdə çətinlik çəkir. | Böyük dövlətlərin strateji maraqlarını və bu dövlətlər tərəfindən Azərbaycanın tanınması ilə bağlı AXC-nin mövqeyini dəyərləndirərkən müəllimin köməyindən istifadə edir. | Böyük dövlətlərin strateji maraqlarını və bu dövlətlər tərəfindən Azərbaycanın tanınması ilə bağlı AXC-nin mövqeyini dəyərləndirərkən bəzi faktlarda səhvə yol verir. | Böyük dövlətlərin strateji maraqlarını və bu dövlətlər tərəfindən Azərbaycanın tanınması ilə bağlı AXC-nin mövqeyini dəyərləndirir. |
| AXC-nin de-faktō tanınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim etməkdə çətinlik çəkir.                                       | AXC-nin de-faktō tanınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edərkən müəllimin köməyin-dən istifadə edir.                                      | AXC-nin de-faktō tanınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları sistemsziz şəkildə təqdim edir.  | AXC-nin de-faktō tanınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.                                       |

## Mövzu 28

### Cənubi Azərbaycanda milli azadlıq mübarizəsi

#### Alt standartlar:

- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.
- 3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.
- 3.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

#### Təlim məqsədləri:

1. Cənubi Azərbaycanda Milli hökumət tərəfindən heyata keçirilən sosial-iqtisadi islahatları təhlil edir.
2. Sovet Rusiyasının strateji maraqları ilə bağlı Cənubi Azərbaycanın Milli hökumətinin mövqeyini dəyərləndirir.
3. Ş.M.Xiyabaniyə dair materiallar toplayır, təqdim edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsülu:** beyin həmləsi, fasiləli oxu, Venn

**Motivasiya:** Motivasiya üçün görkəmli Azərbaycan şairi Şəhriyarın "Azərbaycan" şeirindən bir hissəni lövhədə nümayiş etdirib, şagirdlərə oxutdurub yeni mövzuya keçid edə bilərsiniz.

*Igidlərin İran üçün şəhid olub, əvəzində  
Derd almışan, qəm almışan sən İrandan, Azərbaycan.  
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?  
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!  
Bəsdir fəraq odlarından kül ələndi başımıza,  
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!  
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,  
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!*

"Şeirə əsasən Cənubi Azərbaycanın vəziyyəti haqqında nə deye bilərsiniz?" Bu sualın cavabları size yeni mövzuya maraq yaratmağa imkan yaradacaqdır. Motivasiya üçün nəzərdə tutulmuş vaxt ərzində şagirdlərin fərziyyələrini alıb tədqiqat işinə yönəlmələrinə imkan yaradın. Tədqiqat işi üçün aşağıdakı sualı vermək olar.

**Tədqiqat suali:** Milli azadlıq mübarizəsinin Cənubi Azərbaycan tarixindəki rolü nədən ibarət oldu?

Şagirdləri II blokla tanış etmək üçün fasiləli oxu üsulundan istifadə edin. Fasiləli

oxunun tətbiqi zamanı fasilələr edib, aydın olmayan məqamlara toxunub müzakirələr aparın. Bu zaman III bloka aid sual və tapşırıqlar köməyinize çata bilər. Fasiləli oxu bitdikdən sonra şagirdləri qruplara bölməklə iş vərəqlərini paylayın. Onlara aşağıdakı tapşırıqları verə bilərsiniz.

**I qrup** – Milli hökumətin həyata keçirdiyi sosial, mədəni islahatları izah edin.

**II qrup** – Ş.M.Xiyabaninin fəaliyyətinə dair materiallar toplayıb, təqdim edin.

**III qrup** – Milli hökumət tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatları təhlil edib nəticələri təqdim edin.

**IV qrup** – Hərəkatda əhalinin bütün təbəqələrinin birgə iştirakını sübut edən mənbələr toplayıb təqdim edin.

**Məlumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq məlumatın mübadiləsini həyata keçirməlidirlər. Bu mərhələnin davamı olaraq məlumatın müzakirəsi reallaşdırılır. Bu zaman qrupların hazırladığı cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.


**Kollektiv iş:** Ş.M.Xiyabani və Səttarxanı Venn diaqramında müqayisə edin.

Ş.M.Xiyabani      Səttarxan



**Netice ve ümumiləşdirmə:** Nəticədə şagirdlər Cənubi Azərbaycanda Milli hökumət tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatları təhlil edir, Sovet Rusiyanın strateji maraqları ilə bağlı Cənubi Azərbaycanın Milli hökumətinin mövqeyini dəyərləndirir. Bununla yanaşı, M.Xiyabaniyə dair materiallar toplayıb təqdim edir.

**Yaradıcı tətbiqetmə** mərhələsində yenə de Venn diaqramına əsasən AXC-nin və Cənubi Azərbaycanın Milli hökumətinin sosial-iqtisadi islahatlarını müqayisə edərək, əslində, mövzunu daha da möhkəmləndirib ümumiləşdirmə aparmaq olar.



**Ev tapşırığı:** Ş.M.Xiyabaniyə dair esse yazın.

**Refleksiya** zamanı təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir.

**Qiymətləndirmə meyarları:** təhliletmə, dəyərləndirmə, təqdimetmə

| I seviyyə   | II seviyyə  | III seviyyə  | IV seviyyə   |
|---|---|--|--|
| Cənubi Azərbaycanda Milli hökumət tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatları təhlil edərkən səhv'lərə yol verir.   | Cənubi Azərbaycanda Milli hökumət tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatları təhlil edərkən müəllimin köməyindən istifadə edir.        | Cənubi Azərbaycanda Milli hökumət tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatları təhlil edərkən müəllimin köməyindən istifadə edir. | Cənubi Azərbaycanda Milli hökumət tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatları faktlara təhlil edir.        |
| Sovet Rusiyasının strateji maraqları ilə bağlı Cənubi Azərbaycanın Milli hökumətinin mövqeyini dəyərləndirməkdə çətinlik çəkir. | Sovet Rusiyasının strateji maraqları ilə bağlı Cənubi Azərbaycanın Milli hökumətinin mövqeyini dəyərləndirərkən müəllimin köməyindən istifadə edir. | Sovet Rusiyasının strateji maraqları ilə bağlı Cənubi Azərbaycanın Milli hökumətinin mövqeyini dəyərləndirir.                                | Sovet Rusiyasının strateji maraqları ilə bağlı Cənubi Azərbaycanın Milli hökumətinin mövqeyini faktlara dəyərləndirir. |
| Ş.M.Xiyabaniyə dair materiallar toplayır, lakin təqdim etməkdə çətinlik çəkir.  | Ş.M.Xiyabaniyə dair materiallar toplayır, lakin təqdim edərkən müəllimin köməyindən istifadə edir.  | Cüzi səhv'lərə Ş.M.Xiyabaniyə dair materiallar toplayır ve təqdim edir.  | Ş.M.Xiyabaniyə dair materiallar toplayır ve təqdim edir.   |

## V FƏSİL. AZƏRBAYCAN 1920-30-cu İLLƏRDƏ

### Mövzu 29

#### Sovet rejiminin qurulması

##### **Məzmun standartı:**

- 1.1.1. Mühüm tarixi hadise, proses və təzahürleri zaman baxımından qiymətləndirir.  
 1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.  
 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

##### **Təlim məqsədi:**

- Azərbaycan Xalq Cumhuriyyətinin süqutunun səbəblərini zaman baxımından qiymətləndirir.
- Xalq Cumhuriyyəti devrildikdən sonra Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

**3. Sovet hakimiyyətinin Azərbaycanda qurulması ilə əlaqədar ölkəmizdə inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.**

**Təlim forması:** qruplarla iş

**Təlim üsulu:** beyin həməlesi, **INSERT**, müzakire

**Motivasiya:** Mövzunun tədrisi zamanı müxtəlif sualların köməyi ilə şagirdlərin diqqətini Azərbaycanda baş vermiş proseslərə, Rusyanın maraqlarına və onu narahat edən məqamlara, Azərbaycanın siyasi həyatına, eləcə də ölkədə baş vermiş gərginliyə yönəldirir. Motivasiya zamanı I blokdan istifadə etməklə dövr haqqında müxtəlif suallar da vermək olar. Sualların köməyi ilə şagirdlərin diqqətini problemin araşdırılmasına doğru yönləndirmək olar. Həmçinin açar sözlərdən istifadə etməklə də şagirdlərə suallar vermək olar. Suallara cavab vermək üçün şagirdlərə bir neçə dəqiqə vaxt verilsə, daha düzgün olar. Şagirdlərin verdiyi cavablar lövhədə, yaxud da flipchartda qeyd olunarsa, daha məqsədə uyğun hal olar. Cavablar alındıqdan sonra **INSERT** üsulundan istifadə edərək II blokdakı mətnlə şagirdləri tanış edə bilərsiniz.

VI bloka aid şəkillərin köməyi ilə şagirdlər dövrün şəxsiyyətlərini yaxından tanıya-caq, V blokdan istifadə etməklə xəritə vasitəsilə torpaqlarımızda baş vermiş hadisələrin yerini müəyyən edəcək, Sovet Rusiyası tərəfindən işğal olunmuş Azərbaycan Cumhuriyyətinin ərazisini tam şəkildə təsəvvür edəcəklər. Fotolarla yanaşı, şəxsiyyətlər haqqında IV blokda verilən məlumatlar şagirdlərdə onlar haqqında tam təsəvvürlərin formallaşmasına yardım edəcək.

**Tədqiqat sualı:** "Azərbaycanda sovet hakimiyyəti necə quruldu?" suali ətrafında aparılmalıdır. Bunun üçün də şagirdləri tədqiqata cəlb etməklə müəyyən tapşırıqlar verilməlidir. VII blokdakı sual və tapşırıqlardan bunun üçün istifadə edə bilərsiniz. Tədqiqat suali qoyulduğdan sonra şagirdləri qruplara bölmək lazımdır. Bölgü apararkən daha çevik və maraqlı vasitələrə əl atmaq şagirdlərin marağına səbəb olar. Eyni zamanda vaxta qənaət etmiş olarsınız. Bu işdə rəngli stikerlər köməyinize çata bilər. Bunun üçün şagirdlərə rəngli kartlardan birini seçmək təklif olunur. Bu mövzunun reallaşdırılması üçün daha yaxşı oları ki, müxtəlif rənglərdən, məsələn, qırmızı, sarı, yaşıl, mavi, çəhrayı və s. rənglərdən istifadə edəsiniz. Qrupu 4 yerə bölməklə onların adını mətndə olan ifadələrlə adlandırməq olar. Tədqiqatın aparılması üçün C blokdakı tapşırıqlardan istifadə etmək olar. Bu zaman aşağıdakı tapşırıqlar sizin üçün vasite ola bilər.

**I qrup** – Sovet Rusiyasının Cənubi Qafqazla bağlı planlarını izah edin.

**II qrup** – Xalq Komissarları Sovetindən üstün səlahiyyətə malik Azərbaycan Neft Komitəsinin yaradılmasının səbəbi nə idi? Fikirlərini bildirin.

**III qrup** – Azərbaycanda sovet hakimiyyətinin qurulmasında iştirakına görə Nəriman Nərimanova münasibət bildirin.

**IV qrup** – Azərbaycan SSRİ-nin milliləşdirmə siyasetinin soyğunçu xarakter daşıdıığını əsaslandırın. Hazırlanmış cavablar təqdim olunduqdan sonra hər bir qrupun işi müzakirə edilməli və qiymətləndirmələr aparılmalıdır. Nəticələrin çıxarılmasında şagirdin iştiraki vacibdir. VII blokdakı "Hal-hazırda Azərbaycan Respublikasının Konstitusiyasında vicdan azadlığı necə ifadə edilib? Araşdırın Azərbaycanda sovet hakimiyyəti qurulduğu dövrlə müqayisə edin" ev tapşırığı kimi verilə bilər. Yaxud da sinifdə reallaş-

dırılmayan tapşırıqlardan biri şagirdlərə ev tapşırığı ola bilər. Lakin veriləcək tapşırıq yarımlaşmış problemi həll etmək üçün deyil, şagirdlərin bilik və bacarıqlarının inkişafı üçün şərait yaratmalıdır.

Formativ qiymətləndirmənin reallaşdırılması, əslində, bütün dərs boyu aparılmalıdır. Qiymətləndirmə məqsədə uyğun meyar əsasında reallaşdırılmalıdır.

**Qiymətləndirmə meyarları:** qiymətləndirmə, təhliletmə, əlaqələndirmə

| I seviyyə  | II seviyyə  | III seviyyə  | IV seviyyə   |
|--|---|--|--|
| Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəblərini zaman baxımından qiymətləndirməkdə çətinlik çəkir.   | Müəllimin köməyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəblərini zaman baxımından qiymətləndirir.   | Cüzi xronoloji səhvlər edərək Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəblərini zaman baxımından qiymətləndirir.   | Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəblərini zaman baxımından ətraflı qiymətləndirir.   |
| Azərbaycanda sovet hakimiyətinin qurulması ilə əlaqədar ölkəmizdə inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.              | Müəllimin köməyi ilə Azərbaycanda sovet hakimiyətinin qurulması ilə əlaqədar ölkəmizdə inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.              | Xronologiyada bəzi səhvlər etməklə Azərbaycanda sovet hakimiyətinin qurulması ilə əlaqədar ölkəmizdə inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir. | Azərbaycanda sovet hakimiyətinin qurulması ilə əlaqədar ölkəmizdə inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri faktlarla təhlil edir.            |
| Xalq Cümhuriyyəti devrildikdən sonra Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. | Müəllimin köməyi ilə Xalq Cümhuriyyəti devrildikdən sonra Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. | Cüzi səhvlərlə Xalq Cümhuriyyəti devrildikdən sonra Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.        | Xalq Cümhuriyyəti devrildikdən sonra Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə sərbəst əlaqələndirir. |

## Mövzu 30

### Sovet rejiminə qarşı xalq hərəkatı

#### Alt standartlar:

- 1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəl hazırlayır.
- 1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.

#### Təlim məqsədləri:

1. Sovet rejimine qarşı olan xalq hərəkatına dair xronoloji cədvəl hazırlayır.
2. Sovet rejiminə qarşı xalq hərəkatına aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.

**Təlim forması:** fərdi və qruplarla iş

**Təlim üsulu:** fasileli oxu, Venn, suallar

**Motivasiya:** Motivasiya zamanı siz müxtəlif açar sözlərdən, yaxud da suallardan istifadə edə bilərsiniz. Həmçinin şagirdləri I blokdakı materialla tanış edin. Onların diqqətini "Azərbaycan SSR-in yaradılması" ilə əhalinin bütün təbəqələrinin həyatı dəyişdi. Yeni quruluş fəhlə və kəndlilərə "səadət" vəd edirdi" hissəsinə verilən suallara, yəni "Bəs digər təbəqələri nə gözleyirdi? Cümhuriyyətin liderlərini, xalqımızın ziyalılarını, keçmiş məmurlarını nə gözləyirdi? Xalqımız ədalətsizliklərə, qırmızı terrora qarşı hansı böyük üsyənlər qaldırdı?" suallarına cəlb edin. Şagirdlərin bu haqda məlumatə malik olmamasına baxmayaraq, onların fərziyyələrini eşitməyə çalışın. Fasileli oxu üsulunu tətbiq etməklə II bloka aid olan hissələrlə, yəni mətnlə tanış olan şagirdləri müzakirələrə cəlb etmək dərsi daha da fəal edər. Onlara əvvəller öyrəndikləri faktlardan suallar verərək müqayisələr aparın. Yaxud da dövrə əlaqələndirə bilərsiniz. 1863-cü və 1920-ci illərdə baş vermiş Zaqatala üsyənlərini müqayisə edin. Onlar arasındaki oxşar və fərqli cəhətlər Venn diaqramının köməyindən istifadə etməklə müqayisə edin.



Kitabda üsyən haqqında verilmiş olan məlumatları şagirdlərin müzakirəsinə verin. Onların fikirlər söyləməsinə imkan yaradın. Sinfın səviyyəsinə görə müxtəlif suallar verməklə şagirdlərin canlanmasına səbəb olun. Yaxud da siz Gəncə üsyənini Zaqatala üsyəni ilə müqayisə edə bilərsiniz. Onların diqqətini V blokdakı şəkillərə, eləcə də mövzu ilə bağlı verilmiş Gəncə üsyənin sxeminə cəlb edə bilərsiniz.

Bu, dövr haqqındaki təsəvvürləri daha da formalasdırmağa yardımcı olacaqdır.

**Tədqiqat suali:** Sovet hakimiyətinə qarşı Azərbaycanda baş vermiş çıxışlar tarixdə hansı izi qoydu?

Bu tədqiqatın aparılması mövzunun sonunda yerləşdirilən VII blokda verilmiş tapşırıqları qruplara vermək olar.

Bunun üçün sinfi 3-qrupa bölmək olar.

**I qrup** – Sovet rejimine qarşı üsyənlərin səbəblərini müəyyən edin.

**II qrup** – Bolşeviklərlə daşnakların əlbir olmasının səbəbi nə idi? Fikirlərinizi bildirin.

**III qrup** – Üsyənlərin möğlubolma səbəblərini müəyyən edin.

Tapşırığın icrası və qrup liderlərinin təqdimatı bitdikdən sonra müzakirə aparmaq daha yaxşı olar.

Şagirdlər III blokda olan suallardan istifadə etməklə fərdi suallar verin. Onların fərdi bacarıqlarının üzə çıxmazı üçün "Azərbaycanda antisovet üsyənlərə aid xronoloji cədvəl qurun" tapşırıq bilərsiniz.

IV blokda olan əlavə məlumatları şagirdlərə oxutdurub müzakirə etdirin.

Nəticədə şagirdlər məqsədəməvafiq olaraq sovet rejimine qarşı xalq hərəkatına aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir, sovet rejimine qarşı xalq hərəkatına xronoloji cədvəller hazırlayırlar.

Araşdırma və müzakirələrin nəticəsi olaraq şagirdlərə onlara maraqlı gələn istiqamətlər barədə ev tapşırığı vermək olar.

Məsələn, "Ə.Topçubaşov, M.Ə.Rəsulzadə və cümhuriyyətin digər liderlərinin sonrakı taleyi haqqında məlumat toplayın" tapşırığı vermək olar. Təbii ki, bu tapşırıqları verərkən siz sinfinizin bilik və bacarıq səviyyəsini də nəzərə almalısınız.

Qiymətləndirmə məqsədə uyğun müəyyənləşdirilmiş meyar əsasında aparılır. Şagirdlərə özünüqiymətləndirmə vərəqi də paylamaq olar.

| Tapşırığı tam ve düzgün yerine yetirdim. | Dərsdə diqqətli idim. | Mətiqli yanaşmam var idim. | Sual-ca-vabda aktiv idim. | Əməkdaşlıq etdim. | Etiket qaydalarına riayət etdim. |
|--|-----------------------|----------------------------|---------------------------|-------------------|----------------------------------|
|  |                       |                            |                           |                   |                                  |

## Qiymətləndirmə meyarları: cədvəl hazırlama, müqayisə etmə

| I seviyyə  | II seviyyə  | III seviyyə  | IV seviyyə   |
|--|---|--|--|
| Sovet rejiminə qarşı baş vermiş xalq hərəkatına dair xronoloji cədvəl hazırlamaqda çətinlik çəkir.                 | Müəllimin köməyi ilə sovet rejiminə qarşı xalq hərəkatına dair xronoloji cədvəl hazırlanır.                         | Sovet rejiminə qarşı xalq hərəkatına dair xronoloji cədvəl hazırlanır, lakin bəzi səhvər edir.                   | Sovet rejiminə qarşı xalq hərəkatına dair xronoloji cədvəl hazırlanır.                         |
| Sovet rejiminə qarşı xalq hərəkatına aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edərən ciddi səhvər edir. | Müəllimin köməyi ilə sovet rejiminə qarşı xalq hərəkatına aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir. | Sovet rejiminə qarşı xalq hərəkatına aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir, bəzi səhvər edir. | Sovet rejiminə qarşı xalq hərəkatına aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir. |

## Mövzu 31

### Formal müstəqilliyin ləğvi

#### Alt standartlar:

- 1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.  
 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

#### Telim məqsədi:

Azərbaycan SSR-in formal müstəqilliyinin ləğvini zaman baxımından qiymətləndirir.  
 Azərbaycan SSR-in həyatında baş verən dəyişiklikləri təhlil edir.

#### Telim forması:

cütlərlə iş

#### Telim üsulu:

mühazirə, beyin həmləsi, Sokrat debatı

I blokda verilmiş hissəni şagirdlərə oxudun. Azərbaycan SSR-in yaradılması ilə əhalinin bütün təbəqələrinin həyatı dəyişdi. Yeni quruluş fəhlə və kəndlilərə "səadət" vəd edirdi. Bəs digər təbəqələri nə gözleyirdi? Cümhuriyyətin liderlərini, xalqımızın ziyalalarını, keçmiş məmurları nə gözleyirdi? Xalqımız ədaletsizliklərə, qırmızı terrora qarşı hansı böyük үşyanlar qaldırdı? Bu hissə sizin şagirdlər üçün motivasiya ola bilər. Bu hissəni şagirdlərə oxutduqdan sonra onlara yönləndirici suallar verməklə diqqətlərini problemin araşdırılması istiqamətinə yönəldirin. Tarixdən öyrəndikləri bir çox hadisələri, Avropanın mekrliliyi siyasetini, qonşu dövlətlərin torpaqlarımıza hücumu və s. faktları şagirdlərə özünüz mühazirə də edə bilərsiniz. Yaxud da lazımı məlumatı onların özlərindən sualların köməyi ilə ala bilərsiniz. I blokun sonunda yerləşdirilən sualları müzakirə üçün verə bilərsiniz.

Şagırdlərin suallara cavab tapması üçün mətnlə tanışlıqları zəruridir. Mətni müəyyən hissəni oxuduqdan sonra onların həmin hissələri müzakirə etməsini tapşırmaq olar. III bloka aid olan sual və tapşırıqları şagırdlərə verərək onlardan cavablar almağa çalışın. Onların söylədiyi fikirləri, təklifləri, yaxud da adları lövhədə və ya flipçartda qeyd edərək onun əhəmiyyətliliyinin bütün sinif tərəfindən dərk olunduğunu dəqiqləşdirin.

Mətnin müzakirəsi zamanı şagırdlərin diqqətini "sovetləşmə" siyasetinə yönləndirir. Onlarla bu anlayışın hansı məqsədlə istifadə olunmasını müzakirə edin. Bu siyasetin nəticələrinin təhlili vacibdir. 1922-ci il martın 12-də bağlanmış Azərbaycan, Gürcüstan və Ermənistən arasında Moskvadan göstərişi ilə ittifaq müqaviləsinin məqsədini şagırdlərdən soruşun. Lazım gələrsə, dərslikdə həmin hissəni oxudub müzakirəni təşkil edin. Şagırdlərin cavab vermesinə şərait yaradın. Mətnin oxunuşu və müzakirəsi zamanı VI bloka aid şəkil və illüstrasiyaları diqqətdən kənardə saxlamayın. Şagırdlərdə dövr haqqında tam təsəvvürlərin formallaşması üçün bu vasitə öyrənmə bacarığı əyani vəsaitlərlə daha səmərəli alınan uşaqlar üçün daha yaxşı nəticə verə bilər.

**Tədqiqat sualı:** Azərbaycan SSR-in formal azadlığının sonu necə baş verdi? Tədqiqat sualına cavab tapmaq üçün şagırdləri cütlərdə işlətmək olar. III bloka aid sualları və ya VII blokda öz əksini tapmış sual və tapşırıqları cütlərə verə bilərsiniz. Onların yazdıqları cavabları müzakirə edə bilərsiniz. Yaxud da siz Azərbaycan SSR-in formal müstəqilliyinin leğvinin nəticələrinə aid debat təşkil edə bilərsiniz.

**I cüt** – Azərbaycan rəhbərliyinin bolşevik-daşnak qrupundan ibarət olması respublikanın əhalisinin beynəlmiləl olması ilə əlaqədar idimi? Fikrinizi bildirin.

**II cüt** – Moskva müqaviləsinə aid sxem və ya şaxələndirmə qurun.

**III cüt** – ZSFSR-in yaradılması ən çox hansı respublikaların xeyrinə oldu? Fikrinizi bildirin.

**IV cüt** – Azərbaycanın formal müstəqilliyinin leğvində neftin rolunu izah edin.

**V cüt** – SSRİ-ni imperiya adlandırmaq olarmı? Fikrinizi əsaslandırın.

**VI cüt** – Azərbaycan neftinin dövlətlər arasındaki münasibətlərə təsirini müəyyən edin.

**VII cüt** – Sovet Rusiyasının Azərbaycandakı siyaseti ilə çar Rusiyasının siyaseti arasındaki oxşarlığı müəyyən edin.

**VIII cüt** – Cənubi Qafqazda sovet respublikası federasiyasının yaradılmasını şərh edin.

Cütlərə verərkən qiymətləndirmə aparmağı unutmayın. Aşağıdakı meyarları nəzərə alın.

| Cütlerde işləyən şagırdlərin adı | Feallıq seviyyesi (zəif, orta, yüksək) | Əməkdaşlıq etmə | Qaydalara əməl olunması | Tapşırığın icrası zamanı müzakirə etmə | Ümumi reyə gelmə |
|----------------------------------|--|-----------------|-------------------------|--|------------------|
| Araz                             |  |                 |                         |  |                  |
| Aynur                            |  |                 |                         |  |                  |

Şagirdlərin sxem və cədvəl tərtib etmə bacarıqlarını formalaşdırmaq üçün onlara tapşırıqlar verin. Dövrə aid əlavə mərbələr və ya məlumatları paylayıcı material kimi şagirdlərə versəniz, işin səmərəli olması üçün imkanlar açmış olacaqsınız. Neticədə şagirdlər mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirməklə yanaşı, müstəmləkə rejiminin bir forması olan RSFSR-in yaradılmasını, Azərbaycan SSR-inin həyatında baş verən dəyişiklikləri təhlil edir.

**Ev tapşırığı:** "Müasir Rusiya, Ukrayna, Belarusiya və ZSFSR-ə daxil olan dövlətlər arasında münasibətləri müəyyən edib təqdimat hazırlayıñ" tapşırığını vermək olar.

**Qiymətləndirmə meyarları:** qiymətləndirmə, təhliletmə

| I seviyyə   | II seviyyə   | III seviyyə   | IV seviyyə  |
|---|--|---|---|
| Azərbaycan SSR-in formal müstəqilliyinin ləğvini zaman baxımından qiymətləndirməkdə çətinlik çəkir. | Müəllimin köməyi ilə Azərbaycan SSR-in formal müstəqilliyinin ləğvini zaman baxımından qiymətləndirir. | Azərbaycan SSR-in formal müstəqilliyinin ləğvini bəzi səhv'lərle zaman baxımından qiymətləndirir. | Azərbaycan SSR-in formal müstəqilliyinin ləğvini zaman baxımından geniş qiymətləndirir. |
| Azərbaycan SSR-in həyatında baş verən dəyişiklikləri təhlil etməkdə çətinlik çəkir.                 | Müəllimin köməyi ilə Azərbaycan SSR-in həyatında baş verən dəyişiklikləri təhlil edir.                 | Azərbaycan SSR-in həyatında baş verən dəyişiklikləri təhlil edir, bəzi faktlarda səhv edir.       | Azərbaycan SSR-in həyatında baş verən dəyişiklikləri sərbəst təhlil edir.               |

## Mövzu 32

### Azərbaycanın ərazi bütövlüyünə yeni qəsdələr

#### Alt standartlar:

- 1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəller hazırlayır.  
 2.1.2. Mühüm tarixi hadisə və prosesləri kontur xəritələrdə təsvir edir.

#### Təlim məqsədi:

Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdə aid xronoloji cədvəller hazırlayır.  
 Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdi kontur xəritədə təsvir edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** BİBÖ, qərarlar ağacı

**Motivasiya:** Motivasiya zamanı dərslikdə verilmiş bu mövzunun giriş hissəsini, yəni I bloka aid olan hissəni şagirdlərin diqqətinə çatdırı bilərsiniz. Yaxud da IV bloka aid olan "Moskvanın rəhbərliyi ilə həyata keçirilən ərazi-sərhəd dəyişikliklərinin nəticəsi Azərbaycan üçün fəlakətli oldu. Şimali Azərbaycanın ərazisi 97,3 min kvadrat kilometr-dən 86,6 min kv. km-ə endi. Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisi 10 min kv. km-dən 29,8 min kv. km-ə, Gürcüstanın ərazisi isə 69,7 min kv. km-ə çatdırlı". Bu faktı şagirdləre söyləyib onlara suallar vere bilərsiniz.

Necə oldu ki, Şimali Azərbaycanın ərazisi bu qədər azaldı?

Sizcə, ərazinin bu qədər azaldılmasında məqsəd nə idi?

Sizin bu barədə hansı bilikləriniz var?

Bu kimi sualları şagirdləre ünvanlamaqla onlardan araşdırılacaq mövzu ilə bağlı fərziyyələr ala bilərsiniz. Bu zaman BİBÖ üsulu tətbiq olunduğu üçün BİBÖ cədvəlini lövhədə və ya flipçartda çəkə bilərsiniz.

| Biliyim | İstəyirəm bilim | Öyrəndim |
|---------|-----------------|----------|
|         |                 |          |

Şagirdlər öz fərziyyələrini irəli sürdükdən sonra tədqiqatın aparılması üçün aşağıdakı tədqiqat sualını vermək olar.

**Tədqiqat sualı:** Müstəqilliymizə qəsdin nəticəsi nə oldu?

Tapşırıqdan önce şagirdlər xəritə üzrə iş aparılır. Bu zaman dərslikdə verilmiş bu tapşırığı – "Azərbaycanın ərazi və sərhədlərindəki dəyişikliyi çar Rusiyası dövründəki ərazi-inzibati islahatlarla müqayisə edin" verə bilərsiniz.

Tədqiqat sualına cavab axtarmaq üçün qruplara VI blokda olan aşağıdakı tapşırıqlar verilir.

**I qrup** – SSRİ-nin Qafqaza olan maraqlarını çar Rusyasının maraqları kimi dəyərləndirin.

**II qrup** – Sovet Rusyasının Cənubi Qafqaz siyasetində Azərbaycan SSR-ə münasibətini müəyyən edin.

**III qrup** – Ermənistanın sovetləşməsi ilə bağlı 1920-ci il dekabrın 1-də verilmiş bəyanatın antiazərbaycan xarakter daşıdığını əsaslandırın.

**IV qrup** – Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması hansı fəlakətlərə yol açdı? Ehtimallarınızı bildirin.

**V qrup** – Azərbaycan Respublikası ilə Naxçıvanın birbaşa quru əlaqəsinin olmamasının səbəblərini təhlil edin.

Şagirdlərə tapşırıqlar verərkən IV bloka aid olan materiallardan da istifadə edə bilərsiniz.

Qrup işlərinin hazırlanıb yekunlaşmasından sonra məlumatın mübadiləsi həyata keçirilir. Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər. Müzakirə mərhələsində cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Vaxta qənaət | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|--------------|-------------------------------------|------------|--------------|
| I       |                            |              |                                     |            |              |
| II      |                            |              |                                     |            |              |
| III     |                            |              |                                     |            |              |
| IV      |                            |              |                                     |            |              |
| V       |                            |              |                                     |            |              |

Qrup işi bitdikdən sonra kollektivə tapşırıq verilir. Bu zaman qərarlar ağacı üsulundan istifadə edə bilərsiniz.

**Kollektiv iş:** Fikirlərinizi əsaslandıraraq cədvəli doldurun. Müsbət və mənfi tərəfləni qeyd etməkle ümumi nəticəyə gelin. Azərbaycanın tərkibində Dağlıq Qarabağın muxtar vilayət kimi qalmasının müsbət və mənfi tərəfləri hansılardır? Naxçıvan MSSR-in yaradılmasında müsbət və mənfi tərəflər hansılardır?

| Naxçıvan MSSR | Dağlıq Qarabağ Muxtar Vilayəti |
|---------------|--------------------------------|
| +             | -                              |
|               |                                |

Aşağıda göstərilən tapşırıqlardan istifadə etmək də kollektiv işi reallaşdırma bilərsiniz. Azərbaycanın müstəqilliyinə zərbə vuran proseslərə aid xronoloji cədvəller hazırlayın.

Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayətinin yerini mühüm kontur xəritədə təsvir edin. (Bu tapşırığın icrası üçün kontur xəritəni şagirdlərə təqdim edin.)

Nəticədə şagirdlər Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdə aid xronoloji cədvəller hazırlayırlar, Dağlıq Qarabağ Muxtar Vilayətinin, eləcə də Naxçıvan Muxtar Vilayətinin yerini kontur xəritədə təsvir edir.

Əgər **yaradıcı tətbiqetmə** mərhələsini reallaşdırma olarsınızsa, bu zaman "Naxçıvan bölgəsinin Azərbaycanın tərkibində qalmasında Türkiyənin tarixi rolunu özündə eks etdirən esse yazın" tapşırığını verə bilərsiniz.

**Ev tapşırığı:** "XX əsrin birinci rübündə itirilmiş Azərbaycan torpaqlarına aid təqdimat hazırlayın".

**Refleksiya** zamanı təlim fealiyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə, məsələn, "Biz nəticəyə necə gəlib çıxdıq? Qafqazda baş vermiş siyasi proseslərin nəticəsində hansı dəyişikliklər oldu? Azərbaycan torpaqlarına qəsd nə ilə nəticələndi? Necə oldu ki, DQMV və NMV yarandı?" şagirdləri qiymətləndirə bilərsiniz.

**Qiymətləndirmə meyarları:** cədvel hazırlama, kontur xəritədə təsviretmə

| I səviyyə   | II səviyyə   | III səviyyə   | IV səviyyə  |
|---|--|---|---|
| Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdə aid xronoloji cədvəller hazırlamaqda çətinlik çəkir. | Müəllimin köməyi ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdə aid xronoloji cədvəller hazırlayırlar. | Bəzi səhv'lərlə Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdə aid xronoloji cədvəller hazırlayırlar. | Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdə aid xronoloji cədvəller hazırlayırlar. |
| Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdi kontur xəritədə təsvir etməkdə çətinlik çəkir.       | Müəllimin köməyi ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdi kontur xəritədə təsvir edir.           | Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdi kontur xəritədə təsvir edərkən bəzi səhv'lər edir.     | Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdi kontur xəritədə təsvir edir.           |

### Mövzu 33

#### Azərbaycanda sovet hökumətinin iqtisadi tədbirləri

**Alt standartlar:**

- 1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
- 2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

**Təlim məqsədləri:**

1. İqtisadi tədbirlərin insanların həyatında dəyişikliklərə səbəb olmasını dövrün xüsusiyyətləri ilə əlaqələndirir.
2. İqtisadi tədbirlərin Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.
3. İqtisadi tədbirlər nəticəsində Azərbaycanın həyatında baş verən dəyişiklikləri təhlil edir.

**Təlim forması:** cütlərlə və qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, mühazire

**Motivasiya:** Motivasiya zamanı siz I blokdakı suallardan istifadə etməklə şagirdlərdən fərziyyələr ala bilərsiniz. Yaxud da IV bloka aid olan bu material – "V.I.Lenin

kəndlilərdən təyin edildiyi qədər taxıl toplanmadığını gördükdə qəzəbləndi. Zorakılıqlara müqavimət göstərən bölgelərdəki kəndlilərə 1920-ci ildə qorxunc cəza verildi: bu kəndlilərin yalnız artıq taxılı deyil, eyni zamanda əllərindəki toxumluq taxıl da toplanılaçqdı. Toxumların yiğilması kəndlilərin yeni məhsul əldə edə bilməmələri və qıtlıq nəticəsində ölmələri mənasına gəlirdi. Elə belə də oldu. 1921-1922-ci illərdə Rusiya sərhədləri daxilində 29 milyon insan acılıq çəkirdi. Onlardan 5 milyonu acılıq nəticəsində həyatını itirdi” slayd şəklində şagirdlərə təqdim edin. Sonra şagirdlərə bu materiallarla bağlı suallar verməklə fərziyyələrin yaranmasına imkan yaradın. Şagirdlərin fərziyyələri irəli sürüldükdən sonra tədqiqat sualını verin. Tədqiqat sualına keçməzdən önce bu dövr haqqında mühazirə söyleyə bilərsiniz.

**Tədqiqat suali:** Sovet hökumətinin iqtisadi tədbirlərinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarət oldu?

Bu suala cavab axtarmaq üçün qruplarla iş aparılır. Onlara tapşırıqlar verilir.

**I qrup** – “Hərbi kommunizm” və “Ərzaq sapalağı” siyasetinin mahiyyətini şərh edin.

**II qrup** – Yeni iqtisadi siyasetin həyata keçirilməsini dəyərləndirin.

**III qrup** – Hökumətin sənayeləşdirmə tədbirlərini təhlil edin.

**IV qrup** – Sovet hökumətinin iqtisadi tədbirlərini dövrə əlaqələndirin.

**Məlumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakiresi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Faktların doğruluğu | Təqdimetme | Tapşırıq vaxtında yerine yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|---------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                     |            |                                     |            |              |
| II      |                     |            |                                     |            |              |
| III     |                     |            |                                     |            |              |
| IV      |                     |            |                                     |            |              |

Qrup işləri qiymətləndirildikdən sonra şagirdlər cütlərə bölünür və cütlərə veriləcək işlər təqdim olunur. Bu zaman dərslikdəki VII blokda olan sual və tapşırıqlardan istifadə etməklə yanaşı, özünüzün hazırladığınız sual və tapşırıqlardan da istifadə edə bilərsiniz.

**I cüt** – YIS-in açdığı yeni imkanlara aid şaxələnmə qurun.

**II cüt** – Öləkə əhalisinin iqtisadi cəhətdən güclənməsi hökuməti niyə narahat etdi? Səbəbləri müəyyən edin.

**III cüt** – Azərbaycan SSR-də sənayenin daha çox inkişaf etdirilən sahələrini müəyyən edin.

**IV cüt** – Mətnə əsasən xronoloji cədvəl qurun.

**V cüt** – 1930-cu il üşyanlarının səbəblərini təhlil edib münasibət bildirin.

**VI cüt** – Zor tətbiq etməkələ yeni qaydalar qoymağı islahat hesab etmək olarmı? Fikirlərinizi bildirin.

**VII cüt** – Kollektivləşdirmə siyasetinin Azerbaycan iqtisadiyyatı üçün vurduğu ziyanı təhlil edin.

**VIII cüt** – Qolçomaqlara qarşı mübarizənin qəddarcasına həyata keçirilməsinin səbəblərini izah edin.

**IX cüt** – Sovet hökumətinin Azerbaycanda keçirdiyi iqtisadi tədbirlərin insanların həyat tərzindəki dəyişikliklərə səbəb olmasını dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

**X cüt** – İqtisadi islahatların Azerbaycanın coğrafi mövqeyi, təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirin.

Cütlərle işlərini təqdim etdikdən sonra cüt işləri müəyyən edilmiş meyarlara əsasən qiymətləndirilərsə, daha düzgün olar.

Nəticədə şagirdlər sovet hökumətinin yarandığı dövrde Azerbaycan ərazisində yaşmış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. Sovet hökumətinin idarəciliyi dövründə Azerbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir. Azerbaycan sovet hökumətinin iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.

**Yaradıcı tətbiqetmə** zamanı III bloka aid olan “1930-cu ildə Azerbaycan SSR-də baş vermiş üsyanları XIX əsrin 30-cu illərində Şimali Azərbaycandakı üsyanlarla müqayisə edin” tapşırığını vermək olar.

**Ev tapşırığı:** VII blokda olan “1930-cu ildə və 1838-ci ildə baş vermiş Şəki üsyanlarını müqayisə edin” tapşırığını verə bilərsiniz. Yaxud da bu dövrə aid mənbələr topla- mağı tapşırıa bilərsiniz.

Dərsin sonunda refleksiyani həyata keçirə bilərsiniz. Onun həyata keçirilməsində məqsəd təlim fəaliyyətini izləməkdir. Bu zaman şagirdlərə tədris olunmuş mövzu ilə bağlı bir neçə sual vermek olar.

- Məsələn, biz nəticəyə necə gəlib çıxdıq?
- Baş vermiş üsyanların əsas iştirakçıları kimlər idi?
- Kollektivləşdirmədə məqsəd nə idi?
- Nə üçün repressiyalar həyata keçirilirdi?
- İnsanların öz yurdlarından sürgün olunmasının səbəbləri nə idi?
- Sovet hökumətinin keçirdiyi iqtisadi islahatın məqsədi nə idi?

Sualların köməyi ilə şagirdləri fərdi qiymətləndirmək bacarığına malik ola bilərsiniz.

## Qiymətləndirmə meyarları: əlaqələndirmə, dəyərləndirmə, təhliletmə

| I səviyyə   | II səviyyə  | III səviyyə   | IV səviyyə   |
|---|---|---|--|
| İqtisadi tədbirlerin insanların həyatında dəyişikliklərə səbəb olmasını dövrün xüsusiyyətləri ilə əlaqələndirmədə ciddi səhvler edir. | Müəllimin köməyi ilə iqtisadi tədbirlerin insanların həyatında dəyişikliklərə səbəb olmasını dövrün xüsusiyyətləri ilə əlaqələndirir. | İqtisadi tədbirlerin insanların həyatında dəyişikliklərə səbəb olmasını dövrün xüsusiyyətləri ilə əlaqələndirir.          | İqtisadi tədbirlerin insanların həyatında dəyişikliklərə səbəb olmasını dövrün xüsusiyyətləri ilə sərbəst əlaqələndirir. |
| Təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirməkdə çətinlik çəkir.                         | Təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən sullardan istifadə edir.                | Təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirərkən fikrini düzgün ifadə etmir. | Təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.                              |
| İqtisadi tədbirlər nəticəsində Azərbaycanın həyatında baş verən dəyişiklikləri təhlil edərkən ciddi səhvler edir.                     | İqtisadi tədbirlər nəticəsində Azərbaycanın həyatında baş verən dəyişiklikləri təhlil edərkən köməkdən istifadə edir.                 | Bəzi səhvlerle iqtisadi tədbirlər nəticəsində Azərbaycanın həyatında baş verən dəyişiklikləri təhlil edir.                | İqtisadi tədbirlər nəticəsində Azərbaycanın həyatında baş verən dəyişiklikləri asanlıqla təhlil edir.                    |

## Mövzu 34

### Zorakı kollektivləşdirmə

#### **Alt standartlar:**

- 1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayise edir.  
 1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

#### **Telim məqsədi:**

1. Azərbaycan SSR-də zorakı kollektivləşdirmənin tətbiqi ilə əlaqədar mənbələrdəki fərqli yanaşmanı müqayise edir.  
 2. Azərbaycan SSR-in əhalisinin kolxoz və sovxozlarda birləşməsini dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

**İş forması:** kollektiv və qruplarla iş

**Telim üsulu:** beyin həmləsi, fasileli oxu

**Motivasiya:** Motivasiya zamanı dərslikdə gedən və I bloka aid hissəni şagirdlərin birinə oxudun. Orada yerləşən sualları verməklə şagirdləri motivasiya edə bilərsiniz. Yaxud da “xalqlar hebsxanası” ifadəsini lövhədə yazış şagirdlərin diqqətini o fikrə cəlb etmək olar. Bu ifadə size nə deyir? Nə üçün bu ifadə işlədir? Sizcə, “xalqlar hebsxanası” varmı? Bu ifadə barədə nə söyləyə bilərsiniz?

Birbaşa motivasiya yolu “qolçomaq”, “kolxozi” sözünü lövhədə yazış şagirdləre müraciət edin. Bu sözün mənası nədir? Bu haqda nə bilirsınız? və s. suallar verə bilərsiniz.

Şagirdlər öz fərziyyələrini irəli sürürler.

Bu mövzunun tədrisi üçün “1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir” standartını seçmiş olarsınızsa, bu mövzu ilə şagirdlərin öncədən tanışlığı daha səmərə verə bilər. Yaxud da mütləq sinfə müxtəlif mənbələrdən nümunələr gətirin. Dərsin gedişi 45 dəqiqə olduğu üçün şagirdlərə mənbələrlə işləmek şəraiti yaratmaq lazımdır.

Tədqiqat aparmaq üçün tədqiqat suali mütləqdir.

**Tədqiqat suali:** Zorakı kollektivləşmənin nəticələri nə oldu?

Bu suala cavab axtarmaq üçün qruplarla iş aparılır. Onlara tapşırıqlar verilir. Qrup işi zamanı III və VI blokda olan sual və tapşırıqlardan da istifadə edə bilərsiniz.

**I qrup** – Kollektivləşdirmə xəttinin həyata keçirilməsini mənbələrə əsasən müqayisəli izah edin.

**II qrup** – 1937-ci ildə Azərbaycan kəndində kolxozi quruluşunun tam qələbə qazanmasının rəsmən elan olunmasının səbəbələrini təhlil edin.

**III qrup** – Azərbaycan SSR-də baş vermiş üsyanlara aid mənbələrdəki fərqli məlumatları müqayisə edin.

**IV qrup** – 1838-ci ildə və 1930-cu ildə baş vermiş Şəki üsyanlarını müqayisə edin.

Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq məlumatın mübadiləsini həyata keçirməlidirlər.

Bu mərhələnin davamı olaraq məlumatın müzakirəsi reallaşdırılır. Bu zaman qrupların hazırladığı cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

**Kollektiv iş:** 1930-cu ildə Azərbaycan SSR-də baş vermiş üsyanları XIX əsrin 30-cu illərində Şimali Azərbaycandakı üsyanlarla müqayisə edin.

| 1930-cu il |        | XIX əsrin 30-cu illeri |        |
|------------|--------|------------------------|--------|
| Oxşar      | Fərqli | Oxşar                  | Fərqli |
|            |        |                        |        |
|            |        |                        |        |

Nəticədə şagirdlər Azərbaycan SSR-də zorakı kollektivləşdirmənin tətbiqi ilə əlaqədar mənbələrdəki fərqli yanaşmanı müqayisə edir. Azərbaycan SSR-in əhalisinin kolxoz və sovxozlarda birləşməsini dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

**Yaradıcı tətbiqetmə:** "Çayoba faciəsi"ni Xocalı faciəsi ilə müqayisə edin.

**Ev tapşırığı:** 30-cu ildə baş vermiş üsyanlar haqqında etraflı məlumatlar toplayıb onları cədvəlləşdirin.

#### **Refleksiya və qiymətləndirme:**

Refleksiya mərhələsində müəyyən edilmiş suallar əsasında şagirdləri fərdi qiymətləndirmə edə bilərsiniz.

- Kollektivləşdirmədə məqsəd nə idi?
- Kolxozi yaradılmasının sovet hökuməti üçün əhəmiyyəti nə idi?
- Kəndlilərə pasportların verilməməsinin sovet hökumətinə xeyri nədən ibarət idi?
- Kollektivləşmənin nəticələri nə oldu?
- Xalqın etiraz dalğasının qalxmasının tez bir zamanda susdurulmasına səbəb nə idi?
- Sovet hökumətinə qarşı mübarizə aparan qolçomaqların mənbələrdə sovet hökumətinin düşməni kimi verilməsinin səbəbi nə idi?

| I səviyyə  | II səviyyə   | III səviyyə   | IV səviyyə  |
|--|--|---|---|
| Azərbaycan SSR-də zorakı kollektivləşdirmənin tətbiqi ilə əlaqədar mənbələrdəki fərqli yanaşmanı müqayisə edərkən ciddi səhvə yol verir. | Suallar vasitəsilə Azərbaycan SSR-də zorakı kollektivləşdirmənin tətbiqi ilə əlaqədar mənbələrdəki fərqli yanaşmanı müqayisə edir. | Azərbaycan SSR-də zorakı kollektivləşdirmənin tətbiqi ilə əlaqədar mənbələrdəki fərqli yanaşmanı müqayisə edir. | Azərbaycan SSR-də zorakı kollektivləşdirmənin tətbiqi ilə əlaqədar mənbələrdəki fərqli yanaşmanı əhatəli müqayisə edir. |
| Azərbaycan SSR-in əhalisinin kolxoz və sovxozlarda birləşməsini dövrün xüsusiyyətləri ilə əlaqələndirməkdə çətinlik çəkir.               | Suallar vasitəsilə Azərbaycan SSR-in əhalisinin kolxoz və sovxozlarda birləşməsini dövrün xüsusiyyətləri ilə əlaqələndirir.        | Azərbaycan SSR-in əhalisinin kolxoz və sovxozlarda birləşməsini dövrün xüsusiyyətləri ilə əlaqələndirir.        | Azərbaycan SSR-in əhalisinin kolxoz və sovxozlarda birləşməsini dövrün xüsusiyyətləri ilə faktlarla əlaqələndirir.      |

## Mövzu 35

### Totalitar rejimin qurulması, Kütləvi repressiyalar

#### Alt standartlar:

- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlanır.
- 4.1.2. Azerbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

#### Təlim məqsədləri:

Totalitar rejim və repressiyalara aid mənbələr əsasında təqdimatlar hazırlanır. Repressiya qurbanları olmuş mütəfəkkirlərə aid materiallar toplayıb təqdim edir.

#### İş forması: qruplarda iş

#### Təlim üsulu: beynin həmləsi, fasiləli oxu

Bu mövzunun reallaşdırılması zamanı sizə təqdim olunan standartları (1.2.2; 4.1.2.) seçmiş olarsınızsa, o zaman bu mövzu barede qabaqlayıcı tapşırığı şagirdlere vermeniz tövsiye olunur. Cənkl 45 deqiqəlik müddətde təqdimatların reallaşdırılması və ya materialların toplanıb təqdim edilmesi bacarığının formalasdırılması bir qeder real olmaya biler. O baxımdan ki, şagirdlər araşdırılacaq materialla öncəden məlumatlanarsa, daha yaxşı oalr. Seçdiyiniz strategiyadan asılı olaraq sizin motivasiyanız da müxtəlif ola biler.

**Motivasiya:** Motivasiyanı i blockdakı suallarla yanaşı, şəkillərle də qura bilərsiniz. Şəkilləri təqdim etdikdən sonra aşağıdakı sualları vere bilərsiniz.



Bu şəkilləkllər kimlərdir? Onları birləşdirən hansı cəhətleri söyleye bilərsiniz? Sizcə, onların taleplerini ne birləşdirir? və s. suallarla motivasiyanı qurmaq olar.

Əger sizin IKT imkanlarınız varsa, mövzuya aid videogörünüşü və ya slayd təqdim etməkde de şagirdləri feallaşdırma bilərsiniz. Meselen, Mikel Məşfiqə həsr olunmuş sənədli film və s. materiallar sizin köməyinləze çata bilər. Siz Hüseyn Cavid parkında yerləşen Cavid abidesini, Mikel Məşfiqin heykəlinin görünüşünü təqdim etmek imkanına malik olmaqla motivasiyanı heyata keçirə bilərsiniz.

Hüseyn Cavid, Mikel Məşfiq yaradıcılığı ilə aşağı sınıflardan tanış olan şagirdlər onların heyatları barede de məlumatlı olduqları üçün bu motivasiya onlar üçün çətin olmayıcaqdır. Lakin motivasiyanı ele qoymaq lazımdır ki, o, bir an içində reallaşmasın. Motivasiya ferzityyelerin irəll sürüləməsinə imkanlar açsın.

Fasiləli oxu üsulundan istifadə etməkla şagirdləri yeni materialla, yəni II blokdakı materiallarla tanış edin. Verilmiş mövzunun arasında təqdim edilmiş sual və tapşırıqları, yəni III bloka aid olan hissəni şagirdlərə icra etdirməyi unutmayın. Dərslikdə mövzuların arasındaki verilmiş sual və tapşırıqlar həmin hissələrə aydınlıq getirmək və şagirdləri bir növ yenidən motivasiya etmək üçün verilmişdir. Həmçinin IV blokda olan əlavə materiallar, VI bloka aid olan şəkillər sizin şagirdlərdə dövr haqqında tam təsəvvür yaratmağa yardımçı olacaqdır.

Bu mövzunun tədrisi zamanı tədqiqat sualı aşağıdakı kimi ola bilər.

**Tədqiqat sualı:** Azərbaycanda totalitar rejimin qurulması və kütłəvi repressiyaların həyata keçirilməsinin tarixdəki izi nədən ibarət oldu?

Bu suala cavab axtarmaq üçün qruplarla iş aparılır. Onlara tapşırıqlar verilir.

**I qrup** – Mənbələrə əsasən repressiya qurbanlarına aid (müəllim sinfə müxtəlif mənbələr gətirə bilər, yaxud da internetdən istifadə etmək olar) məlumat toplayıb təqdim edin.

**II qrup** – M.C.Bağirovun Dağlıq Qarabağla bağlı mövqeyini müzakirə edən təqdimat hazırlayıın.

**III qrup** – Bolşevik diktaturasının yaradılmasına dair təqdimat hazırlayın.

**IV qrup** – Mənbələrə əsasən Cənubi Azərbaycanda soydaşlarımızın milli hüquqlarının təpədalanmasına aid təqdimat hazırlayıın.

Yaxud da aşağıdakı digər tapşırıqları qrup işi kimi verə bilərsiniz.

**I qrup** – Hakimiyyətin qeyri-azərbaycanlılar tərəfindən idarə olunmasının nəticələrini izah edin.

**II qrup** – Sovet hökumətinin xalq arasında qorxu yaratmasının məqsədlərini müəyyənləşdirin.

**III qrup** – Əslində, “xalq düşməni” kimlərə demək olar? Bu barədə fikirlərinizi bildirin.

**IV qrup** – İranda Rza şah rejiminin xüsusiyyətlərini təhlil edin.

**Məlumatın mübadiləsi** müəyyən edilmiş zaman ərzində şagirdlər hazırladıqları iş vərəqlərini təqdim edirlər.

**Məlumatın müzakirəsi** mərhələsində isə cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir.

Nəticə və ümumiləşdirmə mərhələsi zamanı şagirdlər totalitar rejim və repressiyalar barədə məlumatlaşmaqla yanaşı, mənbələr əsasında totalitar rejim və repressiyalara aid təqdimatlar hazırlanırlar. Eləcə də repressiya qurbanları olmuş mütəfəkkirlərə aid materiallar toplayıb təqdim edir.

Əgər vaxtiniz qalmış olarsa, yaradıcı tətbiqetmə mərhələsini reallaşdırıa bilərsiniz. Bu zaman aşağıdakı tapşırıqları şagidlərə verə bilərsiniz.

1. Cədvəli doldurun.

| H.Cavid | M.Müşfiq | Ə.Cavad |
|---------|----------|---------|
|         |          |         |

2. Azərbaycanda baş vermiş tarixi hadisələri səciyyələndirərək fikirlərinizi cədvəldə qeyd edin.

| Cənubi Azərbaycan | Şimali Azərbaycan |
|-------------------|-------------------|
|                   |                   |

**Ev tapşırığı:** "Repressiya qurbanları" adlı hekayə yazın.

**Refleksiyanın** həyata keçirilməsi ilə şagirdlər fərdi şəkildə qiymətləndirilir. Təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual vermeklə, məsələn, biz nəticəyə necə gəlib çıxdıq? Buna necə nail olduq? və s. mövzu ilə bağlı suallar vermeklə refleksiyanı reallaşdırmaq olar.

**Qiymətləndirmə meyarları:** təqdimathazırlama, materialtoplama

| I səviyyə   | II səviyyə  | III səviyyə   | IV səviyyə  |
|---|---|---|---|
| Mənbələr əsasında totalitar rejim və repressiyalara aid təqdimatlar hazırlamaqda çətinlik çəkir.    | Müəllimin köməyi ilə mənbələr əsasında totalitar rejim və repressiyalara aid təqdimatlar hazırlanır.    | Mənbələr əsasında totalitar rejim və repressiyalara aid sistem gözləmədən təqdimatlar hazırlanır.               | Mənbələr əsasında totalitar rejim və repressiyalara aid təqdimatlar hazırlanır.   |
| Repressiya qurbanları olmuş mütəfəkkirlərə aid material-lar toplayıb təqdim etməkdə çətinlik çəkir. | Repressiya qurbanları olmuş mütəfəkkirlərə aid material-lar toplayıb təqdim edərkən ciddi səhvler edir. | Repressiya qurbanları olmuş mütəfəkkirlərə aid material-lar toplayıb təqdim edir, lakin köməkdən istifadə edir. | Repressiya qurbanları olmuş mütəfəkkirlərə aid material-lar toplayıb təqdim edir. |

## Mövzu 36

### Mədəni quruculuq tədbirləri

**Alt standartlar:**

- 5.1.1. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.  
5.1.3. Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırırmalar aparır, nəticələrini təqdim edir.

**Təlim məqsədləri:**

- Azərbaycan SSR-də mədəni quruculuğun xarakterik əlamətlərini şərh edir.  
Azərbaycan SSR-də mədəni quruculuğa aid araşdırırmalar apararaq nəticələrini təqdim edir.

**İş forması:** kollektiv və cütlərlə iş

**Təlim üsulu:** beyin həmləsi, Venn

Motivasiya zamanı tövsiyə olunur ki, lövhədə "sivilizasiya" sözünü yazın. Bu sözün mənasını şagirdlərdən soruşun. Sonra sivilizasiya sözünün "dövlət" sözü ilə əlaqəsinin olub-olmamasını sual verin. Şagirdlər əlaqənin olub-olmamasını söylədikdən sonra I bloka aid olan hissəni şagirdlərə təqdim edin.

Yaxud da Üzeyir Hacıbəylinin əsərlərindən bir parça təqdim edə bilərsiniz. Əsas məqsəd odur ki, şagirdlərdə fərziyyələr yaransın. Fərziyyələr söyləniləndikdən sonra tədqiqatın aparılması mərhələsini reallaşdırmaq gərəkdir. Bu zaman siz II bloka aid olan hissə ilə şagirdləri tanış edə bilərsiniz. III blokda əksini tapmış sual və tapşırıqlara cavab tapmaq üçün şagirdləri işə cəlb edin. IV bloka aid olan məlumatlar dərsin gedisiçi daha da maraqlı edə biler. Yuxarı sinif şagirdləri daha çox faktlara və mənbələrə maraqlı olduqları üçün bu hissələri müzakirə etməyi tövsiyə edirik. VI blokdan istifadə etməklə əyanılıyi reallaşdırmaq zəruridir. VII blokdan istifadə etməklə isə kollektivə və ya cütlərə tapşırıqlar vere bilərsiniz.

**Tədqiqat suali:** Azərbaycan SSR-də mədəni quruculuğun əhəmiyyəti nədən ibarət oldu?

Bu suala cavab axtarmaq üçün qruplarla iş aparılır. Onlara tapşırıqlar verilir. Bu zaman şagirdlərə paylama materialı verilərsə, işi daha da rahatlaşdırılmış olarsınız.

**I cüt** – Azərbaycan SSR-də təhsil sisteminin xüsusiyyətlərini müəyyən edin.

**II cüt** – "Başdan-başa savadsızlar ölkəsi" adlandırılın Azərbaycanda elmin hansı sahələri inkişaf edirdi? Izah edin.

**III cüt** – Milli-mənəvi dəyərlərimizin mehv edilməsinin səbəblərini təhlil edin.

**IV cüt** – Azərbaycan SSR-də islahatların ədəbiyyatın inkişafına təsirini nədə görürsünüz? Şərh edin.

**V cüt** – Azərbaycan qadınlarının çadralarını atmasının müsbət və mənfi tərəflərini izah edin.

**VI cüt** – Azərbaycan qadınlarının maariflənməsinin əhəmiyyətini şərh edin.

**VII cüt** – İncəsənət və memarlıqda baş vermiş dəyişiklikləri təqdim edin.

**VIII cüt** – Azərbaycan SSR-də mədəni islahatların keçirilməsinin elmin inkişafına təsirini əsaslandırın.

**IX cüt** – Yeni sovet təhsilinin yaradılmasının əhəmiyyətini faktlara şərh edin.

**X cüt** – Azərbaycan mədəniyyətinin özünəməxsus xüsusiyyətlərinin qorunub saxlanılmasını sübut edin.

**XI cüt** – Azərbaycan SSR-də mədəni quruculuğun xarakterik xüsusiyyətini nümunelərlə izah edin.

Cütlərə verilən vaxt bitdikdən sonra məlumatın mübadiləsi reallaşdırılır. Bunun ardınca məlumatın müzakirəsi həyata keçirilir. Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında cütlər qiymətləndirilir.

**Kollektiv iş:** Çar Rusiyası ilə SSRİ-nin təhsil siyasetini Venn diaqramına əsasən müqayisə edin.

**Netice və ümumileştirme** mərhələsində standartdan çıxarılmış məqsədə müvafiq olaraq Azərbaycan SSR-də mədəni quruculuğun xarakterik əlamətlərini şərh edir. Azərbaycan SSR-də mədəni quruculuğa aid araşdırımlar apararaq nəticələri təqdim edir. Nəticədə şagirdlər totalitar rejimin tətbiqinə baxmayaraq, ölkəmizdə elm və incəsənətin inkişafı, dünyaya səs salacaq dahişərin yetişməsi, məşhur əsərlərin yazılıması və s. barədə məlumatlarınlar.

- Yaradıcı tətbiqetmə:** "Çadrasız Azərbaycan qadınları" haqqında esse yazın.
- Ev tapşırığı:** Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat toplayın.
- Refleksiya və qiymətləndirme:** Müxtəlif sualların köməyi ilə bu mərhələni reallaşdırmaq olar.

**Qiymətləndirmə meyarları:** şərhetmə, izahetmə

| I səviyyə   | II səviyyə   | III səviyyə   | IV səviyyə  |
|---|--|---|---|
| Sualların köməyi ilə Azərbaycan SSR-də mədəni quruculuğun xarakterik əlamətlərini şərh edir.                      | Azərbaycan SSR-də mədəni quruculuğun xarakterik əlamətlərini şəhər edir, lakin faktlarda səhəvə yol verir. | Azərbaycan SSR-də mədəni quruculuğun xarakterik əlamətlərini şəhər edir.                | Azərbaycan SSR-də mədəni quruculuğun xarakterik əlamətlərini ətraflı şəhər edir.                            |
| Köməkdən istifadə etməkla Azərbaycan SSR-də mədəni quruculuğa aid araşdırırmalar apararaq nəticələri təqdim edir. | Azərbaycan SSR-də mədəni quruculuğa aid araşdırırmalar apararaq nəticələri sistemlisiz təqdim edir.        | Azərbaycan SSR-də mədəni quruculuğa aid araşdırırmalar apararaq nəticələri təqdim edir. | Azərbaycan SSR-də mədəni quruculuğa aid araşdırırmalar apararaq nəticələri ətraflı və sistemli təqdim edir. |

## VI FƏSİL. AZƏRBAYCAN İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ SONRAKİ DÖVRDƏ

### Mövzu 37

#### Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində

**Alt standartlar:**

- 1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
- 1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.
- 3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

**Təlim məqsədləri:**

İkinci Dünya müharibəsi illərində Azərbaycan SSR-in iştirakını zaman baxımından qiymətləndirir.

Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakına aid olan mənbələrdəki fərqli yanaşmanı müqayisə edir.

Almaniya və digər ölkələrin maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beynin həmləsi, **INSERT**

**Motivasiya:** Motivasiya zamanı I blokda verilmiş motivasiyayönümlü hissədən – Dünyanın yenidən bölüşdürülməsi uğrunda 1939–1945-ci illərdə İkinci Dünya müharibəsi baş verdi. Bu müharibədə Azərbaycanın yenə də hegemon dövlətlərin planlarında olduğunu bilirsinizmi? Cəbhəyə nə qədər azərbaycanlı göndərildi? Onlar hansı şücaətlər göstərdilər? istifadə edə bilərsiniz.

Yaxud da şəkillərdən istifadə edərək motivasiya yaradın.

Gördüyünüz bu şəkil və xəritələr sizə nə deyir? Siz bunlara baxanda nə düşündünüz?

Şagirdlər öz fərziyyələrini irəli sürdükdən sonra **INSERT** üsulundan istifadə etmək olar.

Mövzunun tədrisi üçün **INSERT** üsulunun tətbiqi səmərə verən üsullardan biridir. Bu üsulun tətbiqində məqsəd şagirdlərin inkişafına yol açmaq, onlarda müəyyən bilik və bacarıqlar formalaşdırmaqdır.

**Tədqiqat suali:** İkinci Dünya müharibəsində Azərbaycan SSRİ-nin fəaliyyəti nədən ibarət oldu?

Bu suala cavab axtarmaq üçün qruplarla iş aparılır. Onlara tapşırıqlar verilir. Dərslikdə verilmiş tapşırıqlardan və ya özünüzün hazırladığınız tapşırıqlardan ibarət qrup işləri verə bilərsiniz. Aşağıda verilən qrup işləri buna misal ola bilər.

**I qrup** – Azərbaycanlıların döyüşlərdə iştirakını dəyərləndirin.

**II qrup** – Neft və neft məhsullarının müharibədə əhəmiyyəti nədən ibarət idi? Fikrinizi bildirin.

**III qrup** – Almanyanın Azərbaycanla bağlı planlarını şərh edin.

**IV qrup** – Azərbaycanlıların dünya müharibəsindəki rolunu müzakirə edin.

**V qrup** – Partizan hərəkatında iştirak edən azərbaycanlıların fəaliyyətini təhlil edin.

**Məlumatın mübadiləsi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakiresi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

Kollektiv iş zamanı aşağıdakı tapşırıqlar icrasını reallaşdırıbilsiniz:

Müxtəlif mənbələrin məlumatını müqayisə edərək İkinci Dünya müharibəsi zamanı Azərbaycana dəyən ziyanı müəyyən edin.

İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının qəhrəmanlığını dövr baxımından qiymətləndirin.

Yaxud da "IV bloka aid məlumatı başqa mənbəyə əsasən müqayisə edin" tapşırığı ola bilər.

**Nəticə və ümumiləşdirmə:**

Nəticədə şagirdlər İkinci Dünya müharibəsi illərində Azərbaycan SSR-in iştirakını zaman baxımdan qiymətləndirirlər. Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakına aid olan mənbələrdəki fərqli yanaşmanı müqayisə edir. Almanyanın maraqlarını, eləcə də digər ölkələrin maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

**Yaradıcı tətbiqetme:** Azərbaycan diviziyalarına aid esse yazın.

**Ev tapşırığı:** Azərbaycanın faşizm üzərində qələbəsinə verdiyi töhfələr haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:** Şagirdləri fərdi şəkildə qiymətləndirmək üçün təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual, məsələn, "Biz nəticəyə necə gəlib çıxdıq? Bütün bu hadisələrin baş verməsinə səbəb nə idi?" və s. verə bilərsiniz.

**Qiymətləndirmə meyarları:** qiymətləndirmə, müqayisəetmə, dəyərləndirmə

| I seviyyə  | II seviyyə   | III seviyyə  | IV seviyyə   |
|--|--|--|--|
| İkinci Dünya müharibəsi illərində Azərbaycan SSR-inin iştirakını zaman baxımdan qiymətləndirməkdə çətinlik çəkir.            | Müəllimin köməyi ilə İkinci Dünya müharibəsi illərində Azərbaycan SSR-inin iştirakını zaman baxımdan qiymətləndirir.                 | Bəzi səhvvlərlə İkinci Dünya müharibəsi illərində Azərbaycan SSR-inin iştirakını zaman baxımdan qiymətləndirir.            | İkinci Dünya müharibəsi illərində Azərbaycan SSR-inin iştirakını zaman baxımdan asanlıqla qiymətləndirir.            |
| Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakına aid olan mənbələrdəki fərqli yanaşmanı müqayisə etməkdə çətinlik çəkir. | Köməkdən istifadə etməklə Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakına aid olan mənbələrdəki fərqli yanaşmanı müqayisə edir. | Cüzi səhvvlərlə Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakına aid olan mənbələrdəki fərqli yanaşmanı müqayisə edir. | Azərbaycanın İkinci Dünya müharibəsindəki iştirakına aid olan mənbələrdəki fərqli yanaşmanı asanlıqla müqayisə edir. |
| Almaniya və digər ölkələrin maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirməkdə çətinlik çəkir.                      | Müəllimin köməyi ilə Almaniya və digər ölkələrin maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.                           | Almaniya və digər ölkələrin maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir, lakin tarixlərdə səhvvlər edir.      | Almaniya və digər ölkələrin maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.                                |

## Mövzu 38

### Cənubi Azərbaycanda milli azadlıq mübarizəsi

#### Alt standartlar:

3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş veren dəyişiklikləri təhlil edir.

4.1.1. Dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) rolunu dəyərləndirir.

### **Təlim məqsədi:**

Cənubi Azərbaycanda baş verən dəyişiklikləri təhlil edir.

Cənubi Azərbaycanın tarixində S.C.Pişəvərinin rolunu dəyərləndirir.

### **Təlim forması:** kollektiv ve cütlərə iş

**Təlim üsulu:** beyin həməsi, müzakirə

**Motivasiya:** Motivasiyanın reallaşdırılması üçün müxtəlif vasitələrdən istifadə edə bilərsiniz. Bu vasitələrdən biri dünyanın siyasi xəritəsi ola bilər. Şagirdlərin diqqətini Avrasiya materikinə cəlb edin. Şagirdlərdən xəritədə gördükleri dövlətlərdən hansılarının bize ərazi baxımından daha yaxın olmasını soruşun. Təbii ki, şagirdlər bizim ölkə ilə sərhəd olan dövlətlərin adlarını sadalayacaqlar. Növbəti istiqamətverici sual isə "Bizə sərhəd olan ölkələrdən hansı din baxımından bize yaxındır?" ola bilər. Şagirdlərin cavablarında mütləq İran və Türkiye olacaqdır. Siz şagidləre Araz çayı sərhəd olmaqla ikiyə bölünmüş Cənubi Azərbaycanın İkinci Dünya müharibəsi ərefəsindəki vəziyyətini diqqətə çekmək üçün dövrün siyasi mənzərəsinin açılmasına istiqamət verən suallardan istifadə edə bilərsiniz. Bu zaman I blokda olan suallar sizin üçün vasitə ola bilər. Motivasiyanın yaradılmasına digər bir istiqamət şəkillərdən istifadə ola bilər. Məsələn, İran şahı Rza şahın, Seyid Cəfər Pişəvərinin və s. şəkillərini şagidlərə təqdim edə bilərsiniz.

Yaxud da II bloka aid bu hissəni – "Milli Meclis aqrar qanun verdi: dövlət mülkiyyətində olan torpaqlar və Azərbaycandan qaçmış mülkədarların torpaqları kəndlilər arasında bölüşdürüldü. Daha sonra "Əmək haqqında" qanun qəbul edildi, fabrik-zavodlar üzərində fəhle nəzarəti tətbiq edildi. Milli Məclis "Dil haqqında" qanun qəbul etdi: Azərbaycan dili bütün Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olundu. Həmin ilin iyununda Təbriz Universiteti fealiyyətə başladı". Bu islahatlar nə zaman həyata keçirildi? Bu addımların atılması təşəbbüskarı kim idi? Bu kimi suallar vermeklə də motivasiya qura bilərsiniz.

Motivasiyanın hansı yollarla reallaşdırılmasından asılı olmayaraq əsas odur ki, şagirdlərdə fəriyiyələr yaransın, elecə də motivasiya uzun vaxt aparması. Düşündürүү və 4-5 dəqiqliyə baş tutacaq olarsa, daha səmərəli olar. Motivasiya reallaşdırıldıqdan sonra tədqiqat sualının qoyulması zəruridir.

**Tədqiqat sualı:** Cənubi Azərbaycanda milli azadlıq mübarizəsinin nəticəsi nədən ibarət oldu?

Tədqiqat sualına cavab tapmaq üçün cütlərə iş forması seçdiyimiz üçün tapşırıqlar cütlərə verilir. Cütlərin tapşırıqları verilərkən dərslikdən və ya paylama materiallarından istifadə etmələri zəruridir. Çünkü dərs sinifdə reallaşır, şagirdlər qoyulan problemlə yaxından tanış olmaq məcburiyyətdindədirler. Əger sizin məktəbin İKT imkanları varsa, internet axtarış sistemindən istifadə edə də bilərlər. Bu zaman siz şagidlərə istiqamət vermək üçün konkret internet ünvanları söyləsəniz, daha yaxşı olar.

**I cüt** – Milli azadlıq mübarizəsinin məğlubiyyətinin səbəblərini izah edin.

**II cüt** – Xiyabani hərəkatı ilə Pişəvəri hərəkatının oxşar və fərqli cəhətlərin müəyyənləşdirib, nəticələri şərh edin.

**III cüt** – Cənubi Azərbaycanda baş vermiş proseslərin xronoloji cədvəlini tərtib edin.  
**IV cüt** – Cənubi Azərbaycanda müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edin.

**V cüt** – Milli azadlıq hərəkatının İran imperiyası üçün nəticələrini müəyyən edin.  
**VI cüt** – Milli Məclisin Cənubi Azərbaycan xalqı üçün verdiyi qərarları dəyərləndirin.  
**VII cüt** – S.C.Pişəvərinin azadlıq hərəkatında oynadığı rolü dəyərləndirin.  
**VIII cüt** – Cənubi Azərbaycanın İkinci Dünya müharibəsi illərində həyatında baş vermiş proseslərin oxşar və fərqli cəhətlərini özündə eks etdirən sxem-cədvəl tərtib edin.

**IX cüt** – SSRİ-nin ikiüzlü siyasetini təhlil edin.  
**X cüt** – Milli-demokratik hərəkatın birinci və ikinci mərhələsini müqayisə edin.  
**XI cüt** – Milli azadlıq hərəkatını dəyərləndirib nəticələr çıxarıın.  
**XII cüt** – Cənubi Azərbaycanın hegemon dövlətlər üçün strateji region olduğunu əsaslandırın.

Cütlerin işləri verilərkən inklüzivliyi nəzərə almaq işin daha səmərəli təşkilinə şərait yaradacaqdır.

Cütlerin işi bitdikdən sonra onun təqdim edilməsi reallaşdırılmalıdır. Vaxt bölgüsünü əvvəlcədən elan etməniz zəruridir ki, şagirdlər əlavə vaxt itkisinə şərait yaratmasınlar. Cütlerin qiymətləndirilməsi aşağıdakı meyar əsasında aparılır.

| Cütlərdə işleyen şagirdlərin adı | Feallıq seviyyesi (zəif, orta, yüksək) | Əməkdaşlıqlıqlaşdırma | Qaydalara əməl olunması | Tapşırığın icrası zamanı müzakirə etme | Ümumi rəya gelme |
|----------------------------------|--|-----------------------|-------------------------|--|------------------|
| Banu                             |  |                       |                         |  |                  |
| Hüseyn                           |  |                       |                         |  |                  |

**Kollektiv iş:** II bloka aid mövzunun sonuncu abzasında verilmiş bu hissəni – “Cənubi Azərbaycanda S.C.Pişəvərinin başçılığı ilə milli azadlıq hərəkatı xalqın öz təməl hüquqlarını, milli varlığını, dilini, mədəniyyətini qorumaq və inkişaf etdirmək uğrunda mübarizəsinin parlaq səhifəsidir” fikrini müzakirəyə qoyun. Müzakirə üçün müzakirə suallarından istifadə mütləqdir.

Təqdimetmə və müzakirədən sonra nəticə və ümumiləşdirmə aparılması zəruridir. Nəticədə şagirdlər Cənubi Azərbaycanda baş verən dəyişiklikləri təhlil edir, Cənubi Azərbaycanın tarixində S.C.Pişəvərinin rolunu dəyərləndirir. Milli azadlıq hərəkatının lideri kimi onun əsaslı rolü olduğunu qiymətləndirirlər.

**Yaradıcı tətbiqetmə:** “İkinci Dünya müharibəsi illərində Cənubi Azərbaycan” adlı sxem tərtib edin.

**Ev tapşırığı:** S.C.Pişəveriyə aid təqdimat hazırlayıın.

**Refleksiya və qiymətləndirmə:** Refleksiya zamanı təlim fəaliyyətini izləməyə

kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir.

**Qiymətləndirmə meyarları:** təhliletmə, dəyərləndirmə

| I seviyyə   | II seviyyə   | III seviyyə   | IV seviyyə   |
|---|--|---|--|
| Cənubi Azərbaycanda baş verən dəyişiklikləri təhlil etməkdə çətinlik çəkir.           | Müəllimin köməyi ilə Cənubi Azərbaycanda baş verən dəyişiklikləri təhlil edir.                 | Cənubi Azərbaycanda baş verən dəyişiklikləri təhlil edir, lakin nitqində qüsurlara yol verir. | Cənubi Azərbaycanda baş verən dəyişiklikləri sərbəst təhlil edir.                  |
| Cənubi Azərbaycanın tarixində S.C.Pişəvərinin rolunu dəyərləndirməkdə çətinlik çəkir. | Cənubi Azərbaycanın tarixində S.C.Pişəvərinin rolunu dəyərləndirərkən bəzi səhvlərə yol verir. | Cənubi Azərbaycanın tarixində S.C.Pişəvərinin rolunu dəyərləndirir.                           | Cənubi Azərbaycanın tarixində S.C.Pişəvərinin rolunu əsaslı şəkildə dəyərləndirir. |

## Mövzu 39

### Azərbaycan SSR müharibədən sonrakı onillikdə

#### Alt standartlar:

- 1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.  
1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

#### Telim məqsədləri:

Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə baş vermiş hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.

Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

**Telim forması:** kollektiv və qruplarla iş

**Telim üsulu:** mühazirə, Venn

**Motivasiya:** Dərslikdə verilmiş I bloka aid bu hissəni – "SSRİ İkinci Dünya müharibəsindən qələbə ilə çıxdı. Azərbaycan xalqı da bu müharibənin əsas qəhrəmanı kimi tarixə düşdü. Müharibənin bütün ağırlığını çeken Azərbaycan SSR-ni müharibədən sonra hansı hadisələr gözleyirdi? Sovet totalitar rejimi xalqımıza qarşı daha hansı zorakılıq tədbirləri həyata keçirdi?" şagirdlərə söyləyərək onlar fərziyyələrini almaqla motivasiyanı yaratmaq da mümkün variantlardan biridir. Başqa bir variant isə slayd hazırlamaqla həmin ərazilərin xəritələrini, əhalisinin həyat tərzini göstərməklə müxtəlif yönləndirici suallardan istifadə etməklə motivasiya yaratmaq olar. Əsas odur ki, qoyacağınız motivasiya sizin sinfin xüsusiyyətlərinə uyğun gəlsin. Onların bilik və bacarıqlarına siz daha yaxından bələd olduğunuz üçün daha səmərəli motivasiya qurmaq imkanına malik ola bilərsiniz.

Şagirdlər öz fərziyyələrini ireli sürdükdən sonra mühazirə üsulundan istifadə edə bilərsiniz. Bu üsulun seçilməsi tövsiyə olunduğu üçün bu zaman siz 6-7 dəqiqəlik mühazirə edə bilərsiniz. Mühazirəniz araşdırılacaq problemlə bağlı məsələlərə toxunmaqla, dövrün siyasi proseslərini diqqətə çatdırmaqla nəticələnə bilər. Mühazirə bitdikdən sonra şagirdlərin tədqiqat sualına cavab tapması üçün onları qruplarda işə cəlb edin.

**Tədqiqat suali:** Azərbaycan SSR-də müharibədən sonrakı onillikdəki vəziyyət necə oldu?

Bəzən tədqiqat sualı ilə qrupa veriləcək sualı qarışdırırlar. Tədqiqat sualı ümumi bir sual olur və bu suala cavab tapmaq üçün isə müxtəlif tapşırıqların həllinə ehtiyac yaranır. Qrupa suallar qoyulsa da, onun tapşırığa çevrilmesi zəruriyidir. Yəni şagird verilmiş suala əsasən hansı işi görsün. Əslində, məqsədimiz şagirdlərdə müəyyən bilik və bacarıqların formalasdırılmasına şərait yaratmaqdır.

Tədqiqatı aparmaq üçün qrup işinin reallaşdırılması tövsiyə olunur. Bu zaman qrupların bölgüsünü müxtəlif vəsitələrdən istifadə etməklə apara bilərsiniz. Bu zaman siz rəngli kağız, müxtəlif şəxsiyyətlərin şəkilləri və ya rəqəmlərdən istifadə edə bilərsiniz.

**I qrup** – Tariximizin təhrif edilməsində məqsəd nə idi? Fikrinizi əsaslandırın.

**II qrup** – Ermənistanın Dağlıq Qarabağa iddia qaldırmasını müasir dövr Qarabağ problemi ilə əlaqələndirib şərh edin.

**III qrup** – Azərbaycanın iqtisadi inkişafı üçün görülən tədbirləri qiymətləndirin.

**IV qrup** – Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə baş vermiş hadisə, proses və təzahürləri zaman baxımdan qiymətləndirin.

**V qrup** – Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirin.

**Məlumatın mübadiləsi** mərhələsində şagirdlər müəyyən edilmiş zaman ərzində, yəni sizin tapşırığa ayırdığınız vaxt ərzində şagirdlər onlara verilmiş iş vərəqlərində cavabları hazırlayaraq təqdim edirlər.

Məlumatın müzakirəsi zamanı isə cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdimetmə | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                            |            |                                     |            |              |
| II      |                            |            |                                     |            |              |
| III     |                            |            |                                     |            |              |
| IV      |                            |            |                                     |            |              |
| V       |                            |            |                                     |            |              |

**Kollektiv iş:** III bloka aid olan "SSRİ hökumətinin Azərbaycandakı iqtisadi siyasetini çar Rusiyasının müstəmləkəçi iqtisadi siyaseti ilə müqayisə edin" tapşırığını Venn diaqramında icra etməyə kollektivə həvələ edin.

Nəticədə şagirdlər Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə baş vermiş hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir. Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

**Yaradıcı tətbiqetmə** zamanı VII blokda verilmiş "SSRİ-nin müharibədən sonra azərbaycanlılara qarşı siyasetinin xüsusiyyələrinə aid şaxələndirmə qurun" tapşırığını vere bilərsiniz.

**Ev tapşırığı:** Neft daşları haqqında sənədli filmə baxıb onun əsasında hekayə yazın.

**Refleksiya və qiymətləndirmə:** Aşağıdakı suallar əsasında refleksiyanı reallaşdırmaq olar.

Xaricdən hər hansı vətəndaşın SSRİ-yə gelişində casusluq məqsədi axtaran hökumət neyə görə xaricdəki ermənilərə etibar edib onları Azərbaycana köçürüdü?

- Tariximizin təhrif edilməsində məqsəd nə idi?
- Müharibənin neft hasilatına mənfi təsiri nə ilə bağlı idi?
- İqtisadiyyatda hansı yeniliklər oldu?
- Müharibədən sonrakı onillikdə hansı hadisələr baş verdi?

**Qiymətləndirmə meyarları:** qiymətləndirmə, əlaqələndirmə

| I seviyyə   | II seviyyə   | III seviyyə  | IV seviyyə  |
|---|--|--|---|
| Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə baş vermiş hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirmekdə çətinlik çəkir. | Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə baş vermiş hadisə, proses və təzahürləri müəllimin köməyi ilə zaman baxımından qiymətləndirir. | Cüzi səhvlerle Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə baş vermiş hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir. | Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə baş vermiş hadisə, proses və təzahürləri zaman baxımından sərbəst qiymətləndirir. |

|  |  |   |  |
|--|--|---|--|
| Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyətləri ilə əlaqələndirməkdə çətinlik çəkir. | Kömekdən istifadə etməklə Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyətləri ilə əlaqələndirir. | Bəzi səhvlerle Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyətləri ilə əlaqələndirir. | Azərbaycan SSR-də müharibədən sonrakı onillikdə insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyətləri ilə əlaqələndirir. |
|--|--|---|--|

## Mövzu 40

### Milli oyanış cəhdləri

#### Alt standartlar:

- 1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəllər hazırlayır.
- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.
- 3.1.3. Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

#### Telim məqsədləri:

XX əsrin 50-60-ci illərində baş vermiş mühüm hadisələrin xronoloji cədvəlini hazırlayırlar.

Müstəmləkə rejimində Azərbaycanın sosial-iqtisadi vəziyyətini təhlil edir.

Azərbaycanlıların tarixi torpaqlarından deportasiya olunması haqqında topladığı məlumatı təqdim edir.

**Telim forması:** kollektiv və qruplarla iş

**Telim üsulu:** beyin həmləsi, müzakirə

Motivasiya zamanı I bloka aid olan suallardan istifadə edə bilərsiniz. Yaxud da siz dövrün məşhur əsərləri olan Bəxtiyar Vahabzadənin "Gülüstən", Rəsul Rzanın "Qızıl-gül olmayıyadı" poemalarından bir parça oxuyub və ya səsləndirib o dövrün siyasi mənzərəsini açmağa kömək edən sualları şagirdlərə verə bilərsiniz. Digər bir motivasiya isə Neft daşları haqqında sənədli filme baxmaqla həyata keçirile bilər. Filmdən müəyyən hissə şagirdlərə təqdim olunur. Baxılmış hissə müzakirə edilir. Şagirdlər öz fərziyyələrini irəli sürürler.

Siz motivasiyaları müxtəlif formalarda reallaşdırıa bilərsiniz. Əsas odur ki, sizin qoyduğunuz motivasiya uğurlu alınsın.

Motivasiya baş tutduqdan sonra tədqiqatın aparılması mərhələsi üçün tədqiqat sualını lövhədə yazıb elan edin.

Bu mövzu üçün “3.1.3. Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir” standartı seçilmişdir. Bu standartı əger öz məqsədinizi reallaşdırmaq üçün seçərsinizsə, o zaman şagirdlərə qabaqlayıcı tapşırıq verib bu dövr haqqında material toplamalarını tapşırıa bilərsiniz. Yaxud da əger qabaqlayıcı tapşırıq verməmisinizsə, o zaman bu standartı reallaşdırmaq üçün şagirdlərə şərait yaratmaq lazımdır. Əgər İKT-dən istifadə imkanınız varsa, dərsin tədqiqat mərhələsində bu imkandan şagirdlər istifadə etməklə məlumat toplayıb təqdim edə bilərlər. Yox əger sizin məktəbdə belə bir şərait yoxdursa, o zaman siz şagirdlər üçün müxtəlif kitablar, materiallar, ensiklopediya və s. gətirmək buna imkan yarada bilərsiniz. Əsas odur ki, dərsin gedişində seçdiyiniz standarta uyğun məqsədinizə çatıb şagirdlərdə bu bacarıqları formalaşdırıa bilərsiniz.

**Tedqiqat suali:** XX əsrin 50-60-ci illərində baş vermiş dəyişikliklər nədən ibarət oldu?

Bu suala cavab tapmaq üçün tapşırıqlar verilir. Bu zaman III və VI blokda yerləşən sual və tapşırıqlardan da istifadə etmək imkanına malik ola bilərsiniz.

**I qrup** – Şəxsiyyətə perəstiş nədir? Fikirlərinizi bildirin.

**II qrup** – SSRİ-nin mühəribədən sonra azərbaycanlılara qarşı siyasetinin xüsusiyətlərinə aid şaxələndirmə qurun.

**III qrup** – Ermənilərin Dağlıq Qarabağa olan iddialarının boş çıxmاسının səbəblərini izah edin.

**IV qrup** – İmam Mustafayev və Vəli Axundovun hakimiyyəti dövrünü təhlil edin.

**V qrup** – Azərbaycanlıların tarixi torpaqlarından deportasiya olunması haqqında məlumatı təqdim edin.

**Məlumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdimetme | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                            |            |                                     |            |              |
| II      |                            |            |                                     |            |              |
| III     |                            |            |                                     |            |              |
| IV      |                            |            |                                     |            |              |
| V       |                            |            |                                     |            |              |

Kollektiv iş üçün aşağıdakı tapşırığı reallaşdırın. Bu işin təşkilini müzakirə üsulu ilə reallaşdırmanız tövsiyə olunur. Şagirdlərə “XX əsrin 50 və 60-ci illərini müqayisə edərək təhlil edin” tapşırığını verin.

**Nəticə və ümumileşdirmə:** Nəticədə şagirdlər müstəmləkə rejimində Azərbaycanın sosial-iqtisadi vəziyyətini təhlil edir, SSRİ-nin mühəribədən sonra azərbaycanlı-

lara karşı siyasetinin xüsusiyyətlərinə aid şaxələndirmə qururlar. Ermənilərin Dağlıq Qarabağa olan iddialarının boşça çıxmazı səbəblərini izah edərək XX əsrin 50-60-cı illərində baş vermiş mühüm hadisələrin xronoloji cədvəlini hazırlayırlar. Azərbaycanlıların tarixi torpaqlarından deportasiya olunması haqqında topladığı məlumatı təqdim edirlər.

**Yaradıcı tətbiqetmə:** XX əsrin 50-60-cı illərində baş vermiş hadisələrin xronoloji cədvəlini hazırlayın.

**Ev tapşırığı:** Azərbaycanlıların tarixi torpaqlarından deportasiya olunması haqqında məlumata əsasən buklet hazırlayın.

**Refleksiya və qiymətləndirme:** Təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir. Məsələn, sizcə, nəyə görə mərkəzi hökumət məhz Bakı şəhərini birbaşa Moskvaya tabe etməyə can atırdı? Yadınıza salın: "Kitabi-Dədə Qorqud" dastanı nəyə görə qadağan edilmişdi? Əgər siz "Milli Azərbaycan Qərargahı"nın üzvü olsaydınız, daha hansı məqsədləri qarşıya qoyardınız? Müharibənin neft hasilatına mənfi təsiri nə ilə bağlı idi?

**Qiymətləndirme meyarları:** təhlil etmə, cədvəlhəzırlama, məlumat toplama

| I seviyyə   | II seviyyə   | III seviyyə  | IV seviyyə   |
|---|--|--|--|
| XX əsrin 50-60-cı illərində baş vermiş mühüm hadisələrin xronoloji cədvəlini hazırlamağa cəhd edir.               | Müəllimin köməyi ilə XX əsrin 50-60-cı illərində baş vermiş mühüm hadisələrin xronoloji cədvəlini hazırlayır.                    | Bəzi səhv'lərlə XX əsrin 50-60-cı illərində baş vermiş mühüm hadisələrin xronoloji cədvəlini hazırlayır. | XX əsrin 50-60-cı illərində baş vermiş mühüm hadisələrin xronoloji cədvəlini hazırlayır.                               |
| Müstəmləkə rejimində Azərbaycanın sosial-iqtisadi vəziyyətini təhlil etməyə çalışır.                              | Sualların köməyi ilə müstəmləkə rejimində Azərbaycanın sosial-iqtisadi vəziyyətini təhlil edir.                                  | Müstəmləkə rejimində Azərbaycanın sosial-iqtisadi vəziyyətini təhlil edir.                               | Müstəmləkə rejimində Azərbaycanın sosial-iqtisadi vəziyyətini ətraflı təhlil edir.                                     |
| Azərbaycanlıların tarixi torpaqlarından deportasiya olunması haqqında topladığı məlumatı təqdim etməyə cəhd edir. | Azərbaycanlıların tarixi torpaqlarından deportasiya olunması haqqında topladığı məlumatı təqdim edir, lakin səhv'lərə yol verir. | Azərbaycanlıların tarixi torpaqlarından deportasiya olunması haqqında topladığı məlumatı təqdim edir.    | Azərbaycanlıların tarixi torpaqlarından deportasiya olunması haqqında topladığı məlumatı sistemli şəkildə təqdim edir. |

## Mövzu 41

### 1940-60-cı illərdə mədəniyyət sahəsində uğurlar

#### Alt standartlar:

1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

5.1.1. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.

5.1.3. Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırımalar aparır, nəticələrini təqdim edir.

#### Telim məqsədi:

Azərbaycanda İkinci Dünya müharibəsi dövründə mədəniyyət sahəsində yenilikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

Müharibədən sonrakı dövrdə maarif və elmin inkişafını araşdıraraq nəticələri təqdim edir.

40-60-cı illerde Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.

**Telim forması:** kollektiv, fərdi və qruplarla iş

**Telim üsulu:** BİBÖ



*Yusif Mammadaliyev*



*Şəhəli Qurbanov*

Motivasiya zamanı "Ögey ana" filmindən bir fragmente baxıb o dövrde xalqımızın həyat tərzini müzakire edə bilərsiniz. Yaxud da I blokda verilmiş suallara müraciət edə və ya şəkillərle motivasiya yarada bilərsiniz.

Şəkillərə aid müxtəlif suallar vere bilərsiniz. Məsələn, Şəkildə gördüyüünüz şəxslər kimdir? Onlar haqqında nə bilirsınız? Bu şəxsiyyətlər hansı dövrdə yaşayıb yaratmışlar? Onların hansı nailiyyətləri vardır? və s.

Şagirdlər öz fərziyyələrini irəli sürürler.

BİBÖ üsulunu seçdikdə BİBÖ cədvəli öncədən ləvhədən asılır. Şagirdlər dərsin evvelindən sonuna dek bu üsulun reallaşdırılmasında iştirak edərək cədvəli doldururlar.

| Bilirəm | İstəyirəm bilim | Öyrendim |
|---------|-----------------|----------|
|         |                 |          |

**Tədqiqat suali:** Müharibə və müharibədən sonrakı illərdə xalqımızın hansı elmi-mədəni uğurları oldu?

Bu suala cavab axtarmaq üçün tapşırıqlar verilir.

**I qrup** – Müharibədən sonrakı dövrde maarif və elmin inkişafını şərh edin.

**II qrup** – İkinci Dünya müharibəsi dövründə mədəniyyət sahəsində yenilikləri nədə görürsünüz? Araşdırma apararaq nəticələri təqdim edin.

**III qrup** – Müharibə illərində elm və mədəniyyət sahəsində uğurları müəyyənləşdirib qeyd edin.

**IV qrup** – İncəsənətdə əldə olunmuş uğurlara aid təqdimat hazırlayın.

**Melumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Melumatın müzakiri:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Melumatdan düzgün istifadə | Təqdimetmə | Tapşırıq vaxtında yerine yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                            |            |                                     |            |              |
| II      |                            |            |                                     |            |              |
| III     |                            |            |                                     |            |              |
| IV      |                            |            |                                     |            |              |

Siz bu mövzunun tədrisi zamanı kollektiv və ya fərdi iş də həyata keçirə bilərsiniz. Bu zaman aşağıdakı tapşırıqların icrasını şagirdlərə verə bilərsiniz.

**Kollektiv iş:** Müharibədən sonrakı ilk illərdə xalqımızın qabaqcıl elm və mədəniyyət xadimləri təqib və təzyiqlərə məruz qalmasının səbəbini araşdıraraq müzakirə edin. Azərbaycan musiqisinin xarakterik əlamətlərini şərh edin.

**Fərdi iş:** Müharibədən sonrakı dövrədə maarif və elmin inkişafını araşdıraraq nəticələrini cədvəl tərtib etməklə təqdim edin.

Tədqiqat aparılıb şagirdlər tərəfindən təqdim olunduqdan sonra ümumiləşdirmə aparılıraq nəticələr əldə edilməlidir.

**Notice ve ümumiləşdirmə:** Nəticədə şagirdlər Azərbaycanda İkinci Dünya müharibəsi dövründə mədəniyyət sahəsində yenilikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir, müharibə illərində elm və mədəniyyət sahəsində uğurları müəyyənləşdirib qeyd edirlər. Müharibədən sonrakı dövrədə maarif və elmin inkişafını araşdıraraq nəticələri təqdim edirlər. İncəsənətdə əldə olunmuş uğurlara aid təqdimat hazırlayırlar, Azərbaycan musiqisinin xarakterik əlamətlərini şərh edirlər.

**Yaradıcı tətbiqetmə:** Müharibədən sonrakı illərdə orta təhsilə bağlı islahatları sxemləşdirin.

**Ev tapşırığı:** Qobustan qaya rəsmləri və Azıx mağarasının tədqiqi haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirme:** Bu mərhələni reallaşdırmaq üçün, eləcə də təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir. Məsələn, sizcə, bütün dinləri təqib edən bir hökuməti dini idarə yaratmağa vadər edən nə idi? Hal-hazırda "Kitabi-Dədə Qorqud" dastanına münasibət necədir? Azərbaycan tarixinin saxtalaşdırılmasının məqsədləri nə idi? Ədəbiyyat və incəsənət sahəsində uğurları nədə görürsünüz?

**Qiymətləndirme meyarları:** əlaqələndirmə, təqdimetmə, şərhetmə

| I səviyyə   | II səviyyə   | III səviyyə  | IV səviyyə  |
|---|--|--|---|
| Azərbaycanda İkinci Dünya müharibəsi dövründə mədəniyyət sahəsindəki yenilikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirməkdə çətinlik çəkir. | Müəllimin köməyi ilə Azərbaycanda İkinci Dünya müharibəsi dövründə mədəniyyət sahəsindəki yenilikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. | Bəzi səhvlərlə Azərbaycanda İkinci Dünya müharibəsi dövründə mədəniyyət sahəsindəki yenilikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. | Azərbaycanda İkinci Dünya müharibəsi dövründə mədəniyyət sahəsindəki yenilikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. |
| Müharibədən sonrakı dövrdə maarif və elmin inkişafını araşdıraraq nəticələri təqdim etməkdə çətinlik çəkir.                                 | Müəllimin köməyi ilə müharibədən sonrakı dövrdə maarif və elmin inkişafını araşdıraraq nəticələri təqdim edir.                                 | Müharibədən sonrakı dövrdə maarif və elmin inkişafını araşdıraraq nəticələri təqdim edir.  | Müharibədən sonrakı dövrdə maarif və elmin inkişafını araşdıraraq nəticələri sistemli təqdim edir.                        |
| 40-60-ci illərdə Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh etməkdə çətinlik çəkir.   | Suallar vasitəsilə 40-60-ci illərdə Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.   | 40-60-ci illərdə Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.  | 40-60-ci illərdə Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini faktlara istinadla şərh edir.                          |

## Mövzu 42

### 1970-80-ci illərdə sosial-iqtisadi yüksəliş

#### Alt standartlar:

- 3.1.1. Müstəmləke rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.
- 4.1.1. Dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev) rolunu dəyərləndirir.
- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

### **Təlim məqsədləri:**

1970-80-ci illərdə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir.

Dövlətin möhkəmlənməsində Heydər Əliyevin rolunu dəyərləndirir.

Heydər Əliyevə dair material toplayaraq təqdim edir.

### **Təlim forması:** kollektiv və qruplarla iş

### **Təlim üsulu:** karusel, təqdimat

Bu mövzunun motivasiyası üçün yetərinə materiallar vardır. I bloka aid hissə siz qane etməzsə və ya siz daha başqa motivasiyaya üstünlük verərsinizsə, bu sizin yaradıcı müəllim olmanızdan xəber verir. Bir neçə nümunəni sizə tövsiyə edirik. Bu mövzü üçün Ulu önder Heydər Əliyevin 70-ci illərə aid gördüyü işlərin videolentini göstərib suallarla şagirdlərin fərziyyələrini ala bilərsiniz. Yaxud da bu dövrü özündə əks etdirən slayd hazırlaya bilərsiniz. Sizin İKT imkanınız yoxdursa, şifahi nitqinizdən istifadə edib müasir Azərbaycanın çiçəklənməsinin, inkişafının və siyasi arenada tanınmasının və qurucusunun kimliyini soruşub 70-ci illərlə əlaqələndirə bilərsiniz. Daha bir sadə vasita isə açar sözlədir.

Kürdən Bakıya su kəməri çekilməsi, Ağdam-Xankəndi dəmir yolunun çekilməsinin başa çatdırılması, Bakı Məişət Kondisionerləri Zavodunun tikilməsi, Bakı-Yalama dəmir yolu xətlərinin elektrikləşdirilməsi və s. hansı dövrə təsadüf edir? və s. suallar dan istifadə etməkə motivasiya yaradıb şagirdlərinizdən fərziyyələr alın. Açıq sözlər üçün II bloka aid materialdan istifadə edə bilərsiniz.

Bundan sonra siz bu dövrə aid hazırlığınız təqdimatı şagirdlərin nəzərinə çatdırın. Şagirdlər bu təqdimat vasitəsilə dövr haqqında məlumat əldə etmək imkanına malik ola bilənlər. Tədqiqatın aparılması üçün III və VI blokdakı sual və tapşırıqlardan istifadə edə bilərsiniz.

**Tədqiqat suali:** Sovet imperiyasının tərkibində olan Azərbaycan SSR-də 1970-1980-ci illərin başlanğıcında hansı dəyişikliklər baş verdi?

Bu suala cavab axtarmaq üçün tapşırıqlar verilir.

**I qrup** – 1960-ci illərdə Azərbaycan SSR-in üzləşdiyi problemləri şərh edin.

**II qrup** – Bu dövrə əhalinin həyat tərzindəki yenilikləri müəyyən edərək sistemləşdirib təhlil edin.

**III qrup** – Ermənilərin Azərbaycan torpaqlarına yeni iddialarını və Heydər Əliyevin gördüyü tədbirləri təhlil edin.

**IV qrup** – 1970-1980-ci illərdə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edin.

**V qrup** – Dövlətin möhkəmlənməsində Heydər Əliyevin rolunu dəyərləndirin.

**VI qrup** – Heydər Əliyevin Azərbaycan namine gördüyü işlərə dair material toplayaraq təqdim edin.

**Məlumatın mübadiləsi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakiresi:** Cavablar diqqətlə dinlenilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdimetmə | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                            |            |                                     |            |              |
| II      |                            |            |                                     |            |              |
| III     |                            |            |                                     |            |              |
| IV      |                            |            |                                     |            |              |
| V       |                            |            |                                     |            |              |

**Kollektiv iş:** Azərbaycan dilinin dövlət dili elan olunmasının əhəmiyyəti nə idi? Fikirlərinizi bildirin. Bu tapşırığı reallaşdırarkən karusel üsulunu həyata keçirəniz, həm vaxta qənaət etmiş olarsınız, həm də dərsdə fəaliqliq yaradarsınız.

**Nəticə ve ümumiləşdirmə:** Nəticədə şagirdlər 1970-1980-ci illərdə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir, 1960-ci illərdə Azərbaycan SSR-in üzləşdiyi problemləri, ermənilərin Azərbaycan torpaqlarına yeni iddialarını və Heydər Əliyevin gördüyü tədbirləri, bu dövrdə əhalinin həyat tərzindəki yenilikləri müəyyən edərək təhlil edirlər. XX əsrin əvvəlində və 70-ci illərdə yaşayış azərbaycanlı ailəsinin həyat tərzini müqayisə edirlər. Azərbaycan dilinin dövlət dili elan olunmasının əhəmiyyətini müzakirə edirlər. Dövlətin möhkəmlənməsində Heydər Əliyevin rolunu dəyərləndirir, Heydər Əliyevə dair material toplayaraq təqdim edirlər.

**Yaradıcı tətbiqetmə:** "Azərbaycanın iqtisadi yüksəlişi adlı" esse yazın.

**Ev tapşırığı:** Heydər Əliyevin 1982-ci ildən başlayan Moskva dövrünə aid məlumat toplayın.

**Refleksiya ve qiymətləndirmə:**

Refleksiya zamanı telim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir. Məsələn, xalqımızın Ümummülli lideri Heydər Əliyevin həyatı haqqında nə bilişiniz? Müasir dövrdə Azərbaycan neftinin inkişafı haqqında nə bilişiniz? 1970-ci illərdə sənayenin inkişafında hansı yeniliklər baş verdi? 1969-1982-ci illərdə hansı hadisələr olmuşdur?

## Qiymətləndirmə meyarları: təhliletmə, dəyərləndirmə, təqdimetmə

| I səviyyə  | II səviyyə   | III səviyyə   | IV səviyyə  |
|--|--|---|---|
| 1970-1980-ci illərdə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən ciddi səhvər edir. | Bəzi səhvər edərək 1970-1980-ci illərdə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. | 1970-1980-ci illərdə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. | 1970-1980-ci illərdə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri faktlar göstərməklə təhlil edir. |
| Dövlətin möhkəm-lənməsində Heydər Əliyevin rolunu dəyərləndirərkən səhvərə yol verir.                                  | Dövlətin möhkəm-lənməsində Heydər Əliyevin rolunu dəyərləndirərkən illərdə səhvər edir.                              | Dövlətin möhkəm-lənməsində Heydər Əliyevin rolunu dəyərləndirir.                                  | Dövlətin möhkəm-lənməsində Heydər Əliyevin rolunu mənbe göstərməklə dəyərləndirir.                                    |
| Heydər Əliyevə dair material toplayır, lakin sistemsiz təqdim edir.  | Heydər Əliyevə dair material toplayaraq təqdim edir, lakin xronoloji ardıcılılığı pozur.                             | Heydər Əliyevə dair material toplayaraq təqdim edir.  | Heydər Əliyevə dair material toplayaraq sistemli və geniş şəkildə təqdim edir.  |

## Mövzu 43

### Yenidənqurma siyasetinin ifası

#### Alt standartlar:

- 1.1.2. Mühüm hadise, proses və təzahürlərə dair xronoloji cədvəller hazırlayırlar.  
 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

#### Təlim məqsədləri:

XX əsrin 80-ci illərində Azərbaycanın inzibati, sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. 80-ci illərə dair xronoloji cədvəl hazırlayırlar.

#### Təlim forması: kollektiv və qruplarla iş

#### Təlim üsulu: beyin həməsi, suallar, şaxələndirmə

Bu mövzunun motivasiyası zamanı xəritədən istifadə edə bilərsiniz. Azərbaycanın xəritəsini şagirdlərə təqdim edin. Bu xəritədə itirilmiş torpaqlarımızı göstərməklə ərazilərimizin adlarını söyləyə bilərlər. Bundan sonra siz şagirdlərə Qarabağ münaqişəsinin başlanğıc nöqtəsinin nə zaman baş verəsini, ermənilərin Qarabağa olan iddiasına Sovet Rusiyasının nə üçün dəstək olması və s. fərziyyələr yaradacaq suallar verə bilərsiniz.

Şagirdlər öz fərziyyələrini irəli sürdükdən sonra onlara tədqiqat sualını elan edin. Bu dərsdən öncəki dərsin ev tapşırığında “Heydər Əliyevin 1982-ci ildən başlayan Moskva dövrünə aid məlumat toplayın” olduğu üçün, demək olar ki, şagirdlər bu mövzu haqqında məlumatlıdır. Şagirdlərdən ev tapşırığının icrası barədə suallar verməklə məlumatlar əldə edilir. Suallar verilib cavablar alındıqdan sonra tədqiqat işi üçün tədqiqat sualı elan edilir.

**Tədqiqat suali:** XX əsrin 80-ci illəri Azərbaycan tarixində hansı izi qoydu?

Bu suala cavab axtarmaq üçün tapşırıqlar verilir.

**I qrup** – Mərkəzi hökumətin tədbirlərinin milli münaqişəni daha da alovlandırdığını əsaslandırın.

**II qrup** – Sizcə, bu dövrə ermənilərin tələblərinin qarşısını almaq üçün nə etmək olardı? Fikrinizi əsaslandırın.

**III qrup** – XX əsrin 80-ci illərində Azərbaycanda daxili siyasi vəziyyəti təhlil edin.

**IV qrup** – Mərkəzi hökumətin DQMV-də ikili siyasetini izah edin.

**V qrup** – Mərkəzi hökumətin və ermənilərin məkrli siyasetinin nəticələrini təhlil edin.

**Məlumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Faktların dəqiqliyi | Təqdimetme | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|---------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                     |            |                                     |            |              |
| II      |                     |            |                                     |            |              |
| III     |                     |            |                                     |            |              |
| IV      |                     |            |                                     |            |              |
| V       |                     |            |                                     |            |              |

**Nəticə və ümmü mileşdirmə:** Nəticədə şagirdlər XX əsrin 80-ci illərində Azərbaycanda daxili siyasi vəziyyəti təhlil edir, mərkəzi hökumətin DQMV-də ikili siyasetini izah edərək, onun tədbirlərinin milli münaqişəni daha da alovlandırdığını əsaslandırırlar. Mərkəzi hökumətin və ermənilərin məkrli siyasetinin nəticələrini təhlil edir, 80-ci illərə dair xronoloji cədvəl hazırlayırlar.

**Kollektiv iş:** Kükürdülü neftin yaratdığı ekoloji problemləri müzakirə edin. Dağlıq Qarabağ məsələsində mərkəzi hökumətin mövqeyini müzakirə edin.

**Fərdi iş:** 80-ci illərə dair xronoloji cədvəl hazırlayın.

**Yaradıcı tətbiqetme:** 80-ci illərə aid hadisələri şaxələndirmə qurmaqla təsvir edin.

**Ev tapşırığı:** Ermənistan SSR-də azərbaycanlılara məxsus məhv edilmiş tarixi abidələr haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirme:**

Bu mərhələdə telim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir. Məsələn, Azərbaycanda milli münaqişə ocağı yaratmaq kimlərin mənafeyinə xidmət edirdi? Sumqayıt hadisələrini töretməkdə ermənilərin məqsədi nə idi? Əbdürrehman Vəzirovun səriştəsizliyi hansı ağır nəticələrə yol açdı? Azərbaycanlı əhalinin Ermənistandan kütləvi qovulmasının səbəbləri nə idi?

**Qiymətləndirmə meyarları:** təhliletmə, cədvəlhazırlama

| I seviyyə  | II seviyyə   | III seviyyə  | IV seviyyə  |
|--|--|--|---|
| XX əsrin 80-ci illərində Azərbaycanın inzibati, sosial-iqtisadi həyatına baş verən dəyişiklikləri təhlil etməkdə çətinlik çəkir. | Müəllimin köməyi ilə XX əsrin 80-ci illərində Azərbaycanın inzibati, sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. | Cüzi səhvlerlə XX əsrin 80-ci illərində Azərbaycanın inzibati, sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. | XX əsrin 80-ci illərində Azərbaycanın inzibati, sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri sərbəst təhlil edir. |
| 80-ci illərə dair xronoloji cədvəl hazırlamaqda çətinlik çəkir.  | Müəllimin köməyi ilə 80-ci illərə dair xronoloji cədvəl hazırlayır.  | 80-ci illərə dair xronoloji cədvəl hazırlayır, lakin sistemlisizlik edir.  | 80-ci illərə dair xronoloji cədvəli sərbəst hazırlayır.   |

## Mövzu 44

### Ərazi bütövlüğünün və milli hüquqların qorunması uğrunda mübarizə

**Alt standartlar:**

- 1.1.1. Müüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.
- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlanır.
- 3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

**Telim məqsədləri:**

Baş vermiş hadisələri zaman baxımından qiymətləndirir.

Əldə edilmiş məlumatlar əsasında təqdimat hazırlanır.

Azərbaycanın işgalçi Ermenistana qarşı mövqeyini dəyərləndirir.

**Telim forması:** kollektiv və qruplarla iş

**Telim üsulu:** beyin həmləsi, **INSERT**

Bu mövzunun tədrisi və verilmiş standartların tədrisi zamanı motivasiyanı reallaşdırmaq üçün I blokdan istifadə edə bilərsiniz. Yaxud da “suverenlik”, “demokratiya” sözlərinin mənasını şagirdlərdən soruşun. Sonra bu sözlərin mahiyətinə aid olan hüquqlar pozularsa, nələrin baş verə biləcəyini fərz etsinlər. Şagirdlər öz fərziyyələrini irəli sürürəllər.

Başqa bir tövsiyə isə IV bloka aid bu hissəni şagirdlərə oxuyun.

“1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, baş vermiş hadisəyə öz kəskin münasibətini bildirmişdi. O demişdir: “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı...”

Nə üçün Heydər Əliyev bu fikri söyləmişdi? Nə üçün 20 Yanvar faciəsi baş verdi? Bu hadisənin səbəbləri nə idi?

Əgər sizin İKT imkanlarınız varsa, o zaman 20 Yanvar faciəsi, meydan hərəkatı və s. bu kimi hadisələrə aid slayd təqdim etməklə də motivasiya üçün zəmin yarada bilərsiniz.

Materialla tanışlıq **INSERT** üsulu ilə həyata keçirilərsə, daha səmərəli olar. Əslində, şagirdlərimiz bu mövzu ilə bağlı yeterince məlumatlıdır. Hal-hazırda hələ də davam edən Qarabağ problemi tariximizin qan yaddaşı olduğu üçün bu mövzunun tədrisi bir o qədər də çətinlik yaratmayacaqdır.

**Tədqiqat sualı:** Mərkəzi hökumətə qarşı baş vermiş xalq hərəkatının qarşısının alımıası üçün hansı tədbirlər həyata keçirildi?

Bu suala cavab tapmaq üçün tapşırıqlar verilir.

**I qrup** – Əvvəlcədən toplanmış məlumat əsasında 20 Yanvar şəhidləri haqqında təqdimat hazırlayıın.

**II qrup** – Xalqı Azadlıq meydanında etirazlara toplayan səbəbləri ümumiləşdirib təqdim edin.

**III qrup** – 20 Yanvar hadisəsindən önce görülən tədbirlərin qərəzli xarakter daşıdığını sübut edin və qiymətləndirin.

**IV qrup** – 1988-1990-cı illərdə baş vermiş hadisələrin qarşısını almağın mümkün yollarını müəyyən edin.

**V qrup** – Ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq siyasetinə qarşı azərbaycanlıların mövqeyini dəyərləndirin.

**Melumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Melumatın müzakirəsi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdimetmə | Tapşırıq vaxtında yerine yetirilib. | Əməkdaşlıq | Ümumi neticə |
|---------|----------------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                            |            |                                     |            |              |
| II      |                            |            |                                     |            |              |
| III     |                            |            |                                     |            |              |
| IV      |                            |            |                                     |            |              |
| V       |                            |            |                                     |            |              |

**Kollektiv iş:** "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanununun əhəmiyyətini müzakirə edin.

Nəticədə şagirdlər baş vermiş hadisəleri zaman baxımından qiymətləndirir, 20 Yanvar hadisəsindən önce görülən tədbirlərin qərəzli xarakter daşıdığını sübut edir və qiymətləndirirlər. Xalqı Azadlıq meydanında etirazlara toplayan səbəbləri müəyyən edərək 1988-1990-ci illərdə baş vermiş hadisələrin qarşısını almağın mümkün yollarını müəyyən edirlər. Əldə edilmiş məlumatlar əsasında təqdimat hazırlayırlar. Azərbaycanın işgalçi Ermənistan'a qarşı mövqeyini dəyərləndirirlər.

**Yaradıcı tətbiqetmə:** Dərslikdə verilmiş məlumatlar əsasında təqdimat hazırlayın.

**Ev tapşırığı:** Ermənilərin Naxçıvan ərazisinə olan hücumları haqqında əlavə məlumat toplayın.

**Refleksiya** üçün təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir. Məsələn, Sovet rəhbərliyi xalq hərəkatını böyük üçün hansı tədbirlərə əl atdı? Sizcə, Azərbaycan rəhbərliyini, xüsusilə Moskvani qorxuya salan nə idi? Meydan hərəkatı deyəndə nə başa düşürsünüz?

**Qiymətləndirmə meyarları:** qiymətləndirmə, təqdimathazırlama, dəyərləndirmə

| I seviyyə  | II seviyyə  | III seviyyə  | IV seviyyə   |
|--|---|--|--|
| Baş vermiş hadisəleri zaman baxımından qiymətləndirməkdə çətinlik çəkir. | Müəllimin köməyi ilə baş vermiş hadisəleri zaman baxımından qiymətləndirir. | Bəzi sehvvlərlə baş vermiş hadisəleri zaman baxımından qiymətləndirir. | Baş vermiş hadisəleri zaman baxımından asanlıqla qiymətləndirir. |
| Əldə edilmiş məlumatlar əsasında təqdimat hazırlamaqda çətinlik çəkir.   | Müəllimin köməyi ilə əldə edilmiş məlumatlar əsasında təqdimat hazırlayır.  | Bəzi sehvvlərlə əldə edilmiş məlumatlar əsasında təqdimat hazırlayır.  | Əldə edilmiş məlumatlar əsasında sərbəst təqdimat hazırlayır.    |

|   |  |  |   |
|---|--|--|---|
| Azərbaycanın işgalçi Ermənistana qarşı mövqeyini dəyərləndirməkde çətinlik çəkir. | Müəllimin köməyi ilə Azərbaycanın işgalçi Ermənistana qarşı mövqeyini dəyərləndirir. | Bəzi səhvlerle Azərbaycanın işgalçi Ermənistana qarşı mövqeyini dəyərləndirir. | Azərbaycanın işgalçi Ermənistana qarşı mövqeyini asanlıqla dəyərləndirir. |
|---|--|--|---|

## Mövzu 45

### Cənubi Azərbaycan müharibədən sonrakı dövrə

#### Alt standartlar:

- 1.1.2. Mühüm hadisə, proses ve təzahürlərə dair xronoloji cədvəller hazırlayır.
- 3.1.1. Müstəmləkə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi heyatda baş verən dəyişiklikləri təhlil edir.
- 3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

#### Təlim məqsədləri:

İkinci Dünya müharibəsindən sonrakı dövrde Cənubi Azərbaycanda sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

İran inqilabı zamanı Cənubi Azərbaycanın mövqeyini dəyərləndirir.

Cənubi Azərbaycanda baş vermiş hadisələrin xronoloji cədvəlini hazırlayır.

**Təlim forması:** kollektiv, fərdi və qruplarla iş

**Təlim üsulu:** beyin hemləsi, fasileli oxu

Bu mövzunun tədrisi zamanı motivasiya üçün I blokdan istifadə edə bilərsiniz. Yaxud da "Ağ inqilab" ifadəsini lövhədə yazıb bu ifadənin nə olduğunu soruşa bilərsiniz. Əsas odur ki, verdiyiniz suallar fərziyyələr yarada bilsin. Şagirdlər öz fərziyyələrini irəli sürsünlər. Motivasiya mərhəlesi bitdikdən sonra II bloka aid hissəni fasileli oxu üsulundan istifadə etməklə şagirdlərə oxudun. Bu zaman III bloka aid olan sual və tapşırıqları diqqətdən qaçırmayın.

Tədqiqat işini aparmaq üçün tədqiqat sualı vermək zəruridir.

**Tədqiqat sualı:** İranda baş verən inqilabi dəyişikliklər Cənubi Azərbaycana necə təsir etdi?

Bu suala cavab axtarmaq üçün tapşırıqlar verilir.

- I qrup** – Cənubi Azərbaycanın İran inqilabında rolunu müəyyən edin.
- II qrup** – “Ağ inqilab” ifadəsini izah edin. Cənubi Azərbaycanda sənayenin zəif inkişaf etməsinin səbəplerini müəyyən edin.
- III qrup** – İranda həyata keçirilən inqilabi dəyişikliklərin Cənubi Azərbaycana təsirini təhlil edin.
- IV qrup** – İran inqilabı zamanı Cənubi Azərbaycanın mövqeyini dəyərləndirin.
- Melumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.
- Melumatın müzakiri:** Cavablar diqqətə dinlənilir, müzakirə olunur ve əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Faktların dəqiqliyi | Təqdimetmə | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|---------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                     |            |                                     |            |              |
| II      |                     |            |                                     |            |              |
| III     |                     |            |                                     |            |              |
| IV      |                     |            |                                     |            |              |

**Kollektiv iş:** İranda 60-70-ci illərin islahatları nəticəsində baş verən dəyişiklikləri təhlil edin. İran İslam inqilabı zamanı Təbriz üşyanını dəyərləndirin.

**Fərdi iş:** Cənubi Azərbaycanda baş vermiş hadisələrin xronoloji cədvəlini hazırlayıın.  
**Notice ve ümumileşdirmə** mərhələsində şagirdlər İkinci Dünya müharibəsindən sonrakı dövrde Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. İran inqilabı zamanı Cənubi Azərbaycanın mövqeyini dəyərləndirirlər. Cənubi Azərbaycanda baş vermiş hadisələrin xronoloji cədvəlini hazırlayıırlar.

**Yaradıcı tətbiqetmə:** “Cənubi Azərbaycanın İran üçün əhəmiyyəti” adlı esse yazın.  
**Ev tapşırığı:** Müasir dövrde Cənubi Azərbaycanda ana dilinin, milli dəyərlərimizin vəziyyəti haqqında məlumat toplayın.

Refleksiya mərhələsində təlim fealiyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir. Məsələn, bu dövrde Şimali Azərbaycanda kəndlilər dövlətdən torpaq satın ala bilirdimi? Bu dövrde Şimali Azərbaycanda Azərbaycan dilinin statusu, vəziyyəti haqqında ne bilirsınız? İran inqilabında Cənubi Azərbaycan əhalisinin fəal iştirakı özünü necə göstərirdi?

## Qiymətləndirmə meyarları: təhliletmə, dəyərləndirmə, cədvəl hazırlama

| I səviyyə  | II səviyyə  | III səviyyə  | IV səviyyə   |
|--|---|--|--|
| İkinci Dünya müharibəsindən sonrakı dövrde Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil etməkdə çətinlik çəkir. | Bəzi səhvlərə yol verməklə ikinci Dünya müharibəsindən sonrakı dövrde Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. | İkinci Dünya müharibəsindən sonrakı dövrde Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. | İkinci Dünya müharibəsindən sonrakı dövrde Cənubi Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri geniş təhlil edir. |
| İran inqilabı zamanı Cənubi Azərbaycanın mövqeyini dəyərləndirməkdə çətinlik çəkir.  | Bəzi səhvlərə yol verməklə İran inqilabi zamanı Cənubi Azərbaycanın mövqeyini dəyərləndirir.  | İran inqilabi zamanı Cənubi Azərbaycanın mövqeyini dəyərləndirir.  | İran inqilabi zamanı Cənubi Azərbaycanın mövqeyini geniş şəkildə dəyərləndirir.  |
| Cənubi Azərbaycanda baş vermiş hadisələrin xronoloji cədvəlini hazırlanmaqla çətinlik çəkir.   | Bəzi səhvlərə yol verməklə Cənubi Azərbaycanda baş vermiş hadisələrin xronoloji cədvəlini hazırlayır.   | Cənubi Azərbaycanda baş vermiş hadisələrin xronoloji cədvəlini hazırlayır.   | Cənubi Azərbaycanda baş vermiş hadisələrin xronoloji cədvəlini sistemli şəkildə hazırlayır.  |

### Mövzu 46

#### 1970-80-ci illərdə mədəniyyətin inkişafı

##### **Alt standartlar:**

- 5.1.1. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.
- 5.1.2. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.
- 5.1.3. Azərbaycan xalqının mədəni nailiyətlərinə dair araşdırımlar aparır, nəticələrini təqdim edir.

##### **Təlim məqsədlər:**

- 1970-1980-ci illərdə Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.
- 1970-1980-ci illərdə Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.

Elmin inkişafına dair araşdırımlar aparır, nəticələrini təqdim edir.

**Təlim forması:** kollektiv və cütlerle iş  
**Təlim əsulu:** beynin həmisi, mühazirə

Motivasiya zamanı I blokdakı suallardan istifadə edə bilərsiniz. Yaxud da "sivilizasiya" sözünün mənasının nə olduğunu şagirdlərdən soruşa bilərsiniz. "Sivilizasiya" ve "mədəniyyət" anlayışını onlara təqdim edib bu sözler arasındakı əlaqəni aydınlaşdırın suallar verin. Bunun davamı olaraq 1970-1980-ci illerde Azerbaycan mədəniyyətini özündə eks etdirən şəkilləri şagirdlərə təqdim edib onların hansı dövrlərə aid olmasını soruşun.

Aşağıdakı şəkilləri şagirdlərə təqdim etmək olar.



Şagirdlər öz fərziyyelerini ləllər sürdükden sonra siz bu mövzu ilə eləqədar mühazirə edin. Mühazirə 5-6 deqiqəlik olarsa, kifayət edər. Mühazirədən sonra tədqiqat sualını elan edin.

**Tədqiqat suali:** 1970-1980-ci illerde Azerbaycan mədəniyyəti hansı nailiyətlər qazandı?

Bu suala cavab tapmaq üçün tapşırıqlar verilir.

**I cüt** – 1970-80-ci illerde çəkilmiş bu filmlərdən her hansı birinin milli xarakter daşıdığını esaslandırın.

**II cüt** – Şamaxı rəsədxanasının SSRİ-nin en böyük astronomiya mərkəzlerindən birinə çevrilmesi Azerbaycana nə verdi? Şərh edin.

**III cüt** – Elmin inkişafına dair araşdırımlar aparıb nəticələrini təqdim edin.

**IV cüt** – Bu dövrde təhsildə baş verən uğurları və mənfi cəhətləri müəyyən edin.

**V cüt** – Bakının “Neft akademiyası” kimi tanınmasının səbəblərini izah edin.

**VI cüt** – Dağlıq Qarabağda mədəniyyət sahəsində görülən işləri təhlil edərək təqdim edin.

**VII cüt** – Nəyə görə Ermənistanda Azərbaycan mədəniyyətinin təbliğinə mane ola bilmirdilər? Fikrinizi əsaslandırın.

**VIII cüt** – Bu dövrde görülən işlərin milli dəyərlərin təbliğinə, milli oyanışa xidmət etdiyini əsaslandırın.

**IX cüt** – Azərbaycan Sovet Ensiklopediyası və Bakıda “Sovet Türkologiyası” jurnalının nəşrə başlanması əhəmiyyətini izah edin.

**X cüt** – Azərbaycan mədəniyyəti və elmində baş vermiş nailiyyətləri dünya elm və mədəniyyətində baş vermiş yeniliklərlə müqayisə edib fikirlərinizi yazın.

**Məlumatın mübadiləsi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakiresi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında cütlər qiymətləndirilir.

| Cütlerde işləyen şagirdlərin adı | Fəallıq səviyyəsi (zəif, orta, yüksək) | Əməkdaşlığı | Qaydalara emel olunması | Tapşırığın icrası zamanı müzakirə etme | Ümumi rəyə gəlmə |
|----------------------------------|--|-------------|-------------------------|--|------------------|
| Əli                              |  |             |                         |  |                  |
| Əsmər                            |  |             |                         |  |                  |

**Kollektiv iş:** Heydər Əliyevin Azərbaycanın milli-mədəni irlsinə qarşı baş vermiş təqib və haqsızlıqları aradan qaldırmaq tədbirlərini müzakirə edin.

Neticədə şagirdlər 1970-1980-ci illərdə Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh edərək, elmin inkişafına dair araşdırmaşalar apararaq nəticələrini təqdim edirlər. Heydər Əliyevin Azərbaycanın milli-mədəni irlsinə qarşı baş vermiş təqib və haqsızlıqları aradan qaldırmaq tədbirlərini müzakirə edirlər. Bu dövrdə təhsildə baş verən uğurları və mənfi cəhətləri müəyyən edərək Bakının “Neft akademiyası” kimi tanınmasının səbəblərini izah edir, Dağlıq Qarabağda mədəniyyət sahəsində görülən işləri təhlil edərək təqdim edirlər. Bununla yanaşı, 1970-1980-ci illər Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.

**Yaradıcı tətbiqetmə:** 1970-80-ci illərdə çəkilmiş “Nəsimi”, “Babək”, “Axırıncı aşırım”, “Dədə Qorqud” və Azərbaycan kinosunun “Qızıl fond”una daxil olmuş digər filmləri haqqında esse yazın.

**Ev tapşırığı:** Azərbaycan alimlərinin daha hansı kəşfləri, ixtiraları ümumittifaq miqyasında böyük əhəmiyyətə malik idi? Məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:** Təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir. Refleksiya zamanı aşağı-

dakı suallardan istifadə etmək olar. Məsələn, sizcə, Ermənistanda (Qərbi Azərbaycanda) azərbaycanlıların milli mədəniyyətinin təbliği hansı məqsədləri daşıyırı? Sizcə, 1970-80-ci illərdə mədəniyyətin inkişafını intibah adlandırmış olarmı?

**Qiymətləndirmə meyarları:** şərhətmə, müqayisəetmə, təqdimetmə

| I səviyyə   | II səviyyə  | III səviyyə   | IV səviyyə  |
|---|---|---|---|
| 1970-1980-ci illərdə Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh etməkdə çətinlik çəkir.   | Səhvler etməklə 1970-1980-ci illərdə Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.   | 1970-1980-ci illərdə Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.   | 1970-1980-ci illərdə Azərbaycan mədəniyyətinin xarakterik əlamətlərini ətraflı şərh edir.   |
| 1970-1980-ci illər Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə etməkdə çətinlik çəkir. | Səhvler etməklə 1970-1980-ci illər Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir. | 1970-1980-ci illər Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir. | 1970-1980-ci illər Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə ətraflı müqayisə edir. |
| Elmin inkişafına dair araşdırmaclar aparır, nəticələrini təqdim etməkdə çətinlik çəkir.   | Səhvler etməkle elmin inkişafına dair araşdırmaclar aparır, nəticələrini təqdim edir.   | Elmin inkişafına dair araşdırmaclar aparır, nəticələrini təqdim edir.   | Elmin inkişafına dair araşdırmaclar aparır, nəticələrini geniş şəkildə təqdim edir.   |

## VII FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASI MÜSTƏQİLLİK DÖVRÜNDƏ (1991-2000-CI İLLƏR)

### Mövzu 47

#### Dövlət müstəqilliyinin bərpası

##### Alt standartlar:

- 3.1.1. Müstəmleke rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş veren dəyişiklikləri təhlil edir.
- 4.1.2. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə dair materiallar toplayır, təqdim edir.

### Təlim məqsadları:

Heydər Əliyevin Naxçıvan MR-de gördüyü işlər dair materialları toplayır, təqdim edir. Dövlət müəsəsliyinin bərpası müstəqillik şəraitiində inzibati, səciət-iqtisadi həyatda baş veren deyilgilikləri təhlili edir.

### Təlim formaları: kollektiv iş

### Təlim üsulu: bəyin hamlesi, müzakirə

**Motivasiya:** Müxtəlif şəkildən istifadə etməkde motivasiyanı qurmaq olar. Aşağıdakı şəkillər buna nümunədir.



Zecəbədə rəsulatlı jurnalist Kürvəyevə təqdim olunmuş şəkilaltı fotosu



Azərbaycan azgərləri Qərəbiyi döytikdə

Şəkillərə eesən şəgirdlər öz fərziyyelerini irəlli sündürür.

**Tedqiqat suali:** Azərbaycan Respublikasının dövlətçilik naməline atdığı addımlar neden ibaret oldu?

Bu suala cavab vermək üçün tapşınqlar varılır.

- 1991-ci ilde Naxçıvan MR-de heyata keçirilən tedbirlerin demokratik xarakter olduğunu sübut edin.
- Sizce, Qarakanddeki terror tessadüfen, yoxsa planlı baş vermişdi? Ehtimallarıınızı eesənləndirin.
- 1991-ci ilde xalqın teklidi ilə qəbul olunmuş qərarları təhlili edin.

Bu tapşınqlara cavab tapmaq üçün müzakirə xəritələri metodundan istifadə etmək olar.

Bu metoddan tarix dərsində istifadə etmek yerinə düşer. Bu əsul bir növ debat üçün hazırlıq da hesab etmək olar. Burada aparılan müzakirə şəgirdlərin tarix proseslərə münaşbetini aşkar etmək üçün yararlıdır. Bu əsulin tətbiqi zamanı aşağıdakılara emal etmək gəredir:

- Müzakirə edilecek mövzunun adı.
- Mövzuya dair problemləri əzə çıxarmaq və ziddiyetli suallar qoymaq.
- Şəgirdlərin her birinin mövqələrinin müəyyənleşdirilməsi.
- Uyğun mövqədə olan şəgirdlərin cütterdə birleşdirilməsi. Onların "ləhine" və "əleyhine" şayhi tərtib etməsi.

- Hər bir cütün başqa cütle birləşərək siyahıdakı bəndlərə əlavələrin edilməsi.
- Sınıf bu argumentlər etrafında düşünür və lehine və ya əleyhinə qərarlar qəbul edir.
- Qərarların qəbul edilməsi və ümumiləşdirilmənin aparılması.
- Bu üsulu cütlərlə və bütün sınıfə aparmaq daha düzgün olar.
- Qiymətləndirmə zamanı özünüqiyəmətləndirmə vərəqindən istifadə etmək olar.

Bu qiymətləndirmə fərdi qiymətləndirmədir. Dərsin sonunda hər bir şagird öz fəaliyyətini bu cədvələ əsasən qiymətləndirə bilər.

| Şagird: Ağazadə Rauf Əli oğlu            |                       |                            |                          |                   |                                  |
|--|-----------------------|----------------------------|--------------------------|-------------------|----------------------------------|
| Tapşırığı tam ve düzgün yerine yetirdim. | Dersde diqqətli idim. | Mətiqli yanaşmam var idim. | Sual-cavabda aktiv idim. | Əməkdaşlıq etdim. | Eтикət qaydalarına riayət etdim. |
|  |                       |                            |                          |                   |                                  |

**Kollektiv iş** reallaşdırarkən III və VI bloka aid materiallardan istifadə edə bilərsiniz.

Azərbaycan Ordusunun meğlubolma səbəblərini müzakirə edin. Xocalıda şəhid olmuş digər Milli Qəhrəman Tofiq Hüseynov haqqında məlumat toplayıb müzakirə aparın. Siz Vaqif Qurbanovun yerində olsayınız, onun kimi davranardınızmı? Müzakirə edin. Daşaltı əməliyyatını müzakirə edin.

**Netice və ümumiləşdirmə:** Nəticədə şagirdlər Heydər Əliyevin Naxçıvan MR-də gördüyü işlərə dair materiallar toplayaraq təqdim edirlər. Dövlət müstəqilliyinin bərpası və müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edirlər.

**Yaradıcı tətbiqetmə:** Mövzuya aid xronoloji cədvəl qurun.

**Ev tapşırığı:** Milli qəhrəmanlarımız haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:** Bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir. Məsələn, Azərbaycanda hər il 18 oktyabr nə üçün əlamətdar gün kimi qeyd edilir? Mərkəzi Asyanın Türk dövlətləri ilə dostluq münasibətləri yaratmaq niyə mümkün olmadı? Xocalı soyqırımı necə qiymətləndirilir? Hansı hadisə respublikada içtimai-siyasi vəziyyəti gərginləşdirdi?

**Qiymətləndirmə meyarları:** təqdimetmə, təhliletmə

| I səviyyə   | II səviyyə  | III səviyyə   | IV səviyyə  |
|---|---|---|---|
| Heydər Əliyevin Naxçıvan MR-də gördüyü işlərə dair materiallar toplayır, təqdim etməkdə çətinlik çəkir. | Müəllimin köməkliyi ilə Heydər Əliyevin Naxçıvan MR-də gördüyü işlərə dair materiallar toplayır, təqdim edir. | Heydər Əliyevin Naxçıvan MR-də gördüyü işlərə dair materiallar toplayır, təqdim edərkən fikrini ifadədə bəzi səhvələr edir. | Heydər Əliyevin Naxçıvan MR-də gördüyü işlərə dair materiallar toplayır, təqdim edir. |

|   |   |  |   |
|---|---|--|---|
| Dövlət müstəqilliyyinin bərpası və müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil etməkdə çətinlik çəkir. | Müellimin köməkliyi ilə dövlət müstəqilliyyinin bərpası və müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir. | Cüzi sehvlerlə dövlət müstəqilliyyinin bərpası və müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir. | Dövlət müstəqilliyyinin bərpası və müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir. |
|---|---|--|---|

## Mövzu 48

### Qurtuluş hərəkatı

#### Alt standartlar:

- 1.2.2. Müxtəlif mənbələr əsasında təqdimatlar hazırlanır.  
 2.1.2. Mühüm tarixi hadisə və prosesləri kontur xəritələrdə təsvir edir.  
 3.1.3. Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

#### Telim məqsədleri:

Qurtuluş hərəkatı ilə bağlı təqdimatlar hazırlanır.

Hadisələrin baş verdiyi məkan və prosesləri kontur xəritədə təsvir edir.

Azərbaycanı parçalamaq cəhdlərinin qarşısının alınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

**Telim forması:** kollektiv və qruplarla iş

**Telim üsulu:** beyin həmləsi, müzakire, Sokrat dialoqu

**Motivasiya:** Motivasiya üçün 1 bloka aid suallardan istifadə etməklə şagirdlərin fərziyyələrini almaq olar. Ulu öndər Heydər Əliyevin qayıdışı, yenidən Azərbaycan xalqının xilaskarı kimi dönmesi, bu xalqın qurtuluşu olmasını eks etdirən slayd və ya videoçarx göstərməklə də motivasiyanı reallaşdırı bilərsiniz. Əgər İKT imkanlarınız yoxdursa, onda şəkillərdən istifadə edə bilərsiniz. Diger bir vasitə isə "1993-cü il 15 iyun tarixi sizə nə deyir?" suali ilə şagirdlərə müraciət edə bilərsiniz. Motivasiya zamanı şagirdlərin öz fərziyyələrini irəli sürmələri üçün şərait yaradın.

Motivasiya reallaşdırıldıqdan sonra tədqiqatın aparılması mərhələsini həyata keçirin. Bu mövzunun tədrisi üçün qabaqlayıcı tapşırığın verilməsi dərsin gedişini daha maraqlı edə bilər. Şagirdlər əldə etdikləri materialları sinfə gətirir. Topladığı materiallar əsasında müzakire və ya Sokrat dialoqu üsulunu reallaşdırı bilərsiniz.

**Tədqiqat suali:** Qurtuluş hərəkatı Azərbaycan tarixində hansı izi qoydu?

Bu suala cavab axtarmaq üçün tapşırıqlar verilir.

**İ qrup** – Gəncə hadisələrini vətəndaş müharibəsi adlandırmış olarmı? Fikrinizi əsaslandırın.

**II qrup** – Sizcə, Azərbaycanı parçalamağa çalışan separatçı qüvvələr hansı dövlətlər tərəfindən dəsteklənirdi? Ehtimallarınızı əsaslandırın.

**III qrup** – Respublikada daha hansı hadisələr böhranı derinləşdirdi? Izah edin.

**IV qrup** – Ulu öndər Heydər Əliyevin respublikanı böhrandan və vətəndaş müharibəsindən xilas etmesini topladığı material əsasında təhlil edərək təqdim edin.

**V qrup** – Gəncə qiyamının yaratdığı böhranı təhlil edin.


**Məlumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdimetmə | Tapşırıq vaxtında yerinə yetirilib | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|------------|------------------------------------|------------|--------------|
| I       |                            |            |                                    |            |              |
| II      |                            |            |                                    |            |              |
| III     |                            |            |                                    |            |              |
| IV      |                            |            |                                    |            |              |
| V       |                            |            |                                    |            |              |

**Kollektiv iş:** Bakı, Gəncə və Lənkəranı kontur xəritədə göstərməklə baş verən prosesləri təsvir edin.

Nəticədə şagirdlər Qurtuluş hərəkatı ilə bağlı təqdimat hazırlayırlar, hadisələrin baş verdiyi məkan və prosesləri kontur xəritədə təsvir edirlər. Azərbaycanı parçalamaq cəhdlərinin qarşısının alınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edirlər.



**Yaradıcı tətbiqetmə:** "Qurtuluş günü" adlı hekayə yazın.

**Ev tapşırığı:** Milli Ordumuz haqqında təqdimat hazırlayın.

**Refleksiya və qiymətləndirme** mərhələsində təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual vermeklə şagirdlər fərdi şəkildə qiymətləndirilir.

Məsələn, sizcə, Heydər Əliyev o zaman Bakıya gəlməsəydi, respublikanın aqibəti necə olardı? Azərbaycan Respublikasının parçalanması hansı dövlətlərin mənafeyinə xidmət edirdi? Hakimiyyət çəvrilişləri respublikada vəziyyətə necə təsir etdi?

## Qiymətləndirmə meyarları: təqdimat hazırlama, təsviretmə, təqdimetmə

| I səviyyə   | II səviyyə   | III səviyyə   | IV səviyyə  |
|---|--|---|---|
| Qurtuluş hərəkatı ilə bağlı təqdimat hazırlamaqda çətinlik çəkir.   | Kömekdən istifadə etmək kə Qurtuluş hərəkatı ilə bağlı təqdimat hazırlayırlar.   | Bəzi faktlarda səhvler etmək kə Qurtuluş hərəkatı ilə bağlı təqdimat hazırlayırlar.                                       | Qurtuluş hərəkatı ilə bağlı sərbəst təqdimat hazırlayır.  |
| Hadisələrin baş verdiyi məkan və prosesləri kontur xəritədə təsvir edərək səhvler edir.   | Hadisələrin baş verdiyi məkan və prosesləri kontur xəritədə təsvir edərək bəzi səhvler edir.   | Hadisələrin baş verdiyi məkan və prosesləri kontur xəritədə təsvir edir.  | Hadisələrin baş verdiyi məkan və prosesləri kontur xəritədə geniş təsvir edir.  |
| Azərbaycanı parçalamaq cəhdlərinin qarşısının alınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim etməkdə çətinlik çəkir. | Kömekdən istifadə etmək kə Azərbaycanı parçalamaq cəhdlərinin qarşısının alınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir. | Azərbaycanı parçalamaq cəhdlərinin qarşısının alınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir. | Azərbaycanı parçalamaq cəhdlərinin qarşısının alınması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları sərbəst təqdim edir. |

## Mövzu 49

### Qarabağ müharibəsi

#### Alt standartlar:

- 1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.
- 2.1.2. Mühüm tarixi hadisə və prosesləri kontur xəritələrdə təsvir edir.
- 3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

#### Təlim məqsədləri:

Qarabağ müharibəsinə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.

Qarabağ müharibəsinin və digər faciələrin baş verdiyi yerləri kontur xəritədə təsvir edir.

Rusyanın və Ermənistanın maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin hemləsi, müzakire

Motivasiya zamanı I blokdakı suallardan istifadə edə bilərsiniz. Bu mövzunun tədrisi zamanı müxtəlif vasitələrdən istifadə edib motivasiya yarada bilərsiniz. Məsələn, "Xoca" filmindən bir epizod və yaxud "Feryad" filmində fragmentlər göstərməklə şagirdlərə filimdə baş vermiş proseslərlə bağlı suallar verib fərziyyələrini almaq olar. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağda çəkdiyi kadrları da nümayiş etdirməklə motivasiya yarada bilərsiniz. Yox eger sizin bütün bunları etmənizə şəraitiniz yoxdur, şəkillərdən istifadə edə bilərsiniz. Yaxud da Qarabağa, şəhidlərə həsr olunmuş şeirlərdən birini söyləməklə şagirdlərin fərziyyələr iəli sürməsinə imkanlar yaradın. Mexanizm işə düşdükdən sonra tədqiqatın aparılması üçün tədqiqat sualını verin.

**Tədqiqat səali:** Qarabağ müharibəsində məglubiyyətlərin hansı daxili və xarici səbəbləri vardı?

Bu suala cavab axtarmaq üçün tapşırıqlar verilir.

**I qrup** – 1993-cü ilin dekabrından etibarən cəbhədə Azərbaycan Ordusunun əldə etdiyi uğurları sxemləşdirin.

**II qrup** – Ermənistan və Azərbaycan arasında atəşkəsə nail olmağın vacibliyini əsaslandırın.

**III qrup** – İşgal olunmuş ərazilərdə hadisələri şərh edərək əraziləri kontur xəritədə təsvir edin.

**IV qrup** – Rusyanın Ermənistən maraqlarını müdafiə etməsində Azərbaycanın mövqeyini dəyərləndirin.

**V qrup** – Azərbaycan Respublikasının və AXC-nin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirləri müqayisə edin.

**Məlumatın mübadiləsi:** Bu zaman qrupların hazırladığı işlər müəyyən edilmiş zaman ərzində təqdim edilir. Bu zaman qrup liderləri qrup adından çıxış edərək hazırladığı işi təqdim edirlər.

**Məlumatın müzakiri:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Faktların dəqiqliyi | Təqdimetmə | Tapşırıq vaxtında yerine yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|---------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                     |            |                                     |            |              |
| II      |                     |            |                                     |            |              |
| III     |                     |            |                                     |            |              |
| IV      |                     |            |                                     |            |              |
| V       |                     |            |                                     |            |              |

Kollektiv iş üçün aşağıdakı tapşırıqları verə bilərsiniz.

1993-cü ildə yay-payız hərbi əməliyyatlarında Azərbaycanın məğlub olmasının daxili və xarici səbəblərini müəyyənləşdirib müzakirə edin.

Azərbaycan Ordusunun gücləndirilməsi üçün görülən tədbirləri müzakirə edin.

Qarabağ müharibəsinə aid müxtəlif ölkələrin mətbuatlarında verilmiş fərqli yanaşmaları müqayisə edin.

**Nəticə və ümumileşdirmə:** Nəticədə şagirdlər Qarabağ müharibəsinə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edirlər. Müharibədə baş verən prosesləri kontur xəritədə təsvir edərək, Rusyanın və Ermənistanın maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirirlər.

Əgər yaradıcı tətbiqetmə mərhələsini reallaşdırmağa zamanınız varsa, o zaman siz V blokda verilmiş şəkilləri müqayisə edib, onlar haqqında fikirlərini qeyd etmələrini şagirdlərə tapşırın.

**Ev tapşırığı:** İşgal olunmuş ərazilər haqqında məlumat toplayaraq esse yazın.

Bişkek protokolu haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:** Bu mərhələni həyata keçirmək üçün bir neçə sual vermeklə şagirdləri fərdi şəkildə qiymətləndirə bilərsiniz.

Məsələn, Qarabağ müharibəsində hansı uğurlarımız oldu? Məğlubiyyətlərin daxili səbəblərini nədə görürsünüz? Ermənistan qətnamələri niyə yerinə yetirmirdi?

**Qiymətləndirmə meyarları:** müqayisətmə, təsviretmə, dəyərləndirmə

| I seviyyə   | II seviyyə   | III seviyyə  | IV seviyyə  |
|---|--|--|---|
| Qarabağ müharibəsinə aid yazılı mənbələrdəki fərqli yanaşmaları sualların köməyi ilə müqayisə edir. | Bezi səhv'lərə Qarabağ müharibəsinə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.            | Qarabağ müharibəsinə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.     | Qarabağ müharibəsinə aid yazılı mənbələrdəki fərqli yanaşmaları nümunələr gətirmeklə müqayisə edir. |
| Müharibədə baş verən prosesləri kontur xəritədə təsvir edirkən səhv'lərə yol verir.                 | Müəllimin köməyi ilə müharibədə baş verən prosesləri kontur xəritədə təsvir edir.                        | Müharibədə baş verən prosesləri kontur xəritədə cüzi səhv'lərə təsvir edir.        | Müharibədə baş verən prosesləri kontur xəritədə sistemli təsvir edir.                               |
| Rusyanın və Ermənistanın maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirməkdə səhv'lər edir. | Rusyanın və Ermənistanın maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirərkən cüzi səhv'lər edir. | Rusyanın və Ermənistanın maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir. | Rusyanın və Ermənistanın maraqları ilə bağlı Azərbaycanın mövqeyini etraflı dəyərləndirir.          |

## Mövzu 50

### Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlara üzv olması

#### Alt standartlar:

- 1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəller hazırlayır.
- 3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.
- 3.1.3. Azərbaycan dövlətləri ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

#### Təlim məqsədləri:

- Mühüm hadisələrə dair xronoloji cədvəller hazırlayır.
- Beynəlxalq və regional təşkilatların maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.
- Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlara üzv olması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir.

**Təlim forması:** kollektiv, fərdi və qruplarla iş

**Təlim üsulu:** beynin həməlesi, qərarlar ağacı

**Motivasiya:** I blokdan istifadə etməklə motivasiya yaratmaq olar. Yaxud da Azərbaycan Respublikasının xarici siyasetinə dair slayd göstərməklə motivasiyanı qurmaq olar. Şagirdlər öz fərziyyələrini irəli sürürler.

**Tədqiqat suali:** Azərbaycan Respublikasının xarici siyasetində atdığı addımların tariximizdəki rolü nədən ibarət oldu?

Tədqiqat sualına cavab axtarmaq üçün şagirdlər qruplara bölündürler. Qruplara III və VII bloka aid olan tapşırıqlardan istifadə etməklə də iş vərəqləri vermək olar. Yaxud da özünüz iş vərəqlərində işləmək üçün tapşırıqlar hazırlaya bilərsiniz. Aşağıda verilmiş qrup işlərini reallaşdırmaq üçün tövsiyə edirik.

**I qrup** – Azərbaycan Respublikası üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyin vacibliyini təhlil edin.

**II qrup** – MDB-nin SSRI-nin varisi kimi fəaliyyət göstərdiyini sübut edin.

**III qrup** – MDB çərçivəsində dövlətlərarası əməkdaşlıqla ayrı-ayrı ölkələrlə fərdi əməkdaşlıq etməyin fərqini izah edin.

**IV qrup** – Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlara üzv olması ilə bağlı materialları təqdim edin.

**Məlumatın mübadiləsi:** Qruplara verilən vaxt bitdikdən sonra şagirdlər cavabları hazırlayaraq təqdim edirlər. Şagirdlərə qrup qiymətləndirmə meyarlarını xatırlatmağınız gərəkdir ki, onlar nəyin əsasında qiymətləndiriləcəklərini bilsinlər. Qrup qiymətləndirmə meyarını ya flipçartda, ya da lövhədə yazıb elan etməyi unutmayın.

**Məlumatın müzakiresi:** Cavablar diqqətlə dinlenilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdimetme | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|----------------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                            |            |                                     |            |              |
| II      |                            |            |                                     |            |              |
| III     |                            |            |                                     |            |              |
| IV      |                            |            |                                     |            |              |

**Fərdi iş:** Azərbaycan Respublikasının tarixində baş vermiş proseslərə aid xronoloji cədvəl hazırlayın.

**Kollektiv iş:** Azərbaycan Respublikasının dünya dövlətləri tərəfində tanınmasının əhəmiyyətini müzakirə edin.

Bu tapşırığı həyata keçirmək üçün qərarlar ağacı üsulundan istifadə edin. Şagirdlərin qərarlarına əsasən nəticəyə gəlmələrinə bələdçilik edin.

**Netice ve ümumileşdirmə:** Neticədə şagirdlər mühüm hadisələrə dair xronoloji cədvəller hazırlayırlar, beynəlxalq və regional təşkilatların maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirirlər. Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlara üzv olması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edirlər.

**Yaradıcı tətbiqetmə:** "Heydər Əliyev Azərbaycan Respublikasını dünyaya tanıdı" adlı təqdimat hazırlayın.

**Ev tapşırığı:** Azərbaycan dövlətçiliyi üçün görülmüş işlər barədə əlavə məlumat toplayın.

**Refleksiya** zamanı siz bir neçə sual verməklə şagirdləri fərdi şəkildə qiymətləndirə bilərsiniz. Məsələn, güclü xarici siyaset Azərbaycan Respublikası üçün hansı iqtisadi imkanları açdı? Azərbaycanın dünyada tanınmasının əhəmiyyəti nə oldu? Xarici siyasetdə Qarabağ probleminin həlli yolları üçün hansı addımlar atılır?

**Qiymətləndirme meyarları:** cədvəlhəzırlama, dəyərləndirmə, təqdimetmə

| I səviyyə   | II səviyyə   | III səviyyə  | IV səviyyə   |
|---|--|--|--|
| Mühüm hadisələrə dair xronoloji cədvəller hazırlanmaqdə çətinlik çəkir. | Müəllimin köməyi ilə mühüm hadisələrə dair xronoloji cədvəller hazırlanır. | Cüzi səhvlerle mühüm hadisələrə dair xronoloji cədvəller hazırlanır. | Mühüm hadisələrə dair xronoloji cədvəlləri sərbəst hazırlanır. |

|  |   |   |  |
|--|---|---|--|
| Beynəlxalq və regional təşkilatların maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirməkdə çətinlik çəkir.   | Müəllimin köməyi ilə beynəlxalq və regional təşkilatların maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.   | Bəzi səhvlərlə beynəlxalq və regional təşkilatların maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.   | Beynəlxalq və regional təşkilatların maraqları ilə bağlı Azərbaycanın mövqeyini sərbəst dəyərləndirir.                                       |
| Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlara üzv olması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim etməkdə çətinlik çəkir. | Müəllimin köməyi ilə Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlara üzv olması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir. | Bəzi səhvlərlə Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlara üzv olması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir. | Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlara üzv olması ilə bağlı müxtəlif mənbələrdən topladığı materialları təqdim edir. |

## Mövzu 51

### Dövlət müstəqilliyini möhkəmləndirmək tədbirləri

#### Alt standartlar:

3.1.1. Müstəmlekə rejimi, müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

4.1.1. Dövlətçiliyin möhkəmləndirilməsində və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) rolunu dəyərləndirir.

#### Təlim məqsədləri:

Azərbaycan Respublikasının müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri təhlil edir.

Azərbaycan Respublikasının möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolunu dəyərləndirir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həmlesi, fasiləli oxu, akvarium

Motivasiya zamanı I bloka aid olan suallardan istifadə edə bilərsiniz. Yaxud da Azərbaycan Respublikasının Konstitusiyasına istinad etməklə motivasiya yaradın. Onlara konstitusiyamızda eksini tapmış məsələlərə aid suallar verin. İdarəcilik haqqında soruşun. Şagirdlər Azərbaycan Respublikasının Konstitusiyası ilə Həyat bilgisi fənnindən ətraflı məlumatlıdır. Ona görə də sizin verdiyiniz suallara fərziyyə-

yələr söyləməyə geniş imkanları olacaqdır. Məqsəd idarəciliklə bağlı şagirdlərin fərziyyələrini almaq və mexanizmi işə salmaqdır. Bu mərhələni həyata keçirdikdən sonra tədqiqat sualını elan edin. Şagirdlərin mövzu ilə tanışlığı üçün fasiləli oxu üsulundan istifadə edə bilərsiniz. II bloka aid materiallar şagirdlər tərefindən oxunduqda fasilələr edib III bloka aid sual və tapşırıqların üzərində dayanın. Yaxud da oxunmuş hissədə aydın olmayan məqamları müzakirə edib aydınlaşdırın.

**Tədqiqat sualı:** Azərbaycan Respublikasında müstəqilliyi möhkəmləndirmək üçün hansı tədbirlər həyata keçirildi?

Bu suala cavab axtarmaq üçün tapşırıqlar verilir.

**I qrup** – Azərbaycan Respublikasında hakimiyət bölgüsünü təhlil edib münasibət bildirin.

**II qrup** – Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əsas dəyişikliklərin vacib olduğunu sübut edin.

**III qrup** – Qarabağ münaqişəsi amili neft strategiyasına necə təsir göstərdi?

Fikirlerinizi bildirin.

**IV qrup** – Azərbaycan Respublikasının torpaq islahatı ilə Sovet hökumətinin torpaq islahatı arasındakı fərqi müəyyən edin.

**V qrup** – Azərbaycan Respublikasının müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edin.

**VI qrup** – Azərbaycan Respublikasının möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolunu dəyərləndirin.

**Məlumatın mübadiləsi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakiresi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Məlumatdan düzgün istifadə | Təqdimetmə | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi netice |
|---------|----------------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                            |            |                                     |            |              |
| II      |                            |            |                                     |            |              |
| III     |                            |            |                                     |            |              |
| IV      |                            |            |                                     |            |              |
| V       |                            |            |                                     |            |              |
| VI      |                            |            |                                     |            |              |

**Kollektiv iş:** reallaşdırarkən akvarium üsulundan istifadə edə bilərsiniz. Azərbaycanın neft strategiyası ilə bağlı tapşırığı şagirdlərə verə bilərsiniz. Daxili və xarici qrup olmaqla bütün kollektivin iştirakını təmin edin.

**Nəticə və ümumiləşdirmə:** Nəticədə şagirdlər Azərbaycan Respublikasının müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir, Azərbaycan Respublikasının möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolunu dəyərləndirilən.

**Yaradıcı tətbiqetmə:** ABŞ-in dövlət idarəetmə forması ilə Azərbaycan Respublikasının idarəetmə formasını Venn diaqramında müqayisə edin.

**Ev tapşırığı:** Ombudsman təsisatı haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:** Refleksiyanın həyata keçirilməsi üçün aşağıdakı sualları şagirdlərə verə bilərsiniz.

Azərbaycan xalqının prezident seçkilərində yenidən Heydər Əliyevə səs verməsinin səbəbi nədir?

Ombudsman təsisatının fəaliyyəti nə zaman həyata keçirildi?

Bağlanan sazişlərin Azərbaycan üçün strateji əhəmiyyəti nədir?

Azərbaycan Respublikasının inkişafı namənə görülmüş hansı tədbirləri söyləyə bilərsiniz?

**Qiymətləndirmə meyarları:** təhliletmə, dəyərləndirmə

| I seviyyə   | II seviyyə   | III seviyyə  | IV seviyyə  |
|---|--|--|---|
| Azərbaycan Respublikasının müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edərkən ciddi səhvler edir. | Sualların köməyi ilə Azərbaycan Respublikasının müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. | Bəzi səhvlerle Azərbaycan Respublikasının müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri təhlil edir. | Azərbaycan Respublikasının müstəqillik şəraitində inzibati, sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri asanlıqla təhlil edir. |
| Azərbaycan Respublikasının möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolunu dəyərləndirir-məkdə çətinlik çəkir.                           | Müəllimin köməyi ilə Azərbaycan Respublikasının möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolunu dəyərləndirir.                          | Bəzi səhvlerle Azərbaycan Respublikasının möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolunu dəyərləndirir.                          | Azərbaycan Respublikasının möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolunu sərbəst dəyərləndirir.                            |

## VIII FƏSİL. AZƏRBAYCAN YENİ MİNILLİYİN BAŞLANĞICINDA

### Mövzu 52.

#### Azərbaycan Respublikasının inkişafında yeni mərhələ

##### Alt standartlar:

1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri dəyərləndirir.

##### Telim məqsədleri:

Azərbaycanın yeni minilliyin başlanğıcında insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir.

Azərbaycan Respublikasının inkişafını təbii amillərin və müxtəlif təsərrüfat sahələrinin inkişafı ilə əlaqələndirərək dəyərləndirir.

**Telim forması:** kollektiv və qruplarla iş

**Telim üsulu:** beyin həmlesi

Motivasiya üçün I blokda verilmiş hissə yardımçınız ola bilər. Şagirdlər I blokda verilmiş suallara fərziyyələr iрeli sürdükdə siz onları lazımı istiqamətə yönləndirir. Motivasiya üçün İlham Əliyevin çıxışlarından fragment də təqdim edə bilərsiniz. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi İlham Əliyevin siyasi addımları və ölkə üçün gördüyü işləri fərziyyələr sürməklə ifadə edən şagirdlərdə fəaliq yaratmaq üçün onlara fikirlərini söyləməkdə imkanlar yaradın. INSERT üsulunun tətbiqi zamanı III blokda verilmiş sual və tapşırılardan istifadə edin. IV blokda verilmiş əlavə məlumatlar, VII blokda verilmiş şəkillər mövzunun mənimsənilməsinə, eləcə də standartların tələbinə uyğun məqsədəmüvafiq bacarıqların formalasdırılmasına imkan yaradacaqdır.

**Tədqiqat səali:** XXI əsrin əvvəllərində respublikanın həyatında hansı yeniliklər baş verdi?

Bu suala cavab axtarmaq üçün tapşırıqlar verilir.

**I qrup** – Azərbaycanın inkişafını təbii amillərin və müxtəlif təsərrüfat sahələrinin inkişafı ilə əlaqələndirərək fikirlərinizi qeyd edin.

**II qrup** – Dünya azərbaycanlılarının həmrəy olduğunu nümunələr əsasında izah edin.

**III qrup** – Yaşadığınız ərazidə (şəhər, rayon, kənd, qəsəbə) son dövrlərdə həyata keçirilən bərpa işləri və ya yeniliklər haqqında müzakirə apararaq dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirib fikirlərinizi qeyd edin.

**IV qrup** – Neft strategiyasının Azərbaycanın dünya dövlətləri ilə siyasi və mədəni əlaqələrin inkişafına təsirini izah edin.

**Məlumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Faktların dəqiqliyi | Təqdimetmə | Tapşırıq vaxtında yerine yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|---------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                     |            |                                     |            |              |
| II      |                     |            |                                     |            |              |
| III     |                     |            |                                     |            |              |
| IV      |                     |            |                                     |            |              |

**Kollektiv iş:** Müasir Azərbaycan Ordusu haqqında sənədli filmə baxıb müzakirə aparın. Dünya azərbaycanlılarının bir mərkəzdə təşkilatlanmasıının əhəmiyyətini müzakirə edin.

**Netice və ümumileşdirmə:** Neticədə şagirdlər Azərbaycanın yeni minilliyyin başlanğıcında insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir, yeni mərhələnin inkişafını təbii amillərin və müxtəlif təsərrüfat sahələrinin inkişafı ilə əlaqələndirərək dəyərləndirilər.

**Yaradıcı tətbiqetmə:** Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırlanmış silah-sursat və hərbi texnika haqqında təqdimat hazırlayıın.

**Ev tapşırığı:** "ASAN xidmət" mərkəzlərində hansı xidmətlərin olması haqqında məlumat toplayın.

**Refleksiya və qiymətləndirmə:** Refleksiya zamanı təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdlər fərdi şəkildə qiymətləndirilir. Məsələn, Cənubi Qafqazın hansı dövləti həyata keçirilən layihələrden kənarda qalmışdır? Qeyri-neft sektorunu dedikdə hansı sənaye sahələri nəzərdə tutulur? Qeyri-neft sektorunu inkişaf etdirməkdə dövlətin məqsədləri nədir?

**Qiymətləndirmə meyarları:** əlaqələndirmə, dəyərləndirmə

| I səviyyə   | II səviyyə  | III səviyyə  | IV səviyyə  |
|---|---|--|---|
| Azərbaycanda yeni minilliyyin başlanğıcında insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirdikdə ciddi səhvlərə yol verir. | Suallardan istifadə etməklə Azərbaycanda yeni minilliyyin başlanğıcında insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. | Azərbaycanda yeni minilliyyin başlanğıcında insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir, lakin faktlarda bəzi səhvler edir. | Sərbəst şəkildə Azərbaycanda yeni minilliyyin başlanğıcında insanların həyat tərzindəki dəyişiklikləri dövrün xüsusiyyətləri ilə əlaqələndirir. |

|   |  |   |  |
|---|--|---|--|
| Azərbaycan Respublikasının inkişafını təbii amillərin və müxtəlif təsərrüfat sahələrinin inkişafı ilə əlaqələndirirək dəyərləndirirkən səhvər edir. | Suallardan istifadə etməklə Azərbaycan Respublikasının inkişafını təbii amillərin və müxtəlif təsərrüfat sahələrinin inkişafı ilə əlaqələndirirək dəyərləndirir. | Bəzi səhvlerle Azərbaycan Respublikasının inkişafını təbii amillərin və müxtəlif təsərrüfat sahələrinin inkişafı ilə əlaqələndirirək dəyərləndirir. | Asanlıqla Azərbaycan Respublikasının inkişafını təbii amillərin və müxtəlif təsərrüfat sahələrinin inkişafı ilə əlaqələndirirək dəyərləndirir. |
|---|--|---|--|

## Mövzu 53

### Xarici siyaset

#### Alt standartlar:

- 1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair xronoloji cədvəller hazırlayır.  
 1.2.1. Eyni hadisəyə aid yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.  
 3.1.2. Xarici dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

#### Təlim məqsədleri:

- Xarici siyasetlə bağlı mühüm hadisələrə dair xronoloji cədvəl hazırlayır.  
 Azərbaycan Respublikasının xarici siyasetinə dair yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.  
 ABŞ, Avropanın dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin hemlesi, debat

**Motivasiya:** Dərslikdə öz əksini tapmış və I blokda verilmiş hissədən istifadə edərək motivasiya yarada bilərsiniz. Yaxud da lövhədə “strategiya” sözünü yazış şagirdlərdən bu sözün mənasının nə olduğunu soruşun. Sonra Azərbaycan Respublikasının strateji mövqeyi haqqında suallar verin. Cavab alındıqdan sonra ölkənin əsas strategiyasının nə olduğunu soruşun. Şagirdlər müxtəlif ferziyyələr söyleyəcəklər. Siz onlardan xarici siyasetlə bağlı ferziyyələr aldıqdan sonra debatı təşkil edin. Bildiyiniz kimi, debat üçün müzakirə edilecek problem öncədən elan edilir.

**Tədqiqat suları:** Azərbaycan Respublikasının xarici siyaseti istiqamətində hansı işlər aparılır?

**I qrup** – Türkiyə ilə Azərbaycanı “bir millət, iki dövlət” kimi əsaslandırın.

**II qrup** – Gürcüstanla strateji münasibətlərin qurulmasının əhəmiyyətini müəyyən edin.

**III qrup** – Araşdırın: Hal-hazırda dünyada terror baş verən ölkələr içerisinde hansı ölkə daha çox əziyyət çəkir?

**IV qrup** – “Hücum diplomatiyası” ifadəsinə mənbəyə istinad edərək təhlil edin.

**Məlumatın mübadilesi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakiri:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Faktların dəqiqliyi | Təqdimetmə | Tapşırıq vaxtında yerine yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|---------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                     |            |                                     |            |              |
| II      |                     |            |                                     |            |              |
| III     |                     |            |                                     |            |              |
| IV      |                     |            |                                     |            |              |

**Kollektiv iş:** Kollektiv iş üçün debat təşkil edilir. Debat üçün “Azərbaycan respublikasının xarici siyaseti bu dövletin böyük uğurlara imza atmasına imkanlar açdı” fikrini müzakirəyə qoymaq olar.

Bildiyiniz kimi, bu üsul, demək olar ki, müzakirələr əsasında qurulub. Bu üsulun tətbiqi zamanı hər kəsin iştirakı vacibdir. Debat digər müzakirələrdən fərqli olaraq, müzakirə apardığı şəxsi yox, üçüncü tərəfi inandırmaq üzərində qurulur. Bu zaman tutarlı faktlar, arqumentlər göstərmək lazımdır. Üçüncü tərəfin “bəli, bu tərəf məni inandırdı” fikri təsdiq kimi götürülür.

Bu zaman onlar mövzunu araşdırmağa çalışır, əsas anlayışları izah edir, dəllillər yığmaq üçün müxtəlif mənbələrə müraciət etmiş olurlar. Bu zaman mənbələr üzərində işləmək bacarığı da formalaşır. Debatlarda natiqlik istedadını üzə çıxarımağa çalışan şagirdlər qərarlar vermək imkanlarına da sahib olurlar.

Debat zamanı rollaşdırma həyata keçirilir:

I bölünmüş qrup təsdiqləyici mövqedədir. Mövzunu olduğu kimi qəbul edir. Deyilmiş fikirlərin düzgün olduğunu təsdiqləyir.

II qrup təkzibədicidir. O, birinci qrupun fikirlərini təkzib edir və öz arqumentlərini getirir.

III qrup isə hakim mövqedə duranlardır ki, bu iki qrupun hansı biri daha dəqiq, dolğun və inandırıcı fakt gətirərsə, o zaman onun fikrini təsdiqləyir. Təbii ki, hakimin üzərinə bunu müəyyən etmək üçün böyük məsuliyyət düşür. Bir qədər münaqışəli mövzu seçmək bu üsulun tətbiqi üçün səmərəlidir. Əger sizin vaxtınız üçün debat üsulu münasib deyilsə, o zaman kollektivə tapşırıq verib, onlardan icrasını tələb edə bilərsiniz. Aşağıda verilmiş tapşırıqlardan istifadə etməklə bunu reallaşdırı bilərsiniz.

Azərbaycanın xarici siyasetinin əsas əlamətlərini müəyyən edin.

“Yeni qonşuluq” siyasetinin əsas məqsədlərini müəyyən edin.

Azərbaycanın ABŞ, Avropa dövlətləri, Türkiyə, Rusiya və Gürcüstanın strateji maraqları ilə bağlı mövqeyini dəyərləndirib cədvəl qurun.

**Nəticə və ümumiləşdirmə:** Neticedə şagirdlər xarici siyasetle bağlı mühüm hadisələrə dair xronoloji cədvəl hazırlayırlar. Azərbaycan Respublikasının xarici siyasetinə dair yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir, ABŞ, Avropa dövlətləri və qonşu dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir, Azərbaycanın xarici siyasetinin əsas istiqamətlərini müəyyən edərək "Yeni qonşuluq" siyasetinin əsas məqsədlərini müəyyən edirlər.

**Yaradıcı tətbiqetmə:** Bu mərhələ üçün isə aşağıdakı tapşırığı vere bilərsiniz.

Venn diaqramına əsasən, Azərbaycan Cümhuriyyətinin xarici siyaseti ilə Azərbaycan Respublikasının xarici siyasetinin oxşar və fərqlərini müəyyən edin.

**Ev tapşırığı:** Azərbaycan Respublikasının Cənubi Qafqazın aparıcı və lider dövlətinə çəvrlilməsi haqqında təqdimat hazırlayın.

**Refleksiya və qiymətləndirme:** Refleksiya üçün aşağıdakı suallardan istifadə etmək olar.

- Türkiyə dövləti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqe tutmuşdur?
- Azərbaycan dünya ölkələri ilə hansı diplomatik müqavilələr imzalamışdır?
- Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmasının xarici siyasetə nə kimi təsiri oldu?
- İlham Əliyevin xarici siyasetdəki uğurları hansılardır?

**Qiymətləndirme meyarları:** cədvəlhəzləmə, müqayisətmə, dəyərləndirmə

| I seviyyə   | II seviyyə  | III seviyyə   | IV seviyyə   |
|---|---|---|--|
| Xarici siyasetlə bağlı mühüm hadisələrə dair xronoloji cədvəl hazırlamaqda çətinlik çekir.                                    | Müəllimin köməyi ilə xarici siyasetlə bağlı mühüm hadisələrə dair xronoloji cədvəl hazırlayır.                                    | Cüzi səhvlerlə xarici siyasetlə bağlı mühüm hadisələrə dair xronoloji cədvəl hazırlayır.                                      | Xarici siyasetlə bağlı mühüm hadisələrə dair sərbəst xronoloji cədvəl hazırlayır.  |
| Azərbaycan Respublikasının xarici siyasetinə dair yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edərək səhvler edir.        | Suallar vasitəsilə Azərbaycan Respublikasının xarici siyasetinə dair yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.        | Bəzi səhvlerlə Azərbaycan Respublikasının xarici siyasetinə dair yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.        | Azərbaycan Respublikasının xarici siyasetinə dair yazılı mənbələrdəki fərqli yanaşmaları sərbəst müqayisə edir.          |
| ABŞ, Avropa dövlətləri və qonşu dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirərək səhvler edir. | Suallar vasitəsilə ABŞ, Avropa dövlətləri və qonşu dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir. | Cüzi səhvlerlə ABŞ, Avropa dövlətləri və qonşu dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini dəyərləndirir. | ABŞ, Avropa dövlətləri və qonşu dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın mövqeyini asanlıqla dəyərləndirir. |

## Mövzu 54

### Mədəniyyətin inkişafında böyük uğurlar

#### Alt standartlar:

5.1.2. Azerbaycan sivilizasiyası ve mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası ve mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.

5.1.3. Azerbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırırmalar aparır, nəticələrini təqdim edir.

#### Təlim məqsədləri:

Azerbaycan mədəniyyətini dünya mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir.

Mədəniyyətin inkişafında uğurlara dair araşdırırmalar aparır, nəticələrini təqdim edir.

**Təlim forması:** kollektiv və qruplarla iş

**Təlim üsulu:** beyin həmləsi, müzakirə

**Motivasiya** zamanı I bloka aid bu hissəni – "Azerbaycan xalqı uzun bir tarix yaşayıb. Tarixin hər bir mərhələsində xalqımız dünya mədəniyyəti ırsinə öz töhfələrini vermişdir. Hal-hazırda xalqımız suretli iqtisadi inkişafı ilə seçilən Qafqazın lider dövlətinə çevrilmişdir. Bəs mədəniyyətimiz bu inkişafa uyğunlaşa bilirmi? Mədəniyyət sahəsində hansı uğurlar qazanılmışdır?" motivasiya üçün istifadə edə bilərsiniz.

Yaxud da Heydər Əliyev Fondunun fəaliyyəti haqqında sənədli film və ya videoroliki şagirdlərə nümayiş etdirir. Sonra bu barədə şagirdlərə suallar verib fərziyyələrini söyləməyə şərait yarada bilərsiniz. Daha başqa bir motivasiya üçün vasitə şəkillər ola bilər. Müasir dövrə aid mədəniyyətimizlə bağlı şəkillər nümayiş etdirə bilərsiniz.

**Tədqiqat suali:** Azerbaycan Respublikasında mədəniyyətin inkişafında hansı uğurlar qazanılmışdır?

Bu suala cavab axtarmaq üçün tapşırıqlar verilir.

**I qrup** – Azerbaycanda təhsilin inkişaf istiqamətlərini müəyyən edin.

**II qrup** – İdmanın inkişafında İlham Əliyev rolunu dəyərləndirin.

**III qrup** – Elm sahələri ilə iqtisadiyyatın əlaqələrini izah edin.

**IV qrup** – Azerbaycan tarixinin tədqiqi və təbliğinin əhəmiyyətini izah edin.

**V qrup** – Azerbaycanın incəsənət sahəsindəki uğurlarını dünya incəsənətinin uğurları ilə müqayisə edin.

**Məlumatın mübadiləsi:** Müəyyən edilmiş zaman ərzində şagirdlər cavabları hazırlayaraq təqdim edirlər.

**Məlumatın müzakirəsi:** Cavablar diqqətlə dinlənilir, müzakirə olunur və əlavələr edilir. Meyar əsasında qruplar qiymətləndirilir.

| Qruplar | Faktların dəqiqliyi | Təqdimetmə | Tapşırıq vaxtında yerinə yetirilib. | Əməkdaşlıq | Ümumi nəticə |
|---------|---------------------|------------|-------------------------------------|------------|--------------|
| I       |                     |            |                                     |            |              |
| II      |                     |            |                                     |            |              |
| III     |                     |            |                                     |            |              |
| IV      |                     |            |                                     |            |              |
| V       |                     |            |                                     |            |              |

**Kollektiv iş:** İdman sahəsində uğurlarımız nəyin göstəricisidir? Əsaslandırın. Azərbaycan tarixi elminin inkişafının əhəmiyyətini müəyyən edin.

**Netice ve ümumileşdirmə:** Nəticədə şagirdlər mədəniyyətimizin inkişafında İlham Əliyev rolunu qeyd edərək Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir, araşdırma apararaq Azərbaycanın incəsənət sahəsindəki uğurlarını dünya incəsənətinin (xarakterik əlamətləri ilə) uğurları ilə müqayisə edirlər. Azərbaycanda təhsilin inkişaf istiqamətlərini müəyyən edərək Azərbaycan tarixi elminin inkişafının əhəmiyyətini müəyyən edir. Mədəniyyətin inkişafına aid araşdırmalar aparır, nəticələrini təqdim edirlər.

**Yaradıcı tətbiqetmə:** Müasir dövrə Azərbaycan memarlığının çalarlarını özündə ifadə etdirən esse yazın.

**Ev tapşırığı:** Mədəniyyətimizin inkişafı ilə bağlı görülmüş işlər barədə məlumat toplayıb dəftərinizdə qeyd edin.

#### Refleksiya ve qiymətləndirmə:

Təlim fəaliyyətini izləməyə kömək edəcək bir neçə sual verməklə şagirdləri fərdi şəkildə qiymətləndirə bilərsiniz. Məsələn, dünyanın ən nüfuzlu universitetlərindən hansıları tanıyırsınız? Azərbaycan elminin inkişafında hansı yeniliklər oldu? Incəsənətin inkişafını nə ilə sübut edərdiniz? Memarlığın inkişafına səbəb nə idi? Mədəniyyətin inkişafı üçün prezident İlham Əliyev hansı tədbirləri həyata keçirdi?

**Qiymətləndirmə meyarları:** müqayisəetmə, təqdimetmə

| I səviyyə  | II səviyyə   | III səviyyə  | IV səviyyə   |
|--|--|--|--|
| Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edərkən çoxlu səhvler edir. | Suallardan istifadə etməklə Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir. | Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir.               | Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin xarakterik əlamətləri ilə əsaslandırılmış şəkildə müqayisə edir. |
| Mədəniyyətin inkişafındakı uğurlara dair araşdırırmalar aparır, nəticələrini təqdim etməkdə çətinlik çəkir.  | Mədəniyyətin inkişafındakı uğurlara dair araşdırırmalar aparır, nəticələrini təqdim edərkən səhv'lərə yol verir.   | Mədəniyyətin inkişafındakı uğurlara dair araşdırırmalar aparır, nəticələrini sistem-siz təqdim edir. | Mədəniyyətin inkişafındakı uğurlara dair araşdırırmalar aparır, nəticələrini təqdim edir.                      |

## I bölmə üzrə summativ qiymətləndirmə nümunələri

### 1. XIX esrin I yarısında Azerbaycana köçürülmüşdür:

- A) Rus zadeganları, ermənilər, almanlar
- B) Təriqətçi və bidətçi ruslar, polyaklar, ermənilər
- C) Almanlar, ermənilər, gürcüler
- D) Təriqətçi ruslar, ermənilər, almanlar
- E) Təriqətçi və bidətçi ruslar, ermənilər, gürcüler

### 2. Şəhər mehkəmeleri hansı şəhərlərdə fealliyət göstərirdi? Adlarını qeyd edin.

---

---

---

### 3. Ermənilər Şimali Azerbaycanda daha çox hansı bölgelerde yerləşdirilmişdi?

- A) I, II, VII
- B) III, IV, V
- C) II, IV, VI
- D) III, V, VI
- E) II, V, VII



### 4. Taliş eyaletində Üşyanın yatrılmasının səbəbi hansılardı?

1. Qoşunların sayı qeyri-bərabər idi.
2. Üşyan iştirakçıları müəyyən qayda ilə mübarizə aparmırdılar.
3. Üşyançıların çoxu üz dönderirdi.
4. Üşyan davamlı deyildi.

---

---

---

### 5. Quba üşyanının yatrılmasında çar qoşunlarından başqa, hansı qüvvəler iştirak etmişdi?

- A) Şirvan bəylərinin və Dağıstan feodallarının atlı destəleri
- B) Qarabağın keçmiş erməni məliklerinin qüvvəleri
- C) Sibirin ataman və kazakları
- D) Çar hökumətinə sadıq olan feodal bəylərin uşaqlarından toplanan süvarı destəler
- E) Şərqi Gürcüstan və Qazaxdan gelen könülli destəler

## **6. 1840-cı il 10 aprel qanununun nəticəsi:**

- A) Rus dili ilə yanaşı, Azərbaycan dilinin işlənməsinə xüsusi diqqət verildi.
- B) Azərbaycan məmurlarının hüquq və vəzifeləri genişləndirildi.
- C) Azərbaycanlı məmurlar idarəetmə orqanlarından uzaqlaşdırıldı və ruslarla əvəz edildi.
- D) Azərbaycanda ağa və bəylərin mülkiyyət hüquqları özlerinə qaytarıldı.
- E) Çarizmə qarşı müqavimət göstərməyənlərin əmlak və torpaqları əllərində qaldı.

## **7. Üsyanları xronoloji ardıcılıqla düzün?**

- |               |               |                |               |               |
|---------------|---------------|----------------|---------------|---------------|
| 1. Talış      | 2. Şəki       | 3. Car-Balakən | 4. Quba       |               |
| A) 3, 4, 1, 2 | B) 4, 3, 1, 2 | C) 3, 1, 4, 2  | D) 3, 1, 2, 4 | E) 1, 2, 3, 4 |

## **8. Tarixi əsərləri yazılıqları illərə görə xronoloji ardıcılıqla düzün?**

- |                   |                |                   |                           |               |
|-------------------|----------------|-------------------|---------------------------|---------------|
| 1. Gülüstani-İrəm | 2. Qarabağname | 3. Qarabağ tarixi | 4. Şəki xanlarının tarixi |               |
| A) 4, 1, 2, 3     | B) 1, 2, 4, 3  | C) 4, 1, 3, 2     | D) 2, 1, 3, 4             | E) 3, 2, 4, 1 |

## **9. Xronoloji ardıcılılığı tapın?**

- 1. Balaxanıda buruq üsulu ilə neft quyusunun qazılması
  - 2. "Nobel qardaşları" şirkətinin fəaliyyətə başlaması
  - 3. Bakı-Tiflis dəmiryolunun çəkilməsi
  - 4. Gəncə şəhərinin özünü idarə hüququnu alması
- |               |               |               |               |               |
|---------------|---------------|---------------|---------------|---------------|
| A) 1, 2, 4, 3 | B) 3, 1, 2, 4 | C) 4, 2, 3, 1 | D) 1, 2, 3, 4 | E) 4, 2, 1, 3 |
|---------------|---------------|---------------|---------------|---------------|

## **10. XIX əsrin 70-ci illərinə qədər Azərbaycanda neft sənayesinin inkişafına mənfi təsir edən amillər:**


- 1. Neftdən sənaye miqyasında istifadə olunması
  - 2. İltizam sisteminin mövcudluğu
  - 3. Kəndlilərin məcburi əməyindən istifadə
  - 4. Neft məhsullarına tələbatın azlığı
  - 5. Neft sənayesində xarici kapitalın ağılığı
- |            |            |            |            |            |
|------------|------------|------------|------------|------------|
| A) 1, 2, 3 | B) 2, 3, 5 | C) 1, 3, 5 | D) 2, 3, 4 | E) 1, 3, 4 |
|------------|------------|------------|------------|------------|

## **11. Azərbaycanda 1870-ci il 14 may "Əsasnaməsi"nin 1847-ci il "Əsasnaməsi"ndən əsas fərqləri:**

- A) Kəndlilərə 5 desyatın torpağın ayrılması
- B) Sahibkar kəndlilərinin bəylərdən asılılığının rəsmiləşməsi
- C) Bəy və ağaların torpaq üzərində hüquqlarının toxunulmazlığının ləğv edilməsi
- D) Dövlət kəndlilərinə pay torpaqlarından nəslü istifadə hüququnun verilməsi
- E) Kəndlilərin şəxsi asılılığının ləğv edilməsi və öz pay torpaqlarını satın almaq hüququnun verilməsi

**12. Uyğun bəndi tapın:**

- A) I, II
- B) III, IV
- C) II, IV
- D) I, III
- E) II, III



**13. Zaqatala üsyanının başlanması üçün siqnal oldu:**

- A) Temir xan-şuradan 3 minlik rus ordusunun gətirilməsi
- B) Zaqatalaya hökumət komissiyasının göndərilməsi
- C) Hökumətin komissiyasının yengiloy ve müğalları asılılıqdan azad etmək təşəbbüsü
- D) Gürcüstanda kəndli islahatının keçirilməsi
- E) A.Qalacovun Balakən kəndində kilsə tikdirməsi

**14. XIX əsrin son rübündə Azərbaycanda kəndli hərəkatının ən geniş yayılmış forması idi?**

- A) nümayişlər
- B) qaçaqcılıq
- C) kəndli üsyanları
- D) tətillər
- E) vergilərdən imtina

**15. Təbrizdə baş verən tənbəki üsyanının səbəb və nəticəsini qeyd edin:**

.....  
.....  
.....

**16. 1872-ci il əsasnamesine görə qəza məktəblərini əvəz etdi:**

- A) şəhər məktəbləri
- B) gimnaziyalar
- C) xalq məktəbləri
- D) rus-Azərbaycan məktəbləri
- E) üsuli-cədidi məktəbləri

**17. XIX əsrin II yarısında tanınmış Azərbaycan rəssamları:**

- |                    |             |                |                 |
|--------------------|-------------|----------------|-----------------|
| 1. X.Nətəvan       | 2. M.Nəvvab | 3. M.Q.İrəvani | 4. Məşədi Mirzə |
| 5. Q.Hacıbababəyov |             |                |                 |
| A) 1, 2            | B) 2, 3     | C) 3, 4        | D) 4, 5         |
|                    |             |                | E) 2, 5         |

**18. Xronoloji ardıcılılığı müəyyən edin.**

1. Milli teatrın yaranması
2. İlk qadın gimnaziyasının açılması
3. Milli mətbuatın əsasının qoyulması
4. Bakıda ilk rus-Azərbaycan məktəbinin açılması

**5. İlk kişi gimnaziyasının açılması**

- A) 1, 3, 2, 5, 4    B) 3, 1, 2, 4, 5    C) 2, 1, 3, 4, 5    D) 1, 2, 3, 4, 5    E) 4, 2, 3, 1, 5

**19. Fəhlələr tərəfindən "Mazut konstitusiyası" adlanırdı:**

- A) Bakıda neft sənayeçiləri ilə fəhlələr arasında imzalanmış müstərek müqavilə  
B) "Nobmazut"un hazırladığı mazut istehsalını qaydaya salmaq tələbləri  
C) Rus inqilabının gedişində qəbul edilmiş konstitusiya  
D) Mazut istehsalını artırmaq üçün sahibkarlar arasında imzalanmış müqavilə  
E) Mazut istehsal edən fəhlələrə verilmiş hüquqlar

**20. XX əsrin evvəllərində baş vermiş iqtisadi böhrandan sonra Azərbaycan neft sənayesini əlində cəmləşdirən inhisar birliklərindən deyil?**

- A) "Nobel qardaşları"    B) "Oyl"    C) "Şell"    D) "Nobmazut"  
E) "Qafqaz və Merkuri"

**21. 1905-ci ilin avqustunda çar hökuməti hansı bölgələrdə milli qırğın təşkil etmişdi?**

- A) Şamaxı, Quba    B) Bakı, Gəncə    C) Şəki, Qazax    D) Bakı, Şuşa  
E) Naxçıvan, Ordubad

**22. 1905-1911-ci illər İran inqilabı adlanır:**

- A) Milli azadlıq hərəkatı    B) Burjua-demokratik inqilabı    C) Məşrutə hərəkatı  
D) İrticacı fəaliyyət    E) Xalq üşyəni

**23. Xronoloji ardıcılılığı müəyyən edin:**

1. "Molla Nəsrəddin" jurnalının nəşrə başlaması
2. İlk Azərbaycan operasının tamaşaşa qoyulması
3. İlk Azərbaycan filminin çekilməsi
4. Gəncədə müəllimlər seminariyasının açılması

- A) 3, 4, 2, 1    B) 1, 3, 2, 4    C) 2, 1, 4, 3    D) 1, 3, 4, 2    E) 1, 2, 4, 3

**24. Azərbaycanın II, III və IV dövlət dumalarında iştirak edən nümayəndələrin adlarını sxem tərtib etməklə qeyd edin.**

---

---

---

## **II bölmə üzrə summativ qiymətləndirmə nümunələri**

### **1. Xronoloji ardıcılılığı tapın?**

1. Bakıda mart hadisələri      2. Brest-Litovsk sülhü      3. Ərzincan barışı  
4. Zaqafqaziya Komissarlığının yaranması  
A) 1, 2, 3, 4      B) 4, 3, 2, 1      C) 3, 2, 1, 4      D) 4, 3, 1, 2      E) 2, 1, 4, 3

### **2. 1918-ci ilin martında Bakıdakı qırğın zamanı müsəlmanlara qarşı birləşmiş qüvvələr:**

1. Almanlar      2. Bakı Soveti      3. Erməni Milli Şurası      4. Eserlər      5. Daşnaklar  
6. İngilislər  
A) 2, 4, 6      B) 2, 3, 5      C) 1, 3, 5      D) 1, 4, 5      E) 4, 5, 6

### **3. Ərzincan barışıının nticəsində:**

- A) Qars və Ərdəhan Rusiyaya verildi.  
B) Batum ermənilərə verildi.  
C) Osmanlı dövləti Rusyanın müttəfiqine çevrildi.  
D) Rus qoşunları Qafqaz cəbhəsindən geri çəkildi.  
E) Şərqi Anadolu ruslar tərəfindən işğal olundu.

### **4. XIX əsrin əvvəllərində itirilmiş milli dövlətçilik bərpə edildi:**

- A) Ş.M.Xiyabaninin rəhbərlik etdiyi milli hökumətin yaranması ilə  
B) Bakı Xalq Komissarları Sovetinin yaradılması ilə  
C) Azerbaycan Xalq Cümhuriyyətinin yaranması ilə  
D) Xüsusi Zaqafqaziya komitəsinin yaranması ilə  
E) Sentrokaspi diktaturasının yaranması ilə

### **5. 1919-cu il fevralın 28-de ilk dəfə Naxçıvanın general-qubernatoru vəzifəsinə kim təyin edildi? Bu general-qubernatorluğu yaratmaqdə məqsəd nə idi? Cavabınızı qeyd edin.**

---

---

---

### **6. Xronoloji ardıcılılığı tapın:**

1. Azerbaycan dilinin dövlət dili elan olunması  
2. Azerbaycan Xalq Cümhuriyyətinin yaranması  
3. Üçrəngli dövlət bayrağının qəbul edilməsi  
4. Milli ordunun yaranması  
A) 2, 1, 4, 3      B) 3, 4, 2, 1      C) 1, 2, 3, 4      D) 2, 4, 1, 3      E) 4, 1, 3, 2

**7. De-yure və de-fakto nə deməkdir? Azərbaycan Cümhuriyyətinin müstəqilliyini de-yure və de-fakto taniyan dövlətlərin adlarını yazın.**

.....  
.....  
.....

**8. Azərbaycanda bolşevik rejimine qarşı baş vermiş üsyanların ardıcılığı:**

- |               |               |               |               |               |
|---------------|---------------|---------------|---------------|---------------|
| 1. Gəncə      | 2. Zaqatala   | 3. Lənkəran   | 4. Qarabağ    |               |
| A) 1, 3, 4, 2 | B) 3, 4, 2, 1 | C) 2, 1, 3, 4 | D) 1, 4, 2, 3 | E) 4, 1, 3, 2 |

**9. Xronoloji ardıcılılığı tapın?**

- |                             |                         |                     |               |               |
|-----------------------------|-------------------------|---------------------|---------------|---------------|
| 1. DQMV-nin təşkili         | 2. ZSFSR-in yaradılması | 3. SSRİ-nin təşkili |               |               |
| 4. Naxçıvan MSSR-in təşkili |                         |                     |               |               |
| A) 1, 2, 3, 4               | B) 2, 3, 1, 4           | C) 3, 4, 2, 1       | D) 1, 4, 3, 2 | E) 1, 2, 4, 3 |

**10. 1930-cu illərin repressiya qurbanlarından deyil?**

- |                    |                   |              |
|--------------------|-------------------|--------------|
| A) Hüseyn Cavid    | B) Mikayıl Müşfiq | C) Əli Nəzmi |
| D) Süleyman Rüstəm | E) Əhməd Cavad    |              |

**11. 1926-ci ilde bas vermemişdir:**

- |  |  |
|--|--|
| A) Qızıl Qələmlər İttifaqının yaradılması                  |  |
| B) Azərbaycan kinostudiyasının yaradılması                 |  |
| C) Bakıda I Ümumittifaq türkoloji qurultayının keçirilməsi |  |
| D) Radiostansiyanın fəaliyyətə başlaması                   |  |
| E) Televiziyanın fəaliyyətə başlaması                      |  |

**12. Hansı Azərbaycan diviziyası 1945-ci il mayın 2-də Berlinin Brandenburg darvazası üzərinə qəlebə bayrağı sancmışdır?**

- |                    |                    |                    |                    |
|--------------------|--------------------|--------------------|--------------------|
| A) 77-ci diviziya  | B) 223-cü diviziya | C) 416-ci diviziya | D) 271-ci diviziya |
| E) 402-ci diviziya |                    |                    |                    |

**13. 1945-1946-ci illərdə Cənubi Azərbaycanda Milli hökumətin milli mədəniyyətin əsaslarını yaratmaq sahəsində gördüyü tədbirlər:**

- |  |  |
|--|--|
| 1. Azərbaycan dili Azərbaycan ərazisində rəsmi dövlət dili elan olundu.  |  |
| 2. Məktəblərdə xarici dil kimi rus dili tədris edilməyə başlandı.        |  |
| 3. Təbriz Universiteti təsis edildi.                                     |  |
| 4. Fars dilində yazılmış azərbaycanlı şairlərin əsərləri tərcümə edildi. |  |
| 5. Türkiyədən təhsil sahəsi üzrə mütəxəssislər dəvət olundu.             |  |

- |         |         |         |         |         |
|---------|---------|---------|---------|---------|
| A) 1, 3 | B) 2, 4 | C) 3, 4 | D) 3, 5 | E) 2, 5 |
|---------|---------|---------|---------|---------|

**14. "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" adlı əserin müəllifi kim olmuşdur?**

- A) Ziya Bünyadov      B) İqrar Əliyev      C) Fəridə Məmmədova  
D) Heydər Hüseynov    E) Əli Dadaşzadə

**15. Xronoloji ardıcılılığı tapın:**

1. Azərbaycan televiziyasının fəaliyyətə başlaması
  2. Neft daşlarının qurulması
  3. MTS-lərin leğvi
  4. Bakı metropoliteninin fəaliyyətə başlaması
- A) 2, 1, 3, 4      B) 3, 1, 2, 4      C) 2, 3, 4, 1      D) 1,2,3,4      E) 4,3,2,1

**16. Qanunauyğunluq pozulmuşdur:**

- A) Tokay Məmmədov – memar  
B) Səttar Bəhlulzadə – rəssam  
C) Qara Qarayev – bəstəkar  
D) Xan Şuşinski – rejissor  
E) İsmayıllı Şıxlı – yazıçı, şair

**17. Xronoloji ardıcılığı müəyyən edin:**

1. H.Əliyevin Sov. İKP-nin MK-nin siyasi bürosunun üzvlüyünə namizəd seçilməsi
  2. H.Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri seçilməsi
  3. H.Əliyevin Azərbaycan SSRİ-yə rəhbərlik etməyə başlaması
  4. H.Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi
- A) 2, 3, 4, 1      B) 2, 3, 1, 4      C) 3, 2, 4, 1      D) 1, 3, 2, 4      E) 4, 2, 1, 3

**18. Ermənistən SSR Ali Soveti nə vaxt "Ermənistən SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar" qəbul etmişdir?**

- A) 1990-ci il 4 yanvar      B) 1988-ci il 30 may      C) 1989-cu il 1 dekabr  
D) 1991-ci il 18 noyabr      E) 1989-cu il 19 yanvar

**19. Hansı hadisə Azərbaycanda xalq hərəkatının başlanmasına səbəb oldu?**

- A) Naçivanda baş verən hadisələr      B) Sumqayıt hadisələri  
C) Dağlıq Qarabağdakı ermənilərin separatizmi      D) 20 Yanvar faciəsi  
E) Qarakənd faciəsi

**20. Xronoloji ardıcılığa əsasən işğal olunmuş Azərbaycan ərazilərinin adlarını və işğal tarixini yazın.**

.....  
.....  
.....

**21. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi təyin edildikdən neçə il sonra birinci dəfə Azərbaycan respublikasının prezidenti seçildi?**

- A) 15 il      B) 31 il      C) 29 il      D) 24 il      E) 21 il

**22. Xronoloji ardıcılığı müəyyən edin:**

1. Azərbaycanın MDB-yə daxil olması
  2. Əsrin müqaviləsi
  3. Gəncə qiyamı
  4. Azərbaycanla Ermənistan arasında ateşkəsin elan edilməsi
- A) 3, 1, 2, 4      B) 2, 3, 4, 1      C) 3, 1, 4, 2      D) 1, 2, 4, 3      E) 2, 4, 3, 1

**23. Qanuna uyğunluq pozulmuşdur?**

- A) 1999-cu il 12 dekabr – İlk bələdiyyə seçimləri  
B) 1998-ci il 11 oktyabr – H.Əliyevin ikinci dəfə prezident seçimləsi  
C) 1993-cü il 1 noyabr – Dövlət Müdafiə Şurasının yaradılması  
D) 1994-cü il 20 sentyabr – Azərbaycanın MDB-yə üzv olması  
E) 2000-ci il 5 noyabr – Parlament seçimlərinin keçirilməsi

**24. 2001-ci ildə Azərbaycan üzv olmuşdur?**

1. GUAM təşkilatına
  2. Dünya Turizm Təşkilatına
  3. BMT-yə
  4. Avropa Şurasına
- A) 1, 2      B) 2, 3      C) 3, 4      D) 2, 4      E) 1, 3

**25. Azərbaycan tarixində ilk dəfə hansı abidə YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına daxil edildi?**

- A) Şəhidlər xiyabanı      B) Şirvanşahlar sarayı      C) Şəki Xan sarayı  
D) Şah Abbas məscidi      E) Gələrsən-Görərsən qalası

# **ƏDƏBİYYAT SİYAHISI**

## **Dərslik üzrə istifadə edilmiş ədəbiyyat**

1. Azərbaycan tarixi. Yeddi cilddə. IV-VII c., Bakı, 2007.
2. Azərbaycan tarixi (XIX–XX əsrin əvvəli). Bakı, 2010.
3. İrəvan xanlığı: Rusiya işgalini və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, 2009.
4. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyaseti. Bakı, 2005.
5. Mahmudov Y.M., Şükürov K.K. Qarabağ: real tarix, faktlar, sənədlər. Bakı, 2009.
6. Qurbanlı Ə. Azərbaycan türklərinin Ermənistandan deportiyası (1947–1953). Bakı, 2004.
7. Nəcəfli G.C. 1918–1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı tövətdikləri soyqırımı. Bakı, 2014.
8. Azərbaycan atlası tarixi. Bakı, 2007.

## **Müəllimlər üçün metodik vəsait üzrə istifadə edilmiş ədəbiyyat**

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2003.
2. Azərbaycan Respublikasının Təhsil Sahesində İslahat Programı. Bakı, 1999.
3. “Təhsil haqqında Azərbaycan Respublikasının qanunu”. Bakı, 2009.
4. Azərbaycan Respublikasının ümumi təhsil sisteminde Qiymətləndirmə konsepsiyası. “Azərbaycan müəllimi” qəzeti, 6 fevral 2009.
5. “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (Kurikulum)”. Kurikulum jurnalı, 2010. №3.
6. Azərbaycan təhsili XXI əsrin astanasında. Bakı, 1998.
7. M.Mərdanov. Azərbaycan təhsili inkişaf yollarında. (Müəllimlərin XIII qurultayına hesabat məruzəsi), 2008.
8. M.Mərdanov, F.Şahbazlı. “Azərbaycanın təhsil siyaseti (1998–2005)”. I, II kitab. Bakı, “Təhsil”, 2005.
9. M.Mərdanov. “Azərbaycan təhsili dünən, bu gün, sabah”. Bakı, “Təhsil”, 2006.
10. M.Mərdanov, R.Ağamaliyev, A.Mehrabov. Təhsil sisteminde monitoring və qiymətləndirmə. Bakı, 2003.
11. A.Mehrabov. Öyrədən və öyrənən münasibətlərin tənzimlənməsində interaktiv metodların (yanaşmaların) rolü. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, “Elmi əsərlər”, Bakı, 2008, №4.
12. Y.Mahmudov. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı, 2002.

13. İ.Rüstəmov. "Gələcəyə istiqamətlənmiş böyük siyaset. "Gənc istedad" jurnalı, 2009, №1-2.
14. Ə.Əlizadə. Yeni pedaqoji təfəkkür. Bakı, 2001.
15. Ə.Əlizadə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, 2004.
16. Ə.Abbasov. Yeni kurikulumların səciyyəvi xüsusiyyətləri. "Kurikulum" jurnalı, 2008, №1.
17. Ə.Abbasov. Kurikulum islahatının əsas istiqamətləri. "Azərbaycan məktəbi" jurnalı, 2011, №4.
18. A.Əhmədov. Ümumi təhsil sistemində kurikulum islahatı: real nəticələrə doğru. "Kurikulum" jurnalı, 2008, №1.
19. F.Kərimov, M.Əhmədova, G.Varella və b. İnteqrativ kurikulum: mahiyyət və nümunələr. Bakı, 2006.
20. R.Qəndilov, S.Tağıyeva, Ş.Qocayeva və b. Həyati bacarıqlara əsaslanan təhsil. Müəllimlər üçün tədris vəsaiti. (X–XI siniflər). Bakı, 2006.
21. Z.Veysova. Fəal təlim metodları. Bakı, 2007.
22. R.Məlikov, T.Nəcəfli. "Tarixin interaktiv təlimi". VII, Bakı, 2002.
23. A.Mehrabov. "Təhsilin yeni məzmununun bəzi konturları". "Kurikulum jurnalı", 2008, №1.
24. İ.Cəbrayılov. "Azərbaycan tarixi fənni üzrə təhsil standartlarının hazırlanması məsələləri". Təhsilin aktual problemləri. Bakı, 2007.
25. R.Hüseynov, N.Mehdiyeva. "Məktəbdə tarixin tədrisinin perspektivləri". "Tarix, insan və cəmiyyət" jurnalı, Bakı, 2006, №1-(2).
26. R.Hüseynov. "Azərbaycan tarixi tədrisinin bəzi məsələlərinə dair". "Azərbaycan məktəbi" jurnalı, 2010, №1.
27. R.Hüseynov, N.Mehdiyeva. "Tarix fənnində şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və qiymətləndirilməsi prinsipləri və metodları". "Tarix, insan və cəmiyyət" elmi metodik jurnalı, Bakı, 2009, №1-2.
28. Ə.Qocayev, Ş.Qocayeva, S.Əliyeva. "Tarixi anlayış və terminlərin izahlı lügəti". Bakı, 2002.
29. R.Məlikov, N.İbrahimov. "Məktəblinin tarix lügəti". Bakı, 2004.
30. Ə.Qocayev. Tarixi şəxsiyyətlər. Bakı, 2008.
31. S.Ağayev. "Tarixin tədrisində interaktiv təlim metodunun tətbiqi təcrübəsindən". Bakı, 2009.
32. Tarixin tədrisində müasir üsullar (şərhlər, tövsiyələr, nümunələr). Bakı, 2000.
33. Амонашвили Ш.А. Воспитательная и образовательная функция оценки учения школьников: Экспериментально-педагогическое исследование. М.: Педагогика, 1984.
34. Linda S. Levistik, Keith C.Barton. Doing history, New York, 2011.

## **AZƏRBAYCAN TARİXİ 9**

**Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün  
“Azərbaycan tarixi” fənni üzrə  
müəllim üçün metodik vəsait**

**Tərtibçi heyət:**

Müəlliflər:

**Bəhrənova Sevil Şivəxan qızı**

**Hüseynova Leyla Əhliman qızı**

Rəygələr:

**Amənə Kərbalayeva**

201 nömrəli tam orta məktəbin tarix müəllimi

**Səxavət Zeynalov**

Müasir Təhsil Kompleksinin tarix müəllimi

Buraxılışa məsul:

**Sevil İsmayılova**

Dizayner:

**Kərim Məhdəvi**

Səhifələyici:

**Nurlan Nəhmətov**

Korrektor:

**Nübar Qarayeva**

Texniki redaktor:

**Gültəkin Cəfərova**

Baş redaktor:

**Samirə Bektaşı**

Texniki direktor:

**Allahverdi Kərimov**

Naşriyyat direktoru:

**Kəmalə Qarayeva**

**Azərbaycan Respublikası Təhsil Nazirliyinin**

**03.06.2016-cı il tarixli 369 nömrəli əmri ilə**

**təsdiq edilmişdir.**

**© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016**

**Kağız formatı 70x100 1/16. Fiziki çap vərəqi 12. Səhifə sayı 192.  
Sifariş 15284. Tiraj 7000. Pulsuz.**

**“Şərq-Qərb” ASC-nin mətbəəsində çap olunmuşdur.  
AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17.**